

Əzakiyal

Hudaning alamat kərünüxliri — Əzakiyalning qakirilixi wə uningoşa tapxurulojan həwər

¹ Ottuzinqi yili, tətinqi ayning bəxinqi künidə, mən Kewar dəryasi ola sürgün kılınqanlar arisida turoqan məzgildə, mana asmanlar eqilip, mən Hudaning alamat kərünüxlirini kərdüm. □ ■ ² Tətinqi ayning bəxinqi kuni — Yəhəoakinning sürgün bolqanlığining bəxinqi yili idi — ³ Kaldıylərning zeminida, Kewar dəryası boyida, Buzining oqlı Əzakiyal kahinə qərəbəndi Pərvərdigarning səzi kəldi — xu yərdə Pərvərdigarning əli uning wujudioşa əldədi.

⁴ Mən kərdüm, mana! Ximaldin boran-qapkun kətürüldü; yoqan bir bulut wə uni orap turoqan bir ot, uning ətrapida bir yorukluk julalinip turattı; otturisidin, yəni xu ot iqidin, issiktin jullalanoqan parkırak mistək bir kərünüx kəründi.

⁵ Yənə uning otturisidin, tət həyat məhlük kəründi; ularning kərünüxi xundak idiki: —

□ **1:1 «Ottuzinqi yili»** — Əzakiyalning əzininkı 30-yılı bolsa kerək. Əzakiyal əslə kahin bolup, ottuz yaxka kirgəndə mukəddəs ibadəthanidiki toluk kahinlik orniqə (bolupmu ələmətli kərəmətli) qıçıxi kerək idi. Bırak u sürgün bolup, undak nesiwigə tuyəssər bolalmidi. ■ **1:1** Zəb. 137:1

ularda insanning kiyapiti bar idi; □ 6 ularning hərbirining təttin yüzü bar idi; hərbirining təttin қaniti bar idi. ■ 7 Ularning tüptüz putliri bar idi; tapanliri bolsa mozayning tuyaklırioqa ohxaytti; ular parkıritiləqan mistək parlap turatti.

8 Tət yenida, қanatliri astida insanningkidək birdin қолı bar idi; tətisining hərbirining təttin yüzü wə təttin қaniti bar idi; □ ■ 9 ularning қanatliri bir-birigə tutax idi; ular yüksəndə heqyakka burulmaytti; ular həmmisi udul aldioqa yürətti. 10 Ularning yüz kərünüxliri insanningkidək idi; u tətisining ong təripidə xirningkidək yüzü bar idi; tətisining sol təripidə bukiningkidək yüzü bar idi; tətisining bürkütningkidək yüzimə bar idi.■

11 Ularning yüzliri ənə xundak idi. Қanatliri yukarıda kerilip turatti; hərbirining ikki қaniti ikki təripidiki məhlukning қanitioqa tutixatti; yənə ikki қaniti əz tenini yepip turatti.

12 Ularning hərbiri uduləqə karap mangatti; ularda bolqan roh nəgə barımən desə, ular xu yərgə mangatti; ular mangoında heqkaysi

□ 1:5 «**ularda insanning kiyapiti bar idi**» — bu səzlər, ehtimal, muxu məhluklarning əra turoqan əhalitini kərsitudu. Məhluklar sürətləngən almaxlar bəzidə ərənqə rodta, bəzidə ayalqə rodta kərəlidu. Bəlkim ularning kərünüxi pəyoqəmbərgə bir təripi ərənqə kiyapəttə, yənə bir təripi ayalqə kiyapəttə kərəngən boluxi mümkün. ■ 1:6 Əz. 10:14 □ 1:8

«tətisining hərbirining təttin yüzü wə təttin қaniti bar idi» — bəzi alimlar: — «tətisining hərbirining yenida ikkidin insanningkidək қoli bar idi» dəp tərjimə kılıdu — demək, hərbir məhlukning təttin əməs, bəlkı ikkidin қoli bar idi. ■ 1:8 Əz. 10:8 ■ 1:10 Əz. 10:14; Wəh. 4:7

tərəpkə burulmaytti. □ 13 Həyat məhluklarning kiyapiti bolsa, kəyüp yalkunlap turoqan otning qooqidək, məx'əllərdək idi; muxu ot uyanbuyan aylinip məhluklar arisida yürətti; ot intayin yalkunluk idi, ottin qakmaklar qekip turatti; 14 həyat məhluklar qakmaktək palpul kılıp uyaktin-buyakça yüksürüp turatti. 15 Mən həyat məhluklarqa karidim, mana həyat məhluklarning hərbirining yenida yerdə turidioqan, ularning yüzigə udullanoqan birdin qak turatti; 16 qaklarning xəkli wə yasiliyi beril yakutning kərünüxicə idı; tətisining birhillə kərünüxi bar idı; ularning xəkli wə yasiliyi bolsa, qakning iqidə qak bardək idi. □ ■

17 Məhluklar mangɔanda, ular yüzləngən tət təripining həmmisigə udul mangatti; mangɔanda ular həq burulmaytti.

18 Qaklarning ultangliri bolsa, intayin egiz həm dəhxətlik idı; ular tətisining ultanglirining pütün ətrapi kəzlər bilən tolqanidi. ■

19 Həyat məhluklar mangɔanda, qaklar ularqa yandixip mangatti; həyat məhluklar yərdin kətürülgəndə, qaklarmu ketürülətti.

■ 20 Roh nəgə mang desə, ular xu yərgə mangatti — demək, ularning rohi *Rohka* əgixip mangatti. Qaklar ular bilən təng kətürülətti; qünki məhluklarning rohi qaklirida

□ 1:12 «ularda bolqan roh» — bəlkim Hudanıng Rohidur.

□ 1:16 «...qakning iqidə qak bardək idi» — baxka birhil tərjimisi: «...bir qak yənə bir qak bilən girələxkən idi». ■ 1:16

Əz. 10:9,10 ■ 1:18 Əz. 10:12 ■ 1:19 Əz. 10:16

idi. □ 21 Məhluklar mangɔanda, qaklarmu mangatti; məhluklar tohtioqanda, qaklarmu tohtaytti; ular yərdin kətürülgini də, qaklarmu ularqa қoxulup təng kətürülətti; qünki həyat məhluklarning rohi qaklarda idi.

22 Həyat məhluklarning baxliri üstidə bir yooqan kez yətküsiz gümbəzgə ohxaydiqan bir nərsə turatti; u hrustaldək dəhxətlik parkirap, ularning bexi üstidə yeyilip turatti.

□ 23 Bu gümbəzdək nərsining astida ularning қanatlari kerilip, bir-birigə tegixip turatti; hərbir məhlukning eż tenining ikki yenini yapidioqan ikkidin қaniti bar idi. □

24 Ular mangɔanda, mən қanatlinining sadasini anglidim — u uluq sularning xarkıriqan sadasidək, Həmmigə Kadirning awazidək — қoxunning yürüx қiliwatkan qaoqdiki sürən-xawķunlirining sadasidək idi; ular tohtap turoqan qaoqlarda, ular қanatlirini təwəngə qüxürətti. 25 Wə ularning bexi üstidiki gümbəzdək nərsə üstidin bir awaz anglandi. Ular tohtap turoqan qaoqlarda, ular қanatlirini

□ 1:20 «**Roh nəgə mang desə, ular xu yərgə mangatti...**» — «Roh» muxu yerdə bəlkim Hudaning Rohını kərsitudu. □ 1:22 «**bir yooqan kez yətküsiz gümbəz**» — bu gümbəz 26-ayət boyiqə Hudaning təhtining ulini kərsitudu.

«u hrustaldək dəhxətlik parkirap» — yaki «u muzsiman dəhxətlik parkirap...». □ 1:23 «**hərbir məhlukning eż tenining ikki yenini yapidioqan ikkidin қaniti bar idi**» —

baxka birhil tərjimisi: «hərbir məhlukning yapkuqi ikki қaniti bar idi» — demək, hərbirining tenini yapidioqan ikki қaniti bar idi. Bizning tərjimimiz boyiqə, bir yəlinixkə uqķanda, қanatliridin ikkisini ixlitidu, yənə bir yəlinixkə uqķanda, baxki ikki қanitini ixlitidu.

təwəngə qüxürətti.

26 Ularning bexi üstidiki gümbəzdək nərsə üstidə, kək yakut kəbi bir təhtning siymasi turatti; bu təht siymasining üstidə, tolimu yüksirida, insan kiyapitidə kərüngən bir zat turatti. **27** Wə mən bu zatni belining üsti təripining turki mistək parkıroqan, ətrapini ot orap turoqan kiyapəttiki bir kərünüxtə kerdüm; wə belining asti təripining turki, otning kiyapitidə idi, uning ətrapida küqlük yorukluk turatti. **28** Bu ətrapida turoqan küqlük yoruklukning kərünüxi bolsa, yamoqurluk künidiki bulutta pəyda bolqan həsən-həsənning kərünüxitək idi. Bu bolsa Pərwərdigarning xan-xəripining kiyapitining kərünüxi idi. Buni kərüpla mən düm yığıldım; wə mən səzləwatkan birsining awazini anglidim.□ ■

2

Əzakiyalning wəzipisi

1 Wə U manga: I insan oqlı, ornungdin dəs tur, wə Mən sanga sez ķilimən, — dedi.

2 U manga sez ķiloqanda, Roh manga kirip, meni dəs turoquzdi; wə mən manga sez Kiloquning

□ **1:28** «**Bu ətrapida turoqan küqlük yoruklukning kərünüxi bolsa, yamoqurluk künidiki bulutta pəyda bolqan həsən-həsənning kərünüxitək idi**» — bu səzlər, bəlkim bu küqlük nuring Pərwərdigarning kərünüxinini ətrapida qəmbərsiman xəkildə bolqanlığını kərsitudu. ■ **1:28**

Dan. 10:9

awazini anglap turdum. □ ■ 3 Wə U manga: — «I insan oqlı, Mən seni Israil balilirioqa, yəni Manga asiylik kılqan asiy «yat əllər»gə əwətimən; bügüngə kədər həm ular həm ularning ata-bowliri Manga yüz ərüp asiylik kılıp kəlməktə», — dedi. □ ■

4 — «Bu balilar bolsa nomussiz wə kəngli qattikət; Mən seni ularoqa əwətimən; sən ularoqa: «Rəb Pərwərdigar xundak dəydu!» — degin —

5 xuning bilən ular məyli կulaқ salsun, salmisun (qünki ular asiylik kılıdiqan bir jəmət) — əzliri arisida həkikiy bir pəyoqəmbərning turoqanlığını tonup yetidi. ■

6 Əmdi sən, i insan oqlı, gərqə sanga tikən-jioqanlar həmrah bolsimu, wə sən qayan-larning arisida tursangmu, ulardin қorkma, wə səzliridinmu қorkma; xundak, ularning səzliridin қorkma, wə zərdilik қaraxliridin dəkkə-dükkigə qüxmə; qünki ular asiy bir

□ 2:2 «U manga sez կiloqanda, Roh manga kirip, meni dəs turoquzdi» — «Roh», muxu yerdə xübhisizki, Hudaning Rohını kərsitudu. ■ 2:2 Əz. 3:24; Dan. 10:10 □ 2:3 «Manga asiylik kiloqan asiy «yat əllər»» — muxu yerdə «yat əllər» kinayilik gəp bolup, xübhisizki «Israil» (ximaliy padixahlıq) wə Yəhuda (jənubiy padixahlıq) degən ikki əlni kəsitudu. Ular Hudaqa «yat», ular qətəlliklərdək butka qoçundi. «Israil» (ximaliy padixahlıq) 125 yıl ilgiri Asuriyə imperiyəsi təripidin sürgün bolovanidi. Asuriyə imperiyəsi əqlilioqandın keyin, bəlkim sürgün bolovan kəp Israillar Babilda kəlip, sürgün bolovan «Yəhuda»dikilər bilən arılıxip bir bolup kətkən. ■ 2:3
Yər. 3:25 ■ 2:5 Əz. 33:33

jəməttur. □ ■ 7 Sən ular tingxisun, tingximisun Mening səzlirimni ularoqa yətküz; qünki ular asiylik kılqıqlıqlardur. 8 Wə sən, i insan oqli, sanga eytqan səzlirimgə կulak sal; bu asiy jəməttək tətür bolmırın; aqzingni ekip, Mən sanga bərginimni yegin».■

9 — Mən կarismam, mana manga sozulqan bir kol turuptu; wə mana, uningda bir oram yazma turuptu. 10 U kəz aldimda uni ekip yeyip koydi; uning aldi-kəynining həmmə yerigə hət yeziloqanıdı; uningoqa yeziloqanlırı mərsiyə, matəm səzliri wə dərd-ələmlərdin ibarət idi.□

3

1 Wə U manga: — I insan oqli, erixkininingni yegin; bu yazmini yəp, berip Israil jəmətigə söz kılqın, dedi.■

2 Xuning bilən mən aqzimni aqtım, U manga yazmini yegüzdi. 3 U manga: — I insan oqli,

□ 2:6 «gərqə sanga tikən-jioqanlar həmrəh bolsimu, wə sən qayanlarning arısida tursangmu,...» — «tikən-jioqanlar» wə «qayanlar» degənlər xübhisizki, Israillarnı kərsitidü. ■ 2:6
Yər. 1:8, 17; Əz. 3:9; Lukə 12:4; 1Pet. 3:1 ■ 2:8 Wəh. 10:9 □ 2:10 «U kəz aldimda uni ekip yeyip koydi; uning aldi-kəynining həmmə yerigə hət yeziloqanıdı» — adəttə, «oram yazmilar»da pəkət iqidila hət yeziklik bolatti. Alimlarning bu oram yazmining «aldi-kəyni»gə hət yeziloqanlıkı tooqruluk hərhil pikri bar. Xübhisizki, uning bir əhmisiyiti xuki, Hudanıng sap səzliriga həqkimning қoxumqə səzlərni yezix mumkinılıkı yok idi; bizningqə, bu ix yənə Hudanıng ularını əyibləydiqan səzlirining nuroqunlığını təkitləydi. ■ 3:1 Yər. 15:16; 2:8; Wəh. 10:9

ķorsikęngni tok ķilip, iqi-baɔringni Mən sanga bərgən bu oram yazma bilən tolduroqin, — dedi. Xuning bilən mən yedim, aɔzimda u həsəldək tatlık idi. ■ ⁴ Wə U manga mundak dedi: «I insan oɔqli, baroqin, Israil jəmətigə baroqin, Mening səzlirimni ularqa yətküzgin. ■ ⁵ Qünki sən oqəyriy yeziktiki yaki tili təs bir əlgə əməs, bəlki Israil jəmətigə əwətilding; ⁶ — oqəyriy yeziktiki həm tili təs, səzlirini qüxəngili bolmaydiqan kəp əllərgə əwətilmidin; Mən seni xularqa ətətkən bolsam, ular sanga կulak salatti!

⁷ Birak Israil jəməti sanga կulak salmaydu, qünki ularning һeqbiri Manga կulak selixni halimaydu; qünki pütün Israil jəmətinining kapıki tong wə kəngli kattiktur. ⁸ Mana, Mən yüzüngni ularning yüzlirigə қarxi taxtək, wə sening pexanəngni ularning pexanilirioqa қarxi taxtək kıldı. ■ ⁹ Bərhək, sening pexanəngni qaқmaқ texidin қattık, hətta almastək kıldı. Ulardin korkma, wə ular tüpəylidin dəkkə-dükkigə qüxmə; qünki ular asiy bir jəməttur». ■

¹⁰ Wə U manga: — I insan oɔqli, Mening sanga eytmakçı bolqan həmmə səzlirimni kəenglünggə püküp կoyοqin, ularni kəngül կoyup angliqin. ¹¹ Wə hazır baroqin, sürgün bolqanlarqa, yəni əz elingdikilərgə səz կil, ular anglisun, anglimisun ularqa: «Rəb Pərwərdigar xundak dəydu!» — degin! — dedi. ■

¹² Xuning bilən Roh meni kətürdi, mən arkamdin zor xarkırıqan bir awazni anglidim

■ **3:3** Zəb. 19:10-11; 119:103; Wəh. 10:10 ■ **3:4** Yər. 1:17

■ **3:8** Yər. 1:18; Mik. 3:8 ■ **3:9** Yər. 1:8,17; 5:3; Əz. 2:6; 1Pet. 3:14 ■ **3:11** Əz. 2:5, 7

— «Pərwərdigarning xan-xəripigə təxəkkür-mədhiyə əz jaylirida okulsun!» — □ ■

13 — Həyat məhluklarning қанatlirining bir-birigə tegixkən awazi, wə ularning yenidiki qaklarning awazliri bəhəywət xarkırak bir sada idi. **14** Wə Roh meni kötürüp, yirakqa apardı; wə mən қattık azab, rohimdiki oqəzəp bilən bardım, wə Pərwərdigarning қолı mening wujudumda küqlük idi. □ **15** Xuning bilən mən Təl-Abib xəhiri də sürgün bolqanlar, yəni Kewar dəryası boyida turoqanlarning yenioqa yetip kəldim; mən ular turoqan jayda olturdum; ularning arisida yəttə kün həng-tang ketip olturdum. ■

16 Mana yəttə kün toxup, Pərwərdigarning sezi manga kelip mundak deyildi: —

17 «I insan oqlı, Mən seni Israil jəməti üçün kezətqi kılıp tiklidim; sən Mening aqzimdin seznı anglap, ularoqa Məndin bolqan agahni yətküzgin. ■

18 Mən rəzillərgə: «Sən jəzmən əlisən» — desəm, birək sən uni agahlandurmışang — yəni bu rəzil adəmni həyatka erixsun dəp rəzil yolidin yandurup, uni həyatka erixsun dəp agahlandurmışang, xu rəzil adəm əz kəbihlikidə əlidü; birək Mən uning kəni üçün

□ **3:12** «xuning bilən Roh meni kötürdi,...» — «Roh», şübhəsizki, Hudanıng Rohı. ■ **3:12** Əz. 8:3 □ **3:14**

«mən қattık azab, rohimdiki oqəzəp bilən bardım,...» — Əzakiyalning dərd-əlimi wə rohining aqqikliyi nemə üçün? Xübəhsizki, u Hudanıng sezinı anglap əz həlkining қattık kəngüllüklini qüxinip yetip, intayın azablanoqan wə ularning Hudaqə bolqan wapasızlıqıqa қattık oqəzəpləngən. ■ **3:15**

Ayup 2:13 ■ **3:17** Yəx. 62:6; Əz. 33:7; 1Tim. 3:1

səndin hesab alımən. □ ■

19 Birak sən axu rəzil adəmni agahlandırsangmu, u rəzillikidin, yəni əz rəzil yolidin yanmisa, u əz kəbihlikidə əlidü; lekin sən əz jeningni kutkuzup əlisən.

20 Yaki bolmisa bir həkkaniy adəm əz həkkaniylikidin yenip, kəbihlik əlidiqan bolsa, uning aldiqə qomak salsam, u əlidü; qunki sən uni agahlandırmiding, u əz gunahıda əlidü, wə u əlidiqan həkkaniy ixlar əslənməydu; birak uning kəni üçün səndin hesab alımən. ■ **21** Wə əgər sən həkkaniy adəmni gunah sadir kılma dəp agahlandırup tursang, wə u gunah sadir kilmisa, u qəoqla u jəzmən həyat əlidü, qunki u agahka kəngül əkoydi; xuning bilən sən əz jeningni kutkuzup əlisən». □

□ **3:18 «Xu rəzil adəm əz kəbihlikidə əlidü»** —ibraniy tilida bu ikki bislik söz. Birinci mənisi: «U əz kəbihlik tüpəylidin əlidü». İkinci mənisi: «U əz kəbihlik kəqürüm əlinmiqan ələldə əlidü» — demək, u Hudanıng dostlukidin ayrıloqan ələldə əlidü. Bizningqə ikinci imkaniyət bəlkim toqridur. Bəribir həmmimiz əlimiz; birak Hudadin ayrıloqan ələldə ələx, həkikiy həm körkunqluk ələmdür. ■ **3:18** Əz. 33:8 ■ **3:20**

Əz. 18:24; 33:12,13 □ **3:21 «U qəoqla u jəzmən həyat əlidü, qunki u agahka kəngül əkoydi»** — bəzi alımlar, Hudanıng bu sözini pəkət jismaniyyətində «elüm» wə «həyat» dəp əkaraydu. Hudanıng Musa pəyəqəmbər arkılıq Israil bilən bekitkən əhdisi boyiqə, Israillar uning pərmanlıridə yürgən bolsa, omumən eytkənda, kəp bəhtlik, uzun əmürlük bolidü. Birak biz bu sözlər bəlkim jismaniyyətindən boluxi mümkün bolsimu, uningdinmə muhimi, rohiy tərəptinmə eytılqan, dəp əkaraymiz. Demək, sözlər mənggülü həyat wə mənggülü əlümətgə əkaritiloqan. Undak bolmisa həkkaniy adəm toqrluluk «uning əlidiqan həkkaniy ixliri əslənməydu» degən agah sözning nemə körkunqlukı bolsun?

22 Wə Pərwərdigarning қоли mening wujudumda turatti; U manga: — Ornundin tur, tüzlənglikkə baroqin, Mən xu yerdə sən bilən səzliximən, — dedi. □

23 Xuning bilən mən ornumdin turup, tüzlənglikkə qıktım; wə mana, mən Kewar dəryasi boyida turup kərgən xan-xərəptək, Pərwərdigarning xan-xəripi xu yerdə turatti; kərüpla mən düm yikildim. ■ **24** Wə Roh iqimgə kirip meni tik turoquzdi; U manga səz kılıp mundak dedi: — «Baroqin, əygə kirip əzüngni bənd ķılqın. ■ **25** Wə sən, i insan oqli, mana, ular aroqamqılarnı üstünggə selip, ular bilən seni baqlaydu; buning bilən sən talaoqa qıkalmayı, əl-yurt iqigə həq kirəlməysən. ■ **26** Xundakla ularoqa tənbih bərgüqi bolmaslığın üçün, Mən seni gaqa kılıp, tilingni tangliyingoşa

□ **3:22 «U manga: — Ornundin tur, tüzlənglikkə baroqin, mən xu yerdə sən bilən səzliximən, — dedi»** — Huda Əzakiyal bilən səzlixix üçün uning bir hilwət jay («tüzlənglik» yaki «jiloqa») oqa qıkixini tələp ķılıdu. ■ **3:23** Əz. 1:3 ■ **3:24** Əz. 2:2 □ **3:25 «ular aroqamqılarnı üstünggə selip, ular bilən seni baqlaydu»** — «ular» zadi kim? Baxka ayətlərgə ķarioqanda Ezakiyalni «baqlıqanlar» əl-yurttikilər əməs; xunga biz xundak ķaraymizki, bu «ular» pərixtılərdin ibarət. Huda pərixtılər arkılık «qayib aroqamqilar» yaki «rohiy aroqamqilar» bilən Əzakiyal pəyoqəmbərni ornidin turalmayıqan ķılıdu: 4-bab, 8-ayətnimu kərüng.

qaplaxturimən; qünki ular asiy bir jəməttur. □ ■
27 Wə Mən sən bilən səzləxkinimdə, aqzingni eqip, sən ularoqa: «Rəb Pərvərdigar mundak dəydu!» dəysən; kim anglaymən desə anglisun, kim anglimaymən desə anglimisun; qünki ular asiy bir jəməttur. □ ■

4

Yerusalemning muğasirigə elinixi

1 Əmdi sən, i insan oqlı, bir kesəknə elip əz aldingoqa köyoqın; uning üstigə bir xəhərni — yəni Yerusalemni oyup köyoqın. □ **2** Andin uni muğasirigə elip, uningoqa potəylərni ķurup, sepiloqa qikidioqan bir dənglük yasap, uning ətrapiqa bargahlarni tikip wə sepilni bəsküqi bazolənlarni tikləp köyoqın. ■ **3** Bir təmür tahtını

- **3:26 «Mən seni gaqa kılıp, tilingni tangliyingoqa qaplaxturimən»** — bu «gaqılık» adəttiki gəp-səzni kərsitudu; uning arılıqta bəribir Huda bərgən bexarətlərni eytix məs'uliyiti bar idi. Xunga Hudanıg muxu buyruki bilən Əzakiyal həlkər bilən həq salamlaxmaytti, adəttikidək gəplərnimü kılalmayıtti. Bu gaqılık bəx yıldın keyin, 24:27-ayəttə tügəydi. ■ **3:26** Əz. 2:5
- **3:27 «Mən sən bilən səzləxkinimdə, aqzingni eqip, sən ularoqa: «Rəb Pərvərdigar mundak dəydu!» dəysən...»** — bu ikki ayət (26-27)kə ķarioqanda, Huda Əzi pəyəqəmbərning «gaqılık»ni gahı-gahı üzidu wə xuning bilən Əzakiyal həlkəsəz ķılıdu. Baxka waktılarda u həq gəp kılalmayıtti. ■ **3:27** Əz. 2:5, 7
- **4:1 «bir kesəknə elip əz aldingoqa köyoqın; uning üstigə bir xəhərni — yəni Yerusalemni oyup köyoqın»** — keyinki ayətlərgə ķarioqanda, bu «kesək» Yerusalem xəhərini ipadıləx üçün naħayiti qong kesək bolux kerək idi. ■ **4:2** 2Pad. 25:1

elip, uni əzüng bilən xəhərning arisiqə tiklə; yüzüngni uningoqa қaritip tiklə; u muħasirigə elinidu, sən əzüng uni muħasirigə alisən; bu ixning əzi Israil jəmətigə bexarət bolidu.

4 Wə sən, sol yeningoqa yanpaxlap yatkin; Israil jəmətining қəbihlikini əz üstünggə կoy; soloqa yanpaxlap қanqə kün yatsang, sən xunqə kün ularning қəbihlikini kətürisən. □ **5** Mən sanga yetix kerək bolqan künlərni ularning қəbihlik kılqan yilliri boyiqə, yəni üq yüz toksan kün kılıp bekitkənmən; xuning bilən sən Israil jəmətining қəbihlikini kətürisən. ■

6 Bu künlər tügigəndin keyin, sən yənə ong yanpaxlap yetip, Yəhuda jəmətining қəbihlikini kətürisən; sanga kırıq künni bekitkənmən, hərbir kün bir yilni ipadiləydu. □ **7** Wə sən yüzüngni Yerusalemning muħasirisigə қaritip, yengingni türğən һalda, uni əyibləp bexarət berisən; **8** wə mana, Mən üstünggə aroqamqılarnı salimənki, sən muħasirining künlərini tüğətmigüqə uyan-buyanoqa həq

□ **4:4 «Israil jəmətining қəbihlikini əz üstünggə կoy»** — muxu ayəttiki «Israil jəməti» bolsa, «ximaliy padixahlıq» (on қəbile ittipakçı)ni kərsitudu. 7-ayəttə «Yəhuda» «jənubiy padixahlıq»ni kərsitudu. ■ **4:5** Qəl. 14:34 □ **4:6 «Mən sanga yetix kerək bolqan künlərni .. üq yüz toksan kün kılıp bekitkənmən; xuning bilən sən Israil jəmətining қəbihlikini kətürisən; (5-ayət)... keyin, sən yənə ong yanpaxlap yetip, Yəhuda jəmətining қəbihlikini kətürisən; sanga kırıq künni bekitkənmən, hərbir kün bir yilni ipadiləydu» — Israilning 390 yıllık jazani wə Yəhudaning 40 yıllık jazani kərüxi toopluluk қoxumqə səzimizni kərüng.**

ərülməysən. □

9 Wə sən əzünggə buqday, arpa, purqak, kızıl max terik wə qara buqdaylarnı elip bir idix iqigə sal; wə buningdin əzüng üçün tamak təyyarlaysən; sən buni yanpaxlap yatkan künlərdə, yəni üq yüz toksan kündə yəysən; **10** sən yəydiqan tamak bolsa miqdari boyiqə hər künü yigirmə xəkəldin boluxi kerək; sən uni bəlgiləngən wakıtlarda yəysən; □ **11** wə *hər künü sunimu norma boyiqə*, yəni altidin bir hın iqisən; *hər kündiki bəlgiləngən wakıtlarda iqisən.* □

12 Sən uni arpa kəmiqi xəklidə kılıp yəysən; sən uni ularning kəz aldida insan nijasiti üstidə pixurisən».

13 Pərwərdigar: «Israillar Mən ularni həydəp qıkıradioqan əllər arisida turup xu haram yolda

□ **4:8 «manə, Mən üstünggə aroqamqılarnı salımənki, sən muhəsirining künlərini tügətmigüqə uyan-buyanoğa həq ərülməysən»** — yənə 3-bab, 25-ayətni kərüng. Bu «aroqamqılar» kərüngən yaki oqayıbtıq bolsun, Əzakiyalning sol yanjılıp andin ong yanjılıp yetixioqa yardım bərdi. Bəlkim kəqtə (kərūwatkan həlk uning əyidin qılıqp kətkəndin keyin) u əz məyligə koyulqan. □ **4:10 «yigirmə xəkəl»** — yəni yerim կադակ — təhminən 230 gram. □ **4:11 «altidin bir hın»** — ondin altə litr ətrapida. **«hər kündiki bəlgiləngən wakıtlarda iqisən»** — demisəkmə, bundağ yemək-iqmək aqar-qılıqka yüzləngən əhwalda bolidu.

əz nenini haram yəydu» — dedi. □ ■

14 Andin mən: «I Pərwərdigar! Mən əzümni ھeqқaqan bulqap қoymidim, wə yaxlıkimdin tartip bügüngə kədər mən ezi əlgəndin, yaki yirtkuqlar boqup қoyqan nərsidin ھeq yemigənmən; ھeqkandak yirginqlik gəxkə aqzim tegip bakmioqan!» — dedim. □

15 Wə U manga: «Mana, Mən sanga insanning nijsitining orniqə kalining tezikini bərdim; sən

-
- **4:13 «İsraillar Mən ularni həydəp qikiridiqan əllər arisida turup xu haram yolda əz nenini haram yəydu»** — Huda Musa pəyoğəmbər arkılık Israillarqa qong-kıqık tərətlər hərdaim adəmzat turoqan jaylardın neri kılınixi kerək dəp buyruqan (məsilən, «Qan» 23:13-14). Xunga «insan nijsiti otida» tamaq etix muxu қanun boyiqə bolmayıtti, əlwəttə.
- **4:13 Hox. 9:3 □ 4:14 «Mən əzümni ھeqқaqan bulqap қoymidim, ... ھeqkandak yirginqlik gəxkə aqzim tegip bakmioqan!»** — Huda Musa pəyoğəmbər arkılık Israillarqa bəzi gəxlər (məsilən, qoxqa gəxi)ni mən'i қiloqan («Law.» 11-bab, «Qan.» 14-bab). Uning üstigə əzlikidin əlgən, yaki yirtkuq haywanlar təripidin eltürülgün haywanlarning gəxlərnimə yey-ixkə bolmayıtti («Law.» 22:8). Əzakiyal ezi kahin bolqoqka, muxu tələplər uning üçün tehimə qattıq bolqan.

neningni xuning üstidə pixurisən» — dedi. □

16 Wə U manga: «I insan oqlı, mana Mən Yerusalemdə ularoqa yelənqük bolğan nanni kurutiwetimən; ular nanni tarazioqa selip, uni təxwix iqidə yəydu, suni əlqəm bilən alakzidilik iqidə iqidu; □ ■ **17** Qunki nan wə su ulardin қalidu; ular bir-birigə қarixip dəhxət basidu, eż қəbihlikidin қurup ketidu».

5

1 «Wə sən, i insan oqlı, eżüng etkür bir kılıqni al; uni ustira süpitidə ixlitip, qeqing wə sakjilingoqa sürtüp կoy; andin tarazini elip

□ **4:15 «Mən sanga insanning nijasitining ornioqa kalining tezikini bərdim»** — alımlar Hudaning muxu səzləri üstidə ikki hil pikirdə bolğan: (1) Huda Əzakiyal pəyoqəmbərgə bərgən buyrukını siliklaxturup, uningoqa nijasitining ornidə kala tezikining otida (halal dəp hesablanoğan) tamak etixkə ruhsət kilən; (2) Huda pəyoqəmbiri üçün mejizə yaritip, uning nijasitini kala tezikigə aylanduroğan; xuning bilən u halal һalda tamak yəydiqən boldi. Bizningqə 2-pikir toqridur. Qunki xuning bilən uni kezitip yürgən yurdaxlar buni bilməy, uning muxu «axni haram һalda yegənlik»gə қarap nahayiti qəqüp ketətti. Bolmisa, pəyoqəmbərning adəmni agahlınduridioğan ix-hərikətlirining əhəmiyyiti yok bolətti.

□ **4:16 «Mən Yerusalemdə ularoqa yelənqük bolğan nanni қurutiwetimən»** — səzmusez tərjimə kılçanda «Mən Yerusalemdə «nan bolğan hasa»ni sunduriwetimən». «Yelənqük» degən səz ibraniy tilidə adəttə «tayah» yaki «hasa»ni bildüridu. Mumkinçiliği barkı, қədimki zamanlarda Yəhudiy həlkə eż nanlırını bir tayaqta (zihkə tiziləndək) kətürüp mangatti. Hərhalda omumiy mənisi bizning tərjimə kılqınımızdak bolidu. ■ **4:16** Law. 26:26; Yəx. 3:1; Əz. 5:16; 14:13

aloqan qaqlarni təng bəlgin. □ 2 Muħasirə künliри түгигендә, üqtin birini xəhər iqidə keydürgin; yənə üqtin birini elip xəhər ətrapişa qepiwətkin; yənə üqtin birini xamaloşa soriwətkin; Mən bir қılıqni suqurup ularni қоюлаймən.

3 Sən yənə ulardin birnəqqə talni elip tonungning pexigə tikip қоюqın; □ 4 bulardin yənə nəqqə talni elip ot iqigə taxlap keydüriwətkin; bulardin pütün Israil jəmətigə ot tutixip ketidu».

5 Rəb Pərwərdigar mundak dəydu: — Mana, bu Yerusalem; Mən uni əllərning dəl otturisişa orunlaxturdum; baxka məmlikətlər uning əpqərisidə turidu; □ 6 Bırak u Mening həkümlirimgə karxilixip rəzilliktə əllərdinmu axuruwətti, bəlgilimilirimgə karxilixixa əpqərisidiki məmlikətlərdinmu axuruwətti; qunki Mening həkümlirimni ular rət kıldı, Mening bəlgilimilirim bolsa, ularda akmaydu.

7 Xunga Rəb Pərwərdigar mundak dəydu:

-
- 5:1 «...uni ustira süpitidə ixitip, qeqing wə sakilingşa sürtüp қoy» — qaqlarnı qüxürüwetixning əzi matəm tutuxni bildürətti. □ 5:3 «...tonungning pexigə tikip қоюqın» — Israillarning tonlirining pexidə Hudaning əmrlirini əslitidiqan quqılar bar idi («Qel.» 15:38-39ni kerüng). Huda bu əmri bilən Əzakiyalqa: «Kimiłar Mening əmrlirim iqidə yüridiqan bolsa, Mening sezlirim uni saklaydu» degəndək eytqan bolsa kerək. □ 5:5 «**Mən uni (Israilni) əllərning dəl otturisişa orunlaxturdum; baxka məmlikətlər uning əpqərisidə turidu**» — Hudaning buningda Israiloşa bolqan məksiti, «yat əllər» u arkılık əzining həqiqiy Huda ikənlilikini, həkkaniyilikini, mehri-xərpkitini kərsun degənliliklər. Bırak Israil əllərgə xundak bir ülgə bolmidi. Hazır ular «yat əllər»gə Hudaning jazasining қandaq ikənlilikgə bir misal bolidu.

— Qünki silər əpqərənglərdiki əllərdinmu bəkrək baxbaxtaqlıq ķiloqanlıqlıqlardın, Mening bəlgilimilirimdə mangmaslıqlıqlardın wə həkümlirimni tutmaslıqlıqlardın, hətta əpqərənglərdiki əllərning həkümliridimu mangmaslıqlar tüpəylidin, ■ ⁸ Əmdi Rəb Pərwərdigar mundak dəydu: — «Mana, Mən Əzümki sanga ķarxımən, i Yerusalem; sening arangoqa əllərning kəz alidila jazalarnı yürgüzimən; ⁹ Wə sening barlık yirginqlikliring tüpəylidin arangda Əzüm kılıp bağmioqan həmdə kəlgüsü ikkinçi kilmaydioqan ixni kılımən.

¹⁰ Xuning bilən atilar əz balilirini yəydiqan bolidu, balilar əz atilirini yəydiqan bolidu; wə Mən sanga jazalarnı yürgüzimən, wə sening barlık ķaloqanlıringning həmmisini hər tərəptin qılkən xamaloqa soriwetimən. ■

¹¹ Xunga, Mən həyatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərwərdigar — qünki sən Mening mukəddəs jayimni ezungning barlık lənətlik nərsiliring həm barlık yirginqlikliring bilən bulqıqining tüpəylidin, bərhək, Mən silərni ķiroqin kılımən; kəzüm sanga rəhim kilmaydu, iqimnimu sanga aqritmaymən. □ ■ ¹² Xəhərdikilərdin üqtin bir kismi waba kesili bilən əlidü həmdə aranglarda bolidioqan

■ **5:7** Law. 18:24,28 ■ **5:10** Law. 26:29; Kan. 28:53; 2Pad. 6:29; Yioł. 4:10 □ **5:11** «**Mən silərni ķiroqin kılımən**» — ibraniy tilida «Mən seni kırkıwetimən» deyildidu. Bu söz Əzakiyalning simwolluk hərikətləri bilən baqlıq (1-ayət). Baxka birhil tərjimisi: «Kəzüm sanga ərülüp ķarimaydu». ■ **5:11** Əz. 7:4

aqarqılıktın bexini yəydu; üqtin bir kismi əpqərənglərdə kiliqlinidu; wə Mən üqtin bir kismini hər tərəptin qıkkən xamaloşa soriwetimən, andin bir kiliqni qılaptin suqurup ularni қooqlaymən. □ ■ 13 Xuning bilən Mening ojəzipim besikidu, Mening kəhrimni ularning üstigə qüxürüp կոնուզуп, piqəndin qikimən; Mən Əz kəhrimni ular üstigə teküp tügətkəndin keyin, ular Mən Pərwərdigarning rəzillikkə qidimaydiqan otumdin səz kıləlanlıkimni tonup yetidi. □

14 Wə Mən sening əpqərəngdiki əllər arisida həmdə etüp ketiwatkanlarning kəz aldida seni wəyranə kılımən wə məshirə obyekti kılımən; 15 sening üstünggə oqəzəp həm kəhər wə kəhərlilik əyiblər bilən jazalarni yürgütginimdə sən əpqərəngdiki əllərgə horluğ wə tapa-təninining obyekti, bir ibrət həm alakzadilik qıqaroquqi bolisən; qünki Mən Pərwərdigar xundak səz kildim! ■

16 Mən ularqa һalakət elip kəlgüqi, aqarqılık zəhərlik oklirini yaqduroqınımda, silərning üstünglardiki aqarqılıknı küqəytimən, wə yələnqük boləjan neningni կurutiwetimən.

□ 5:12 «Xəhərdikilərdin üqtin bir kismi waba kesili bilən olidu həmdə aranglarda bolidioqan aqarqılıktın bexini yəydu... andin bir kiliqni qılaptin suqurup ularni қooqlaymən» — bu ayət Əzakiyalning (1-4-ayəttiki) simwolluk hərikətlirini qüxəndürüp beridu. Kərünüp turuptiki, (1-ayəttə) Əzakiyal xəhərgə salqan «ot», «waba kesili həm aqarqılık»ka wəkillik kılıdu. ■ 5:12 Yər. 15:2 □ 5:13 «rəzillikkə qidimaydiqan otum» — ibraniy tilida «həsитim» degən səz bilən ipadilinidu. ■ 5:15 Kan. 28:37

□ ■ 17 Wə üstünglarqa əz baliliringlarnı əzünglardın juda ķılıdiqan aqarqılık həm yirtkuq haywanınları əwətimən; waba kesilliri wə կan təkküqilər aranglarqa yamrap ketidu; üstünglarqa kiliq qüxürimən; Mənki Pərwərdigar söz կildim!». ■

6

Israel taqlirioqa қaritiloqan bexarət

¹ Pərwərdigarning sezi manga kelip mundak deyildi: —

² I insan oqlı, Israelning taqlirioqa yüzüngni қaritip ularnı əyibləp mundak dəp bexarət bərgin: — ■

³ «Israelning taqliri, Rəb Pərwərdigarning sezini anglap կoyunglar: Rəb Pərwərdigar taqlar wə egizliklərgə, wadilar wə jiloqilarqa mundak dəydu: — Mana, Mən üstünglarqa bir kiliqni qüxürüp, «yükiri jay»liringlarnı wəyran կilimən. □ ⁴ Xuning bilən silərning կurbangahlıringlar wəyranə bolidu, «kün tüvrük»liringlar buzulidu; silərdin

□ **5:16 «... yelənqük bolovan neningni կurutiwetimən»** — ibraniy tilida «nan bolovan հասան»ni sunduriwetimən»; 4-bab, 16-ayəttiki izahatni körüng. ■ **5:16** Law. 26:26; 2Pad. 6:25; Yəx. 3:1; Əz. 4:16; 14:13 ■ **5:17** Law. 26:22 ■ **6:2** Əz. 36:1

□ **6:3 ««yükiri jay»liringlarnı wəyran կilimən»** — «yükiri jaylar» — Israel wə Yəhuda uzundin beri taq qoqqılıri կatarlık jaylarda hərhil butlarqa qoqunup, hətta axu jaylarda «insan կurbanlıq»larnı կilip kəlgən (16:21, 20:26-ayət կatarlıqlarnı körüng).

əltürülgənlərni butliringlarning aldiqə taxlaymən. □ 5 Israillardin bolqan əlüklərni eż butliri aldiqə yatkuzimən; ķurbangahlıringlar ətrapiqə ustihanırını qeqiwetimən. □

6 Silər turoqan barlıq jaylarda xəhərlər yər bilən yəksan ķilinidu, «yükiri jaylar» wəyranə bolidu; xuning bilən ķurbangahlıringlar ħalak bolidu, butliringlar qekiliп yokılıdu, «kün tüwrük»liringlar kesilip oqlıtilidu, wə həmmə yasioqininglar yok kiliwetilidu; □ 7 Wə əltürülgənlər aranglarda yikilixi bilən, silər Mening Pərwərdigar ikənlikimni tonup yetisilər.

8 Birak Mən silərdin bir ķaldini ķaldurimən; qunki yat məmlikətlərgə tarkitiwetilgininglarda, silərdin əllər arisida ķiliqtin kutulup қaloqanlar bolidu. □ 9 Wə silərdin ķiliqtin kutulup қaloqanlar sürgün ķilinoqan məmlikətlərdə Məndin yanqan wapasız ķelbliri wə butliriqə paħixiwazlardək həwəs ķiloqan kezliри bilən baqrimni parə-parə ķiloqanlıqını esigə kəltüridu; xuning bilən ular ķiloqan rəzillilikliri həm yirginqlik ķilmixliri tüpəylidin eż-ezliridin nəprətlinidu. □ 10 Wə ular Mening Pərwərdigar ikənlikimni tonup yetidu;

□ 6:4 «**kün tüwrük»liringlar buzulidu**» — «kün tüwrükliři» yaki «kuyax butliri» degənning baxka bir tərjimisi «isrikgahlar». □ 6:5 «.... əlüklərni eż butliri aldiqə yatkuzimən; ķurbangahlıringlar ətrapiqə ustihanırını qeqiwetimən» — xu qaqdiki butpərəslər: «ķurbangah»lirimiz jəsətlər yaki adəm ustihanriqə tegixi bilən «bulqinip», «haram» bolqan, xunga uni կaytidin ixlətkili bolmaydu, dəp karaytti □ 6:6 «**kün tüwrükliři**» — yaki «kuyax butliri» degənning baxka bir tərjimisi «isrikgahlar».

Mən muxu kulpətni silərning bexinglaroqa qüxürimən degənlikim bikardin-bikar əməs».

11 Rəb Pərwərdigar mundak dəydu: — «Alikiningni-alikiningoqa urup, putung bilən yərni təpkin: «Israil jəmətining barlıq kəbih, yirginqlik kilmixliri üçün way! Qünki ular kılıq, aqarqlik wə waba kesili bilən yıķılıdu» — degin! □ ■

12 Yırakta turoqan wabadin əlidu; yekinda turoqan kılıq bilən yıķılıdu; həm tirik қaloqan, yəni muħasirigə qüvkən kixi aqarqliktin əlidu; xuning bilən mening ularoqa bolоqan kəhərimni qüxürüp piqandın qıkimən. **13** Əmdi ulardin əltürülgənlər əz butliri arisida, ularning қurbangahları ətrapida, əz butlirioqa huxbuy yaklaşan hər bir egiz dəng üstidə, taq qoqkilirida, barlıq yexil dərəh wə baraksan dub astida yatlaşan qaoqda, ular Mening Pərwərdigar ikənlikimni tonup yetidi. □ **14** Wə Mən Əz қolumni ularning üstigə sozimən, ular hər turoqan jaylirida zeminni Diblattiki qəlbabayawandin bəttər wəyrən kiliwetimən. Andin ular Mening Pərwərdigar ikənlikimni tonup

□ **6:11 «... Alikiningni-alikiningoqa urup, putung bilən yərni təpkin»** — muxu hərikətlər muxu yerdə kixinin keşglining azablanqanlığını bildürudu, əlwəttə. ■ **6:11** Əz. 21:22 □ **6:13 «yexil dərəh wə baraksan dub astida...»**

— Israillar muxu jaylarda əlgüqilərni dəpnə կılatti (məsilən, «Yar.» 35:8). Mumkinçılıki barkı, ular keyinrək muxu jaylarnı «tawapgaḥ»qa aylandurup, xu yerdə əz ata-bowlirioqa dua կıləqan. Muxundak կilmixlar Təwratta kət'iy mən'i կılınqan (məsilən, «Kan.» 18:11)

yetidu». □

7

Hatimə wakti kəldi!

1 Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

2 «Sən angla, i insan oolı, Rəb Pərwərdigar Israil zeminiqə mundak dedi: Hatimə! Zeminning tət bulungioqa hatimə berilidu! □

3 Sanga hazır hatimə berilidu! Əz oqəzipimni bexingoqa qüxürimən, əz yolliring boyiqə üstünggə həküm qıkırıp jazalap, əzüngning barlıq yirginqlik ixliringni əz bexingoqa yandurimən. **4** Mening kəzüm sanga rəhİM kilmaydu həm iqimnimə sanga aqritmaymən; əksiqə əz yolliringni bexingoqa yandurimən, əz yirginqlikliring əz arangda bolidu; andin silər Mening Pərwərdigar ikənlikimni tonup yetisilər». ■

□ **6:14 «ular hər turoqan jaylirida zeminni Diblattiki qəl-bayawandin bəttər wəyran ķiliwetimən»** — baxqa birhil tərjimisi: «ular hər turoqan jaylirida zeminni jənubiy qəl-bayawandin Riblatkiqə (yəni, Israilning əng ximaliy xəhərlirin biri) wəyran ķiliwetimən». Ibraniy tilida «Diblat» bilən «Riblat» yezilixi bir-birigə nağayiti ohxixip kətkəqkə, keqürgüqi katiplar əsliy tekistning «Riblat» degən səzini hata keqürgən boluximu mumkin. □ **7:2 «Hatimə! Zeminning tət bulungioqa hatimə berilidu!»** — ilgiriki pəyoqəmbərlər (Yoel, Amos, Yəxaya, Həxiya, Mikah, qatarlıqlar) Hudanıng muxu jazası toopruluk bexarət bərgən. Əzakiyal pəyoqəmbər muxu yerdə, wakti-saiti hazır bolidu, dəydu. ■ **7:4** Əz. 5:11; 8:18

5 Rəb Pərwərdigar mundak dəydu: — «Balayi'apət! Həq bolup baqmioğan balayı'apət kelidu! Mana, u kəldi!

6 Hatimə, hatimə! U sanga қarxi қozqaldı! Mana, u keliwatidu!

7 Əhalakət yeningoğa kəldi, i zeminda turqısuqı; wakit-saiti toxtı, axu kün yekinqılxıtı; huxallıq warkıraxlırı əməs, bəlki dawalquluk bir kiykas-sürən taqlarda anglinidu. □ **8** Mən tezla kəhərimni üstünggə təküp, sanga қaratqan oqəzipim bilən pioqandin qikimən; Mən əz yolliring boyiqə üstünggə həküm qikirip jazalap, əzüngning barlıq yirginqlikliringni bexingoşa қayturup qüxürimən. **9** Mening kəzüm sanga rəhİM kilmaydu həm iqimnimü sanga aqritmaymən; Mən əz yolliringni bexingoşa yandurimən, wə əz yirginqlik ixliring əz arangoşa qüxitidu; xuning bilən silər əzünglarnı uroqıqining Mən Pərwərdigar ikənlikimni tonup yetisilər.

10 Mana, axu kün! Mana u kəldi! Əhalakət qikip yüriwatidu! — tayak bihlandı, həkawurluk qeqəklidi! □ **11** Zorawanlıq yetilip rəzillik tayıki

□ **7:7** «axu kün yekinqılxıtı...» — muxu «kün» «Pərwərdigarning künü» yəni «kiyamət künü»ni kərsitidu. Əzakiyal pəyəqəmbərning bu bexaritining ikki ətəmiliq əməlgə axuruluxi bar: — (1) Babil imperiyəsi Israil zeminiqə tajawuz kılıp Yəhudiylarnı pütünləy sürgün kılıdu; (2) kəlgüsidi, Pərwərdigarning künidə; xu künü dəjjalning қoxunlari Israil zeminiqə tajawuz kılıdu. Bu ikki wəkəninq bir-birigə ohxaydıcıqan kep yərliri bolidu. □ **7:10** «**tayak bihlandı, həkawurluk qeqəklidi!**» — muxu «tayak» ularning zorawanlıqını bildüridu — keyinkı 10-ayətni kərüng. Uning «bihlanqanlıqı» bəlkim uni jazalaydıcıqan wakit-saət toxqan, deməkqi.

bolup qikti; ularningkidin heqnərsə kalmaydu — ularning adəmlər topidin, dələt-bayılıklıridin yaki həywisidin heqnemə kalmaydu. □

12 Wakit-saiti kəldi, küni yekinlaxti; aloquqi huxal bolup kətmisun, satkuqi matəm tutmisun; qünki kattik ożəzəp muxu bir top kixilərning həmmisinin üstigə qüxitu. □ **13** Qünki gərqə aloquqi bilən satkuqi tirik қalsimu, satkuqi ezi setiwətkinigə kaytidin igə bolmaydu; qünki bu top kixilər toorluluk kərungən bexarət inawətsiz bolmaydu; ulardin heqkaysisi kəbihliki bilən eż hayatini sakliyalmaydu. □

14 Ular kanayni qelip həmmmini təyyarlidi, birək heqkim jənggə qikmaydu; qünki Mening ożzipim muxu bir top kixilərning həmmisigə

-
- **7:11 «zorawanlıq yetiliş rəzillik tayıki bolup qikti»** — baxka birhil tərjimi «zorawanlıq yetiliş, rəzillikni jazalaydiqan tayaş bolup qikti» — Birək bizningqə bu «tayaş» 10-ayəttiki tayaşka ohxax boluxi kerək. □ **7:12 «aloquqi huxal bolup kətmisun, satkuqi matəm tutmisun; qünki kattik ożəzəp muxu bir top kixilərning həmmisinin üstigə qüxitu»** — balayırapət qüxkən künlərdə kep nərsilərning bahası dərhal qüxitu. Xu qaoqda aloquqi kixi bəlkim: «nahayiti ərzanoşa aldim» dəp huxallinidu, satkuqi kixi bəlkim «bək ərzan setiştirmən» dəp kəngli yerim bolidu.
- **7:13 «Qünki gərqə aloquqi bilən satkuqi tirik қalsimu, satkuqi ezi setiwətkinigə kaytidin igə bolmaydu»** — əgər satkan nərsə yər bolsa, Musa pəyoğəmbərgə qüxürülgən miraslıq tooprısidiki əkanın boyiqə, satkuqi uni (muwapılq bahasida) kəyturup setiwelix əhəkük bar. Əmdi satkan nərsə yər bolsun bolmisun, uni kəyturuwelix wakti bolmaydu, qünki həmmə adəm sürgün bolup epketilidu. **«ulardin heqkaysisi kəbihliki bilən eż hayatini sakliyalmaydu»** — baxka birhil tərjimi «ularning kəbihliki tüpəylidin, ularning heqkaysisi eż hayatini sakliyalmaydu».

karitiloqan. **15** Talada kiliq, iqidə waba wə aqarqılık turidu; dalada bolöqan kixini kiliq, xəhərdə bolöqan kixini bolsa, waba wə aqarqılık uni yutuwetidu. **16** Wə ulardin կutulup կelip bulardin կaqkanlar taqlarda yürüp hərbiri əz kəbihliki üçün jiloqidiki pahtəklərdək bukuldap matəm tutidu.

17 Hərbirining կoli dərmansizlinidu, tizliri süydük bilən qilik-qilik həl bolup ketidu; □ ■ **18** Ular əzигə bez kiyimini baqlaydu, wəhəxət ularni basidu; hərkəysining yüzidə hijalət, baxliri takır kərünidu. □ ■ **19** Ular əz kümüxlirini koqilaroqa taxlaydu, ularning altunliri buloqanoqan nərsidək bolidu; ularning altun-kümüxliri Pərwərdigar oqəzipini kərsətkən künidə ularni կutkuzmaydu; ular bulardin aqlikini կanduralmaydu, կorsikini tolduralmaydu, qunki bu nərsilər ularoqa adəmlərni putlaxturidioqan kəbihlik boldi. □ ■

-
- **7:17 «Hərbirining կoli dərmansizlinidu, tizliri süydük bilən qilik-qilik həl bolup ketidu»** — demək, կorķunqtin xundaq bolidu. Baxka birhil tərjimisi «Hərbirining tizliri sudək ajiz bolup ketidu». ■ **7:17** Yəx. 13:7; Yər. 6:24
 □ **7:18 «bez kiyimi»** — matəm tutux yaki կattik towa կlixni bildürətti. **«baxliri takır kərünidu»** — matəm tutkanda, կattik puxayman կiloqanda ər kixilər qaqlırını qüxürüwetətti.
 ■ **7:18** Yəx. 15:2, 3; Yər. 48:37 □ **7:19 «ularning altunliri buloqanoqan nərsidək bolidu»** — «buloqanoqan bərsə» (yaki «nijis nərsə») muxu yərdə ikki bislik səz bolup, yənə «yirək կilinoqan nərsə»nimə bildüridu. **«bu nərsilər ularoqa adəmlərni putlaxturidioqan kəbihlik boldi»** — «bu nərsilər» bəlkim ularning altun-kümüx bolöqan baylıklarını wə xundakla ular altun-kümüxtin yasioqan butlar bolsa kerək. ■ **7:19** Pənd. 11:4; Zəf. 1:18

20 U Uning güzəl bezəkini həywə bilən tikli; birak ular uning iqidə yirginqlik məbudlarnı həmdə lənətlik nərsilirini yasidi; xunga Mən uni ular üçün paskinqılıkka aylandurimən.

□ **21** Mən uni olja süpitidə yat adəmlərning қolioqa, oqənimət kılıp yər yüzidiki rəzillərgə tapxurimən; ular buni bulqayıdu. □ **22** Mən yüzümni ulardin ərүymən, wə kixilər Mening əziz jayimni bulqayıdu; zorawanlar kirip u yərni bulqayıdu.

23 Zənjirni təyyarlanglar; qünki zemin կanlıq jinayətlərgə, xəhər zorawanlıkka tolqan.

24 Xunga Mən əllər iqidiki əng rəzilini kəltürimən, ular ularning əylirigə igə bolidu; Mən zomigərlərning һakawurlukını yokitimən; ularning «mukəddəs jayliri» bulqinidu. □

25 Wəhxət keliwatidu! Ular tinq-amanlıknı

□ **7:20 «U Uning güzəl Bezəkini həywə bilən tikli» —** «U» — Hudani kərsitudu. «**Uning güzəl bezəki**» — muxu səz bizningqə mukəddəs ibadəthanıqə karitilqan (bu ibadəthanini Sulayman padixaq kuroqan, əsli intayın güzəl wə həywətlik idi). Ayətning baxxa birhil tərjemisi: «Ular əzi güzəl buyumlırıdin pəhirləngən, birak ular bulardin yirginqlik məbudlarnı həmdə yirginqlik nərsilərni yasidi; xunga mən bularnı ular üçün paskinqılıkkə aylandurimən». Muxu ayəttiki «paskinqılık» ikki bislik səz bolup, yənə «yirak kılınoqan nərsə»nimu kərsitudu. □ **7:21 «Mən uni olja süpitidə yat adəmlərning қolioqa, oqənimət kılıp yər yüzidiki rəzillərgə tapxurimən»** — «uni» mukəddəs ibadəthanini kərsitudu. 20-ayəttiki izahatda kərsitilgən ikkinqi tərjimə boyiqə, «uni» Israillarning zibu-zinnətlirini kərsitudu.

□ **7:24 «ularning «mukəddəs jayliri» bulqinidu»** — muxu yerdə «mukəddəs jayliri» bəlkim həjwiy, kinayilik gəp bolup, Israillarning butlaroqə beqixlioqan jaylirini kərsitudu.

izdəydiqan bolidu, biraq həq tapalmaydu.
26 Apət üstigə apət, xum həwər üstigə xum həwər kelidu; ular pəyəqəmbərdin bexarət soraydu, biraq kahinlardin Təwratning bilimi, akşakallardin, moysipitlərdin nəsihət yokəp ketidu. □ **27** Padixah matəm tutidu, xahzadə ümidsizlikkə qəməlidu, zemindiki həlkərnинг kolliri titrəp ketidu; Mən ularni əz yolliri boyiqə bir tərəp kılımən, əz həkümleri boyiqə ularqa həküm qıçırip jazalaymən; xuning bilən ular Mening Pərwərdigar ikənlikimni tonup yetidu.

8

Yerusalemning jazaliri Muğəddəs ibadəthanida boloğan butpərəsliklər

1 Altinqı yılı, altinqı ayning bəixinqi künidə xundak əməlgə axurulduki, mən əz əyümdə olturoqinimda, Israilning akşakallirimu menin aldimda oltuoqinida, Rəb Pərwərdigarning koli wujudumoqa qüxti. □

2 Mən əkaridim, mana, otning kiyapitidə bir zatning kərünüxi turatti; belining təwini ot turkida turatti; belining üsti bolsa julalıqan yorukluk, kizitiləqan mis parkırıqandək kərünük turatti. **3** U əkolning kərünücidək

□ **7:26 «biraq kahinlardin Təwratning bilimi... yokəp ketidu»** — «Təwrat»ning əsliy mənisi «yolyoruk», «tərbiyə».

□ **8:1 «Israilning akşakallirimu menin aldimda oltuoqinida...»** — akşakallar bəlkim pəyəqəmbərdin nəsihət soriqili kəldi. Pəyəqəmbər Hudadin jawab kütkəndə wəhiy uningoşa berilidu.

bir xəkilni sozup, beximdiki bir tutam qaqni tutti; Roh meni asman bilən zemin otturisiqə kətürüp, Hudaning əlamət kərünüxliridə Yerusalemoqa, yəni ibadəthanining ximaloqa қaraydioqan iqliki dərwazisining bosuqisiqə apardı. Axu yər «pak-mukəddəslikkə қarxlaxkan məbud», yəni Hudaning pak-mukəddəs əqəzipini қozəlaydioqan məbud turioqan jay idi. □ ■ 4 Mana, mən tüzləngliktə kərgən əlamət kərünüxtək, Israilning Hudasining xan-xəripi xu yerdə turatti.■

5 U manga: — I insan oqlı, bexingni kətürüp ximal tərəpkə қarap bak, dedi. Mən beximni kətürüp ximal tərəpkə қaridim, mana, қurbangahning dərwazisining ximaliy təripidə, bosuqida xu «pak-mukəddəslikkə қarxilaxkan məbud» turatti. 6 Wə u manga: — I insan oqlı, ularning bundak ķilmixlirini — Israil jəmətinin Meni mukəddəs jayimdin yirak kətküzidioqan, muxu yerdə կiloqan intayın yirginqlik ixlirini kərdüngsən? Biraq sən tehimu yirginqlik ixlarni kərisən, — dedi.

7 Wə U meni ibadəthana höylisining kirix eçizisiqə apardı, mən қaridim, mana, tamda bir təxük turatti. 8 U manga: — I insan oqlı, tamni

□ 8:3 «Roh meni asman bilən zemin otturisiqə kətürüp, ... ibadəthanining ximaloqa қaraydioqan iqliki dərwazisining bosuqisiqə apardı» — «Roh» muxu yerdə Hudaning Muğəddəs Rohı. ««pak-mukəddəslikkə қarxlaxkan məbud», yəni Hudaning pak-mukəddəs əqəzipini қozəlaydioqan məbud» —ibraniy tilida ««həsətkə təwə məbud», yəni (Hudaning) həsətini қozəlaydioqan məbud» deyildi. ■ 8:3 Dan. 5:5 ■ 8:4 Əz. 3:23

kolap təxkin, dedi. Mən tamni kolap təxtim, mana, bir ixik turatti. ⁹ U manga: — Kirgin, ularning muxu yerdə kılıqan rəzil yirginqlik ixlirini körüp bak, dedi. ¹⁰ Mən kirip қaridim, mana, ətrapidiki tamlarqa nəkix kılıqan hərhil əmiligüqi həm yirginqlik haywanlarnı, Israil jəmətining həmmə butlirini kərdüm.

11 Wə bularning aldida Israil jəmətining yətmix aksakılı turatti. Ularning otturisida Xafanning oqlı Jaazaniya turatti; ularning hərbiri қolida eż huxbuydenini tutup turatti; huxbuy կuyuk buluttək ərləp qıktı. ¹² Wə U manga: — I insan oqlı, Israil jəmətidiki aksakallarning қarangoquluğta, yəni hərbirining eż məbud nəkix kılıqan hujrisida nemə kılıqanlığını kərdüngmu? Qünki ular: «Pərwərdigar bizni kərməydu; Pərwərdigar zeminni taxlap kətti» — dəydu, — dedi. □ ■

13 Wə U manga: — Birak sən ularning tehimu yirginqlik kilmixlirini kərisən, dedi.

14 U meni Pərwərdigarning əyining ximaliy dərwazisining bosuqisioqa apardı; mana, xu yerdə «Tammuz üçün matəm tutup»

□ **8:12 «Israil jəmətidiki aksakallarning қarangoquluğta, yəni hərbirining eż məbud nəkix kılıqan hujrisida nemə kılıqanlığını kərdüngmu?»** — muxu alamət kərünüxlərning həmmisi ularning eż əyidə («hərbirining eż ... hujrisida») nemə kılıqanlığını kərsitudu. Xunga bu kərünüxni asasən «simwol» dəp қarayımız; xundaktimu buning bilən təng, ibadəthanidiki həkikiyə əhwalnimu kərsitudu. ■ **8:12 Əz. 9:9**

yioqlawatkan ayallar olturatti. □ 15 Wə U manga: — I insan oqlı, sən muxularni kerdungmu? Birak sən tehimu yirginqlik ixlarni kərisən, — dedi.

16 Wə U meni Pərwərdigarning əyining iqki həyolisioqa apardi. Mana, Pərwərdigarning ibadəthanisining kirix yolida, pexaywan wə kurbangahning otturisida, yigirmə bəx adəm, Pərwərdigarning ibadəthanisioqa arkısını kılıp xərkət қarap կuyaxka qokuniwatattı. □

17 Wə U manga: — I insan oqlı, sən muxularni kerdungmu? Yəhuda jəməti əzi muxu yərdə kılqan yirginqlik kilmixlirini yenik dəp, ular yənə buning üstigə zeminni jəbir-zulum bilən toldurup mening aqqikimni կayta-կayta կozqatsa bolamdu? Wə mana, ularning yənə

□ **8:14 «Tammuz üqün matəm tutup yioqlawatkan ayallar»** — «Tammuz» — yəni «əsümlüklərning padixahı» deyilgən bir bud. Riwayətlər boyiqə u əlüp, təhtisaraşa qüxüp təhtisaraning padixahı boldi. Uning «əlumi» tüpəylidin hər yili uningoqa qokunqan ayallar «matəm tutux»i kerək idi. □ **8:16 «...Pərwərdigarning ibadəthanisioqa arkısını kılıp xərkət қarap կuyaxka qokuniwatattı»** — bu babta eytilqan bəx hərikət iqidə bu hərikət əng yirginqlik boldi. Qünki: (1) uning Hudanıng ibadəthanisioqa arkını klixı mutlak kupurluk bir ix; (2) u ibadəthaniqə kirgən kixilərning aldida oquk-axkarə kupurluk kıldı; (3) u kupurluk dəl Hudadin rəhim-xəpkət soraydiqan jayda boldi («Yoel» 2:17ni kərüng).

xahni burnioqa tutiwatkiniqə şara! □ 18 Xunga Mən kəhr bilən ularnı bir tərəp kılımən; Mening kezüm ularoqa rəhim kilməydi, iğimnimü ularoqa aqritmaymən; ular ķulikimoqa yüksək awazda nida kilsimu, ularnı anglimaymən, — dedi. ■

9

Yəttə jazani bəja kəltürgüqilər

¹ U ķulikimoqa küqlük bir awazda towlap: — Yekin kelinglər, xəhərgə məs'ul bolquqilar, hərbiringlər əz halakət ķoralınglarnı kolunglaroqa tutunglar, — dedi.

² Wə mana, altə kixinin *ibadəthanining* ximalioqa karaydioqan «Yüksək dərwaza» tərəptin keliwatkinini kərdüm. Hərbirisə ķolida bitqit ķılqarıq ķoralını tutğan; ularning otturisida yenioqa pütükqininq siyahəndən esiklik turoqan, kanap kiyimlərni kiygən birsi bar idi; wə ular *ibadəthaniqə* kirip, mis ķurbangahning yenida

□ **8:17 «ularning yənə xahni burnioqa tutiwatkiniqə şara!»** — «xahni burnioqa tutux» degən hərikət toqrisida üç pikir bar: — (1) qədimki zamanlarda bəzi butpərəs millətlər əz butlırioqa qoqunəndən qeqəkligən bir xahni burnioqa tuttəti. Xunga bu hərikət butpərəslikni kərsitudu; (2) Yəhudiylar Hudaqə ibadət kılqanda ohxax hərikət kılıp Hudaqə hərmət bildürixətti; undak bolqanda, Huda xundak sahitpəzlik həm butpərəslik bilən baqlanıqan ibadət ipadılırını kət'iy կöbul kilməydi; (3) undak hərikət pəkətla Pərvərdigarəna bolqan intayın hərmətsizlikni, yəni kupurlukni bildürətti. Bizningdə, bəlkim 2-pikir toqridur. ■ **8:18** Pənd. 1:28; Yəx. 1:15; Yər. 11:11; Əz. 5:11; 7:4

turdi. □ 3 Xu qaoqda Israilning Hudasing xan-xəripi əсли turoqan kerubtin kətürülüp əyning bosuqisida turdi. Pərvərdigar yeniçə pütükqining siyahəndeni esiklik turoqan, kanap kiyimlərni kiygən kixini qakirip uningoşa: —□

4 Xəhərning otturisidin, yəni Yerusalemning otturisidin ətüp, xəhər iqidə etküzülgən barlıq yirginqlik ixlar tüpəylidin ah-nadamət qəkkən kixilərning pexanlirigə bir bəlgə salqın, — dedi. □

5 Wə manga anglitip baxka kixilərgə: — Bu kixining kəynidin xəhərni kezip, adəmlərni kıringlar; kezünglar rəhim kilmisun, ularoqa iqinglarnı aqritmanglar! 6 Birnimü koymay həmmimi — ķerilar, yax yigit-ķızlar, bowak-balilar wə ayallarnı koymay əltürüwetinglar; pəkət bəlgə կoyulqan kixilərgə yekinlaxmanglar; bu ixni əz mukəddəs jayimdin baxlanglar, — dedi.

Xunga ular Hudanıng əyi aldida turoqan həlikı

□ 9:2 «hərbirisı қолida bitqit қiloquqi қoralini tutqan...» — yaki «hərbirisı қolida jəng tokmikini tutqan...». □ 9:3

«Israilning Hudasining xan-xəripi əсли turoqan kerubtin kətürülüp əyning bosuqisida turdi» — «tət məhluk» bolsa «kerub»lardın ibarəttür (10-babni kerüng). Bırak muxu yardım eytiləqan «kerublar» bəlkim mukəddəs ibadəthanidiki «əng mukəddəs jay»da կoyulqan ikki «altun kerub» xəklini kərsitidü. Hudanıng yorukluk xan-xəripi xu yerdə («əng mukəddəs jay»da, ķelin bir pərdə kəynidə) Sulayman ibadəthanini կuroqandin beri turup kəlgənidi. Hazır Əzakiyal kəriduki, u həm ibadəthanidin həm Israilning əzidin ayrılip ketidü. □ 9:4 «... ah-nadamət qəkkən kixilərning pexanlirigə bir bəlgə salqın» — bu «bəlgə» (ibraniy tilida «taw» degən hərp) կədimki zamanlarda krest yaki qapras (+) xəklidə idi.

akşakallardin baxlıoqan. ⁷ Wə U ularoqa: — Өyni buloqanglar, höylilirini əltürülgənlər bilən toldurunglar; əmdi beringlar! — dedi. Xuning bilən ular qikip xəhər boyiqə adəmlərni kırıxka baxlıdi.

⁸ Wə xundak boldiki, ular adəmlərni kiroqinida, mən yaloquz қaldım; ezümni yərgə dum taxlidim wə: — Ah, Rəb Pərwərdigar! Sən Yerusaleməqə қaritiloqan kəhriŋgni təkkəndə Israilning barlık қaldısını һalak қılamsən? — dedim.□

⁹ Wə U manga: — Israil wə Yəhuda jəmətining kəbiqliki intayın rəzil; qünki ular: «Pərwərdigar zeminni taxlap kətti; Pərwərdigar bizni kərməydu» — dəydi.

¹⁰ «Mən bolsam, Mening kəzüm ularoqa rəhim kılmayıdu, iqimnimu ularoqa aqritmaymən; Mən ularning yolunu əz bexioqa qüxürimən, — dedi.■

¹¹ Wə mana, yenioqa pütükqinинг siyahdenini aşkan, kanap kiyimlərni kiygən kixi kılqan ixni məlum қılıp: «Manga Sən buyruqan ixni orundidim» — dedi.

□ **9:8 «Sən Yerusaleməqə қaritiloqan kəhriŋgni təkkəndə Israilning barlık қaldısını һalak қılamsən?»** — adəttə «Israilning қaldısı» degən ibarə pütün həlk arisida, Huda ola sadık bolqan Yəhudiyarlarnı kərsitudu. Bırak Əzakiyal muxu yerdə (Hudanıng 9-10-ayəttə bolqan jawabioqa қarioqanda) bəlkim Yəhudani kərsitudu; «ximaliy padixahlıq», yənə Israilning on ikki қəbilisidin oni Asuriyə imperiyəsi təripidin baldur munkəriz қılınip sürgün boldı, pəkət ikki қəbilə, yəni «Yəhuda wə Binyamin» (jənubiy padixahlıq) қaldi. ■ **9:10** Əz. 5:11; 7:4; 8:18

10

Hudaning xan-xəripi ibadəthanisidin qıçıp ketidü

¹ Mən қaridim, mana, kerublarning bexi üstidiki gümbəz üstidə, kək yakutning қiyapitidək bir təhtning kərünüxi turattı; ² Wə təhtkə Olturoqıqi kanap kiyimlərni kiygən kixigə: «Kerublarning astidiki qaklarning arisioqa kir, қolliringni kerublar arisida kəyüwatlaş qooqlaroqa toldurup, ularni xəhər üstigə qeqiwət» — dedi. Mən қaridim, u xundak қılıxka baxlıdı.

³ Bu kixi kirgəndə kerublar əyning ong təripidə turattı; *xan-xərəplik* bulut əyning iqliki höylisini toldurdi. □ ⁴ Wə Pərwərdigarning xan-xəripi kerub üstidin qıçıp, əyning bosuqisiqa kəlgənidi; əy bulutka toldı, höyla bolsa Pərwərdigarning xan-xəripining julalığıqa qəmgən. ⁵ Kerublarning қanatlirining sadasi həmmidin қadirning səzligən qaqdiki awazidək bolup, sırttiki höyliqa anglinip turattı.

⁶ Wə xundak boldiki, *Rəb* kanap kiyimlərni kiygən kixigə: «Qaklar arisidin, yəni kerublar arisidin ot aloqin» — dəp buyruqınida, u kirip bir qakning yenida turdi. ⁷ Wə kerublardın biri əz қolını kerublar otturisidiki otka sozup uningdin ot elip, kanap kiyimlərni kiygən kixinin қolliriqa saldı; u buni elip qıçıp kətti ⁸ (kerublarning қanatliri astida, adəmning қollirining қiyapiti kərünüp turattı).

□ **10:3 «xan-xərəplik bulut əyning iqliki höylisini toldurdi»**
— «xan-xərəplik bulut», 1:4ni kərünk.

9 Mən қaridim, mana, kerublarning yenida tət qak bar idi, bir kerubning yenida bir qak, yənə bir kerubning yenida yənə bir qak turatti; qaklarning kiyapiti bolsa beril yakutning kərünüxidə idi. ■ **10** Ularning xəkli bolsa, tətilisining ohxax idi, yəni qak iqidə qak bardək kərünətti. **11** Kerublar mangolanda, ular yüzləngən tətila tərəpkə udul қarap mangatti; mangolanda ular həq burulmaytti, bəlki bexi կaysı tərəpkə կarioqan bolsa, ular xu tərəpkə mangatti; ular mangolanda həq burulmaytti. **12** Ularning pütün teni, dümbiliri, կolliri, կanatliri wə ularning qaklırimu, yəni tətisigə təwə qaklarning ətrapi kəzlər bilən tolqanidi. **13** Qaklarni bolsa: «pirkiraydioqan qaklar!» — dəp atiojinini əz կulikim bilən anglidim. **14** Hərbir kerubning tət yüzü bar idi; birinqisi kerubning yüzü, ikkinqisi adəmning yüzü, üçinqisi xirning yüzü, tətinqisi bürkütning yüzü idi. □

15 Kerublar yüksəriqə ərlidi. Bular dəl mən Kewar dəryası boyida kərgən hayat məhlukları idi. **16** Kerublar mangolanda, qaklarmu ularqa yandixip mangatti; kerublar yərdin ərləxkə կanatlırını kətürginidə, qaklarmu ularning yenidin burulup kətməyitti. ■ **17** Ular turoqanda, qaklarmu turatti; ular kətürülgəndə, qaklarmu ular bilən kətürülətti; qunki hayat

■ **10:9** Əz. 1:16 □ **10:14** «hərbir kerubning tət yüzü bar idi; birinqisi kerubning yüzü...» — 1:10-ayəttə, «kerubning yüzü»ning ornida, «bukining yüzü» kərünidu. Xunga mumkinlikli barkı, «kerub»lar əzi bukining kiyapitidə kərünidu.

■ **10:16** Əz. 1:19

məhluklarning rohi qaklarda idi. ■ 18 Wə Pərwərdigarning xan-xəripi əyning bosuqisi üstidin qikip, kerublar üstidə turdi; ¹⁹ Kerublar қanatlarını kerip, kəz aldimda yərdin kətürüldi; ular əydin qikkanda, qaklarmu ularning yenida idi; ular Pərwərdigarning əyining xərkiy dərwazisida turatti; Israilning Hudasining xan-xəripi ularning üstidə yukarı turatti.

²⁰ Bular bolsa dəl mən Kewar dəryasi boyida kərgən, Israil Hudasining astida turoğan məhluklar idi; ularning kerublar ikənlikini bildim. ■ ²¹ Ularning hərbirining təttin yüzü, hərbirining təttin ənəni, ənənləri astida insan əcoli siyakıdiki əlləri bar idi. ■ ²² Ularning yüzlirining kiyapiti bolsa, ular mən Kewar dəryası boyida kərgən yüzlər idi; ularning turki wə yüzləri mən kərgəngə ohxax idi; ularning hərbiri eż udulioğa ərap mangatti.

11

Yetək qılərning jazalinixi

¹ Roh meni kətürüp, Pərwərdigarning əyining xərkiy, yəni xərkəkə karaydiqan dərwazisiqa apardı; wə mana, dərwazining bosuqisida yığirmə bəx adəm turatti; mən ularning otturisida awamning aksaklı bolqan, Azzurning oqlı Jaazaniya həm Bənayanıning oqlı Pilatiyani kərdüm. ² Wə U manga: — I insan oqlı, kəbihlikni oylap qikkuqi, muxu xəhərdə rəzil

■ **10:17** Əz. 1:20 ■ **10:20** Əz. 1:3 ■ **10:21** Əz. 1:6, 8; 10:8,

məslihət bərgüqi adəmlər dəl bulardur. ³ Ular: «Əylərni selix waktı yekinlaxti əməsmu? Bu xəhər bolsa կազան, biz bolsak, iqidiki gəx» — dəydu. □ ⁴ Xunga ularni əyibləp bexarət bərgin; — Bexarət bərgin, i insan oqlı! — dedi.

⁵ Xuning bilən Pərwərdigarning Rohi wujudumoqa urulup qüxüp, manga səz kıləqan: «Pərwərdigar mundak dəydu» — degin. «Silərning xundak degininglarnı, i Israil jəməti; kənglünglərgə pükkən oy-pikringlarnı, Mən bilimən. ⁶ Silər muxu xəhərdə adəm əltürüxni kəpəytkənsilər; silər rəstə-koqılarnı əltürülgənlər bilən tolduroqansilər».

⁷ Xunga Rəb Pərwərdigar mundak dəydu: — «Silər əltürgən kixilər bolsa, dəl xu gəxtur, xəhər bolsa կազандur; birak silərni bolsa uningdin tartıwalımən. ⁸ Silər kiliqtin қorkup kəlgənsilər, wə Mən üstünglarqa bir kiliq qüxürimən» — dəydu Rəb Pərwərdigar.

□ **11:3 «Əylərni selix waktı yekinlaxti əməsmu? Bu xəhər bolsa կազան, biz bolsak, iqidiki gəx»** — bexarət berilgən qəolda Yerusalem xəhəri muhəsirigə qüvkən bolsa kerək. Bu adəmlər «bizgə qataq bolmayıdu, biz yənə normal turmux etküzələydiqən bolduk» degən karaxta boləqən idi. Ularning kəzkarixidin «xəhər կազան, biz gəx» degini, bəlkim «ot կազandiki gəxni keydurməydu, əhəwalımız intayın rahət-paraqətləktür» degənləktür. Əzakiyal pəyoqəmbər bu ibarini baxka tərəptin qüxəndürüp, ularni agahlaşdırırıq bexarət kılıdu. «biz gəx» degən səzning bəlkim yənə bir iqliki mənisi barkı, «biz xəhərdə կալողան, esil gəxmiz (Huda bizni saklıqən), birak Əzakiyal bilən billə sürgün boləqənlar bolsa, pəkət «üçəy-karin»lardur» degən həjwiy, kinayilik gəp. (Ayətnin birinqi kisminin baxka bir hil tərjimisi: «əylərni selixning waktı yekinlaxmadi; xəhər bolsa...»).

9 «Xuning bilən Mən silərni xəhərdin tartiwelip, yat adəmlərning қolioqa tapxurimən, silərning üstünglardin həküm qıkırıp jazalaymən. **10** Silər kılıqlınip yıkılısilər; Israil qegrəlirida üstünglaroqa həküm qıkırıp jazalaymən; wə silər Mening Pərwərdigar ikənlikimni tonup yetisilər. □ **11** Bu xəhər silər üçün «kazan» bolmayıdu, həm silərmə uningki «gəx»i bolmaysilər; Mən Israil qegrəlirida üstünglardin həküm qıkırıp jazalaymən. **12** Wə silər Mening Pərwərdigar ikənlikimni tonup yetisilər; silər Mening bəlgilimilirimdə yürmigən, həkümlirim boyiqə mangmioqansilər, bəlki əpqərənglardiki əllərning həkümliri boyiqə mangqansilər».

13 Xundak boldiki, Mən bexarət beriwatkinimda, Bənayanıng oqlı Pilatiya jan üzdi. Mən düm yıkıldım: «Ah, Rəb Pərwərdigar! Sən Israilning қaldısını pütünləy yoğatmaqqimusən?» — dəp қattıq awazda nida қildim.

Hudaning sürgün bolovan Israillaroqa yengi wədisi — yengi ķelb, yengi roh

14 Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

15 I insan oqlı, Yerusalemda turuwatqanlarning: «Pərwərdigardin yırak ketinglar! Qünki muxu zemin bizgila miras kılıp təkdirim kiliñoqan!»

□ **11:10** «...Israil qegrəlirida üstünglaroqa həküm qıkırıp jazalaymən» — Babil imperatori Nebokadnəsar Zədəkiyani Israilning qegrəsida (Libnah xəhəridə) sot կildi («2Pad.» 25:6-7, 18-21 ayətlərni kərüng).

degən gepi, sening kərindaxliring, yəni sening kərindaxliring bolqan sürgünlərgə həm Israilning pütkül jəmətigə karitip eytiloqan.

□ **16** Xunga ularqa mundak degin: «Rəb Pərwərdigar mundak dəydu: Gərqə Mən ularni yirək yərlərgə, əllər arisiqa yətkiwətkən həm məmlikətlər iqiqə tarkitiwətkən bolsammu, ular barqan yərlərdimu Mən Əzüm ularqa kiqikkinə bir pak-mukəddəs baxpanah bolimən». □

17 Xunga mundak degin: «Rəb Pərwərdigar mundak dəydu: «Mən silərni əllərdin yioqimən, tarkitiwetilgən məmlikətlərin silərni jəm kılımən, andin Israil zeminini silərgə қayturup təkdim kılımən. **18** Xuning bilən ular u yərgə

□ **11:15** **«Yerusalemdə turuwatqanlarning: «Pərwərdigardin yirək ketinglar! Qünki muxu zemin bizgila miras kılıp təkdim kılınoqan!» degən... —** Yerusalemidikilərning: «sürgün kılınoqanlar (yəni Yəhudadın heli burun Babilə qılinən kılınoqan kixilər həmdə 150 yıl ilgiri sürgün kılınoqan Israildiki on kəbilə) nahayiti gunahkar adəmlərdür, xunga Huda ularni sürgün kıldırdı, biz bolsaq pak adəmmiz, Huda muxu zeminni bizgə qaldurdu» degən karixi bar idi. Bundak təkəbburluqni Huda jazalaydu. «Sening kərindaxliring, yəni sening kərindaxliring bolqan sürgünlər» degən tekistning baxqə birhil wariyanti: «kərindaxliring bolqan uruk-tuqşanlıring». □ **11:16 «pak-mukəddəs baxpanah»** — degən səz ibraniy tilida «mukəddəs jay» yaki «ibadəthana» degən səz. Mukəddəs ibadəthanining bir yerdə կuruluxi Hudanıng xu yerdə kooqdiqnuqı wə baxpanah bolqanlığını bildürudu. Demək, ular (butpərəs) əllər arisida bolsimu, Huda (ular Uni izdigən bolsa) ularqa jisməniy həm rohıy jəhəttə baxpanah bolup, ularni tinq saklaydu wə ularqa durus yollarda mengixqə yənə yardımçı bolidu. Baxqə birhil tərjimisi: «...Mən ularqa kışka wakit bir pak-mukəddəs baxpanah boldum».

ķaytip kelidu, ular barlıq lənətlik nərsilərni həm barlıq yirginqlik ixlirini u yərdin yok ķılıdu.

19 Mən ularoqa bir kəlbni berimən, iqinglaroqa yengi bir rohni salımən; Mən ularning tenidin taxtək kəlbni elip taxlaymən, ularoqa mehrlilik bir kəlbni berimən. □ ■ **20** Xuning bilən ular Mening bəlgilimilirimdə yürüdu, Mening həkümlirimni qing tutup ularoqa əməl ķılıdu. Ular Mening həlkim bolidu, Mən ularning Hudasi bolimən. ■

21 Biraq kəngülliri lənətlik nərsilərgə wə yirginqlik kilmixlirioqa beoqıxlanoqanlar bolsa, Mən ularning yollırını əz bexioqa qüxürimən», — dəydu Rəb Pərwərdigar». ■

Hudanıng xan-xəripi Yerusalemın qıkıp ketidü

22 Kerublar қанatlırını yaydı, ularning qaklırı əz yenida turattı; Israilning Hudasining xan-xəripi ular üstidə yukarı turattı; **23** wə Pərwərdigarning xan-xəripi xəhərning otturisidin qıkıp, xəhərning xərk təripidiki taq üstidə tohtidi. □ **24** Xuning bilən Roh meni kətürüp, Hudanıng

□ **11:19 «ularoqa mehrlilik bir kəlbni berimən»** — ibraniy tilida səzməsəz: «ularoqa gəxlük bir kəlbni berimən» degənliktur. ■ **11:19** Yər. 32:39; Əz. 36:26 ■ **11:20** Yər. 24:7; 30:22; 31:1; 32:38 ■ **11:21** Əz. 9:10 □ **11:23 «Pərwərdigarning xan-xəripi ... xəhərning xərk təripidiki taq üstidə tohtidi»** — bu taq «Zəytun teoğı»dur. Əzakiyal pəyəqəmbər Pərwərdigarning xan-xəripini xu wakitta yənə kermidi. Əzakiyalning həmmə bexarətlirini omumlaxturup kariojanda, Hudanıng xan-xəripi xu qaoğda taqdə uzun turmay Israil zeminidinmu mutlək kətti. Biraq keyin (43-babta) u muxu xan-xərəp yənə xərk təripidin keliwatkanlığını kəridü.

Rohı bərgən bu kərünüxtə meni Kaldiyəgə, yəni sürgün bolğanlarqa apardı; xuan mən kərgən bu kərünüx məndin kətti. □

²⁵ Xuning bilən mən sürgün bolğanlarqa Pərwərdigar manga kərsətkən barlıq ixlarnı səzləp bərdim.

12

Yerusalem ahalisining sürgün boluxining sürətlinixi

¹ Pərwərdigarning səzi manga kelip mundak deyildi: — ² I insan oqlı, sən asiy bir jəmət arisida turisən; ularning kərüxkə kəzi bar əmma kərməydu, anglaxka ķulikı bar, əmma anglimaydu, qunki ular asiy bir jəməttur. ■ ³ Wə sən, i insan oqlı, sürgün bolquqining yüktaklirini təyyarlap կoyojın; wə kündüzdə ularning kəz aldida sürgün bolquqidək əz jayingdin baxka jayqa baroqın. Gərqə ular asiy bir jəmət bolsimu, ehtimallikî yok əməski, ular qüxinip yetidü. ⁴ Kündüzdə ularning kəz aldida sürgün boluxka təyyarlıqan yüktaklardək yüktakliringni elip qık; andin kəq kirəy degəndə

□ 11:24 «Roh meni kətürüp, ... meni Kaldiyəgə, yəni sürgün bolğanlarqa apardı» — «Kaldiyə» Babil imperiyəsining bir hissəsi. ■ 12:2 Yəx. 6:9; Yər. 5:21; Əz. 2:3-8; 3:26, 27

ularning kəz aldida sürgün bolidioqan kixilərdək jayingdin qikip kətkin; □ 5 tamni kolap texip, yük-takliringni elip qikkin; □ 6 ularning kəz aldida buni mürünggə elip, gugumda kətürüp qikip kətkin; yərni kərəlməsliking üqün yüzüngni yapkin; qünki Mən seni Israil jəmətigə bexarət kildim. □

7 Wə mən buyruloqan boyiqə xundak kildim; kündüzdə mən sürgün bolouqi kixidək yük-taklirimni elip qiktim; wə kəq kirgəndə қolum bilən tamni kolap texip, yül-taklirimni qikirip, gügündə ularning kəz aldida mürəmgə elip kətürüp mangdim.

8 Ətigəndə Pərwərdigarning səzi manga kelip mundak deyilidi: — 9 «I insan oqlı, Israil jəməti, yəni asiy bir jəmət, səndin: «Bu nemə kılqining» dəp sorıqan əməsmu?

10 Ularqa: «Rəb Pərwərdigar mundak dəydu: Bu yükləngən wəhiy Yerusalemдiki xahzadə həm xu yerdiki barlıq Israil jəmətidikilər tooqruluketur» — degin. □

11 Ularqa: «Mən silər üqün bexarət. Mən

-
- 12:4 «Kündüzdə ularning kəz aldida sürgün boluxka təyyarlioqan yük-taklardək yük-takliringni elip qik; andin kəq kirəy degəndə ... jayingdin qikip kətkin;...» — 4-6-ayətlərdiki buyruk bəlkim 3-ayəttiki buyruqni təpsiliyək qüxəndüridu. □ 12:5 «Tamni kolap texip, ... qikkin» — «tam» bəlkim höylining temi. □ 12:6 «...yərni kərəlməsliking üqün yüzüngni yapkin; qünki Mən seni Israil jəmətigə bexarət kildim» — bu bexarət keyinkı ayətlərdə (11-14) qüxəndürülidu. □ 12:10 «Yerusalemдiki xahzadə» — Zədəkiya padixahtur. Bırak Əzakiyal pəyəqəmbər bəlkim uni ərziməs dəp կarioqaqça, uni hərgiz «padixaḥ» deməydi.

ḳandak qılıqan bolsam, əmdi ularoqimu xundak ixlар kıldırułidu; ular əsir bolup sürgün bolidu» — degin. **12** Ular arisidiki xahzadə əz yük-taklırini gugumdə mürisidə ketürüp qıkıdu; ular tamni kolap texip təxüktin nərsilirini qıkırıdu; u əz yüzini yepip zeminni kərəlməydiqan bolidu. ■

13 Xuning bilən Əz torumni uning üstigə yayımən, u Mening kiltikimda tutulidu; Mən uni Kaldıylərning zemini bolqan Babiləqa apirimən, birak u u yərni əz kezi bilən kərməydu; u xu yərdə əlidu. □ ■ **14** Uningəqa yardəmləxkən əpqərisidikilərning həmmisini həm barlık қoxunlirini Mən barlık xamaloqa tarkitiwetimən; Mən kiliqni oqilaptin suqurup ularnı қoqlayımən. ■ **15** Mən ularni əllər arisoqa tarkitiwətkinimdə, məmlikətlər iqigə taratkinimda ular Mening Pərwərdigar ikənlikimni tonup yetidu.

16 Biraq ularning iqidiki az bir kışmini, kiliq, aqarqılıq həm waba kesilidin halas ķilimən; məksitim xuki, ularəqa ezliri baridiqan əllərdə

■ **12:12** 2Pad. 25:4 □ **12:13** «...u Mening kiltikimda tutulidu; Mən uni Kaldıylərning zemini bolqan Babiləqa apirimən, birak u u yərni əz kezi bilən kərməydu; u xu yərdə əlidu» — bu bexarət tez əməlgə axurului. Zədəkiya padixah Babil imperiyəsining Yerusalemni қorxiwalqan muhasirisi astida besülgən sepildin etüp қaqmakçı idi. Babil əskərləri uni tutuwelip Nebokadnəsarın aldioqa elip bardı, Nebokadnəsar uning kezlirini oyuwətti. U Babilda əldi («Yər.» 52:11ni, «2Pad.» 25:1-7ni kerüng). Muxu tekistlərdə deyilgən «ixik» bəlkim tosuloqan yaki buzulqan boluxi mumkin, xunga կeqix üqün «tamni kolax» kerək idi. ■ **12:13** Əz. 17:20 ■ **12:14** Əz. 5:10,12

əzlirigə yirginqlik kilmixlirini etirap kilduruxtin ibarət; xuning bilən ular Mening Pərwərdigar ikənlikimni tonup yetidu». □

17 Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

18 «Insan oqlı, əz neningni titrigən əhalda yegin, süyüngni dir-dir kılıp ənsirigən əhalda iqkin;

19 həm xu zemindiki kixilərgə mundak dəp eytkin: «Rəb Pərwərdigar Yerusalem dikilər wə Israil zeminidə turuwatkanlar toqlurluk mundak dəydu: «Ular əz nənini ənsirəx iqidə yəydi, süyini dəkkə-dükkidə iqidi; qünki zemində turuwatkanlarning jəbir-zulumi tüpəylidin, u yər həmmisi yəksan kilinidu.

■ **20** Ahalilik xəhərlər harabə bolup, zemin wəyranə bolidu; xuning bilən silər Mening Pərwərdigar ikənlikimni tonup yetisilər».

21 Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

22 «I insan oqlı, Israil zeminidə: «Künlər uzartıldı, hərbir alamat kərünüx bikarəqə ketidu» degən mağalni eytkini nemisi? □ **23** Əmdi ularəqə: — Rəb Pərwərdigar mundak dəydu:

□ **12:16** «**xuning bilən ular Mening Pərwərdigar ikənlikimni tonup yetidu**» — muxu jümlidiki «ular» bəlkim yat əllər; ular Israil jəmətini başkan balayı'apətlərni Israillardin anglap, bu ixlarnı Pərwərdigarning jazası dəp qüxinidu. ■ **12:19** Əz. 4:16 □ **12:22** «**Künlər uzartıldı, hərbir alamat kərünüx bikarəqə ketidu**» — bu mağal bəlkim Israillarning kəp pəyəqəmbərlərning agahlanduruxlirioqa bolən gumanırını yaki bəlki həlkinqə pəyəqəmbərlərning agahlanduruxlirioqa կulaq salmaslıqka bolən bahənisini ipadıləydi.

«Mən bu mağalni yok kılımən; Israilda bu mağal ikkinqi ixitilməydu; sən əksiqə ularoqa: «Künlər yekinlaxtı, hərbir alamət kərünüxning əməlgə axuruluximu yekinlaxtı» — degin. ²⁴ Qünki Israil jəmətidə yaloqan «alamət kərünük» yaki adəmni uqurudiqan palqılıklar կayta bolmaydu. ²⁵ Qünki Mən Pərwərdigardurmən; Mən səz kılımən, həm қiloqan səzüm qoқum əməlgə axurulidu, yənə keqiktürülməydu. Qünki silərning künliringlarda, i asiy jəmət, Mən səz kılımən həm uni əməlgə axurimən» — dəydu Rəb Pərwərdigar».

²⁶ Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

²⁷ «I insan oqlı, mana, Israil jəmətidikilər sening tooqruluk: «U kərgən alamət kərünüxlər uzun künlərdin keyinki wakıtlarnı kərsitudu, u bizgə yirak kəlgüsü tooqruluk bexarət beridu» — dəydu. ²⁸ Xunga ularoqa: — Rəb Pərwərdigar mundak dəydu: «Mening səzlirimdin həqkaysisi yənə keqiktürülməydu, bəlki қiloqan səzüm əməlgə axurulidu, dəydu Rəb Pərwərdigar» — degin».

13

Sahta pəyələmbərlərgə bolqan agah

¹ Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

² «I insan oqlı, sən Israilning bexarət bərgüqi pəyələmbərliri, yəni əz təsəwwuri bilən

bexarət bərgüqilərni əyibləp bexarət berip: «Pərwərdigarning səzini anganglar!» — degin.

3 Rəb Pərwərdigar mundak dəydu: — Əz rohiqə əgixip mangidiqan, həq wəhiyni kermigən hamakət pəyəqəmbərlərning həlioqa way! **4** I Israil, sening pəyəqəmbərliring huddi harabilər arisida yürüwatlı tülkilərdək boldi.

5 Silər bəsülgən jaylaroqa qikmiqənsilər, uning Pərwərdigarning künidə bolidiqan jəngdə puhta turuxi üçün Israil jəmətinining buzulqan temini həq yasimidinglar.□

6 «Pərwərdigar mundak dəydu» degüqilər bolsa pəkət sahta bir kərünüxnı wə yalqan palni kərgənlərdin ibarəttur; Pərwərdigar ularni əwətmigən; birak ular əz səzining əməlgə axuruluxini ümid ķildi. **7** Silər «Pərwərdigar mundak dəydu» degininglarda, Mən həq səz ķilməqan tursam, silər sahta bir «alamət kərünüx»ni kərgən, yalqan palni eytkən əməsmu? **8** Xunga Rəb Pərwərdigar mundak dəydu: «Silər oydurma səzligininglar, yalqan «alamət kərünüx»lərni kərgininglar tüpəylidi, əmdi mana, Mən silərgə ķarximən, — dəydu Rəb Pərwərdigar, **9** — Mening ķolum sahta «alamət kərünüx»ni kərgən wə yalqan palni eytkən pəyəqəmbərlər bilən ķarxılıxidu; ular

□ **13:5 «Silər bəsülgən jaylaroqa qikmiqənsilər, uning Pərwərdigarning künidə .. Israil jəmətinining buzulqan temini həq yasimidinglar»** — bu gəpmu sahta pəyəqəmbərlərgə eytilən: 4-ayət boyiqə ular «harabilər arisida yürgən tülkilərdək» bolidu — bəlkim Israil jəmiyyitining buzulqan əhəwəlioqa zadila ķarimay, pəkət əzliri üçün kiçikkinə bir «uwa təxükini» kolax bilən xuqulliniwatidu.

əz həlkimning kengixidə olturmaydu, ular Israil jəmətining nəsəbnamisidə hatirilənməydu; ular Israilning zeminiqa həq kirgüzülməydu; xuning bilən silər Mening Rəb Pərwərdigar ikənlikimni tonup yetisilər.

10 Bərhək, ular tinq-amənlik bolmioğandimu «tinq-amənlik!» dəp jar selip, həlkimni ezikəturoqanlıkı üçün, birsi nepiz ara tamni kopursa, ular kelip pəkət uni hək suwak bilən akartıp köyəqanlıkı üçün — **11** Tamni hək suwak bilən akərtiwaterkanlarqa: «Bu tam yikilidu!» degin! Kəlkündək bir yamoqur yaqıdu! I yoqan məldürlər, silər qüxisilər! Dəhəxətlik bir xamal qikidu; □ **12** wə mana, tam ərülüp qüxkəndə, hək silərdin: «Silər bu tamni suwiqan hək suwak əneni!» dəp sorimamdu?

13 Xunga Rəb Pərwərdigar mundak dəydu: «Əz kəhrim bilən dəhəxətlik bir xamal partlitip qikirimən; Mening aqqikimdin kəlkündək bir yamoqur wə həmmmini əhalak kılıdioqan kəhrilik məldürlər yaqıdu. **14** Xuning bilən Mən silər hək suwak bilən akərtikan tamni qulitip, uning ulini axkarə kılıp, uni yər bilən yəksan əlimən; u qulap qüxkəndə, silər uning arisida əhalak bolisilər; wə Mening Pərwərdigar ikənlikimni tonup yetisilər. **15-16** Xundak kılıp Mən kəhrimni tam həm uni hək suwak bilən akərtikanlarning üstigə qüxürüp piqəndin qikimən; wə: «Tam

□ **13:11 «Tamni hək suwak bilən akərtiwaterkanlarqa: «Bu tam yikilidu!» degin!»** — Əzakiyal sahta pəyoqəmbərlərni məs'uliyətsiz tamqilaroqa ohxitidu. Nepiz bir tamni puhta suwap küqəytiixning ornida, ular pəkət qıraylıq kərünüx üçün uni hək bilən akərtidu.

yok boldi, xundakla uni hək suvak bilən akartkanlar, yəni Yerusalem toqrluluk bexarət bərgüqi, həq tinq-amanlıq bolmioqandimu u toqrluluk tinq-amanlıqni kərsətkən «alamət kərünük»ni kərgən Israilning pəyəqəmbərlirim u yok boldi» — dəymən». □

«Ayal pəyəqəmbərlər» toqrluluk bexarət

17 «Əmdi sən, i insan oqlı, əz təsəwwuri boyiqə bexarət bərgüqi əz həlkinqning kizliriqa yüzüngni қaritip, ularni əyibləp bexarət berip mundak degin: —

18 Rəb Pərvərdigar mundak dəydu: «Əz beqixlirining hərbirigə *sehirlilik* biləzüklərni қadap, janlarnı tuzakka elix üçün hərkəndək egiz-pakar adəmlərning bexioqa pərənqini yasiqanlaroqa way! Əmdi silər əz həlkimning janlirini tuzakka qüxürüp, janliringlarnı sak қaldurımız dəwatamsılər? □ **19** Nəqqə tutam arpa, nəqqə qixləm nanni dəp silər Manga

□ **13:15-16 «Mən kəhrimni tam həm uni hək suvak bilən akartkanlarning üstigə qüxürüp piqandın qikimən; wə ... dəymən»** — məzkur bexarəttiki əng ahirkı ayət boyiqə bu «nepiz tam» Yerusalemni korsitudu, əmdi sahta pəyəqəmbərlər uning buzuk yərlirini puhta kilmay, pəkət həmmisi qiraylıq kərünsün dəp uni «sahta bexarətlər» bilən akartıdu. □ **13:18**

«Əz beqixlirining hərbirigə sehirlilik biləzüklərni қadap, ... hərkəndək egiz-pakar adəmlərning bexioqa pərənqini yasiqanlaroqa way!» — ayallar bu «biləzük» wə «pərənje»lərni қandak ixlətkənliliyi anqə enik bolmisisi, lekin xübhisizki, ular arkılıq sehirlilik, jadugərlik yolidə hərkəndək adəmlərni dəmidi kılıp əz indikigə kəltürməkqi bolən; 19-ayət tehimu kəp təpsilatlarnı bizgə təminləydi.

kupurluk kılıp, yalqan səzgə կulaқ salidiqan Mening həlkimgə yalqanqılıkinqilar arkılık əlməskə tegixliklirini əltürüp, tirk qalmaslıqka tegixliklirini hayat qaldurmaqçimusilər?■

20 Xunga Rəb Pərwərdigar mundak dəydu: «Mana, Mən silərning կuxlarni tuzakqa qüxürgəndək kixilərni tuzakqa qüxürgüqi sehiilik «tengik»liringlaroqa կarximən, Mən ularni bilikinglardın yirtip taxlaymən; xuning bilən silər կuxlarni tuzakqa qüxürgəndək tutğan kixilərni ərkinlikkə uquriwetimən.

21 Mən silərning pərənjiliringlarnimu yirtip taxliwetip, həlkimni կolunglardin kutkuzimən; ular yənə կolunglarda olja bolup turmaydu; xuning bilən silər Mening Pərwərdigar ikənlikimni tonup yetisilər.

22 Silər yalqanqılık bilən, Өzüm azar bərmigən həkkaniy adəmlərning kəngligə azar bərgənlikinglar üçün, xundakla rəzil adəmlərning hayatıni saklap kutkuzuxka ularni rəzil yolidin yandurmay, əksiqə ularning կolini küqəytkininglar üçün, **23** silər kuruk «alamət kezünük»lərni ikkinçi bolup kerməysilər, yəki yalqan palqılık kilmaysilər; Mən Өz həlkimni կolunglardin kutkuzimən; xuning bilən silər Mening Pərwərdigar ikənlikimni tonup yetisilər».

14

Butpərəslik kılıdioqlanlarqa way!

¹ Israil aksakallirining bəziliri Mening yenimoja kelip aldimda olturuxti. ■ ² Wə Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

³ «I insan oqli, muxu adəmlər əz butlirini kengligə tikləp, adəmlərni putlaxturidioqan əz kəbihilikini kəz aldiqə կոյղانidi. Əmdi ularning Meni izdəp Məndin yol sorixini kəbul kılardımən? ⁴ Əmdi ularqa səz kəlip mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: «Israil jəmətidiki kenglidə əz butlirini tikləp, adəmlərni putlaxturidioqan əz kəbihilikini kəz aldiqə կոյup, andin pəyələmbər aldiqə kelidioqan hərbir adəmni bolsa, Mənki Pərwərdigar uningəqə butlirining kəplüki boyiqə jawab կայturimən. ⁵ Xundak kəlip Mən Israil jəmətining kenglini Əzümgə igildurimən; qünki ular barlıq butliri bilən Manga yat bolup kətti».

⁶ — Xunga Israil jəmətigə mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: «Towa kilinglar! Butliringlardın yenip yenimoja կայtip kelinglar! Barlıq yirginqlik kilmixinglardın yüzünglarnı ərüngler! ⁷ Qünki Israil jəmətidiki əzlirini Məndin ayrip, əz butlirini kenglidə tikləp, adəmlərni putlaxturidioqan əz kəbihilikini kəz aldiqə կոյup, andin Məndin sorax üçün pəyələmbərning aldiqə kelidioqan hərkəysi adəm yaki xuningəqə ohxax Israilda turuwatkan hərkəysi musapirlar bolsa, Mənki Pərwərdigar Əzüm ularqa jawab կայturimən; ⁸ Mən muxu

kixini bir agah bexariti kılıp uni səz-qəqəkkə qalduruxka yüzümni uningoşa қarxi қilimən; Mən həlkimning arisidin uni üzüp taxlaymən; xuning bilən silər Mening Pərwərdigar ikənlikimni tonup yetisilər. ■ ⁹ Biraq pəyələmbər ezi eziketurulup, bir bexarətlik səz kılən bolsa, u qaoqda Əzüm Pərwərdigar xu pəyələmbərni ezitküçə uqratkanmən; Mən uningoşa қarxi қolumni uzartip, uni həlkim arisidin һalak қilimən. □ ■ ¹⁰ Ular kəbihlikining jazasını tartıdu; pəyələmbərgə berilidiqən jaza bilən sorioquqıçə berilidiqən jaza ohxax bolidu. ¹¹ Xuning bilən Israil jəməti yənə Məndin qətnəp kətməydu, yaki yənə asiylikliri bilən əzlirini buloqimaydu; ular Mening həlkim, wə Mən ularning Hudasi bolimən» — dəydu Rəb Pərwərdigar».

*Keliwatğan jazani hətta həkķaniy kixilərmü
Israildin yandurmaydu*

¹² Wə Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

■ **14:8** Əz. 28:37; Əz. 5:15 □ **14:9** «Biraq pəyələmbər ezi eziketurulup, bir bexarətlik səz kılən bolsa, u qaoqda Əzüm Pərwərdigar xu pəyələmbərni ezitküçə uqratkanmən;...» — muxu degini, Pərwərdigar adəmlərni eziketuruxni halaydu degənlik əməs, əlwəttə. Biraq Əz adımı bołan pəyələmbər adəmgə huxamət kılmaqçı bolsa yaki əz mənpəətini kəzləp yüridiqən bolsa, əmdi xu qaoqda Huda uni azduruxi, ezitküçə uqrıtxi yaki yaman rohłarning қolioşa tapxuruxi mumkin. Xu qaoqda uning eytən səzinin həmmisi կuruķ bolidu, əmma u ezi uningoşa ixinidu. ■ **14:9** Əz. 13:1, 2, 9

13 «I insan oqlı, məlum bir zemin Manga asiylik kılıp gunah kılqanda, Mən xuning bilən kolumni uningə qarxi uzartip, ularning yelənqüki bolqan nenini қurutuwetip, uning üstigə aqarqılıkni əwətimən həm insan wə haywanlarni uningdin üzimən; □ ■ **14** əmdi u qaoqda Nuh, Daniyal wə Ayuptin ibarət üq həzrət uningda turuwatkan bolsimu, ular eż həkkaniylik tüpəylidin pəkət eż janlirinila sakliyalıqan bolatti — dəydu Rəb Pərwərdigar.□

15 Əgər Mən zemindin yirtküq haywanlarnı etküzsəm, ular uni baliliridin juda kilsa, haywanlar tüpəylidin uningdin etküqi həqbir adəm bolmay, u wəyranə bolsa, **16** əmdi Mən eż hayatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərwərdigar — muxu üq həzrət uningda turuwatkan bolsimu, ular nə eż oqulliri nə kızlirini kutkuzalmaytti; ular pəkət eż janlirini kutkuzalaytti, zeminning ezi wəyranə peti қalatti.

17 Yaki bolmisa Mən xu zeminə qılıqni qüxürup, uningdin insan həm haywanni üzüwətkən bolsam, **18** əmdi hayatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərwərdigar — muxu üq həzrət uningda turuwatkan bolsimu, ular nə eż oqulliri nə kızlirini saklap kutkuzalmaytti; ular pəkət eż janlirini

□ **14:13** «yelənqüki bolqan neni» — ibraniy tilida «nan bolqan həsi» deyildi; 4:16-ayəttiki izahatni körüng. ■ **14:13** Law. 26:26; Əz. 4:16; 5:16 □ **14:14** «u qaoqda Nuh, Daniyal wə Ayuptin ibarət üq həzrət uningda turuwatkan bolsimu,...» — Daniyal pəyoqəmbər on üq yil ilgiri Babiloqa sürgün bolup, andin Neboqadnəsar üçün bax wəzir қilinoqan.

ḳutḳuzalaytti.

19 Yaki bolmisa Mən xu zeminoqa waba kesilini qüxürup, Əz kəhrimni ḳan təktürülüxi bilən üstigə teksəm, uningdin insan həm haywanni üzüwətkən bolsam, **20** əmdi hayatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərwərdigar — Nuḥ, Daniyal wə Ayuptin ibarət üq həzrət uningda turuwatkan bolsimu, ular nə əz oqlını nə kızını ḳutḳuzalmayıtti; ular pəkət həkkaniylıki bilən əz janlirini ḳutḳuzalaytti.

21 Əmdi Rəb Pərwərdigar mundak dəydu: — Əmdi xundak bolqandan keyin, insan həm haywanni üzüwetix üçün Yerusaleməqə tət jazayımnı, yəni kılıq, aqarqılıq, yirtkuq haywan wə waba kesilini qüxürsəm ḳandaq bolar?

22 Bırak mana, uningda ḳelip ḳalqanlar bolidu, yəni oqlul-kızlar uningdin qıkırılıp ḳutḳuzulidu; mana, ular silərning yeninglaroqa qıkıp, silər ularning yolliri həm kilmixlirini kərüp yetisilər; xuning bilən silər Mən Yerusaleməqə qüxürgən külət, yəni uningoqa qüxürülgən barlıq ixlar tooqruluğ təsəlli alisilər; **23** əmdi silər ularning yolliri həm kilmixlirini kərgininqarda, ular silərgə təsəlli epkelidu; silər Mening uningda barlıq ḳalqan ixlirimni bikardin-bikar kilmioqanlıkimni tonup yetisilər, — dəydu Rəb

Pərwərdigar». □

15

Üzüm teli toopruluq təmsil

¹ Wə Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

² «I insan oöli, üzüm teli yaqılıqining baxka dərəh yaqqaqlıridin nemə artukqılıkçı bar, uning xehining ormandiki dərəhlər arisida nemə alahidilikli bar? ³ Uningdin birər jabduknı yasaxka materiyal aloqanning paydisi barmu? Uningdin qinilərni askudək կozuknı yasiqılı bolamdu? ⁴ Mana, u otka yekiloqu bolqanda, ot uning ikki uqini kəydürgəndə, otturisimu yerim kəygəndə, əmdi uni birər ixka ixlətkili bolamdu? ⁵ Mana, u sak bolqanda, həqkandak ixka ixlətkili bolmiqan yerdə, əmdi ot uni kəydürüp yəp kətkəndə, uni birər ixka ixlətkili bolamdu?

⁶ Xunga Rəb Pərwərdigar mundak dəydu: «Mən ormandiki dərəhlər arisidiki üzüm telining yaqılıqını otka tapxuroqinimdək, Yerusalemda turuwatkanlarnı otka tapxurimən. ⁷ Yüzünni ularoqa қarxi kılıp қaritimən; ular bir ottin

□ **14:23 «əmdi silər ularning yolliri həm kilmixlirini kərgininglarda, ular silərgə təsəlli epkelidu...»** — əslidə sürgün bolqanlar Yerusalemqa qüvkən balayı'apətni anglap bəlkim intayın azablinixi mumkin idi. Birak қaqqanlar kəlgəndə, ularning kiyapitini wə kilmixlirini kerüp, ular bu ixning həkikətən Hudanıng adıl jazası iğənlilikini qüxinip yetip, «bu jaza həmmisi durus» dəp kəngli jayıqla qübüxi kerək.

qıkşa, baxqa bir ot ularni yəwetidu. Əz yüzümni ularoqa қarxi bolup қaratqanda, silər Mening Pərwərdigar ikənlilikimni tonup yetisilər. ⁸ Ularning kıləqan wapasızlıkları tüpəylidin mən zeminni wəyranə ķilimən» — dəydu Rəb Pərwərdigar». □

16

Wapasiz Yerusalem

¹ Wə Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

² I insan oqlı, əzining yirginqlik kilmixlirini Yerusalemning yüzigə selip mundak degin: —

³ Rəb Pərwərdigar Yerusalemoğa mundak dəydu: «Sening əsliy zating wə tuquluxung Қanaaniylarning zeminida boləqan; sening atang Amoriy, apang Hittiy kız idi. □ ⁴ Sening tuquluxuşa kəlsək, sən tuquləqan kününgdə

□ **15:8 «... Ularning kıləqan wapasızlıkları tüpəylidin Mən zeminni wəyranə ķilimən»** — bu bəbtiki «üzüm teli» degən təmsil üstidə «Koxumqə səz»imizdə tohtilimiz. □ **16:3 «...sening atang Amoriy, apang Hittiy kız idi»** — Israilning əjdadi İbrahim wə ayali Sarah, əlwəttə. Muxu ayət wə keyinkı 1-14-ayətlərning bəlkim üç mühim məzmuni bar: (1) İbrahim ezi əslı Қanaandikilərdək butpərəs adəm idi («Yə.» 24:2) — Huda uni zor mehîr-xəpkitidin Əzining adımı boluxi üçün talliwaləqan; (2) Pərwərdigarning buyruklırlıqə hilap əldə, Israil Қanaan zeminioğa kırğəndə ularning kəp oqlul-ķızları yərlik (butpərəs Қanaaniy, Amoriy, Hittiy) kız-yigitlər bilən toy kıləqan; (3) Israil Қanaan zeminioğa kırğəndə Қanaandikilərning butpərəs yaman adətlirini կobul ķılıp ularoqa inatayın ohxax bolup kətkəndi.

kindiking kesilmigən, sən suda yuyulup pakiz kılınmioqan; həqkim sanga tuz sürkmigən yaki seni zakilimioqan.

5 Həqkimning kəzi muxu ixlər üçün sanga rəhİM kılmiqan yaki iqini sanga aqritmiqan; əksiqə sən dalaqa taxliwetilgənsən, qünki tuquluoqan kününgdə kəmsitilgənsən.

6 Xu qaçda Mən yeningdin ətüp ketiwetip, seni əz kəningda eçinap yatkiningni kərgən; wə Mən əz kəningda yatkan əhalitingdə sanga: «Yaxiojin!» — dedim. Bərhək, sən əz kəningda yatkan əhalitingdə Mən sanga: «Yaxiojin!» — dedim.

7 Mən seni daladiki ot-qəplərdək aynittim; sən əsüb heli boy tartip qiraylıq bezilip wayioqa yətting; kəksiliring xəkilləndi, qaqliring üzün əsti; birak sən tehi tuqma-yalingaq iding.

□ **8** Mən yənə yeningdin ətüwetip sanga əkaridim; mana, iixk-muhəbbət məzgiling yetip kəldi; Mən tonumning pexini üstünggə yeyip əkoyup, yalingaqlıkingni əttim; Mən sanga kəsəm iqip, sən bilən bir əhdə tüzdüm, dəydu Rəb Pərwərdigar, wə sən Meningki boldung. □ ■

9 Mən seni su bilən yuyup, kəningni teningdin yuyuwetip, sanga puraklıq mayni sürttüm.

□ **16:7 «sən əsüb heli boy tartip qiraylıq bezilip wayioqa yətting»** — ahirki jümligə əkarioqanda, «qiraylıq bezilip wayioqa yətting» deyən söz keksliri wə qaqlırı toluq əskənlilikini kərsitxi mümkün. □ **16:8 «Mən tonumning pexini üstünggə yeyip əkoyup, yalingaqlıkingni əttim»** — əkədimki zamanlarda ərkək kixi kızning üstigə kiyim-keqikini yepixi xu kızni əz əmrigə almaqçı bolğanlığını bildürətti. «Rut» 3:9-ayət, «Kan.» 22:30-ayətni kərung. ■ **16:8 Yar. 22:16; 24:7**

10 Mən sanga kəxtilik kəngləknı kiygüzüp, ayioqingoşa dəlfin terisidin tikkən kəxlərni saptim; seni nepis kanap bilən orap, yipək bilən yepip қoydum. **11** Seni zibu-zinnətlər bilən pərdazlidim, қolliringoşa biləzüklərni, boynungoşa marjanni taşkap қoydum; **12** burnungoşa һalkını, қulaklıringoşa zirilərni, bexingoşa güzəl tajni kiygüzdum. **13** Xundak қılıp sən altunkümük bilən pərdazlanding; kiyim-keqəkliring nepis kapap, yipək wə kəxtilik rəhttin idi. Yegining ak un, bal həm zəytun meyi idi; sən intayın güzəl bolup, hanix mərtiwisigə kətürüldung. **14** Güzəlliking tüpəylidin əllərdə dangking qıktı; qünki Mən sanga kərkəmlikimni beoqxixlim bilən güzəlliking kamalətkə yətti, — dəydu Rəb Pərwərdigar.

15 — Biraq sən güzəllikinggə tayinip, dangkingdin paydilinip paħixə boldung; sən hərbir ətküqi kixigə paħixə muhəbbətliringni təktüng; güzəlliking uning boldi! **16** Sən kiyim-keqəkliringdin elip ezung üçün rənggarəng bezəlgən «yükiri jaylar»ni yasap, andin ularning üstidə buzukluk қılqansən. Bundak ixlar yüz berip bakmioqan, wə ikkinqi yüz bərməydu! □

17 Sən Mən sanga beoqxilioqan güzəl zibuzinnətlirim wə altunkümüküm bilən ərkək məbudlarnı yasap ular bilən buzukluk

□ **16:16** «*yükiri jaylar*» — butpərəslik қılıdioqan jaylar: 6:3-ayətning izahatını körüng.

ķılqansən. □ 18 Sən əz kəxtilik kiyimliringni elip ularoqa kiygüzdüng; Mening meyim wə Mening huxbuyumni ularoqa sunup beçixlidinq; 19 Mən əzünggə bərgən nenimni, Mən sanga ozukka bərgən ak an, zəytun meyi wə balni bolsa, sən ularning aldioqa huxpurak hədiyə süpitidə atap sundung: ixlar dəl xundak idi! — dəydu Rəb Pərwərdigar.

20 — Uning üstigə sən Əzümgə tuşup bərgən kiz-oqulliringni elip, məbudlarning ozuķı bolsun dəp ularni կurbanlıq ķilding. Sening buzuklukung azlik ķılqandək, 21 sən Mening balilirimni soyup ularni ottin ətküzüp məbudlaroqa atap կoydungoqu? ■

22 Sening barlık yirginqlik kilmixliring həm pañixə buzuklukliringda, sən yaxlikingda tuşma-yalingaq bolup əz kəningda eçinap yatkan künliringni heqkaqan esingga kəltürmidinq. 23 Əmdi sening bu rəzillikliringdin keyin — (Way, հalingoqa way! — dəydu Rəb Pərwərdigar) 24 sən yənə əzüng üqün bir pəxtak kurup, hərbir məydanoqa bir «yükiri jay»ni yasiding; □ 25 sən hərbir

□ 16:17 «altun-kümüküm bilən ərkək məbundlarni yasap ular bilən buzukluk ķılqansən» — «buzukluk» bolsa butka qoñunuxni insanning Hudaqa bolovan wapasızlıqıja ohxitidu; uning üstigə, Қanaandiki butlaroqa qoñunuxtək «diniy murasimlar» kəp wakitlarda xəlwaniy buzukluk, pañixiwazlıq bilən baqlıq idi. ■ 16:21 Yəx. 57:5 □ 16:24 «sən... hərbir məydanoqa bir «yükiri jay»ni yasiding» — pañixə ayallar bəlkim koqılarda yükiri bir jayda turup «heridarlar»ni qakiratti. Muxu yerdə «yükiri jay» əmdi ikki bislik bolup, yənə «butka qoñunidioqan jaylar»ni kərsitudu.

koqining bexida «yükiri jay»ingni salding; sən əz güzəllikingni yirginqlik kılıp, teningni hərbir ətküqigə tutup, putungni ekip əzüngni berip paħixə buzuklukungni kepəytting. ²⁶ Sən ixkwaz ərlik qong қoxnang bolqan Misirliklar bilən buzukluk ətküzdüng; Mening aqqikimni қozolap, paħixə buzuklukungni kepəytting. ²⁷ Wə mana, Mən Əz қolumni üstünggə uzartıp, sening nesiwəngni azaytip қoymadum. Mən seningdin nəprətlinidioqan, buzuk yolundin nomus kılıp qeqigənlərning, yəni Filistiyərning kızlirining қolioqa tapxurdum.■

²⁸ Sən yənə կanmay yənə Asuriyliklər bilən buzukluk ətküzdüng; buzukluk ətküzgəndin keyin yənə կanaət kilmiding. ²⁹ Xunga sən sodigərning zemini, yəni Kaldiyə bilən bolqan buzuklukungni kepəytip, buningdin yənə կanaət kilmiding. ³⁰ Muxundak barlık ixlarni, yəni nomussiz paħixə ayalning ixlirini kilişən, nemanqə suyuk sening կəlb! — dəydu Rəb Pərwərdigar, ³¹ Əzüngning pəxtikinqni hər koqining bexida kuridiqan, hərbir məydanda «yükiri jay»ingni yasaydiqan! Uning üstigə sən paħixə ayaldək əməs iding, qünki sən həkni nəziringgə almayıttıng!

³² I wapasız ayal, erining ornida yat adəmlərgə kengül beridiqan! ³³ Həklər paħixə ayalqa həmixə hək beridu; birak sən axniliringni buzukluk muhəbbətliridin huzur elixka həryandin yeningəla kəlsun dəp ularning həmmisigə üstək berip in'am kilişən; ³⁴ buzuklukta sən baxka ayallarning əksisən,

qünki həqkim sening buzuk muhəbbitingni izdəp kəlmidi; sən üstək bərding, həq hək sanga berilmidi — sən həkikətən ularning əksisən!

35 Xunga, i paḥixə ayal, Pərwərdigarning səzini angla!

36 — Rəb Pərwərdigar mundak dəydu: — Sening tənggiliring təkülüp, axniliring bilən bołożan buzuklukliring bilən sening uyat yering axkarilanəlanlıki tüpəylidin, barlıq yirginqlik məbudliring tüpəylidin, ularoqa atap sunoşan baliliringning kəni tüpəylidin —

37 xunga mana, Mən sening əzünggə əyxixrət mənbəsi kılqan, barlıq səygən həm barlıq nəprətləngən axniliringni yioqmən — Mən ularni sanga қarxi qıçırip ətirapingdin yioqip, sening uyat yeringni ularoqa axkarə kılımən, ular sening barlıq uyat yeringni kəridu. **38** Xuning bilən seni buzukluk kılqan həm kan təkkən ayallarnı jazalıqandək jazalaymən; Mən kəhər bilən, ottək oğəzipimning təlipi bilən üstünggə kanlıq jazani qüxürimən;

39 Wə Mən seni ularning қolioqa tapxurimən; ular sening pəxtakliringni qulitidu, sening «yukıri jay»liringni qekip taxlaydu; ular kiyim-keqikingni üstüngdin saldurup taxlap, güzəl zibu-zinnətliringni bulap-talap, seni tuqlmayalingaq қalduridu. **40** Ular sanga қarxi bir top kixilərni yioqip epkelidu, ular seni qalma-kesək ķildi həm seni ķiliqliri bilən qepiwetidu.

41 Ular əyliringni ot bilən kəydüridu, kəp aylarning kəz aldida üstünggə jazalarnı qüxüridu; xuning bilən Mən seni paḥixə ayal boluxtin қaldurimən; sən yənə həqkəndak «muhəbbət

həkkə»ni bərməysən. ■

42 Xuning bilən Mən sanga қaratqan kəhrimini tohtitimən, Mening mukəddəslikimdin qıkkən oqəzəp səndin ketidu; Mən tinqlinip կayta aqqiklanmamışın. □ **43** Sən yaxlıq künliringni esinggə kəltürmiding, əksiqə muxu kilmixliring bilən Meni oqəzəpləndürdüng; xunga mana, əz yolungni əz bexingoqa կayturimən, — dəydu Rəb Pərwərdigar, — xuning bilən bu buzuklukni baxka yirginqlik kilmixliring üstigə կoxup ikkinqi kilmaysən. □ ■

Yerusalem, Samariya wə Sodom

44 Mana, mağallarnı ixlidiqanlarning həmmisi sən tooqruluk: «Anisi қandaq bolsa, қizi xundak bolar» degən bir mağalnı tiləqə alıdu. **45** Sən əz eri həm balılıridin nəprətləngən anangning kizidursən; həm əz ərliri həm balılıridin nəprətləngən aqa-singilliringning arılıqidikisən; sening anang bolsa Hittiy, sening atang Amoriy

■ **16:41** 2Pad. 25:9; Yər. 52:13 □ **16:42** «**Mening mukəddəslikimdin qıkkən oqəzəp**» — İbraniy tilida «Mening həsimim». □ **16:43** «...bu buzuklukni baxka yirginqlik kilmixliring üstigə կoxup ikkinqi kilmaysən» — baxka birhil tərjimi: «...bu buzuklukni baxka nəprətlilik kilmixliring üstigə կoxup կilding əməsmu?» ■ **16:43** Əz. 9:10; 11:21; Law. 19:29

idi. □ 46 Sening aqang bolsa sol təripingdə turoqan Samariyə, yəni u wə uning kızliri; singling bolsa ong təripingdə turoqan Sodom wə uning kızliri.

47 Sən nə ularning yolliridida mangmiqan, nə ularning yirginqlik kilmixliri boyiqə ix kilmiqənsən; Yak! Bəlki kışkioqinə bir wakıt iqidə sən barlıq yolliringda ulardin buzuk bolup kətting. □ 48 Əz həyatim bilən kəsəm kılımənki, — dəydu Rəb Pərwərdigar, — singling Sodom, yəni u yaki kızliri sən yaki sening kızliringning kilmixlidək kilmidi; □ 49 Mana, muxu singling Sodomning kəbihliki — u wə kızlirining təkəbbulukı, nanlıri mol, əndixisiz azadilik künlidə ajiz-namratlarning əlini həq

□ **16:45 «sening anang bolsa Hıttiy, sening atang Amoriy idı»** — 3-ayəttiki izahhatta eytilqandək: — Israelning əjdadi İbrahim wə ayali Sarah, əlwəttə. Muxu ayət wə keyinkı 1-14-ayətlərning bəlkim üç muhim məzmuni bar: (1) İbrahim əzi əslı Qanaandikilərdək butpərəs adəm idi («Yə.» 24:2) — Huda uni zor mehîr-xəpkitidin Əzining adimi boluxi üçün tallıwalıqan; (2) Pərwərdigarning buyruqlarıqa hilap əhalə, Israel Qanaan zeminiqə kirgəndə ularning kəp oqul-kızliri yərlik (butpərəs Qanaaniy, Amoriy, Hıttiy) kiz-yigitlər bilən toy kılqan; (3) Israel kənan zeminiqə kirgəndə kənandikilərning butpərəs yaman adətlirini köbul kılıp ularqa inatayın ohxax bolup kətkənidi. □ **16:47 «Bəlki kışkioqinə bir wakıt iqidə sən barlıq yolliringda ulardin buzuk bolup kətting»** — baxka birhil tərjimi: «bəlki ularning kilmixlirini az dəp, sən barlıq yolliringda ulardin buzuk bolup kətting». □ **16:48 «singling Sodom, yəni u yaki kızliri sən yaki sening kızliringning kilmixlidək kilmidi»** — bəlkim okurmənlərning esidə barkı, İbrahimning dəwridə Sodom xəhiri əslı bəqqiwazlıq gunahı üçün Huda təripidin ot bilən halak əlinə qılınıqan.

küqəytmigənlikə idi. □ ■ 50 Ular təkəbburlıxip, Mening aldimda yirginqlik ixlarnı kıldı; Mən buni kərginimdə, ularni yokəttim.■

51 Samariyə bolsa sening gunahlıringning yerimidəkmə gunah sadır kilmidi; həlbuki, sən bolsang yirginqlik kilmixliringni ularningkidin kəp awutup kıldıng; xundak kəlip sən yirginqlik kilmixliring tüpəylidin aqa-singlingni huddi həkkaniydək kəründürgəniding. □ 52 Sən əslidə eż aqa-singlingning üstidin həküm kılqılıqi iding; əmdi sənmu, eż xərməndilikningni kətürüp yür! Sening ularningkidin tehimu nəprətlik gunahlıring tüpəylidin ular səndin həkkaniy kərünidu; xunga sənmu aqa-singlingni həkkaniy kərsətkining tüpəylidin hijalətkə kəlip xərməndilikningni kətürüp yür!□

□ 16:49 «**Mana, muxu singling Sodomning қəbihlikı — u wə kizlirining təkəbbulukı, nanlıri mol, əndixisiz azadılık künliridə ajız-namratlarning қolını həq küqəytmigənlikə idi**» — bu ayət Sodomning bəqqiwazlıqidiki asasiy gunahlarını kərsitip, bugünkü kəp bay dələtlərgə yaki bay adəmlərgə qongçur agaḥ beridu. ■ 16:49 Yar. 18:20-21; 19; Am. 5:12

■ 16:50 Yar. 19:24 □ 16:51 «**Samariyə bolsa sening gunahlıringning yerimidəkmə gunah sadır kilmidi..»** — «Samariyə» muxu yərdə «Ximaliy Padixahlıq»ni kərsitudu. U Israilning on қəbililik «Ximaliy Padixahlıq»ining paytəhti idi. Ularning butpərəsliki tüpəylidin Huda Asuriyə imperiyəsinin wasitisi bilən miladiyədin ilgiriki 722-yilda ularni jazalap sürgün kıldı. □ 16:52 «**Sən əslidə eż aqa-singlingning üstidin həküm kılqılıqi iding;...»** — baxka birhil tərjimisi: «Sən aqa-singlingning üstidin yahxi bir həküm qıçaroqları bolup kaldıng;...» — demək, «ularni eż kilmixliringə qə selixturup, ularni adil dəp kərsətting». Birak 56-ayət bizning tərjimimizni kollaydu, dəp կարaymiz.

53 Wə mən ularni sürgündin, yəni Sodom həm kızlirini sürgündin, Samariyə həm kızlirini sürgündin qıçırip, xundakla ularning arisioqa sürgün bolqanlıringni qıçırip sürgünlüktn əsligə kəltürimən; □ 54 xuning bilən ularoqa təsəlli bərginingdə, sən əz xərməndilikin ni kətürisən, sening barlık kilmixliring tüpəylidin hijalətkə қalisən. □ 55 Sening aqa-singling, Sodom həm kızliri əslı һaliqa, Samariyə həm kızlirimu əslı һaliqa kelidu; sənmu wə sening kızliring əsliy һalinglaroqa kelasilər. 56-57 Sening rəzilliking pax kılınmay, təkəbburlukta yürgən kününgdə, singling Sodom aqzingda səz-qəqək bolqan əməsmidi? Əmdi һazır sən əzüng Suriyə kızliri wə uning ətrapidikilərning həmmisi həmdə Filistiyə kızliri, yəni seni kəzgə ilmaydiqan ətrapingdikilərning mazaq obyekti bolup

□ **16:53 «mən ularni sürgündin, yəni Sodom həm kızlirini sürgündin.. qıçırip, ... əsligə kəltürimən»** — Sodom xəhiri əslı «Əlük dengiz» boyida idi. «Əlük dengiz»ning ətrapidiki xəhərlər miladiyədin ilgiriki 537-yilidin baxlap kaytidin ahalilik boldı. Sodom xəhərinin əzining əslı dəl կəyərdə ikənlikini bilməymiz. «... Samariyə həm kızlirini sürgündin qıçırip, xundakla ularning arisioqa sürgün bolqanlıringni qıçırip sürgünlüktdin əsligə kəltürimən» — bu bexarət bəlkim Pars imperatori Körəxning Babil imperiyəsi sürgün kılən həlkələrni azad kılıxlıri bilən (miladiyədin ilgiriki 539-yili) kismən baxlanıqan; kəlgüsində toluk əməlgə axurulidu, dəp ixinimiz: 37-babta, «Yəhuda» wə «İsrail»ning yengidin «bir həlk» bolidioqanlıkı toqrluluk yənə bir bexarət bar. □ **16:54 «Xuning bilən ularoqa təsəlli bərginingdə...»** — bu təsəlli bolsa əllərning қalqanlırinining Yəhuda wə Yerusalem oqa qüxürülgən jazani kərüp «biz yamanlıq kıldıq, bırak ular bizdin tehimu yaman kıldı, tehimu eqir jazani kəridü» dəp tapşan təsəllisi boluxi kerək.

ḳalding. □ ■

58 Sən buzuqlukung, yirginqlik kilmixliringning jazasini kətürisən, dəydu Pərwərdigar. ⁵⁹ Qünki Rəb Pərwərdigar mundak dəydu: — Əz kılqanlıring, yəni iqqən kəsəmingni kəmsitip, əhdini buzoqanlıking boyiqə seni bir tərəp kılımən; □ ⁶⁰ Əlbuki, Mən sening bilən yaxlıq künliringdə tüzgən əhdəmni əsləymən, həm sən bilən mənggülük bir əhdə tüzimən. ⁶¹ Xuning bilən sən əzüngdin qong aqiliring həmdə seningdin kiçik singilliringni tapxuruwaloqiningda, sən yolliringni esingga kəltürüp hijalətkə ḳalisən; qünki muxu *aqa-singilliringni* sanga kızlar süpitidə tapxurimən; birak bu ixlar seningdiki əhdə tüpəylidin bolmaydu. □ ⁶² Mən Əz əhdəmni sən bilən tüzimən, sən Mening Pərwərdigar ikənlikimni bilisən; ⁶³ xuning bilən seni kəqürüm kılqinimda, sən kilmixliringni esingga kəltürüp hijil bolup, xərməndiliking tüpəylidin kaytidin aqzingni həq aqmaysən» — dəydu Rəb Pərwərdigar.

-
- **16:56-57 «singling Sodom aqzingda sez-qəqək bolqan əməsmidi?»** — baxka birhil tərjimisi: «singling Sodomni hətta tilingoja almayıttıng». ■ **16:56-57 Yəx. 9:10-16 □ 16:59 «Əz kılqanlıring, yəni iqqən kəsəmingni kəmsitip, əhdini buzoqanlıking boyiqə...»** — «əhdə» xübhisizki, Huda Musa pəyoqəmbər arkılık tüzgən əhdə («Mis.» 19-20-babni körüng). □ **16:61 «...qünki muxu aqa-singilliringni sanga kızlar süpitidə tapxurimən; birak bu ixlar seningdiki əhdə tüpəylidin bolmaydu»** — ahirki zamanda Israil həlkə kəp əllərgə Hudanıng yolını kərsitidiojan yahxi bir ülgə bolidu. Bu ixlar Musa pəyoqəmbər arkılık «kona əhdə» bilən əməs, bəlkı Hudanıng ular bilən yengi «mənggülük əhdə»si bilən bolidu.

17

Ikki bürküt tooqrluluq təmsil

1 Wə Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

2 I insan oqlı, bir tepixmaknı otturiqa köyup, Israil jəmətigə bir təmsilni səzləp berip mundak degin: —

3 Rəb Pərwərdigar mundak dəydu: — «Kəng қanatlıq, ziq rənggarəng uzun pəylik qong bir bürküt Liwanqa kelip, xu yərdiki egiz kədir dərihining uqidiki xahni aldi; □ **4** U əng yukarı yumranbihini üzüwelip, uni sodigərning zeminiqa apirip, tijarətqılerning xəhīrigə tiki. □

5 U yənə zemindin baxqa urukni elip baqılık bir etizoqa tiki; uni mol sular boyida selip, sügət telidək tiklidi.

6 U əsüb, kəng yeyilip, pəs boyluk üzüm teli bolup qıktı; uning xahları bürküt tərəpkə karap esti, yiltizlirimu uning astioqa sozului. Xu yol bilən u üzüm teli bolup, xahlandı, bihlandı. □

□ **17:3 «uzun pəylik qong bir bürküt Liwanqa kelip...»** — təmsildiki «Liwan» Yerusalemni kərsitudu. □ **17:4 «U (qong bürküt) əng yukarı yumranbihini üzüwelip, uni sodigərning zeminiqa apirip, tijarətqılerning xəhīrigə tiki»** — təmsildiki birinqi «qong bürküt» — Babilning imperatori Nebokadnəsar idi. U miladiyədin ilgiriki 598-yılıda Yerusalemoqa kelip, Yəkoniyə (yax padixaḥ)ni, bəzi han ailisidikilər wə zemindiki əng usta hünərwənlərni Babilə apardı. Bu təmsil 12-21-ayəttə qüxəndürülidu. □ **17:6 «U əsüb, kəng yeyilip, pəs boyluk üzüm teli bolup qıktı»** — «üzüm teli» Zədəkiya padixaḥni kərsitudu. U əslidə (Hudanıng iradisi boyiqə) Babil imperatorioqa bekinqip ronak taptı.

7 Əmdi kəng қanatlik, ziq pəylik yənə bir qong bürküt pəyda boldi; wə mana, bu üzüm teli «U meni suqarsun» dəp, tikilgən qənəkliridin yiltizlirini uningoşa қarap tartti, xahlirini uningoşa қarap sozdi; □ **8** Mana, u obdan xahlap mewə bərsun, esil üzüm teli bolsun dəp mumbət etizda, mol sular boyioşa tikilgənidir».

9 Əmdi Rəb Pərwərdigar mundak dəydu: — «U ronak tapamdu? Uni қakxal қiliwetix üçün *bürküt* yiltizlirini yulup, mewisini kesiwətməmdü? Uning yumran yopurmaklıri hazan bolidu; xu qağıda uni yiltizliridin yuluwelikə küqlük bir bilək yaki nuroqun həklərning həq keriki bolmaydu. **10** Əmdi hətta қaytidin tikilgən bolsa, ronak tapamdu? Xərk xamili uningoşa təgkəndila taza қaojirap kətməmdü? U tikilip əskən qənəkliridə қaojirap ketidu».

Təmsil qüxəndürürlüldü

11 Wə Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

12 «Asiy jəməttin: «Muxu ixlarning mənisini biləmsilər?» dəp sorap, ularoşa mundak degin: «Mana, Babil padixağı Yerusalem oqa kelip, uning padixağı həm xahzadilirini elip əzi bilən Babil oqa қayturup apardı.

13 Xu wakitta u padixağning nəslidin bir kixini elip uning bilən əhdə tüzüp uningoşa

□ **17:7 «Əmdi kəng қanatlik,... yənə bir qong bürküt pəyda boldi»** — ikkinqi qong bürküt xübhisizki, Misir padixağı (Psammetikus II).

ķəsəm ieqküzdı. U yənə zemindiki esil-mətiwər bolqanlarnı uning bilən elip kətti; ¹⁴ məksət, padixaḥlıqning təwən ajız ḥaləttə bolup, ķəddini rusliyalmayı, pəkət uning əhdisini tutuxı bilən jenini jan ətküzüx üçün idi.

¹⁵ Birak u Misir bizgə atlar həm qong қoxunni təminlisun dəp əlqilirini xu yərgə əwətip, uningoja asiylik կildi. Əmdi u ronaq tapamdu? Mundak ixlarnı қiloquqi tirik қalamdu? Ü əhdini buzup tirik қalamdu? □ ■ ¹⁶ Mən həyatım bilən ķəsəm қılımənki, — dəydu Rəb Pərvərdigar, — bərhək u əzini padixaḥ kiloqan padixaḥning zeminidə, — yəni uning ķəsimini kəmsitkən, əhdisini buzoqan ھelikى padixaḥning zeminidə, — uning yenida, Babilning otturisida əlidu.

¹⁷ Bolidioqan jəngdə, ular kelip nuroqun kixilərni kırıx üçün *sepiloqa* qıkıcıoqan dənglüklərni selip, potəylərni կuroqanda, Pirəwn küqlük қoxun həm nuroqunlioqan əskərlərni baxlap kəlsimu,

□ **17:15 «Birak u (Zədəkiya) Misir bizgə atlar həm qong қoxunni təminlisun dəp əlqilirini xu yərgə əwətip, uningoja (Neboqadnəsarəqa) asiylik կildi»** — bu ayəttə intayın mühim söz bar. Neboqadnəsar əzi butpərəs «kapir», idi. Birak eniç turiduki, Hudaqə ixəngən, ixənmigən bolsun, Əz həlkidin birsi baxka birsi bilən əhdə yaki tohtam қiloqan bolsa, Huda muxundak əhdini Əzininingki dəp қaraydu; hərkəndək etikadqı baxka bir etikadqı bilən yaki kapir bilən əhdə tüzsə, wə əhdisini buzsa, Hudaning Əzigə қarxi qıkkən bolidu. 19-20-ayətni kərüng. ■ **17:15** Yər. 37:5

uning üçün həqnemə kılıp berəlməydu. □ ■

18 U kəsəmni kəmsitip, əhdini buzdi; mana, u ķol elixip səz bərdi, bırak u muxu ixlarni ķildi; xunga u tirik ķeqip ķutulalmaydu».

19 Xunga Rəb Pərwərdigar mundak dəydu: «Mən həyatım bilən kəsəm kilişənki, bərħek, u kəmsitkən kəsimim həmdə buzqan əhdəmni bolsa, bularnı eż bexioqa kiygüzimən. □ **20** Mən Əz torumni üstigə yeyip taxlaymən, u Mening kiltikimda tutulidu; Mən uni Babilə qapı-riyimən həmdə xu yerdə Manga kılqan mutlək wapasızlıq üçün uning üstigə həküm qıkırıp jazalaymən. ■ **21** Uning bilən billə barlıq ķaqşanlar, barlıq ķoxunlari kiliq bilən yıqlıcidu; bulardin ķalqanlar hərbər xamaloqa tarkitilidu; xuning bilən silər Mənki Pərwərdigarning səz kılqanlığını tonup yetisilər». ■

Kedir dərihi tooqruluk baxça bir təmsil

□ **17:17** «**Bolidioqan jəngdə, ular kelip nuroqun kixilərni kırıx üçün sepiloqa qıkıdioqan dənglüklərni selip,...» — «ular» muxu yerdə Babilliklərni kərsitudu. «**Pirəwn küqlük ķoxun həm nuroqunlioqan əskərlərni baxlap kəlsimu, uning üçün həqnemə kılıp berəlməydu**» — dərəvəkə Pirəwnning yardımı yokka qıktı («Yər.» 37-bab, 5-, 21-ayətni wə 32-bab, 1-2-ayətni selixtürüp kərüng). ■ **17:17** 2Pad. 25:1; Yəx. 29:3; Əz. 4:2 □ **17:19** «**bərħek, u kəmsitkən kəsimim həmdə buzqan əhdəmni bolsa, bularnı eż bexioqa kiygüzimən**» — yənə dikkət kilişkə ərziyduki, Neboğadnəsar Zədəkiyaqa iqtüzgən kəsəm wə uning bilən tüzgən əhdini Huda «Mening kəsimim», «Mening əhdəm» dəydu. ■ **17:20** Yər. 4:12; 25:31; Əz. 12:13; 32:3 ■ **17:21** Əz. 5:10, 12; 12:14; 16:40**

22 Rəb Pərwərdigar mundak dəydu: «Mənmu egiz kədirning uqidin bih elip tikimən; uning yapyax xahqılırinining uqidin yumran bırsini üzüp, egiz həywətlik taqı üstigə tikimən; **23** Israil egizlikidiki taqka Mən uni tikimən; u obdan xahlap, mewə berip, esil kədir dərihi bolidu; uning astıqla hərkəndək uqar-kanatlar könidi; uning xahlirining sayısında ular könup turidu; **24** xuning bilən daladiki barlıq dərəhlər biliduki, Mənki Pərwərdigar egiz dərəhni pəs қildim, pəs dərəhni egiz қildim, yexil dərəhni қaoqjirattim, қaçxal dərəhni kəkərtip baraksan қildim; Mənki Pərwərdigar mundak səz қildim wə xuni ada қılımən». □

18

Hərbir adəmning Huda aldida bolğan jawabkarlığı

1 Wə Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

2 «Israil zemini toqrluluk silər: «Atilar aqqıq-qüyük üzümlərni yesə, balılarning qixi ķerik

□ **17:24** «... Mənki Pərwərdigar egiz dərəhni pəs қildim, pəs dərəhni egiz қildim, yexil dərəhni қaoqjirattim, қaçxal dərəhni kəkərtip baraksan қildim» — xübhisizki, bu ahirki təmsil Kütközəquçı-Məsih wə Uning səltənitini korsitudu. Hərbir Israiliy kixi Məsihning Dawut padixahning nəslidin qıqənlikini bilətti.

sezilidu» degən muxu mağalni ixlitidioqan kixilər zadi nemə deməkqisilər? □ ■

³ Mən həyatım bilən kəsəm klimənki, dəydu Rəb Pərvərdigar, silər Israil iqidə muxu mağalni қaytidin ixlətməysilər. ⁴ Mana, barlıq janlar Meningkidur; atining jeni Meningkidək, balining jenimu Meningkidur; gunah sadir қılqısqı jan igisi bolsa, u əlidu.

Üq misal

⁵ Birsi həkkaniy bolsa, adillik wə adalət yürgüzidioqan bolsa, ⁶ — u nə taoqlar üstidə butka ataloqan taamni yemigən, nə Israil jəmətidiki butlaroqa bax kötürüp ulardin tilimigən, nə қoxnisining ayalini həq buzmiqan, nə ay kərgəndə ayaloqa yekin kəlmigən ■ ⁷ nə həqbirigə zulum-zumbuluk ixlətmigən, bəlki kərzədardın kapalət aloqanni қayturidioqan, bulangqılık kilmioqan, əz nenini aq қaloqanlaroqa təkşim kılıp bərgən, yeling-yalingaqqa kiyim kiygüzgən; ■ ⁸ pulni əsümgə bərməydiqan, jazanə almaydioqan, bəlki қolini kəbiqliktin tartip, ikki adəm arisida durus həküm qikiridioqan; ■ ⁹ Mening bəlgilimilirimdə mangidioqan, baxqılaroqa adil muamilə kiliç üqün həkümlirimni tutidioqan bolsa — mana

□ **18:2 «Atilar aqqik-qüqük üzümlərni yesə, balilarning qixi ķerik sezilidu»** — demək, ata-bowimiz yaman ix kılqan, biraq biz uning yaman nətijilirini, Hudanıng jazasını kərimiz. Keyinki ayətlərni körüng. ■ **18:2** Yər. 31:29 ■ **18:6** Law. 18:19,20 ; Yəx. 57:7; 65:7 ■ **18:7** Mis. 22:21, 26; Law. 19:13; 25:14; Qan. 15:7; 24:12; Yəx. 58:7; Mat. 25:3 ■ **18:8** Mis. 22:25; Law. 25:35, 36

muxu kixi həkkənəniy, u jəzmən həyat bolidu, dəydu Rəb Pərwərdigar.

10 Əgərdə əz puxti bolqan, zorawanlıq ķiloqnuqi, kan təkküqi bolqan, xundak yamanlıklarning birini əz ķerindixioqa ķiloqan, həmdə yukiriki yahxılıkning həqkaysisini ķilmioqan, bir oqlı bolsa, — yəni taqlar üstidə butka ataloqan taamni yegən, қoxnisining ayalini buzqan, □

12 ajiz-namratlaroqa zulum-zumbuluk ixlətkən, bulangqılık ķiloqan, kərzdardin kapalət aloqanni ķayturmiqan, butlaroqa bax kətürüp ulardin tiligən, yirginqlik ixlarni ķiloqan, **13** pulni əsümgə bərgən, jazanə aloqan bir oqlı bolsa — əmdi u həyat կalamdu? U həyat կalmaydu; u muxundak yirginqlik ķilmixlarni ķiloqini üçün u jəzmən əlidu; uning əz keni əz bexi üstigə qüxicidu.

14 Bırak mana, muxu kiximu bir oqul tapsa, u atisining sadir ķiloqan barlık gunahlarını kərgən bolsimu, həm kərgini bilən xundak ķilmisa **15** — yəni taqlar üstidə butka ataloqan taamni yemigən, Israil jəmətidiki butlaroqa bax kətürüp ulardin tilimigən, қoxnisining ayalini buzmiqan, **16** həqbırıgə zulum-zumbuluk ixlətmigən, kərzdardin kapalət elixni həq əzигə tutmiqan, bulangqılık ķilmioqan, əz nenini aq կalqanlaroqa təksim ķilip bərgən,

□ **18:10** «xundak yamanlıklarning birini əz ķerindixioqa ķiloqan, həmdə yukiriki yahxılıkning həqkaysisini ķilmioqan, bir oqlı bolsa» — baxka birhil tərjimisi: «muxundak yamanlıklarning birini əz ķerindixioqa ķiloqan bir oqlı bar bolsa, — (atisi ulardin birini həq ķilmioqan bolsimu), — »

yeling-yalingaqka kiyim kiygüzgən, □ 17 əz қolini қəbihliktin tartidioqan, pulni əsümgə bərmigən, əsüm-jazanə almiqan, bəlki Mening həkümlirimgə əməl əlidioqan, bəlgilimilirimdə mangidioqan bolsa — u əz atisining қəbihliki tüpəylidin əlməydu, u jəzmən həyat bolidu.

18 Uning atisi bolsa, zulum-zumbuluk ixlətkən, əz ərindixioqa bulangqılık kılqan, əz həlkı arisida natooqra ixlarnı kılqanlıkı tüpəylidin, mana u əz қəbihliki iqidə əlidu. 19 Silər: «Nemixkə oqul atisining қəbihlikining jazasını kətürməydu?» dəp soraysilər; biraq oqul adillik həm adalətni yürgüzgən, Mening barlıq bəlgilimilirimni tutup ularoq əməl kılqan; u jəzmən həyat bolidu; ■ 20 gunah sadir kılqanlıq jan igisi əlidu. Oqul atisining қəbihlikining jazasını kətürməydu, wə yaki ata oqlining қəbihlikining jazasını kətürməydu; həkkaniy kixining həkkaniyliki əz üstidə turidu, rəzil kixining rəzilliki əz üstidə turidu; 21 wə rəzil kixi barlıq sadir kılqan gunahlıridin yenip towa kılıp, Mening barlıq bəlgilimilirimni tutup, adillik həm adalətni yürgüzidioqan bolsa, u jəzmən həyat bolidu, u əlməydu. 22 Uning sadir kılqan barlıq itaətsizlikliri uning hesabioqası əslənməydu; u kılqan həkkaniyliki bilən həyat

□ 18:16 «heqbirigə zulum-zumbuluk ixlətmigən, ərzdardın kapalət elixni һeq ezigə tutmioqan» — Musa pəyəqəmbərgə qüxürülgən ənənə boyiqə ərzdardın «kapalət alsə» bolatti (məsilən, pulning ornioqa kiyim-keçək, կoral-əswab alsə bolatti), biraq ərzdar uningoqa kerək bololoanda, uningoqa kayturup turuxi kerək idi («Mis.» 22:26, «Kan.» 24:6-17-ayətni kərüng). ■ 18:19 Qan. 24:16; 2Pad. 14:6; 2Tar. 25:4

bolidu.

23 Mən rəzil adəmning əlümidin huzur alamdimən? — dəydu Rəb Pərwərdigar. Əksiqə, məndiki huzur uning əz yolidin yenip towa kılqanlıklıdin əməsmu? ■

24 Həkəkaniy kixi əz həkəkaniylikidin yenip, kəbihlik kılqan, rəzil adəmlərning yirginqlik kilmixliri boyiqə ix kılqan bolsa, u əhatat қalamdu? Uning kılqan həkəkaniylikliridin həqkaysisi əslənməydu; ətküzgən asiylik, sadir kılqan gunah iqidə, u əlidu.

25 Əmma silər: «Rəbning yoli adil əməs» dəysilər; əmdi, i Israil jəməti, anglangalar; Mening yolum adil əməsmu? Silərning yolliringlar adilsizlik əməsmu? ■ **26** Həkəkaniy kixi həkəkaniylikidin yenip, kəbihlikni ətküzgən bolsa, u əlidu; ətküzgən kəbihlik bilən u əlidu.

27 Həm rəzil adəm ətküzgən rəzillikidin yenip towa kılıp, adillik həm adalət yürgüzidiqan bolsa, u əz jenini əhatat saklaydu. **28** Qünki u oylinip, barlıq ətküzgən itaətsizlikliridin yandi; u jəzmən əhatat bolidu, u əlməydu. **29** Lekin Israil jəməti «Rəbning yoli adil əməs» dəydu; i Israil jəməti, Mening yollirim adil əməsmu? Adil bolmioqını silərning yolliringlar əməsmu?

30 Xunga Mən üstünglaroqa, yəni hərbiringlarnı əz yolliringlar boyiqə həküm qikirip jazalaymən, i Israil jəməti, dəydu Rəb Pərwərdigar. Kəytip yenimoqa kelinglar, barlıq itaətsizlikliringlardin yenip towa kilinglar; xuning bilən kəbihlik silərgə

kıltak bolmaydu. ■ 31 Əzünglardin barlıq etküzgən itaətsizlikliringlarnı taxliwetinglar, əzünglaroqa yengi kəlb wə yengi rohni tiklənglar; nemixkə əlməkqisilər, i Israel jəməti? □ ■ 32 Qünki əlidioqan kixininə əlümidin manga huzur yoktur, dəydu Rəb Pərwərdigar; xunga yolunglardin yenip towa kılıp həyat bolunqlar!». □ ■

19

Israel xahzadilirigə bir mərsiyə

1 — «Əmdi sən, Israel xahzadilirigə bir mərsiyəni aqzingoqa elip mundak dəp okuqin: —
2 «Xirlar arisida anang qandaq bir qixi xir idi!
U yax xirlar arisida yatkan, u arslanlarını beküp ķuwwətlidi.

3 U arslanlıridin birini qong kıldı, u yax xir bolup qıktı;
U owni tutup yırtıxni əgəndi;
U adəmlərnimə yəwetətti.
4 Əllər uningdin həwər anglidi;
U ularning ora tozikəda tutuwelindi;
Ular uning burnıqə ilməknə selip,
Misir zeminiqə epkətti. ■

■ 18:30 Mat. 3:2 □ 18:31 «Əzünglaroqa yengi kəlb wə yengi rohni tiklənglar» — 11:19-ayətni kərüng. Bu «yengi kəlb», «yengi roh» towa kılıx yolidə Hudadinla kelidu. ■ 18:31 Yər. 32:39; Əz. 11:19; 36:26 □ 18:32 «əlidioqan kixininə əlümidin manga huzur yoktur, dəydu Rəb Pərwərdigar» — «köxumqə söz»imizdə muxu muhim bab üstidə tohilimiz.
■ 18:32 Əz. 33:11 ■ 19:4 2Pad. 23:33; Yər. 22:11

- 5** Qix xir əzining arminini bikar kütkinini,
 Ümidning yokaloqanlığını körüp,
 U baxqa bir arslinini elip,
 Uni bekip yax xir ķildi;
- 6** U xirlar arisida uyan-buyan kəzdi;
 U yax xir bolup,
 Owni tutup yirtixni əgəndi;
 U adəmlərnimu yəwetətti.
- 7** U ularning istihkamlarını buzup,
 Ularning xəhərlarını harabə ķiliwətti;
 Zemin wə uning üstidiki həmmisi uning
 hərkirigən awazi bilən dəkkə-dükkigə qüxti.
- 8** Andin əllər uning ətrapidiki rayonlardın kelip
 uningoşa қarxi qıktı;
 Ular uning üstigə torini yeyip taxlidi;
 U ularning ora tozikda tutuwelindi.
- 9** Ular burnioşa ilmək selip kəpəskə solidi;
 Uni Babilning padixahioşa apardı;
 Ular uni torlirişa eliwaldi;
 Xuning bilən uning awazi Israil taqlırıda
 ķaytidin anglanmaydu.■
- 10** Sening anang üzümzarıngda bir üzüm teli idi;
 U su boyida tikləngənidi;
 Sularning mollukidin,
 U intayın mewilik, kəp xahlıq boldı.
- 11** Uning küqlük xahlıri bar idi,
 Həküm sürgüqilərning xahənə hasilirioşa layık
 idi;
 Uning boyı bulutlardınmu egiz kəkkə taqaxti,
 U egizlik wə xahlirining nuroqunlıkı bilən
 kərünərlik idi;
- 12** Birak u ķehr bilən yulundi,

U yergə taxlandı,
 Xərk xamili mewisini қurutiwətti;
 Uning küqlük xahliri sunduruldi, қaojjirap kətti;
 Ot ularni yutuwaldi.

¹³ Hazir u qəl-bayawanda,

Qangkak, susiz bir yerdə tikildi;

¹⁴ Uning xahlirining birsidin ot qikip,

Uningbihliri həm mewisini yutuwaldi;

Xuning bilən uningda həkümdarning xahanə
 hasisi bolqudək küqlük xehi қalmidi.

Bu səzlər mərsiyədər, bular pəkət mərsiyə
 üçünla ixilitilidu». □

20

*Israelning asiylikining tarihi wə Hudaning un-
 ing keləqiki toorruk pilani *** Aksakallar kelip
 Əzakiyalın yol soraydu*

¹ Yəttinqi yili, bəixinqi ayning oninqi künü
 xundak boldiki, Israelning bəzi aksakalları
 Pərwərdigarnı izdəp uningdin sorioqılı mening
 aldimoqa kelip olturdi.

² Wə Pərwərdigarning səzi manga kelip mundak
 deyildi: —

³ I insan oqlı, Israelning aksakallırıqə səz kılıp
 mundak degin: — Rəb Pərwərdigar mundak

□ **19:14 «Uning xahlirining birsidin ot qikip, uningbihliri
 həm mewisini yutuwaldi...»** — bu «xah» («xahlardin birsti»)
 Zəkəriya padixaḥ boluxı mumkin. Uning Hudaqa ixənməslili
 həm əhməklikli Israelning bexioqa kep balayı'apətlərni qüxürdi
 («2Pad.» 24:17tin-17:25-ayətkiqə kərüng).

dəydu: — Silər Məndin sorıqılı kəldinglar? Əz həyatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərwərdigar — Mən silərning Məndin sorix-inglarqa yoloqa қoymaymən. ⁴ Əmdi ularning üstigə həküm qıkıramşən, i adəm balisi, həküm qıkıramşən? Ularqa ata-bowiilirining yirginqlik kilmixlirini ayan kılıp ularqa mundağ degin: — ■

⁵ Rəb Pərwərdigar mundağ dəydu: — Mən Israilni tallıqan künidə, Yakup jəmətining nəsligə kol kətürüp kəsəm kılıp, Misir zeminida Əzümni ularqa ayan kiloqinimda, yəni ularqa kol kətürüp kəsəm kılıp ularqa: «Mən Pərwərdigar sening Hudayingdurmən» deginimdə ■ ⁶ — xu künü Mən ularni Misir zeminidin qıkırıp ular üçün alahidə izdəp tapkan süt həm bal ekip turidioqan, həmmə zemin arisidiki əng güzəl zeminning güli bolqan zeminoqa kirgüzük üçün, kol kətürüp kəsəm kildim; ⁷ Mən ularqa: «Hərbiringlar eż kəzünglar aldidiki nəprətlik nərsilərni taxliwetinglar, Misirning butliri bilən əzünglarni bulqımaglar; Mən Pərwərdigar Hudaynglardurmən» — dedim.

⁸ Lekin ular Manga asiylik kılıp Manga կulak selixni halimaytti; həqkaysisi nə əz kəzi al-didiki nəprətlik nərsilərni taxliwətmidi, nə Misirning butliridin həq ayrılmidi. Andin Mən kəhrimni Misir zemini iqidə ularqa təküp, ularqa қaratkan aqqıkimni basımən, dedim — ⁹ ḥalbuki, namimning ular turoqan əllər arisida bulqanmaslıkı üçün, Əz namim üçün hərikət kildim; qünkı Mən bu əllərning kəz

aldida ularni Misirdin qikirixim bilən Əzümni ayan kiloqanidim; **10** xunga Mən ularni Misir zeminidin *toluk qikirip*, qəl-bayawanoğa apardim. □ ■ **11** Wə Mən bəlgilimilirimni berip, Əz həkümlirimni ularoğa ayan қildim — ularoğa əməl қılıdiqan kixi ularning səwəbidin həyatka erixidu.■

12 Əzüm həm ular arisidiki bexarət bolsun dəp, Mening ularni pak-muqəddəs қılıdiqan Pərwərdigar ikənlikimni bilixi üçün «xabat kün»lirimni ularoğa beqixlidim; □ ■ **13** lekin Israil jəməti qəl-bayawanda Manga asiylik қildi; qunki ular Mening bəlgilimilirimdə mangmidi, Mening həkümlirimni qətkə kakçı (əgər adəmlər bu əmrlərgə əməl kilsə, u ularning səwəbidin həyatka erixidu) wə Mening «xabat kün»lirimni қattıq buloqidi; Mən ularning üstigə qəl-bayawanda ular һalak қılinoğuqə kəhrimini təkimən dedim — ■ **14** halbuki, namimning əllər arisida buloqanmaslıki üçün, Əz namim üçün hərikət қildim; qunki Mən bu əllərning kəz

-
- **20:10 «xunga Mən ularni Misir zeminidin toluk qikirip, qəl-bayawanoğa apardim»** — Israilning Hudadin gumanlinip, Uningoşa asiylik қılıxi Misirdin qikix jəryanidimu, ular tehi Misir territoriyisidə bolovan qaoqdimu bar idi. Xu qaqda Huda pəkət Əz nami wə wədisi üçün bu «qikirix» kutkuzuxini toluk ada қılıp, ularni dengizdin etküzüp qəlgə apardi. ■ **20:10** Mis. 13:18 ■ **20:11** Law. 18:5; Kən. 30:15, 16, 19, 20; Rim. 10:5; Gal. 3:12 □ **20:12 «Mening ularni pak-muqəddəs қılıdiqan Pərwərdigar ikənlikimni bilixi üçün «xabat kün»lirimni ularoğa beqixlidim»** — «xabat kün» xənbə kün bolup, Huda Yəhudiylarоğa beqixlioqan dəm alidioqan, Hudani seqinidioqan kuni. ■ **20:12** Mis. 20:8; 31:13-17; 35:2 ■ **20:13** Mis. 16:28

aldida ularni Misirdin kutkuzup qıqaroqanmən.
 15 Mən yənə qəl-bayawanda ularoqa süt həm bal ekip turidioqan, həmmə zeminning güli bolqan zeminoqa kirgüzəymən dəp, қolumni ketürüp kəsəm қılımən dedim ¹⁶ (qünki ularning қəlbi butlirioqa əgixip kətkəqkə, Mening bəlgilimilirimni qətkə қakqan, Mening həkümlirimdə mangmiqan, Mening «xabat kün»lirimni buzoqan); — ¹⁷ ḥalbuki, kəzüm ularoqa rəhim kılıp ularni ḥalak kilmidim yaki ularni qəl-bayawanda tūgəxtürmidim.

18 Mən qəl-bayawanda ularning balilirioqa mundak dedim: «Ata-bowiliringlarning bəlgimiliridə mangmanglar, nə ularning həkümlirini tutmanglar nə butliri bilən əzünglarnı buloqimanglar. ¹⁹ Mən Pərwərdigar Hudayinglardurmən; Mening bəlgilimilirimdə mengip, Mening həkümlirimni tutup ularoqa əməl ķilinglar; ²⁰ Mening «xabat kün»lirimni pak-mukəddəs dəp etiwarlanglar; u silərning Mening Pərwərdigar Hudayinglar ikənlikimni bilixinglar üçün Mən wə silər otturımızdiki bir bexarəttur. ²¹ Lekin balilirimu Manga asiylik ķildi; ular nə Mening bəlgilimilirimdə mangmiqan nə Mening həkümlirimni tutmiqan (birsi ularoqa əməl ķilsa, u ular bilən hayatka erixidu) ular Mening «xabat kün»lirimni buloqioqan; xunga Mən ķəhrimni ular üstigə təküp ularoqa ķaratkan aqqikimni qüxürüp piqandin qıkimən, dedim; ²² lekin jazadin қolumni tartip, namimni əllərning kəz aldida buloqanmisun dəp Əz namim üçün hərikət ķildim; Mən bu əllərning kəz aldida ularni

Misirdin kütkuzup qıqaroqanmən.

23 Qəl-bayawanda Mən қolumni kətürüp ularqa silərni əllər arisoqa tarkitimən, məmlikətlər iqigə taritimən dəp kəsəm kılımən, dedim; **24** qünki ular Mening həkümlirimni ada kilmioqan, bəlgilimilirimni qətkə қakkan, Mening «xabat kün»lirimni buzoqan; ular kezirini ata-bowilirining butliriqə tikməktə idi; **25** xunga Mən ularqa yahxi bolmiqan bəlgilimilərni, ularni һayatka elip barmaydioqan həkümlərni beqixlidim; □
26 wə ularni əz-əzidin səskəndürüp, Mening Pərwərdigar ikənlikimni tonup yetixi üçün, Mən ularni əz hədiyəliri arkılıq bulqıdım, qünki ular hədiyə süpitidə barlıq tunji balılırini atap կoyatti. □ ■

27 Xunga, i insan oqlı, Israil jəmətigə söz kılıp mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: — Ata-bowiliringlar xu ixtimu Manga kupurluk қılqanki, ular Manga wapasızlıq қılqan; **28** ular Mən Əz қolumni kətürüp: «Muxu

-
- **20:25** ««yahxi bolmiqan bəlgilimilər» ... «hayatka erixməydiqan həkümlər» — 26-ayəttiki izahatni kərung.
 - **20:26** ««yahxi bolmiqan bəlgilimilər» ... «hayatka erixməydiqan həkümlər» (25-ayət)...» — bu ikki ayət (26-25) intayın muhim. «Yahxi bolmiqan bəlgilimilər», «hayatka erixməydiqan həkümlər» degənlər əməliyəttə butpərəslik diniy қaidə-yosunlardın ibarət. Huda ularning Əzinin adəmni һayatka erixtüridiqan əmr-pərmanlarını qətkə կekip, al-dinip, intayın rəzil butpərəslikkə beqixlinixiqa yol կoyan: 31-ayətnimu kərung. Əz balılırini Hudaqqa (yaki butlarqa, əlwəttə) atap қurbanlıq қılıx Təwratta kət'iy mən'i қılınoqan. «Kan.», 12:29-31-ayətni kərung. ■ **20:26** Əz. 16:21

zeminni silərgə berimən» dəp kəsəm kılqan yərgə kirgəndə, ular xu yərdiki udul kəlgən hərbir yüksiri dəng həm barakşan dərəhni kərüpla xu jaylarda ular қurbanlıklarını kılıp, Meni aqqıqlanduridioğan hədiyələrni kılatti; ular xu yərdimu «huxpurak hədiyə»lirini puritip, «xarab hədiyə»lirini təkətti; □ 29 xuning bilən Mən ulardin: «Silər qıkıdıcıqan bu yüksiri jay degən nemə?» dəp soridim; xunga bügüngə kədər uning ismi «Bamah»dur. □

30 Xunga Israil jəmətigə mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: «Silər ata-bowiliringlarning yolida əzliringlarnimu bulqımkımusilər? Ularning nəprətlik kilmixlirioqa əgixip buzukluk kilməkqımusilər?

31 Əmdi silər hədiyəliringlarni sunup, əz oqulliringlarni ottin ətküzgəndə, silər yənilə bügüngə kədər əzünglarni barlıq butliringlar bilən bulqawatisilər; əmdi Mən silərning Meni izdəp sorixinglaroqa yol köyəmdimən, i Israil jəməti?! Mən həyatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərwərdigar, — Mən silərning Meni izdəp sorixinglaroqa yol köyməymən!

□ 20:28 «ular xu yərdiki udul kəlgən hərbir yüksiri dəng həm barakşan dərəhni kərüpla xu jaylarda ular қurbanlıklarını kılıp, Meni aqqıqlanduridioğan hədiyələrni kılatti» — Huda Musa pəyojəmbər arkılık «Silər Mən bekitkən jayda қurbanlık kilinglar» degən («Qan.» 12-bab). Həklərning əz beximqlik kılıp «yükiri jay»larda қurbanlık kılıxları bəribir butpərəslikkə aylınip ketətti. □ 20:29 «xunga bügüngə kədər uning ismi «Bamah»dur» — «Bamah» degənning mənisi «yükiri jay». Bəlkim xu qəoşda uning baxşası bir həjwi, kinayilik mənisimə bar idi; biraq bugün biz uni bilməymiz.

³² Xuningdək silərning kənglünlərdiki «Biz yat əllərdək, baxqa yurtlardiki jəmətlərdək yaqqaq həm tax məbudlarqa qoqunimiz» deyən koyunglar əməlgə axurulmaydu!

³³ Mən həyatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərwərdigar, Mən bərhək küqlük kol, uzartkan bilikim həm təküp yaqduroqan kəhrim bilən üstünglardın həkümranlıq kılımən.

³⁴ Mən küqlük kol, uzartkan bilikim həm təküp yaqdurulqan kəhər bilən silərni əllərdin qikirip epkelimən, tarkitilqan məmlikətlərdin silərni yiqimən; ³⁵ silərni əllərgə təwə bolqan qəl-bayawanoqa kirgüzüp, xu yerdə üstünglardın yüz turanə həküm qikirip jazalaymən; ³⁶ ata-bowiliringlarning üstidin Misir zeminidiki qəl-bayawanoqa həküm qikirip jazaloqinimdək, silərning üstünglardın yüz turanə həküm qikirip jazalaymən, dəydu Rəb Pərwərdigar. ³⁷ Mən silərni həsa astidin etküzüp, əhdining rixtisigə baoqlandurimən. □

³⁸ Mən aranglardın Manga wapasızlık kılqan asıylarnı xallap qikirimən; ularnı turuwatkan jaylardın qikirimən, birak ular Israil zeminiqə kirməydu; xuning bilən silər Pərwərdigar ikənlikimni tonup yetisilər.

³⁹ — Əmdi silər bolsanglar, i Israil jəməti, Rəb Pərwərdigar silərgə mundak dəydu:
— Manga қulak salmaymız desənglər,

□ **20:37 «Mən silərni həsa astidin etküzüp, əhdining rixtisigə baoqlandurimən»** — «həsa astidin etküzüp» toqrluluk «Law.» 27:32, «Yər.» 33:13 körüng. Koylardın yamanlarını xallap qikix üçün կոյզ ularnı bir-birləp əz həsisi astidin etküzüp təkxürətti.

beriwinglar, hərbiringlar eż butliringlarqa qoquniwinglar! Birak silər yənə hədiyəliringlar həm məbudliringlar bilən Mening namimni ikkinqi buloqimaysilər! □

40 Qünki Mening mukəddəs teqimda, yəni Israilning egizlikidiki təqimda, — dəydu Rəb Pərwərdigar, — barlıq Israil jəməti, ularning həmmisi Manga zemində turup hizmət kılıdu; Mən u yerdə ularni kobul kılımən wə u yerdə Mən silərdin «kötürmə hədiyə»liringlarnı, tunji həsul bolqan kektat-mewiliringlarnı, xundakla barlıq mukəddəs dəp ayrip beqixlioqan nəsriliringlarnı tələp kılımən.

41 Mən silərni əllər arisidin qikirip, məmlikətlərdin elip yiəqinimda, esil huxbuydək silərni kobul kılımən; xuning bilən əllərning kəz aldida aranglarda Əzümning pak-mukəddəs ikənlikimni kərsitimən. **42** Atabowiliringlarqa қolumni kötürüp: «Muxu zeminni silərgə berimən» dəp kəsəm kılqan Israil zeminiqə silərni kirgüzginimdə, silər Mening Pərwərdigar ikənlikimni bilip yetisilər.

43 Silər u yerdə eż yolliringlarnı wə eżünglarnı buloqioqan barlıq kilmixliringlarnı əsləysilər; xuning bilən ətküzgən rəzil ixliringlar tüpəylidin silər eż-eżünglarnı kəzgə ilmaysilər, eż-eżünglardın nəprətlinisilər. **44** Mən rəzil

□ **20:39 «Birak silər yənə hədiyəliringlar həm məbudliringlar bilən Mening namimni ikkinqi buloqimaysilər!»** — baxşa birhil tərjimisi: «Birak keyin, hətta silər Manga қulak salmioqan bolsanglarmu, silər yənilə hədiyəliringlar həm məbudliringlar bilən Mening namimni ikkinqi buloqimaysilər!».

yolliringlarqa asasən əməs, yaki buzuq kilmixliringlarqa asasən əməs, bəlki Əz namim üqün silərgə xəpkətlik muamilə ķiloqandan keyin, i Israil jəməti, silər Mening Pərwərdigar ikənlikimni bilip yetisilər, — dəydu Rəb Pərwərdigar.

Ot wə ķiliq arkılık bolğan jaza

45 Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

46 I insan oqlı, yüzüngni Teman xəhiriğə ķaritip, jənubtikilərni əyibləp, Nəgəw ormanlık dalasını əyibləydiqan bexarət berip, — □

47 Yəni Nəgəw ormanlık dalasıqa mundak degin: — Pərwərdigarning səzini angla; Rəb Pərwərdigar mundak dəydu: «Mana, Mən sanga bir ot yakımən; u səndiki həmmə yexil dərəhni həmdə həmmə ķakxal dərəhni yəwetidu; yalkunluk ot həq əqməydu, jənubtin ximaloqıqə pütkül yər yüzü uning bilən kəyüp ketidu; □ ■ 48 barlıq ət igiliri Mənki Pərwərdigar uni yakşanlıqimni kərüp yetidi; u həqkaqan əqürülməydu!». □

49 Wə mən: — Ah, Pərwərdigar! Ular mən toopruluk: «U pəkət təmsillərnila səzləwatidu» dəydu! — dedim.

□ 20:46 «**Teman xəhiri**» — Israilning xərkəy jənubiy qebrasioqa tutixidu, «Nəgəw» Israilning jənubiy təripini kərsitudu. □ 20:47 «... **pütkül yər yüzü uning bilən kəyüp ketidu**» — yaki «... hər adəmning yüzü uning bilən kəyüp ketidu». ■ 20:47 Lukə 23:31

21

«Kiliq» həkkidə

¹ Wə Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

² I insan oqlı, yüzüngni Yerusalem oqa қaritip, «mukəddəs jaylar»ni əyibləp, Israil zeminini əyibləp bexarət berip, ³ Yəni Israil zemini qə mundak degin: — Pərwərdigar mundak dəydu: «Mana, Mən sanga қarxidurmən; қılıqimni ənilaptin suqurup, səndin həm həkkaniylar həm rəzillərni üzüp taxlaymən.

⁴ Mən səndin həm həkkaniylar həm rəzillərni üzüp taxlimaqçı bolqınım üçün, қılıqim barlık ət igiliri, yəni jənubtin ximaloqıqə bolqan həmməylən bilən қarxilik xıqqa ənilaptin qıçıdu; ⁵ xuning bilən barlık ət igiliri Mənki Pərwərdigarning Əz қılıqimni ənilaptin suqurqanlıqimni tonup yetidi; қiliq ənilapka kaytidin yenip kirməydi.

⁶ Əmdi uğ tartkın, i insan oqlı; iq-baöt ring eqixküdək dərd-ələm bilən ularning kez aldida uğ-zar kıl. ⁷ Wə xundak boliduki, ular səndin: «Nemixkə uğ tartisən?» dəp sorioqanda, sən ularoqa: «Boloqan xum həwər tüpəylidin! Mana, u kelidu! Barlık yürəklər erip, barlık ķollar boxap ketidu, barlık rohlar zəiplixip, barlık tizlər süydük bilən qılıq-qılıq həl bolup ketidu; mana u keliwatidu! U yetip kəldi! — dəydu Rəb

Pərwərdigar» — degin. □ ■

8 Wə Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

9 I insan oqlı, bexarət berip mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: — Mana, bir kiliq, bir kiliq, bislanoğan, parkiritiloğan!

10 U zor қироqinqilik üçün bislanoğan, uni yaltiraxka parkiratkan; Өz oqlumning xahənə həsisi hərkəndək addiy tayakni kəmsitkənlikli tüpəylidin, huxal bolup ketiximizgə toqra keləmdü? □

11 U kiliqni parkiritilixka, kol bilən tutuxka bekitkən;

Kiliq biləngən, parkiritiloğan, Kətl kılıquqining կolişa tutkuzuxka təyyarlanılandur!

12 Nalə-pəryad kətürüp pişan qəkkin, i insan oqlı,

Qünki *kiliq* Mening həlkimə karxi qıkkən;

U Israilning barlıq xahzadilirigə karxi qıkkən;

Ular Өz həlkim bilən təng kiliqka tapxuruloğan;

□ **21:7 «barlıq tizlər süydük bilən qılıq-qılıq həl bolup ketidü»** — demək, korkunqıtin xundak bolidu. Baxka birhil tərjimisi «barlıq tizlər sudək ajiz bolup ketidü». ■ **21:7** Yər. 6:24; 49:23; Өz. 4:17; 7:17 □ **21:10 «U zor қироqinqilik üçün bislanoğan, ... Өz oqlumning xahənə həsisi hərkəndək sddiy tayakni kəmsitkənlikli tüpəylidin, huxal bolup ketiximizgə toqra keləmdü?»** — okurmənlər kəp hil tərjimiliri bilən uqrixixi mümkün. Bu jümlining əyni tekistini qüixinix təs. «Өz oqlum» muxu yerdə bəlkim Yəhuda yaki Yəhūdaning padixahı Zədəkiya boluxi mümkün. Zədəkiya əzini «yengilməs» dəp hesablıqını bilən, uning Huda məhsus təyyarlıqan kiliqni «bir tal yaqəq tayak» tək asanla bir tərəp kılıxi hərgiz mümkün əməs.

Xunga yanpixingəqə qattik urup қоюғин! □ ■

13 Qünki sinak kəldi; əmdi bu «xahənə һasa» baxğa yaşaqlarnı kəmsitkini bilən, u bəribir tügixidu əməsmu?! — dəydu Rəb Pərwərdigar. ■

14 — Əmdi sən, i insan oqlı, bexarət bərgin, qawak qaloğın! Kılıq ikki ketim, üq ketim urup ķırsun! U ķiroquqi kılıq, ularni hər tərəptin korxiwaloqan zor kətl kılıoluqi kiliqtur! □

15 Ularning yürəklirini erisun dəp, ulardin nuroqunları putlixip kətsun dəp, Mən ularning barlıq dərwazilirioqa təhđit saloquqi kiliqni karitip koydum. Way! U qakmaqtək parkıritiloqan, u kırıxka suquruloloqan; □ ■ **16** i kılıq, ong tərəpkə etkür bol! Sol tərəpkə burulup qap! Bisingni kəyərgə қaratkan bolsa xu yərgə qap! **17** Mənki Pərwərdigar Əz ķolum bilən qawak qalimən, Əz kəhrimni təküp pişqandin qikimən; Mənki Pərwərdigar xundak səz kildim.

Hudanıng Babilning padixahını Yerusaleməqə

- **21:12 «xunga yanpixingəqə qattik urup қоюғın!»** — «yanpaxka urux» qattik dərd-ələmning ipadisi idi. ■ **21:12**
Əz. 6:11; 7:27 ■ **21:13** Yəx. 1:5; Yər. 6:28-30
- **21:14 «bexarət bərgin, qawak qaloğın!»** — «qawak qelix» bəlkim pəyəqəmbərning Hudaqə wəkil bolup, Hudanıng bu ixlarnı toqra degənlikini ipadilixi idi. □ **21:15 «ularning yürəklirini erisun dəp, ... Mən ularning barlıq dərwazilirioqa təhđit saloquqi kiliqni karitip koydum. Way! U qakmaqtək parkıritiloqan, u kırıxka suquruloloqan»** — okurmənlər baxğa nəqqə hil tərjimiliri bilən ugrixixi mumkin. Ibraniy tilida bu ayəttiki bəzi səzning mənisini pəkət pərəz kiliqxıla bolidu. ■ **21:15** Əz. 21:32

ħejum kīlixķa ķaritip қoyidiojanlıki

18 Wə Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

19 Sən i insan oqlı, Babil padixahining kılıqining mengixiqa təyyarlanıqan ikki yolni bekitip қоюqın; ikkilisi bir zemindin qikidiojan bolsun; *Yerusalem* xəhīrigə mangidiojan yolning bexida bir yol bəlgisini tikləp қоюqın; 20 yəni kılıqning yetip kelixi üçün *Ammoniylarning Rabbah* xəhīrigə bir yol həmdə Yəhūdaqa, yəni istihkami məstəhkəm *Yerusalem* xəhīrigə yənə bir yolni bekitip қоюqın; 21 qunki Babilning padixahı aqa yolda, yəni ikki yolning bexida pal aqkuzidu; u oklarni silkiydu, «**kəqmə məbudlar**»din soraydu, jigərni təkxüridi. □

22 Əmdi sepilni bəsküqi bazojanlarni tikləxni, կan təkükxə pərman kīlixni, jəng elan kīlip towlaxni, dərwazilaroqa urulouqi bazojanlarni tikləxni, sepiloqa qikidiojan dənglüklərni yasaxni, potəylərni կuruxni, *Yerusalemnı muħasirigə elixni* kərsitidiqan pal uning ong kolioqa qüxicidu; ■ 23 gərqə bu pal ularoqa yaloqan körüngini bilən, ular iqlikən kəsəmlər tüpəylidin, Yəhūdadikilərni qanggiliqa alsun dəp padixah

□ **21:21 «kəqmə məbudlar»** — ibraniy tilida «tərafim»; kiqik, kol bilən ketürgili bolqan «kolaylıq butlar». **«jigərni təkükxürük»** — kona zamandiki palqılığning bir usuli idi. Biliximizqə ular bir haywanni soyup, andin üqəy-ķarnı qatarlıqlarnı təkxürüp, kərgən alamətlər boyiqə bir ķararqa kelətti.

■ **21:22** Əz. 4:2; 17:17

ularning kəbihlikini esigə kəltüridu. □

24 — Xunga Rəb Pərwərdigar mundak dəydu: Silərning asiylikinglar axkarilinip, barlıq kilmixliringlarda gunahliringlar körüngəqkə, kəbihlikinglarnı əskə kəltürgininglar tüpəylidin — yəni əzünglar pax kiliñip əskə elininqinqlar tüpəylidin, silər қoloqa elinisilər.

25 Əmdi sən, i Israilning munapik həm rəzil xahzadisi, kəbihlikingning jazalinix waktı-saiti toxkinida, kəridioqan küning kelidu! □

26 Rəb Pərwərdigar mundak dəydu: — Səllini uningdin eliwət, tajni eliwət; ixlar əz petida turiwərməydu; pəs turoqanni egiz kıl, egiz turoqanni pəs kıl; **27 uning təhtini ərübət, ərübət, ərübət!** Uning hökükining Igisi kəlmigüqə, u yənə məwjut bolmayıdu; Mən uni

□ **21:23 «gərqə bu pal ularoqa yaloqan kərüngini bilən, ... Yəhudadikilərni qanggilioqa alsun dəp padixah ularning kəbihlikini esigə kəltüridu»** — pütün bu ayətning əyni tekistni qüxinix təs. «Iqkən kəsəmlər» bəlkim Zədəkiya Neboğadnəsar oqa iqkən kəsəmlərni kərsitudu. Neboğadnəsarning məslihətqılıri bu palni yaloqan dəp қarioqını bilən, Huda Yerusalemni jazalansun (Neboğadnəsarning qanggilioqa qüxsun) dəp kətiy bekitkən bolöaqka, Neboğadnəsər bəribir Rabbah xəhirigə əməs, bəlkı Yerusalemning asiylikini esigə kəltürüp uningoşa hujum kılıxni қarar kıldı. □ **21:25 «i Israilning munapik həm rəzil xahzadisi»** — «rəzil xahzadə» Zədəkiya padixahı kərsitudu. Əzakiyal pəyəmbər uni «padixah» degüsü kəlməydu. **«kəbihlikingning jazalinix waktı-saiti toxkinida, kəridioqan küning kelidu!»** — ibraniy tilida «kəbihlikingning jazalinix waktı-saiti toxkinida, kəridioqan küning kəldi!» deyildi. Demək, kəridioqan künining yekin kəlgənlikini təkitiləydi.

Uningəqə təkdim kılımən. □

Ammon həlkı toqıruluk bexarət

28 Əmdi i insan oqlı, bexarət berip mundak degin: — Rəb Pərwərdigar Ammoniyalar wə ularning mazaklısı toqrisida mundak dəydu: «Bir kılıq, bir kılıq kətl kılıxka suquruloqan; u adəmni yəwetixkə, qakmaqtək yaltiraxka parkırıtiloqan!» — degin! □

29 Qünki palqılar sən kılıq toqrunğda kuruq alamət kərünüxlərni kərüp, sən üçün yalçandın bir pal salıdu; rəzillərning kəridiqan kuni kəlgəndə, kəbihlikning jazalinix waktı-saiti toxğanda, bular seni xu kırıloqan rəzillərning boyunları üstigə koxup yatkuzidu!

30 Bu kılıqni eż qilapişa kayturup sal!

Mən sening üstünggə əzüng yaritiloqan jayda, yəni sən tərülən jayda həküm qıkırıp jazalaymən.

31 Xuning bilən Mən üstünggə kəhrimni təküp yaqdurup,
Ojəzipimning oti kılıp püwləymən;

□ 21:27 «**Uning həkükining igisi kəlmigüqə, u yənə məwjuṭ bolmayıdu; Mən uni uningəqə təkdim kılımən**» — bu ayətning mənisi, Zədəkiyadin keyin, Dawut padixahının əvlədi, Israıl həm ələmning tegixlik padixahı Kütközələqi-Məsih kəlgüqə Israılning təhtigə eż həlkidin bolqan heqkim padixah bolup olturnaydu. «Yar.» 49:10-tiki bexarətnimu kərüng.

□ 21:28 «**Bir kılıq, bir kılıq kətl kılıxka suquruloqan; u adəmni yəwetixkə, qakmaqtək yaltiraxka parkırıtiloqan!**» — Ammoniyalar ezlirinin muxu kılıqını Israillarnı soyux üçün suquroqan (keyinki ayətlətni kərüng). Biraq ahirida u ezlirinin bexioqa qüxicidu.

Mən seni қatillikka mahir yawuz adəmlərning
қolioşa tapxurup berimən;
³² Sən otka yekiloqu bolisən;
 Sening kəning eż zeminingdə təkülüdu;
 Sən қaytidin əslənməysən;
 Qünki Mənki Pərwərdigar səz kılɔan.

22

*Yerusalem tooqruluq üq bexarət ••• Birinqi: —
kanlık xəhər*

¹ Pərwərdigarning səzi manga kelip xundak
deyildi: —

² Əmdi sən, i insan oqli, қanlık xəhər üstigə
həküm qıqarmamsən? Həküm qıqarmamsən?
Əmdi uning yirginqlik kilmixlirini yüzigə selip
mundak degin: ■

³ Rəb Pərwərdigar mundak dəydu: «Əz jaza
künining kelixi üqün eż iqidə kan təkküqi xəhər,
eżini buloqx üqün ezigə məbudlarni yasiolan
xəhər —

⁴ Sən təkkən kan tüpəylidin gunahkar
boldung, yasiolan məbudlar tüpəylidin
eżüngni buloqiding; sən eż jaza künliringni
yekinlaxturdung, yilliringni toxturdung; xunga
Mən seni əllərgə rəswa, barlik məmlikətlərgə
mazakning obyekti kildim. ■ ⁵ Sanga
yekindikilər həmdə səndin yıraktikilər seni
mazak ķılıdu, i ķiya-qiyaqla tolqan bətnamlik
xəhər!

■ 22:2 Əz. 20:4; 23:36 ■ 22:4 2Pad. 21:16; Əz. 5:14; 20:30,31

6 Israilning xahzadiliri, hər birining hökükidin paydilinip iqingdə կandaq կan təkkənlikigə կara! **7** Sening iqingdə ular ata-anisini kəzgə ilmioqan; aranglarda musapirlarqa zulum-zumbuluk կiloqan, yetim-yesirlər həm tul hotunlarqa uwal կiloqan; **8** Mening pak-mukəddəs nərsilirimni sən kəmsitkən, Mening «xabat kün»lirimni buloqap buzqansən; **9** sening iqingdə կanoqa təxna təhməthor adəmlər bołqan; ular taqlar üstdə butpərəslik exini yegən; sening iqingdə ular buzukluk pəsəndilik կiloqan; ■ **10** səndə əz atisining nomusioqa təgkənlər bar; ay kərgən kiz-ayallarni ayaq astı կiloqanlarmu bar.□ ■

11 Birsi կoxnisining ayali bilən yirginqlik buzukluk կiloqan; yənə birsi əz kelinini buzup xəhwaniyət կiloqan; səndə bołqan yənə birsi əz singlisioqa, yənə atisining kiziçioqa baskunqılık կiloqan. ■ **12** Ular կan təkük üqün arangda «sowqatlar»ni kobul կiloqan; sən əsüm-jazanə aloqan; sən əz կoxniliringdin həramni məjburiy yuluwelip, Meni untuqansən — dəydu Rəb Pərwərdigar.

13 Wə mana, Mən həramni məjburiy yuluwelix-ingioqa wə sən əz arangda təkkən կanlarqa

■ **22:9** Əz. 18:6,11 □ **22:10** «atisining nomusioqa təgkənlər» — ibraniy tilida buning ikki mənisining mumkinqliki bar: (1) əz atisioqa baskunqılık կiloqan; (2) atisining ayali (əz anisi yaxşı eğəy anisi)qoqa baskunqılık կiloqan. Bizningqə muxu yərdə (2) toqridur. ■ **22:10** Law. 18:8,19; Əz. 18:6 ■ **22:11** Law. 18:15, 20; Yər. 5:8

karap қolumni-қolumоја urdum! □ ■

14 Mən seni bir tərəp kılıdiojan künlərdimү yürüking yənilə tok, қolliring qing turiw-erəmdü? Mənki Pərwərdigar sez қildim, Əzüm uni ada қilimən. ■ **15** Mən seni əllər arisiојa tarkitimən, məmlikətlər iqigə tar-itimən, otturangda bolоjan pəsəndilikinggə ha-timə berimən. ■ **16** Əmdi sən əzüng arkılık əllərning kəz aldida bulqinisən, andin Mening Pərwərdigar ikənlikimni tonup yetisən.□

*Ikkinqi bexarət: — Taw laxning nətijisi —
heqnemə қalmaydu!*

17 Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

18 I insan oqlı, Israil jəməti Manga huddi daxkal bolup qıktı; ularning həmmisi humdanda қalоjan mis, kələy, təmür wə қoquxunlardur; ular kümünxing pokı bolup qıktı.■

19 Xunga Rəb Pərwərdigar mundak dəydu: — Həmminglar daxkal bolup qıkkəqkə, mana

əmdi Mən silərni Yerusalem otturisiојa yioqimən;

20 kixilər üstigə ot püwləp, ularni eritip taw lax üqün kümüx, mis, təmür, қoquxun wə kələyni humdan iqigə yioqkandək, Mən oqəzipim wə

□ **22:13** «sən əz arangda təkkən қanlarоја karap қolumni-қolumоја urdum» — «kol-koļoļa urux» կattik əpsuslinarlıq, piojanni bildüridu. ■ **22:13** Əz. 21:22 ■ **22:14** Əz. 17:24 ■ **22:15** Əz. 12:14, 15 □ **22:16** «Əmdi sən əzüng arkılık əllərning kəz aldida bulqinisən, andin Mening Pərwərdigar ikənlikimni tonup yetisən» — okurmənlər baxka hil tərjimilərni uqrıtixi mumkin. Ayatning əyni tekistini qüxinix səl təs. ■ **22:18** Yəx. 1:22

ķəhrim bilən silərni yioqip *xəhər* iqigə selip silərni eritimən. ²¹ Xundak, Mən silərni yioqip, oqəzipimning otini üstünglərgə püwləymən, silər uning otturisida erip ketisilər; ²² kümük humdanda eritilgəndək, silər xəhər otturisida eritilisilər; wə silər Mənki Pərwərdigarning Əz ķəhrimni üstünglərgə təkkənlikimni tonup yetisilər.

*Üqinqi bexarət: — Israelning pütün jəmiyiti
buzului!*

²³ Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

²⁴ I insan oqlı, xəhərgə mundak degin: — Oğezəp qüxkən kündə sən paklandurulmioqan, yamoqur qüxmigən bir zeminsən. □ ²⁵ Əz oljisini titma ķiliqioqan, hərkirəydiqan xirdək ularning pəyqəmbərliri uningda suyikəst ixlitudu; ular janlarnı yəwetidu; həzinilərni, kimmətlik nərsilirini buliwalidu; ular uning otturisidiki tul hotunlarnı kəpəytməktə. ■

²⁶ Uning kahinliri Təwrat-ķanunumni buzup taxlap, pak-mukəddəs nərsilirimni buloqioqan; ular pak-mukəddəs bilən addiy nərsilərni pərk ķilmaydu; ular «xabat kün»lirimgə kəzini yumup yürüdu; xuning bilən ular arisida Manga bətnam qaplinidu. ■ ²⁷ Uning iqidiki xahzadilər huddi oljisini titma ķiliqioqan bərilərdək; ular

□ ^{22:24} «Oğezəp qüxkən kündə sən paklandurulmioqan, yamoqur qüxmigən bir zeminsən» — Hudanıng oqəzipi tüpəylidin, ularda bəlkim bir ķuroqakqılıq bolqanidi. «Kan.» 28-babni körüng. ■ ^{22:25} Mat. 23:14 ■ ^{22:26} Law. 10:10; Əz. 44:23

kan təküxidu, janlarni nabut ķilixidu, haram mənpəətni bulixidu. ■ ²⁸ Uning pəyəqəmbərliri ularning *kilmixlirini* «ħak suwak» bilən akartkan, «Rəb Pərwərdigar mundak dəydu!» dəp sahta kərünüxlərni kərүwelip, pal selip yaloqanqılık yətküzidu; lekin Pərwərdigar ularoqa səz kiloqan əməs. ■ ²⁹ Zemindiki addiy pukralarmu jəbir-zulum ķilixip, bulang-talang ķildi; ular ajiz-namratlarni bozək ķilip, musapirlaroqa zulum selip uwal ķildi. ³⁰ Mən ular arisidin tamni kaytidin yasitip beridioqan, Meni ularning zeminini wəyran ķiliximdin yanduridioqan, uning yerikini ətküdək, Mening aldimda turidioqan ariqi bir əzimətni izdəp kəldim; biraq ħeqbirni tapalmidim. ■ ³¹ Xunga Mən kəhrimni üstigə təkimən; oqəzipimning oti bilən Mən ularni ħalak ķilimən; Mən ularning yollirini əz bexioqa ķayturimən, — dəydu Rəb Pərwərdigar.■

23

*Oholah həm Oholibah — ikki ayal toojruluk
boloqan tamsil*

¹ Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

² I insan oqlı, bir anidin tuqulqan ikki ayal bar ikən; ³ ular Misir zeminidə paħixilik kiloqan;

■ **22:27** Mik. 3:11; Zəf. 3:3 ■ **22:28** Əz. 13:7, 9, 10; 21:29; 22:12 ■ **22:30** Zəb. 106:23 ■ **22:31** Əz. 9:10; 11:21; 16:43

ular yaxlıqta paħixilik kılqan; xu yerdə ularning kəksiliri mijiklinip, kızlık əmqək topqiliri silanqan. ■ 4 Ularning isimliri bolsa, qongining Oholah, kiqikining Oholibah idi; ular Meningki idi; ular oqul-kızzlarnı tuqḳan. Samariyə bolsa Oholah, Yerusalem Oholibahdur.□

5 Oholah Meningki bolqan təkdirdimu yənə buzukluk kılqan — u axıklırıqa, yəni қoxniliri bolqan Asuriylərgə pəs arzu-həwəslərdə bolqan; 6 kək kiyim kiygən, əməldar-həkümdarlar, həmmisi kelixkən yigitlər, atka mingən qəwəndazlar idi. 7 U eż buzuklukini ularning üstigə beqixlioqan; ularning həmmisi Asuriyəning esilzadılırı idi; eż arzu-həwəslərini barlıq қozqatkanlar bilən wə ularning barlıq məbudlırı bilən u eżini bulqıqan.□ 8 U yənilə Misirdə bolqan paħixilikliridin waz kəqmidi; qünki uning yaxlıkida axu yerdikilər uning bilən billə yattı, kızlık kəksilirini silap, eż buzukluklarını uning üstigə tekti. 9 Xunga Mən uni eż axnilirining, yəni uning arzu-həwəslərini қozqatkan Asuriylərning қoliqə tapxurdum; ■ 10 ular uning nomusunu axkarılap, uning oqul-kızzlırını elip ketip, uni kiliqlap əltürüwətti; u

■ 23:3 Əz. 20:8 □ 23:4 «Ularning isimliri bolsa, qongining Oholah, kiqikining Oholibah idi; ular Meningki idi» — demək, Oholah Israilning ximaliy padixaħlığını, Oholibah Yəhudani kersitidu. «Oholah» — «uning qediri», «Oholibah» — «mening qedirim uningdidur» degən mənilərdə. □ 23:7 «U eż buzuklukini ularning üstigə beqixlioqan; ularning həmmisi Asuriyəning esilzadılırı idi» — yaki «U eż buzuklukini ularning üstigə beqixlioqan; ularning həmmisini Asuriyəning esilzadılırigə beqixlioqan». ■ 23:9 2Pad. 17; 18

ayallar arisida *yaman* atakqa қaldı; uning üstigə höküm qırırilip jazalandı.

Oḥolibah

11 Uning singlisi Oḥolibah buni körüp turupmu, arzu-həwəsliridə hədisidin tehimu búzuk, paḥixilikliri hədisiningkidin kəp bolup kətti.

12 U əz қoxniliri bolоqan Asuriylərgə pəs arzu-həwəslərni қozqatqan; ular əməldar-hökümdarlar, həxəmətlik sawut, formilarnı kiygən, atka mingən qəwəndazlar, ularning həmmisi kelixkən yigitlər idi. ■ **13** Mən uning buloqinip kətkənlikini kərdum; ular ikkilisi bir yolluk idi.

14 U uning paḥixiliklirini axurdi; qünki u tamda pərəng bilən sürətləngən adəmlərni, yəni Kaldıylərning rəsimlirini kərdi; **15** ularning bəlliri potilar bilən oralıqan, bexioqa կuyrukluq səllilər kiyilgən; ularning həmmisi ləxkər bexidək, yəni tuqulıqan yurti Kaldiyədiki Babilliklarning kiyapitidə idi. **16** U xuan ularoqa karap ularning xəhwaniy həwsini қozqıqan, xuning bilən ularni izdəp Kaldiyəgə əlqilərni əwətkən. □

17 Xuning bilən Babilliklar uningoqa, yəni uning axnilik orun-kərpilirigə yekin kelip, uni əz zinaliri bilən buloqıqan; u əzini ular bilən

■ **23:12** 2Pad. 16:7 □ **23:16** «U xuan ularoqa karap ularning xəhwaniy həwsini қozqıqan, xuning bilən ularni izdəp Kaldiyəgə əlqilərni əwətkən» — bundak bayanlar bəlkim Yəhūdaning padixaḥlıri Babildin yardım sorioqanlığını, Babilliklar bilən dostlaxmaqçı bolovanlığını, xundakla ularning butpərəslikini қobul կılqanlığını kərsitudu («2Pad.» 20:12-15, 21:1-9-ayətlərni kərung).

billə buloqioqandan keyin ulardinizar boldi.
18 U əz buzukluklirini oquq kılıp, nomusini axkarilixi bilən, jenim hədisidin yırgəngəndək uningdinmu yırgəndi. **19** Biraq u yənə əzining yaxlık künlirini, yəni Misir zeminida buzukluk pahixilik kılqan künlirini esigə kəltürüp əz buzukluklirini tehimu kəpəytti.
20 Uning ərlikı exək mədəkliridək, məniysi atlarningkidək bolqan Babilning pahixiwaz ərkəklirigə karap həwəsliri қozqaldı.
21 Sən yaxlikinqdiki buzuklukliringoqa, yəni yaxlikinqda Misirliklarning əməqəkliringni silioqinoqa yənə təxna bolup təlmürdung.

22 Xunga, i Oholibah, — dəydu Rəb Pərwərdigar — Mana, Mən jening hazırizar bolqan axnilirningni əzünggə karxi қozqitimən, ularni sən bilən karxilikxıka həmmə təripingdin elip kelimən; **23** Babilliklar, barlık Kaldiylər, Pekodlar, Xoalar, Koallar həmdə Asuriylərning həmmisini ular bilən təng қozqaymən; ularning həmmisi kelixkən yigitlər, əməldar-həkümdarlar, uluq bəglər wə janablar, həmmisi atka mingən qəwəndazlardur; **24** ular қoral-yaraklar, jəng hərwiliri, yük hərwiliri həm zor bir top həlkələr bilən sanga karxi qıçıdu; ular əzlirini həmmə təripingdə sipar-ķalqanlar wə dubuloqlarını kiyip sanga karxi səpras bolidu; bexingoqa qüxidiqan tegixilik jazani ularoqa tapxurimən, ular əz həkümləri boyiqə jazalaydu.

25 Mən muğəddəslikimdin qıqcan əfəzəpni sanga karitimən; xuning bilən ular kəhr bilən seni bir tərəp kılıdu. Ular sening burnung wə կulaklıringni kesiwetidu; səndin ahirkı

қалоqanlar qiliqlinidu; ular oqul-kizliringni elip ketidu, səndin yənilə қaloqanlar otta yutuwetilidu. □ ²⁶ Ular səndin kiyim-keqəkliringni eliwelip, güzəl zibu-zinnətliringni bulaydu. ■ ²⁷ Xuning bilən Mən səndə Misir zeminida baxlanoqan buzuklukliringni wə pahxilikliringni tohtitimən; sən bu ixlarqa yənə təlmürməysən, Misirni kayta əsliməysən.

²⁸ — Qünki Rəb Pərwərdigar mundak dəydu: — Mana, Mən seni əzüng nəprətləngənlərning қolioqa, yəni jening yırgəngənlərning қolioqa tapxurimən; ■ ²⁹⁻³⁰ ular seni əqmənlik bilən bir tərəp kılıp, barlıq əjirliringni elip ketip, seni tuqma-yalingaq қaldurup, pahxilikliringning nomusini axkarilaydu. Sən əllər bilən pahxilik қiloqanlıking, ularning məbudliri bilən əzüngni bulqioqanlıking tüpəylidin, sening buzuklukliring həm pahxilikliring bularni bexingəq qüxürdi. ■ ³¹ Hədəngning yolidə əzüng mangolansən; xunga Mən uningdiki kədəhni sening қolungoqimu tutkuzdum.

³² — Rəb Pərwərdigar mundak dəydu: — Hədəngning kədəhini, qongkur wə qong bir kədəhni sənmu iqisən; sən rəswa bolup mazak kılınisən, qünki uning həjimi qongdur; ³³ sən dəhəxtlik wə halakət kədəhə, yəni hədəng Samariyəning kədəhə bilən məstlik həm dərd-ələmgə toldurulisən; ³⁴ sən uni iqiwetip yənə yalaysən, hətta uning parqilirinimu

□ ^{23:25} «**Mening** mukəddəslikimdin qikkan oqəzəp» — ibraniy tilida «(Mening) həsitmim». ■ ^{23:26} Əz. 16:39 ■ ^{23:28} Əz. 16:37; Əz. 23:17 ■ ^{23:29-30} Əz. 16:39; Əz. 23:25, 26

əqajilaysən, andin kəksiliringnimə yulup taxlaysən; qünki Mən xundak səz kıldı, dəydu Rəb Pərwərdigar.

35 Xuning üçün Rəb Pərwərdigar mundak dəydu: — Qünki sən Meni untup arkəngələ taxliwətkənliking üçün, xunga əz buzuklukung həm pahxilikliringning jazasını kətürisən. ■

36 Wə Pərwərdigar manga mundak dedi: — I insan oqlı, sən Oholah, wə Oholibamah, üstigə həküm qıkıramıssən? Əmdi ularə qızılqılıq kilmixlirini ayan kılıp kərsətkin. ■ **37** Qünki ular buzukluk kıldı; kolliri kan boldı; ular əz butliri bilən buzukluk kılıp, uning üstigə Manga tuqışan əz balilirini ularning ozukı süpitidə kurbanlıq kılıp etküzüp beqixlidi. □ ■ **38** Uning üstigə ular Manga xundak ix kılqanki, ohxax bir kündə ular Mening mukəddəs jayimni bulqap, «xabat kün»lirimni buzoqan. ■ **39** Qünki ular əz balilirimni butliriqa soyqan qaçda, ular ohxax bir kündə mukəddəs jayimni bulqaxka kirdi; mana, ular Mening əyüm otturisida xundak kılqan. ■

40 Uning üstigə adəmlərni yıraktın qakırdı, ularni elip kelixkə əlqi əwətti; mana, ular kəldi; sən ularni dəp yuyunup, kəz-kaxliringələ osma կoyup, əzüngni zibu-zinnətlər bilən

■ **23:35** Yər. 2:32; 3:21; 13:25; 18:15; Əz. 22:12 ■ **23:36** Əz. 20:4; 22:2 □ **23:37** «əz balilirini ularning ozukı süpitidə kurbanlıq kılıp etküzüp beqixlidi» — «(ottin) etküzük» degən səz, butpərəslik toqrluluk bayanlar arısında bolsa, adəttə insanları, bolupmu balilarnı butlarqa «kurbanlıq süpitidə ottin etküzük»ni kərsitudu. ■ **23:37** Əz. 16:21; 20:26,31 ■ **23:38** Əz. 22:8 ■ **23:39** 2Pad. 21:4-7; Əz. 16:21; Əz. 20:13, 16

pərdazliding; **41** həxəmətlik bir diwanda olturdung, uning aldiqə üstigə Mening huxbuyum həm zəytun meyim կoyulən dastihanni կoydung; ■ **42** օլəmsiz yürgən bir top kixilərning awazi uningda anglandı; qüprəndə adəmlər bilən billə qel-bayawandin Sebaiylarmu elip kelindi; ular *hədə-singilning* կollirioqa biləzüklər, bexioqa qiraylik tajlarni saldı. □ **43** Əmdi Mən zina-buzukluklar bilən uprap կeriqan paһixə toqrluluk: «Ular əmdi uning bilən buzukluk կiliwərsun; qünki u həkikətən *paһixə*» — dedim.□

44 — Xuning bilən ular paһixə ayalqa yekin laxkandək uningə yekin berip billə yatti; ular xundak կilip Oholah wə Oholibamaһ bu iкki buzuk ayalqa yekinlixip billə yatti.

45 Birak həkkaniy adəmlər ularni zinahor ayallarni wə կan təkküqi ayallarni jazalioqanqa ohxax, ularning üstigə həküm qikirip jazalaydu; qünki ular zinahor ayallar, ularning կolliri կandur. □ ■ **46** Qünki Rəb Pərvərdigar mundak dəydu: — Bir top adəmlərni ularoqa կarxi qikirip

■ **23:41** Pənd. 7:17 □ **23:42** «...Sebaiylarmu elip ke-lindi» — «Sebaiylar»ning baxka birhil tərjimisi: «hərəkəxlər».

□ **23:43** «Ular əmdi uning bilən buzukluk կiliwərsun — qünki u həkikətən paһixə» — yaki «U həkikətən xundak bolsa, ular yənilə hazır uning bilən rast buzukluk կilamdu?».

□ **23:45** «Birak həkkaniy adəmlər ularni zinahor ayallarni ... Jazalioqanqa ohxax, ularning üstigə həküm qikirip jazalaydu» — bizningqə bu jümlidiki «həkkaniy adəmlər» kattık kinayilik, həjwiy gəp idi. Qünki u Babilliklarni kərsitudu (46-47-ayətlərni kərüng). Mənisi bəlkim: «Ular silər bilən selixturulqanda, həkkaniy adəmlər kərünidu». ■ **23:45** Əz.

elip kelimən, ularni həryanqa həydiwetixkə wə bulangqılık ķilixka tapxurimən. ⁴⁷ Bu top kixilər ularni taxlar bilən qalma-kesək kılıp, ķiliqliri bilən qepip soyidu; ular ularning oqul-ķızlirini əltüridi, eylirini ot bilən kəydüriwetidu. ■

⁴⁸ Xuning bilən Mən zemində buzuklukka hatimə berimən; xuning bilən barlıq ayallar silərdin sawaқ elip silərning buzuklukliringni dorimaydu. ⁴⁹ Ular buzuklukungni əz bexingə qaşeturup qüxüridu, wə silər məbudliringlarqa qetixlik boləqan gunahlarni kətürisilər; silər Mening Rəb Pərwərdigar ikənlikimni tonup yetisilər. ■

24

Daqlıxip kətkən kazan

¹ Tokkuzinqi yili, oninqi ayning oninqi künidə, Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

² I insan oqli, bu künni, dəl muxu künning qıslasını yeziwalıqin; qunki dəl muxu kündə Babilning padixahı Yerusalemni muhasirigə aldi.

³ Asiy jəmətning aldiqa bir təmsilni կoyup mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: — «Kazanni otning üstigə կoyunqlar, ot üstigə կoyunqlar, uningoqa su կoyunqlar; ■

⁴ gəx parqılıri, hərbir esil gəx parqılırini, put wə կolini uningoqa yiçip selinglar; esil ustihanlarnimu կoxunqlar; ⁵ կoy padisidin əng esillirini

elinglar; ustihanlarni pixuruxka uning astioqa otun toplap köyunglar; uni ķattik ķaynitinglar, uningdiki ustihanlar obdan ķaynisun.

6 — Xunga Rəb Pərwərdigar mundak dəydu: — Kanhor xəhərning һaliqa, yəni dat başkan kazanoqa, həq deti kətməydiolan kazanoqa way! Uningdiki həmmmini birdin-birdin al; uningoqa nesiwə qeki taxlanmisun! □ ■ **7** Qünki u təkkən կan uning otturisida turidu; u կanni topa bilən kəmgili bolqudək yərgə əməs, bəlki takır tax üstigə tekti. □ **8** Kəhərimni қozqax, intikam elix üqün, u təkkən կanning yepilmaslıki üçün takır tax üstigə қaldurdum.

9 Xunga Rəb Pərwərdigar mundak dəydu: — Kanhor xəhərning һaliqa way! Mənmu uning otun dəewisini yoqan kılımən! ■ **10** Otunni dəwilənglar, otni yikip quhqulanglar, gəx obdan pixsun, dora-dərməklərni қoxunglar, ustihanlar kəyüp kətsun! **11** Andin կazanni կizitip, uningdiki misni kipkızıl қilinglar, iqidiki daq-

□ **24:6** «**Kanhor xəhərning һaliqa, yəni dat başkan kazanoqa, həq deti kətməydiolan kazanoqa way!... uningoqa nesiwə qeki taxlanmisun!**» — կazanning deti կan rənggidə bolup, bəlkim xəhərning kanhorlukını bildüridu. Ayətning keyinkı կismining mənisi bəlkim, կazanning dat başkan parqılıridək, xəhərdikilərmə parqə-parqə tarkılıp ketip, həqkandak bəhtning nesiwisini kərməydu degənlik. «**uningdiki həmmmini birdin-birdin al**» — yaki «uningdiki gəx parqılırını bir-biridin al». ■ **24:6** Əz. 22:2 □ **24:7** «**Qünki ... u կanni topa bilən kəmgili bolqudək yərgə əməs, bəlki takır tax üstigə tekti**» — demək, əzliri əltürgən adməmlərgə tehimu bihərmətlük կilip ularnı dəpnə կilmioqan; yənə kelip, həq nomus կilmay təkkən կanni yoxuruxning hajiti yok dəp yürgən. ■ **24:9** Nah. 3:1; Həb. 2:12

kirlar eritilip, uning deti qikiriwetilix üçün uni
ķuruk peti qoqlar üstigə ķoyunglar!

12 Uning ķiloqan awariqilikliri Meni upratti;
Lekin uning ķelin deti uningdin kətmidi;
Xunga uning deti otta turiwərsun!

13 Sening paskiniqilikdə buzuk pahixilik bardur; Mən seni pakizlimakqi boldum, lekin sən paskiniqiliktin pakizlandurulmamən deding; əmdi kəhrimni üstünggə təküp tohtatmioqə sən paskiniqiliktin pakizlandurulmaysən.

14 Mənki Pərwərdigar xundak söz kıldı; u əməlgə axurulidu, Mən uni ada ķilimən; Mən nə buningdin yanmaymən, nə həq sanga iqimni aqritmaymən, nə uningdin əkünməymən; ular sening yolliring wə ķilmixliring boyiqə üstünggə həküm qikirip jazalaydu — dəydu Rəb Pərwərdigar.■

Əzakiyalning səyümlük ayalining əlumi

15 Wə Pərwərdigarning sözü manga kelip xundak deyildi: —

16 «I insan oqlı, Mən sening səyümlük kəz ķariqukungni bir urux bilən səndin elip ketimən; biraq sən həq matəm tutma, həq yiqlima, həq kəz yexi kılma; **17** süküt iqidə uh-zar tartisən; əlgüqi üçün həq haza tutma; səlləngni bexingə orap, kəxliringni putungoqa baqlıqjin; yüzüngning təwinini yepiwətmə, adəmlər epbərgən nandin yemə».

18 Xuning bilən Mən ətigəndə həlkə səz kıldı; kəqkurunda ayalim əldi. Ikkinçi künü ətigəndə

mən buyrulqını boyiqə ix kildim. ¹⁹ Əmdi halayık manga: «Sening bu kılqan ixliringning nemini kərsətkənlikini deməmsən?» dedi.

²⁰ Mən ularqa mundak dedim: — Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

²¹ Israel jəmətigə mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: — «Mən Əz mukəddəs jayimni, yəni sən pəhirləngən küq-tayanqingni, kəzünglarnı huxal kılqarıq, jeninqlar təxna bolqan nərsini bulqay dəwatinən; silərning kəyninglarda қalqan kız-oğullar kılıq bilən yokıldı. ²² Xu tapta silər Mən Əzakiyal hazır kılqınimdək kılısilər; silər yüzünglarning təwinini yapmaysilər, adəmlər epbərgən nandin yeməysilər; ²³ səllənglər bexinglarda, kəxinglər ayaqliringda boliweridu; silər həq matəm tutmaysilər yəki həq yioqlimaysilər; silər kəbihlilikliringlar iqidə solixip, bir-biringlarqa karixip uh-zar tartisilər. □ ■

²⁴ Xundak kılıp Əzakiyalning ezi silərgə bexarət bolidu; u қandaq kılqan bolsa, silər xundak kılısilər; bu ix əməlgə axurulqanda, silər Mening Rəb Pərwərdigar ikənlikimni tonup yetisilər. ■

²⁵ — Wə sən, i insan oqlı, Mən ulardin küq-istihkamini, ular pəhriləngən güzək

□ ^{24:23} «silər həq matəm tutmaysilər yəki həq yioqlimaysilər; silər kəbihlilikliringlar iqidə solixip, bir-biringlarqa karixip uh-zar tartisilər» — demisəkmu, balayı apət xundak eoqır boliduki, həqkandaq kəz yaxlırı yəki matəm tutuxlar uningoşa layik kəlməydi. ■ ^{24:23} Əz. 4:17

■ ^{24:24} Əz. 12:6

gəhrini, səyümlük kəz կariquklirini, jan-jegiri bolqan kız-oğullirini ulardin məhrum կılıdiqan künidə, ²⁶ — yəni xu künidə, sanga bu həwərni կulikingoqa yətküzüx üqün bir կaçkun yeningoqa kəlməmdu? ²⁷ Xu künidə aqzing eqiloqan bolidu, sən bu կaçkun bilən səzlixisən, yənə һeq gaqa bolmaysən; xundak կilip ular Mening Pərwərdigar ikənlikimni tonup yetidi». □

25

Əllər toopruluq bexarətlər ••• Birinqi bexarət — Ammon toopruluq

¹ Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

² I insan oqlı, yüzüngni Ammoniyalaroqa қaritip, ularni əyibləp bexarət berip mundak degin: ■

³ — Ammoniyalaroqa mundak degin — Rəb Pərwərdigarning səzini anganglar! Rəb Pərwərdigar mundak dəydu: — Mening mukəddəs jayim bulqanqanda, Israil zemini wəyran կilinoqanda, Yəhuda jəməti sürgün կilinoqanda sən ularoqa կarap: «Wah! Yahxi boldi!» degining tüpəylidin, ⁴ əmdi mana, Mən seni xərkətiki əllərning igidarqılıkçı tapxurimən; ular sening arangda bargah կurup,

□ 24:27 «Xu künidə aqzing eqiloqan bolidu, sən bu կaçkun bilən səzlixisən, yənə һeq gaqa bolmaysən» — bu gaqılık bəx yil ilgiri baxlanıqan. 3:26-ayətni izahıti bilən wə 33:22-ayətnimu körüng. ■ 25:2 Yər. 49:1

arangda qedirlirini tikidu; ular mewiliringni yəp, sütüngni iqidu. ⁵ Mən Rabbah xəhirini təgilər üçün otlak, Ammoniyarning yerini köy padiliri üçün aramgah kılımən; xuning bilən silər Mening Pərwərdigar ikənlikimni tonup yetisilər.

⁶ — Qünki Rəb Pərwərdigar mundak dəydu: — Qünki sən Israil zeminiqa қarap qawak qelip, putungni tepqəklitip, kəlbingdiki pütün əqmənlik bilən huxoloqanlıking tüpəylidin, □
⁷ əmdi mana, Mən üstünggə կolumni uzartip, seni əllərgə olja boluxka tapxurimən; Mən seni həlkər iqidin üzimən, məmlikətlər iqidin yokitimən; Mən seni һalak kılımən; xuning bilən sən Mening Pərwərdigar ikənlikimni tonup yetisən. □

Ikkinqi bexarət — Moab tooruluğ

⁸ Rəb Pərwərdigar mundak dəydu: — Qünki Moab wə Seirning: «Yəhuda pəkət barlıq baxxa əllər bilən ohxax, halas» degini tüpəylidin, ■
⁹ xunga mana, Mən Moabning yenini — qebrasidiki xəhərlərni, zeminining pəhri boloqan Bəyt-

-
- **25:6 «sən Israil zeminiqa қарап qawak qelip, putungni tepqəklitip, kəlbingdiki pütün əqmənlik bilən huxoloqanlıking tüpəylidin...»** — muxu yerdə «qawak qelix» wə «putni tipqəklitix» intayın huxal bolup kətkənlilikini bildürirdi.
 - **25:7 «əmdi mana, mən üstünggə կolumni uzartip, seni əllərgə olja boluxka tapxurimən...»** — Babilning padixahı Nebokadnəsar miladiyədin ilgiriki 582-yili Rabbah xəhirini wəyrən kılıwətti. Keyin «Nabatiylik» ərəblər xərk təripidin kelip Ammon zeminini igiliwaldı. ■ **25:8 Yər. 49:1-47**

Yəximot, Baal-Meon wə Kiriyatayim xəhərliridin baxlap yerip aqımən; ¹⁰ ularni Ammoniyarning zemini bilən billə xərktiki əllərgə tapxurimən; Mən Ammoniyarning yənə əllər arisida əslənməsliki üçün, ularning igidarlılıqqa tapxurimən; ■ ¹¹ wə Moab üstigə həküm qıkırıp jazalaymən; ular Mening Pərwərdigar ikənlikimni tonup yetidi. □

Üqinqi bexarət — Edomni əyibləx

¹² Rəb Pərwərdigar mundak dəydu: — qünkü Edom Yəhuda jəmətidin eq elip yamanlıq əlip, xuningdək eçir gunahkar bolğını tüpəylidin, intikam aloğunu tüpəylidin, ¹³ — əmdi Rəb Pərwərdigar mundak dəydu: — Mən Edomla kolumni sozimən; xuning bilən uni zemnidin adəmlər həm haywanlardın məhrum əlimən; Mən uni Teman xəhəridin tartip wəyran əlimən; ular Dedan xəhəriqə kiliq bilən yikilidu. ¹⁴ Xuning bilən Mən həlkim Israilning əcoli arkılıq Edom üstidin Əz intikamimni alımən; ular Mening aqqikim həm kəhrim boyiqə Edomda ix kılıdu; Edomiylar Mening intikamimning nemə ikənlikini bilip yetidi, —

■ **25:10** Əz. 21:37 □ **25:11 «Moab üstigə həküm qıkırıp jazalaymən; ular Mening Pərwərdigar ikənlikimni tonup yetidi»** — Babilning padixahı Neboğadnəsər miladiyədin ilgiriki 582-yili Moabning zeminini ixqal əldə etdi. Keyin «Nabatiylik» ərəblər xərk təripidin kelip Moab zemini igiliwaldı.

dəydu Rəb Pərwərdigar. □

Tətinqi bexarət — Filistiyəni əyibləx

15 Rəb Pərwərdigar mundak dəydu: — Filistiylər intikam niyiti bilən hərikət kılıp, kona əqmənlikini bilən Yəhudani yokşataylı dəp iq-iqidin eq aloqını tüpəylidin, ¹⁶ Xunga Rəb Pərwərdigar mundak dəydu: — Mana, Mən Filistiyəning üstigə ķolumni uzartımən; Mən Kərətiylərnin kiriwetimən, dengiz boyidikilərning қalduklirlərinim wəyran ķilimən. ¹⁷ Mən ularning üstigə kəhrilik tənbihlərni qüxürüp қattık intikam alımən; ularning üstidin intikam aloqnimdə ular Mening Pərwərdigar ikənlikimni tonup yetidi. □

26

Tur wə Zidonni əyibləx

- 25:14 «Mən həlkim Israilning қолı arkılık Edom üstidin əz intikamimni alımən; ular Mening aqqikim həm kəhrim boyiqə Edomda ix kılıdu...» — miladiyədin ilgiriki 120-yili Yəhudiylarning yetəkqisi Yuhanna Hirkanus Edomoqa hücum kılıp ularoqa «towa kılıp Pərwərdigaroqa ix-ininglar, yaki kiliqimda əlünglər» degən tallax yolını bərdi.
- 25:17 «Mən ularning (Filistiylərning) üstigə kəhrilik tənbihlərni qüxürüp қattık intikam alımən» — Filistiylər awwal Babilning padixahı Neboğadnəsar təripidin azab kərdi; andin Grek imperiyəsi təripidin ixqal kılındı; miladiyədin ilgiriki 148-146-yillarda ular Yəhudiylar təripidin bir məzgil ixqal kılındı. Ularning əvladlıları bugünkü «Pələstinliklər»ning bir kismi.

1 On birinqi yili, ayning birinqi künidə xundak boldiki, Pərwərdigarning səzi manga kelip mundak deyildi: — □

2 I insan oqlı, Turning Yerusalem toqruluk: «Wah! Yahxi boldi! Əllərning dərwazisi boloduqi wəyran boldi! U manga қarap қayrilip eqildi; uning wəyran қilinixi bilən əzümni toyozumımən!» degini tüpəylidin, **3** — Xunga Rəb Pərwərdigar mundak dəydu: — Mana, i Tur, Mən sanga қарximən, dengiz dolğunlarnı қozqıloqandək, kəp əllərni sən bilən қarxılıxka қozqaymən; **4** ular Turning sepillirini bərbat қılıp, uning munarlrını qekip yokitidu. Uning üstidiki topilirini kırıp taxlap, uni takır tax қılıp қoyımən. **5** U pəkət dengiz otturisidiki torlar yeylimidioğan jay bolidu; qunki Mən xundak söz қıldı, dəydu Rəb Pərwərdigar; u əllər üçün olja bolup қalidu. **6** Uning қuruklukta қalovan kızliri қılıq bilən kırılıdu; xuning bilən ular Mening Pərwərdigar ikənlikimni tonup yetidi. □

7 — Qunki Rəb Pərwərdigar mundak dəydu: — Mana, Mən Tur bilən қarxılıxka Babil padixağı Nebokadnəsar, yəni «padixağlarning padixağı»ni, atlar, jəng hərwiliri bilən, atlık qəwəndazlar, koxun wə zor bir top adəmlər bilən ximal təripidin qıçırip epkelimən. **8** U қuruklukta қalovan kızlirini қılıq bilən soyidu, sanga muhasirə potəylirini kuridu, sepiloğla

□ **26:1 «on birinqi yıl»** — sürgün bolovanlığının 11-yili idi. Bəlkim on birinqi ay boluxi mumkin. □ **26:6 «kuruklukta қalovan kızliri»** — bəlkim turoğa bekindi bolovan yezilarnı kərsitudu. 8-ayətnimu kərüng. Bu bexarət toqruluk yənə «koxumqə söz»imizni kərüng.

qikidioqan dənglükni yasaydu, sanga karap қалканlirini kətüridu. ⁹ U sepilliringoqa bəsküqi bazoqanlarnı қaritip tikləydu, қoral-paltiliri bilən munarliringni qekip oqulitidu.

¹⁰ Uning atlirining kəplükidin ularning kətürgən qang-topisi seni կaplaydu; sepilliri bəsülgən bir xəhərgə bəsüp kirgəndək u sening կowukliringdin kirgəndə, sepilliring atlıq əskərlərning, qaklarning həm jəng hərwilirining sadasi bilən təwrinip ketidu.

¹¹ Atlirining tuyaklıri bilən u barlık rəstəkoqiliringni qəyləydu; u pukraliringni kılıq bilən kırıdu, küqlük tüwrükliring yərgə yikildidu.■

¹² Ular baylıkliringni olja, mal-tawarliringni əqənimət kıldidu; ular sepilliringni buzup oqulitip, həxəmətlik əyliringni harabə kıldidu; ular sening taxliring, yaqqaq-limliring wə topa-qangliringni dengiz suliri iqigə taxlaydu. ¹³ Mən nahxliringning sadasını tügitimən; qiltarliringning awazi կayıtidin anglanmaydu. ■ ¹⁴ Mən seni takır tax kiliğən; sən torlar yeyilidioqan bir jay bolisən, halas; sən կayıtidin kurulmaysən; qünki Mənki Pərwərdigar xundak degənmən, dəydu Rəb Pərwərdigar.□

¹⁵ Rəb Pərwərdigar Turoqa mundak dəydu:

■ **26:11** Yəx. 5:28; Yər. 47:3 ■ **26:13** Yəx. 24:7, 8; Yər. 7:34;
16:9 □ **26:14** «Mən seni takır tax kiliğən; sən torlar yeyilidioqan bir jay bolisən, halas; sən կayıtidin kurulmaysən» — bu bexarət awwal Babilning imperatori Neboğadnəsar, andin Grek imperatori «Büyük Iskəndər» tərəpliridin əməlgə axuruldi. Turning həzirki əhwali dəl muxu ayəttə eytiləqandəktur. Bu ixlar toopluluk yənə «qoxumqə söz»imizni körüng.

— Sən əqulap kətkiningdə, yarilanənlar ah-zarlıqlınidə, otturungda ķiroqin-qapkun ķılınqanda, dengizning qət yakılıri təwrinip kətməndu? ¹⁶ Dengizdiki xahzadılər təhtlidiridin qüxüp, tonlirini biryakqə taxlap, kəxtilik kiyim-keşəklirini seliwetidu; ular əzlirini korkunq-titrək bilən pürkəydu; ular yərgə olturup, həq tohtawsız titrəp, sanga қarap sarasimigə qüxicidu. ¹⁷ Ular sən üqün bir mərsiyəni okup sanga mundak dəydu: —

«I ahaləng dengizdikilərdin bolən, dangki qıkkən,

Dengiz üstidin küqlük həküm sürgən,

Əz wəhəxtliringni barlıq dengizda turuwatkanlar ola salən xəhər!

Sən wə sənda turuwatkanlar nəkədər һalak bolən!■

¹⁸ Həzir sening əqulap kətkən kününgdə,

Dengiz boyidikilər titrəp ketidu;

Dengizdiki arallar wə ķiroqaktikilər sening yok bolup kətkiningdin dəkkə-dükkigə qüxüp կaldı».□

¹⁹ — Qünki Rəb Pərwərdigar mundak dəydu: —

«Mən seni adəmzsatsız xəhərlərdək, harabə xəhər ķılınimda,

Mən üstünggə dengiz qongkurluklirini qıkırıp seni qəkürginimdə,

Uluq sular seni besip yapkanda,

■ ^{26:17} Wəh. 18:9-19 □ ^{26:18} «Həzir sening əqulap kətkən kününgdə, dengiz boyidikilər titrəp ketidu...» — bu bexarətning kep jəhətlərdə əməlgə axuruluxi toqrluluk «köxumqə səz»imizni kərüng.

20 Xu tapta Mən seni həngələ qüvkənlər bilən
billə qüxürimən,
Kədimki zamandikilərning kətariqlə
qüxürimən;
Seni yərning tegiliridə turquzimən;
Seningdə կaytidin adəmzat bolmaslıqi üçün,
Seni kədimki harabilər arisioqla,
Həngələ qüvkənlər bilən billə boluxka
qüxürimən;
Bırak tiriklərning zeminida bolsa güzəllik tikləp
koyımən; □
21 Mən seni baxkılarqla bir agahı-wəhəxət
kilimən;
Sən կaytidin həq bolmaysən;
Ular seni izdəydu, bıraq sən mənggüğə tepil-
maysən»
— dəydu Rəb Pərwərdigar.

27

*Tur toqruluk yənə bir bexarət — Tur xəhərinini
qıratılık kemigə ohxitix*

¹ Pərwərdigarning səzi manga kelip mundak
deyildi: —

² Sən, i insan oqlı, Tur toqruluk bir mərsiyəni
aɔzingoqla elip uningoqla mundak degin: —

□ **26:20 «Bırak tiriklərning zeminida bolsa güzəllik tikləp koyımən»** — baxka birhil tərjimisi: «Sən կaytidin tiriklərning zeminida hərmətkə sazawər orunda bolmaysən».

3 I dengizlarning kirix aοqzida turukluk, den-giz boyliridiki kəp əllər bilən sodilaxkuqi, Rəb Pərwərdigar mundak dəydu: —

«I Tur, sən «Mening güzəllikim kamalətkə yətти!» deding. □ ■

4 Sening qegrəliring bolsa dengizlarning ottur-isida idi;

Seni yasioqanlar güzəllikingni kamalətkə yətküzdi.

5 Ular barlıq tahtayliringni Senirdiki қarioqaylardin yasioqan;

Sanga moma üçün ular Liwandin kədir dərihini epkəlgən;

6 Palakliringni Baxandiki dub dərəhliridin yasioqan;

Palubangni səmxit dərəhliridin yasap,

Kupros dengiz boyidiki pil qixi bilən nəkixligən. ■

7 Yəlkining Misirdin kəltürulgən kəxtilik libastın yasaloqan, u sanga tuq bolоqan;

Sayiwining bolsa dengiz boyidiki Elixahdiki kək wə səsün rəhtlərdin idi; □

8 Zidondikilər həm Arwadtikilər sening palak uroqquqiliring idi;

Səndə bolоqan danixmənlər, i Tur, sening yol baxlioqquqiliring idi.

9 Gəbaldiki aksakallar wə uning danixmənliri səndə bolup, kawakliringni etətti;

□ **27:3** «I dengizlarning kirix aοqzida turukluk...» — ibraniy tilida «kirix aοqzi» degən söz «jüplük xəklidə», qünkü turning ikki porti bar idi. ■ **27:3** Əz. 28:12 ■ **27:6** Yəx. 2:13 □ **27:7** «Elixah» — bəlkim Kuprosni kərsitudu.

Dengiz-okyandiki barlıq kemilər wə ularning dengizqılıri mal almaxturuxka yeningoqa kelətti.
10 Parslar, Ludtikilər, Liwyədikilər қoxunotla tizimlinip, sening ləxkərliring bolqan; Ular қalkan-dubulqılırını üstünggə esip, seni həywətlilik kılqan; □

11 Arwadtilikilər қoxuning bilən hər təripingdə sepilliringda turup kəzəttə bolqan; Gammadtikilərmü munarliringda turqan; Ular қalkan-korallirini ətrapingoqa, sepilliringoqa esip қoyqan; Ular güzəllikingni kamalətkə yətküzgən;
12 Tawarliringning mol bolqanlıqidin Tarxix sanga heridar bolqan; Məhşulatliringoqa ular kümüx, təmür, kələy, қoşuxun tegixip bərgən. □

13 Jawan, Tubal wə Məxək sən bilən soda kılqan; Ular tawarliringoqa adəmlərning janlıri, mis қaqa-kazanlarnı tegixkən. □

14 Torgamah jəmətidikilər məhşulatliring üçün atlar, jəng atları wə կeqirlarnı tegixip bərgən.

15 Dedandikilər sən bilən sodilaxkan; Dengiz boyliridiki kəp həlk sanga heridar bolqan;

□ **27:10 «Liwyədikilər»** — «Liwyə» yaki «Libya» ibraniy tilida «Put» degən səzdür. □ **27:12 «Tarxix»** — қədimki zamanlarda dengiz sodisi bilən dangki qıkkən «Tarxix» dəydiqan üq yurt bar boluxi mumkin idi. Birinqisi, ximaliy Afrikədə (həzirki Marakə ətrapida); ikkinqisi İspaniyə, üçinqisi Əngliyə idi. Muxu yerdə bəlkim İspaniyini kərsitudu. □ **27:13 «Jawan»** — həzirki Gretsiyədur. Tubal wə Məxək əslidə həzirki Türkiyə zeminidə yaxıqan ikki kəbilə idi. Keyin ular Rusiyə tərəpkə kəqüp kətkən boluxi mumkin. **«adəmlərning janlıri»** — küllar degənlik.

Ular sanga dəndan, əbnus yaοiqini təligən;

16 Suriyə kol hünərliringning mol bolqanlıigidin sanga heridar bolqan;

Ular məhsulatliringoqa mawi yakutlar, səsün rəhtlərni, kəxtilərni, nəpis kanap rəhtlərni, marjanlarnı, kızıl yakutlarnı tegixip bərgən.□

17 Yəhüda wə Israil zeminidikilərdinmu sən bilən sodilaxkuqılar bolqan;

Tawarliringoqa ular Minnitning buqdayliri, peqinilər, həsəl, zəytun meyi, məlhəm dorilarnı tegixip bərgən.

18 Dəməxk kol hünərliringning mol bolqanlıigidin,

Hərhil baylikliring tüpəylidin sanga heridar bolup sanga Həlbonning xarablırını, ak yunglarnı tegixip bərgən.

19 Wedan wə Uzaldin qıkkən Jawandikilər məhsulatliringoqa sokuloqan təmür, kowzaqdarqın, eginri tegixkənidi.

20 Dedan sanga at tokümlirini tegixip bərgən;

21 Ərəbistan wə Kedardiki barlık xahzadilər sanga heridar boldi;

Sanga pahlanlar, қoqkarlar wə eeqkilərni tegixip bərgən.

22 Xeba həm Raamahdiki sodigərlər sən bilən tijarət kiloqan;

Məhsulatliringoqa ular hərhil sərhil tetitkular, kimmətlik jawahiratlar wə altun almaxturup

□ **27:16 «Suriyə kol hünərliringning mol bolqanlıigidin sanga heridar bolqan...»** — bəzi kona keqürmə nushılarda «Aram» (Suriyə) əməs, «Edom» deyilidü: 18-ayəttə «Dəməxk» (Suriyəning paytəhti) toqrluluq söz bolqaaqka, «Edom» bəlkim toqridur.

bərgən.

23 Əharan, Kannəh, Edəndikilər wə Xeba, Axur, Hilmadtiki sodigərlər sən bilən tijarət kiloqan; □

24 Ular sanga həxəmətlik kiyim-keqək, səsün rəhtlər wə kəxtilər, rəngmurəng giləmlərni tegixip bərgən;

Bularning həmmisi tügünqəklinip tana-arəqamqılar bilən qıng baoqlinip, bazaringoqa kirdi.

25 Tarxixtiki kemilər tawarliringni kətürgən karwanlardək bolqan;

Xuning bilən sən dengiz-okyanning baoqrıda mal bilən toldurulup, intayın eçirlixip kətkənsən; □

26 Sening palak oroluqiliring seni uluoq sularoqa apardı;

Xərk xamili seni dengiz-okyanning baoqrıda parə-parə kiliwətti; ■

27 Sening mal-mülükiliring, bazarliring, dengizqiliring wə yol baxlioquqiliring,

Kawakliringni ətküqilər, sən bilən sodilaxşan sodigərlər, səndə bolqan barlık ləxkərliring,

Jümlidin arangda toplanoqan adəmlərning həmmisi sən ərülüp kətkən kününgdə ərülüp dengiz-okyanning қoynioqla qərk bolup ketidu. ■

28 Yol baxlioquqiliringning ah-zarlıridin daladıkları təwrəp ketidu. ■

29 Palak oroluqilararning həmmisi,

□ **27:23 «Axur»** — Asuriyə. □ **27:25 «eçirlixip kətkən»**

— ibraniy tilida ikki bislik gəp bolup, uning ikkinqi mənisi «hərmət-abruyluk bolqan» degən mənidə. Xübhisizki, bu kinayilik gəp idi. ■ **27:26** Əz. 17:1 ■ **27:27** Wəh. 18:9-19

■ **27:28** Əz. 26:10, 15

Dengizqilar, dengizda barlık yol baxlıoquqilar əz kemiliridin qüxidu;

Ular қuruklukta turidu;

30 Ular sanga қarap awazini anglitip,

Қattık ah-zar kətüridi;

Ular topa-qang qikirip bexioqa qaqidu;

Ular küllər iqidə eqinaydu.

31 Ular seni dəp qaqlırını qüxürüp əzlirini taz kılıp, bəz kiyimlərgə oraydu;

Ular қattık matəm tutup sən üçün zor dərd-ələm iqidə yioqlaydu. □ ■

32 Ular ah-zarlırını kətürginidə sən üçün bir mərsiyəni okup, sən toqruluk haza kılıp mundak dəydu:

— «Tur dengiz-okyanlar otturisida, hazır jimjit kılınoqan!

Əsl kim uningoqa təng kelələytti?

33 Məhsulatliring dengiz-okyanlardın etüp kətkəndə,

Sən kəp həlkərni қanaətləndürğən;

Baylikliring wə tawarliringning molluki bilən yər yüzidiki padixahıları bevitkənsən.

34 Sən sularning qongkur tegidə dengiz-okyanlar təripidin parə-parə kılınoqanda,

Tawarliring həm arangda bolqan top-top adəmliringmu ərülüp ərərk bolup kətti.

35 Barlık dengiz boyidikilər sanga қarap alakzadə bolqan;

Ularning padixahıları dəhxət қorķup, ularning yüzlərini sur başkan.

□ **27:31 «bəz kiyimlər»** — matəm tutux yaki қattık towa қılıxni bildürətti. ■ **27:31** Yər. 48:37

36 Həlkələr arisidiki sodigərlər sanga қarap «ux-ux» қildi;
Sən əzüng bir wəhxət iding, əmdi қaytidin bolmaysən». □ ■

28

Turning padixahını əyibləydiqan bir bexarət

1 Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

2 I insan oqlı, turning xahzadisigə mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: — «Sening əzüngni qong tutup: «Mən bir ilaheturmən;

Mən Hudanıng təhtigə, yəni dengiz-okyanlarning baoğrıda olturımən», degənsən; (Bırak sən insan, Huda əməssən!)

Sən ez kənglüngni Hudanıng kəngli dəp oylap қaldıng. ■

3 Mana, sən Daniyaldın danasən;

Heqkandak sir səndin yoxurun əməs; □

4 Danalikinq wə əkling bilən sən bayliklarqa igə boldung,

Altun-kümüxni həziniliringgə toplap կoydung;

5 Tijarəttə bolqan zor danalikinq bilən baylikliringni awuttung;

□ **27:36 «sodigərlər sanga қarap «ux-ux» қildi»** — «ux-ux klix» kona jəmiyəttə məshirə klixni bildüridu. ■ **27:36** Əz. 26:21 ■ **28:2** Yəx. 31:3 □ **28:3 «Mana, sən Daniyaldın danasən»** — xu wakitta Daniyal pəyoqəmbər allikəqan Babil ordısida birnəqqə yil bax wəzir bolqan.

Baylıkliring tüpəylidin əzüngni qong tuttung: —

⁶ Xunga Rəb Pərwərdigar mundak dəydu: —

Sən əz kenglüngni Hudanıng kengli dəp oylap kətkənlikingdin,

⁷ Əmdi mana, Mən yat adəmlər,

Yəni əllərning dəhxitini üstünggə epkelimən;
Ular danalikinqning parlaklığını yokitixka
kılıqlırını suqurup,

Xan-xəripingni bulqaydu; ■

⁸ Ular seni həngələ qüxüridü;

Xuning bilən sən dengiz-okyanlarning köynida
əltürulgənlərning əlümidə elisən.

⁹ Əmdi seni əltürgüqining aldida: «Mən Huda»
— dəmsən?

Birak sən əzüngni sanjip əltüridiqanning կoli
astida Təngri əməs, insan bolup qikisən.

¹⁰ Sən yat adəmlərning կolida hətnə
kəlinmiqanlarqa layik bolqan əlüm bilən
elisən;

Qünki Mən xundak söz kılqan», — dəydu Rəb
Pərwərdigar. □

Turning padixahı toopruluğ bir mərsiya

¹¹ Pərwərdigarning sözü manga kelip mundak
deyildi: —

■ **28:7** Yər. 6:23 □ **28:10** «Sən yat adəmlərning կolida
hətnə kəlinmiqanlarqa layik bolqan əlüm bilən elisən»
— Turdikilər adəttə «hətnə kəlinmiqan»lardindur. «Əzakiyal
pəyərəmbər» degən kitabta, «hətnə kəlinmiqan petida əlüx»
degən söz «Hudadin ayrıloqan petida əlüx» degən mənini
bildürdü. «Koxumqə söz»imizdə biz «hətnə» degən tema üstidə
tohtitlimiz.

12 I insan oqlı, Turning padixahı toqlruluk awazingni kətürüp bu mərsiyəni aqzingələp uningoşa mundak degin: —

Rəb Pərvərdigar mundak dəydu: —

«Sən, kamalətning jəwhiri boləqan,

Danalikkə toləqan, güzəlliktə kamalətkə yətkənidinq; □ ■

13 Sən Erəm baqlqisi, yəni Hudanıng baqlqisida boləqansən;

Hərbir kimmətlik taxlar, yəni kizil yakut, serik gəhər wə almas, beril yakut, ak həkik, anartax, kək yakut, zumrət wə kək qaxtax sanga yəgək boləqan;

Yakut kəzliring wə nəkkaxliring altun iqigə yasaloqan;

Sən yaritiloqan kününgdə ular təyyarlanoqanidi.

14 Sən bolsang məsihləngən muhəapizətqi kerub idingsən,

Qünki Mən seni xundak bekitkənidim;

Sən Hudanıng mukəddəs teqida boləqansən;

Sən otluk taxlar arısida yürətting; □

□ **28:12 «Sən, kamalətning jəwhiri boləqan»** — yaki «sən, kamalətning məhüri boləqan». ■ **28:12 Əz. 27:3**

□ **28:14 «Sən bolsang Məsihləngən muhəapizətqi kerub idingsən»** — «kerub» toqlruluk 9:3-ayəttiki izahat, «Yar.» 3:24 wə «Təbirlər»nimə kərəng. «Kerub»lar küqlük pərixtılərdür. «Məsihlinix» yaki «məsih kəlinix» — Təwrattiki bəlgilimidə, yengi padixah, «bax kahin» həm bəzi qəqlarda pəyəqəmbərlərni tikləx üçün «məsih kəlinix» murasimi ətküzülətti. Murasında bəxiqə puraklıq may կuyulətti. Bu «məsihəx» dəp ataloqan. Bırak muxu yərdə bir kerub (pərixtə) «məsih kəlinəqan»; Huda Əzi uni alahidə bir hizmət kəlixkə təyyar lax üçün uni məsihləngən bolsa kerək.

15 Sən yaritiloqan kündin beri, səndə կեբիհlik pəyda bolouqə, yolliringda mukəmməl bolup kəlgənidinq. □

16 Kılqan sodiliringning kep bolqanlıigidin sən zorluk-zumbuluq bilən tolup, gunah sadir kılqan;

Xunga Mən seni Hudaning teqidin haram nərsə dəp taxliwətkənmən;

Mən seni, i muhapizətqi kerub, otluk taxlar arisidin həydəp yokatkanmən;

17 Sening kənglüng güzəlliking bilən təkəbburlixip kətti;

Parlaklıking tüpəylidin sən danalikıngni buloqioqansən;

Mən seni yərgə taxliwəttim;

Padixahalar seni kərüp yetixi üçün Mən seni ular aldida yatkuzdum. □

□ **28:15 «Sən yaritiloqan kündin beri, səndə կեբիհlik pəyda bolouqə, yolliringda mukəmməl bolup kəlgənidinq»** — okurmənlər bəlkim hazır kəriduki, Əzakiyal pəyqəmbər Tur padixahıqa əməs, bəlkim uning kəynidə turoqan rohiy küqkə söz kiliwatidu. Aldidiki 1-10-ayətlər «Turning xahxzadisi» toqrluluk idi; hazır tema «Turning padixahı»qa əzgətilidu. Bizdə həq guman yokki, u Xəytanoğa gəp kiliwatidu. Muxu yerdə Xəytan toqrluluk birnəqqə muhim həwərlər bar: — (1) u Huda təripidin yaritiloqan. (2) uning Erəm baqıqısında alahidə muhapizətqilik kılıdiqan hizmiti bar idi. (3) u əslı intayın qiraylik wə küqlük kerub (pərixtə) idi. (4) u Erəm baqıqısında bolqan wakıttı Hudaqa karxi qıkkən. (5) xu gunahı tüpəylidin u Hudaning həzuridin həydiwetilgən.

□ **28:17 «... Mən seni yərgə taxliwəttim; padixahalar seni kərüp yetixi üçün Mən seni ular aldida turoquzandum»** — muxu 17- wə keyinki ayətlərdə, Əzakiyal həm Xəytanoğa həm Tur padixahı (Ittobal II)qa söz kılıdu. Tur padixahı Xəytanoğa intayın ohxap kətkən.

18 Sening kəbihlikliringning kəplüki tüpəylidin,
Kılqan sodangning adilsizlikı tüpəylidin,
Əz mukəddəs jayliringni bulqioqansən;
Mən əzüngdin bir otni qıqardım,
U seni kəydürüp yewətti;
Xuning bilən sanga қarap turqanlarning
həmmisinin kəz aldida,
Mən seni yerdə қalqan küllərgə aylan-
duruwəttim.
19 Seni tonuqanlarning həmmisi sanga қarap
sarasiimdə қalidu;
Sən əzüng bir wəhxət bolup қalding, əmdi
kayıtidin bolmaysən».

Zidanni əyibləydiqan bir bexarət

20 Pərwərdigarning səzi manga kelip mundak
deyildi: —

21 I insan oqlı, yüzungni Zidonqa қaritip uni
əyibləp bexarət berip mundak degin: — □

22 Rəb Pərwərdigar mundak dəydu: —
«Mana, Mən sanga қarxi, i Zidon;
Əzüm arangda uluqlinimən;
Mən uning üstigə həküm qıkırıp jazalioqinimda,
Əzümni uningda pak-mukəddəs ikənlimni
kərsətkinimdə,
Ular Mening Pərwərdigar ikənlikimni tonup
yetidi.

23 Mən ularoqa wabani əwitip, rəstə-koqilirida
kan akkuzimən;
Uningoqa қarxi qıqqan kılıqning hər ətrapida
bołqanlığının otturisida eltürulgənlər yıkıldı;

□ **28:21 «Zidon»** — Tur xəhirining ətrapida bolup, uningoqa
karaxlıq rayon idi.

Xuning bilən ular Mening Pərwərdigar ikənlikimni tonup yetidu;

24 Ular yənə Israil jəmətini kəzgə ilmişan ətrapidikilər arisida,

Israil üçün adəmni sanjıoluqi jişan yaki dərd-ələmlik tikən bolmayıdu;

Xuning bilən ular Mening Rəb Pərwərdigar ikənlikimni tonup yetidu».

25 Rəb Pərwərdigar mundak dəydu: «Mən ular tarkıtilşan əllər arisidin Israil jəmətini kaytidin yioqlığınmda, ularda əllərning kəz aldida Əzümning pak-mukəddəs ikənlikimni kərsətkinimdə, əmdi ular Mən Əz ķulum bolşan Yakupka təkdim kılşan, əzinin zeminida olturidi; **26** ular uningda tinqamanlıq iqidə yaxap, eylərni selip üzümzarlarnı tikidi; Mən ularni kəzgə ilmaydişan ətrapidikilərning həmmisining üstigə həküm qıçırip jazzıloğınmda, ular tinq-amamlıq iqidə turidi; xuning bilən ular Mening Pərwərdigar, ularning Hudasi ikənlikimni bilip yetidu». ■

29

Pirəwn wə Misirni əyibləydişan bexarət

1 Oninqi yili, oninqi ayning on ikkinqi künidə Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

2 I insan oqlı, yüzüngni Misir padixahı Pirəwngə karitip uni wə Misirning barlik əhlini əyibləp bexarət berip munu səzlərni degin: — □

3 Rəb Pərwərdigar mundak dəydu: — «I əz-əzigə: «Bu dərya əzümningki, mən uni əzüm üqün yaratkanmən» degüqi bolqan, əz dəryaliri otturisida yatkan yoqan əjdihə Misir padixahı Pirəwn, mana, Mən sanga қarxımən!■

4 Mən қarmaklarnı engəkliringgə selip, dəryaliringdiki beliklarnı əz қasiraklıringqə qaplaxturup seni dəryaliring otturisidin qıkırımən; dəryaliringdiki barlik beliklər қasiraklıringqə qaplıxidu. **5** Mən seni, yəni sən wə dəryaliringdiki barlik beliklarnı qəlbayawanoqa taxlaymən; sən dalaqqa qüxüp yikilisən. Həqkim seni yiğmaydu, dəpnə kılmaydu; Mən seni yər yüzidiki hayvanlar, asmandiki uqar-kanatlarning ozukı boluxka təkdim kılımən. **6** Xuning bilən Misirdə barlik turuwatkanlar Mening Pərwərdigar ikənlikimni tonup yetidi; qunki ular Israil jəmətigə «köomux həsa» bolqan. □ ■ **7** Ular seni kol bilən tutkanda, sən yerilip, ularning pütkül mürilirini tiliwətting; ular sanga tayanoqanda, sən sunup, pütkül bəllirini mitkut kiliwətting».

8 Əmdi Rəb Pərwərdigar mundak dəydu:

□ **29:2 «Misirning barlik əhlini əyibləp bexarət berip...»**

— Misir ikki կisimqa, yəni «təwən Misir» wə «yükirikı Misir» oqa bəlügen. «Misirning barlik əhlini...» degen sez bu ikki կisimqa қaritiloqan. ■ **29:3** Zəb. 74:13,14; Yəx. 27:1; 51:9

□ **29:6 «köomux həsa»** — demək, tayanoqli bolmaydiqan, ixənqsız yardım. 7-ayətni kərung. ■ **29:6** 2Pad. 18:21; Yəx. 36:6

«Mana, Mən üstünggə bir kiliq qıkırıp, səndiki insan wə һaywanlarnı kiriwetimən. **9** Misir zemini wəyranə wə harabilər bolup қalidu; xuning bilən ular Mening Pərwərdigar ikənlikimni tonup yetidi; qünki Pirəwn: «Nil dəryası meningki, mən uni yaratkanmən» degənidi.

10 Xunga mana, Mən sanga həm sening dəryaliringoqa қarxımən; Mən Misir zeminini Migdoldin Səwəngiqə, yəni Efiopiyanıq qegrasiqiqə pütünləy harabə-wəyranə kiliwetimən. □ **11** Kırık yıl iqidə, insanning yaki һaywanning ayioqi uni besip etməydu wə uningda həq adəm turmaydu. **12** Mən Misir zeminini wəyran қılınoğan zeminlər arisida wəyran կilimən; wə uning xəhərliri harabə қılınoğan xəhərlər arisida kırık yıl wəyran bolidu; Mən Misirliliklarnı əllər arisiqə tarķitiwetimən, ularni məmlükətlər arisiqə

□ **29:10** «**Misir zeminini Migdoldin Səwəngiqə, yəni Efiopiyanıq qegrasiqiqə...**» — «Migdol» bəlkim Nil dəryasining deltisida, «Səwən» bolsa hazırlıq «Aswan» (qong damba yasaloğan) xəhərni kərsitudu.

taritimən». □

13 Birak Rəb Pərwərdigar mundak dəydu: «Kırık yılning ahirida Mən Misirliklarnı tarkıtiloqan əllərdin yioqip қayturimən; **14** Mən Misirni sürgündin əsligə kəltürüp, ularnı Patros zeminiqə, yəni tuqulоqan zeminoqə қayturimən; ular xu yerdə təwən dərijilik bir məmlikət bolidu. **15** U məmlikətlər arisida əng təwən turidu; u қaytidin əzini baxqa əllər üstigə kətürməydu; Mən ularnı pəsəytimənki, ular қaytidin baxqa əllər üstidin həküm sürməydu. **16** Misir қaytidin Israil jəmətining tayanqisi bolmaydu; əksiqə ular daim Israil üçün uningdin panaq izdəx gunahının əslətmisi bolidu; andin ular Mening Rəb Pərwərdigar ikənlikimni bilip yetidi». □ ■

□ **29:12 «zeminini wəyran қilinoqan zeminlər arisida wəyran қilimən»** — bu wə uningoqə ohxap ketidioqan ibarilər bəlkim «dunya boyiqə uni əng wəyranə zemin қilimən» degən mənidə. **«uning xəhərliri harabə қilinoqan xəhərlər arisida kırık yıl wəyran bolidu»** — «kırık yıl wəyran bolux»ni kərsətkən bu bexarət, bəlkim birinqi ketim miladiyədin ilgiriki 525-487-yillarda, Pars imperatori «Kambisis»ning Misir üstidin rəhəmsiz həküm sürüxi, xuningdək Misirning pəs orunoqə qüxürülüxi bilən əməlgə axurulоqan. Biraq xu dəwrədə Misirdə «uningda həq adəm turmaydu» degən (11-ayəttiki) bexarət toluk əməlgə axurulmidi. Xunga bexarətning toluk əməlgə axuruluxi Məsihning dunyoqə қaytip kelixi bilən bolidu, dəp oylaymız. «Qoxumqə səz» imiznimü kərüng. □ **29:16 «Misir қaytidin Israil jəmətining tayanqisi bolmaydu; əksiqə ular daim Israil üçün uningdin panaq izdəx gunahının əslətmisi bolidu»** — Israillar hərdaim Misirdin panaq izdəp kəlgən, bu Hudaogə ixənməslik gunahı bolоqan. ■ **29:16** Yioq. 4:17

Misir wə Babil

17 Yigirmə yəttinqi yili, birinqi ayning birinqi künidə xundak boldiki, Pərwərdigarning səzi manga kelip mundaq deyildi: — □

18 I insan oqlı, Babil padixahı Nebokadnəsar Turqa jəng қılıxta қoxunini қattık japalıq əmgəkkə saldı; xuning bilən hərbir bax takır bolup kətti, hərbir mürə sürkilip yeoqır bolup kətti; biraq nə u nə қoxuni Tur bilən қarxilaxkən əmgəktə ھeqkandaq hək almidi; □ **19** xunga Rəb Pərwərdigar mundak dəydu: — Mana, Mən Misir zeminini Babil padixahı Nebokadnəsarqa təkdim қilimən; u uning bayılıklarını elip, oljisini bulap, əqənimitini tutup elip ketidü; bular uning қoxuni üçün ix həkkə bolidu. **20** Mən uningoqa *Turoqa* jəng қılqanning ix həkkə üçün Misir zeminini təkdim қildim; qunki ular Meni dəp əjir қıldı, — dəydu Rəb Pərwərdigar. □

□ **29:17 «Yigirmə yəttinqi yili, birinqi ayning birinqi künidə ... Pərwərdigarning səzi manga kelip mundaq deyildi»** — okurmənlər bəlkim xuningqa diqqət kılqan boluxi mumkinki, Misir toopruluq bu bexarət yukirikə bexarətlərdin 17 yıl keyin berilgən. Xübhisizki, u Misir tooprasisidiki bexarətlərni jəm қılıp toluk bolsun dəp muxu yerdə қoxuloqan.

□ **29:18 «Babil padixahı Nebokadnəsar Turoqa jəng қılıxta қoxunini қattık japalıq əmgəkkə saldı... biraq nə u nə қoxuni Tur bilən қarxilaxkən əmgəktə ھeqkandaq hək almidi»** — əməliyəttə Babil padixahı Nebokadnəsar Tur xəhiriini 13 yıl muhasirigə aldi! U ahirda Babilqa təslim boldi, biraq bu sezgə қarioğanda Nebokadnəsar uningdin ھeq payda kərmigən.

□ **29:20 «Mən uningoqa Turoqa jəng қılqanning ix həkkə üçün Misir zeminini təkdim қildim»** — iibraniy tilida muxu yerdə «Turoqa» degənlik «uningqa» deyilidu. 18-ayətni kərüng.

21 — Mən xu kündə Israil jəməti üçün bir münggüz əstürüp qikirimən, wə sən Əzakiyalning aqzingni ular arısida aqimən; xuning bilən ular Mening Pərwərdigar ikənlikimni bilip yetidu. □

30

Misir toojrluluk eytiloqan mərsiyə

1 Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

2 I insan oqlı, bexarət berip: — Rəb Pərwərdigar mundak dəydu: — «Silər dad-pəryad selip: «Way xu küni!» — dənglar!» — degin.

3 Qunki kün yekinlaxtı; bərhək, Pərwərdigarning küni, bulutlar kaplanıqan kün yekinlaxtı; u əllərning bexioqa qüxicidən kündür. □ **4** Xuning bilən bir kılıq Misir üstigə qüxicidə; əltürulgənlər Misirdə yıkılqanda, uning zor baylıklarını bulinip kətkəndə, uning ulları ərülüp qüskəndə, Efiopiyyəliklər dərd-ələm tartıdu.

□ **29:21 «Mən xu kündə Israil jəməti üçün bir münggüz əstürüp qikirimən»** — Təwratta, «münggüz»lər kəp həllarda adəmlərning abrūy-xəhrətinə yaxı həkükini bildürdü. Muxu yerdə Kütəzələq-Məsihni kərsitixi mümkün. «Zəbur» 132-küy, 17-ayətni kərung. Bu münggüzlər adəmning bəxidin əşkən əməs, əlwəttə! □ **30:3 «Pərwərdigarning küni»** — adəttə ahirkı zamandıki, hər əl-millətni başkan azab-oğubətlik künlərni kərsitidü. Muxu yerdə «Pərwərdigarning küni» bəlkim həm yekin ariqə bolidiqan wə yırak kəlgüsidiə bolidiqan (ahirkı zamandıki) ixlarnimu kərsitidü.

5 Efiopiyə, Put, Lud, barlık Ərəbiyə, Liwiyə wə əhdə қilinoqan zemindikilərmü Misir bilən billə kiliqlinidu. □

6 Rəb Pərwərdigar mundak dəydu: — Misirni қollaydiqanlar yıqılıdu; uning küqidin bolqan pəhri yərgə qüxicidu; Migdoldin Səwəngiqə bolqan həlk kiliqlinidu, — dəydu Rəb Pərwərdigar.

7 — Ular wəyran қilinoqan zeminlar arisida wəyran қilinidu; uning xəhərliri harabə қilinoqan xəhərlər arisida yatidu. **8** Xuning bilən, Mən Misiroqa ot saloqinimda, uning yardımida bolqanlar sundurulqanda, ular Mening Pərwərdigar ikənlikimni tonup yetidu; **9** Xu künü əlqilər Efiopiyəni қorkitix üçün kemilərdə olturup məndin qıqıdu; Misirning bexioqa qüvkən kündək ularoqimu azab-okubət qüxicidu; mana, u keliwatidu!

10 Rəb Pərwərdigar mundak dəydu: «Mən yənə Misirning top-top adəmlirini Babil padixahı Nebokadnəsarning қoli bilən tügitimən. □ **11** U wə uning bilən kəlgən həlkı, yəni əllərning arisidiki əng dəhəxətliki zeminni ḥalak kilişkə

□ **30:5 «barlık Ərəbiyə»** — yaki, «arilixip kətkən top-top adəmlər». **«Liwiyə»** — (yaki «Libya») ibraniy tilida «Lubiylar». Bəzi keqürmilərdə «Kubdikilər» deyilidu. Adəttə «Put» Liwiyəni kərsitudu. **«əhdə қilinoqan zemindikilar»** — bəlkim (Hudanıng yolyoruklırıqə hilap) Misiroqa keletal kətkən Yəhudiylarnı kərsitixi mumkin («Yer.» 44-babni kərüng). □ **30:10**

«Mən yənə Misirning top-top adəmlirini Babil padixahı Nebokadnəsarning қoli bilən tügitimən» — muxu ayəttiki «yənə» bexarətning həm yekin arını (Nebokadnəsar arkilik) həm yiraq kəlgüsini (ahirkı zamanlarnı)mu kərsitidiqanlığını ispatlaydu.

elip kelinidu; ular Misir bilən қарxilixқа қılıqlarnı suoqurup, zeminni əltürülgənlər bilən tolduridu. □ ■

12 Mən Nil dəryalırını kurutımən,
Wə zeminni rəzil adəmlərning қolioqa setiwe-
timən;

Zemin wə uningda turoqan həmmmini yat
adəmlərning қolida wəyranə қilimən; Mənki
Pərwərdigar xundak söz қılqan».

13 Rəb Pərwərdigar mundak dəydu: «Mən
Nof xəhəridin butlarnı yokitımən, oyqan
məbudlarnimu yokitımən; Misir zeminidin
kayıtidin xahzadə bolmas; Mən Misir zeminini
korkunqka qüxürimən. □ **14** Mən Patros xəhərinini
wəyranə қilip, Zoan xəhəridə ot salımən, No
xəhəri üstidin höküm qikirip jazalaymən. □

15 Misirning istihkami bolqan Sin xəhərinining
üstigə kəhrimni təkimən; No xəhərinining top-top
adəmlirini kiriwetimən.

16 Mən Misirdə bir ot salımən; Sin azablardın
tolqinip ketidu; No xəhəri bəsülidu, Nof xəhəri
hər künü yawlarqa yüzlinidu. **17** Awən wə
Pibəsət xəhərliridiki yigitlər қılıqlinidu; bu
xəhərlər sürgün қilinidu. **18** Mening xu yerdə
Misirning boyunturuklirini sunduroqinimda,
Taḥpanəs xəhəridə kün қarangoqulixidu;
uningda əz küqidin bolqan pəhri yokılıdu;
bir bulut uni կaplaydu; uning kızları sürgün
қilinidu.

□ **30:11** «U (Neboқadnəsar) ... elip kelinidu» —
demək, Neboқadnəsarning tajawuz қilip kelixi Hudanıng
orunlaxturuxidur. ■ **30:11** Əz. 28:7 □ **30:13** «Nof xəhəri» —
həzirki Məmfis xəhəri. □ **30:14** «No xəhəri» — həzirki Tebes
xəhəri.

19 Mən xundak kılıp Misir üstdidin həküm qikirip jazalaymən; wə xular Mening Pərwərdigar ikənlikimni tonup yetidu».

Pirəwn toqıruluk yənə bir bexarət

20 On birinqi yili, birinqi ayning yəttinqi künidə xundak boldiki, Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

21 I insan oqlı, Mən Misir padixahı Pirəwnning bilikini sundurdum; wə mana, u dawalin-ixka tengilmidi, yaki kılıq tutuxka tengik bilən küqəytildi. □

22 — Xunga Rəb Pərwərdigar mundak dəydu: «Mana, Mən Misir padixahı Pirəwngə қarxımən; Mən uning biləklirini, həm küqlük bolqinini həm sundurulqan bilikini üzüwetimən; xuning bilən kılıqını қolidin qüsürmən; **23** Misirliklarnı əllərgə tarkitiwetimən, məmlikətlər arisioqa taritimən. **24** Mən Babil padixahının қolını küqəytip, kılıqimni uning қolioqa tutkuzimən; Mən Pirəwnning biləklirini sundurimənki, u Babil padixahı aldida əjili toxkan yarilanqan adəmdək ah-zarlar bilən ingraydu.

25 Mən Babil padixahının biləklirini küqəytimən, wə Pirəwnning biləkliri sanggilap қalidu; Mən Əz kılıqimni Babil padixahının

□ **30:21 «...Mən Misir padixahı Pirəwnning bilikini sundurdum; wə mana, u ... kılıq tutuxka tengik bilən küqəytildi»** — bu bexarət bəlkim «Yər.» 37:1-10-ayətlərdə təswirləngən wəkəni kərsitudu. Hofna Pirəwnning қoxunlari Yerusalemni muhasirigə aloqan Babil қoxunoqa қarxi jənggə qıkkanda, məqəlubiyətkə uqrəp Misiroqa qekingən.

ḳolioqa tutkuzoqinimda, u uni Misir zemini üstigə sozəninida, ular Mening Pərwərdigar ikənlimni tonup yetidu; ²⁶ wə Mən Misirlıklarnı əllər arisiqə tarkitimən, məmlikətlər iqigə taritimən; wə ular Mening Pərwərdigar ikənlimni tonup yetidu».

31

Asuriyə ḳandaḳ bolqan bolsa, Misir xundak bolidu

¹ On birinqi yili, üqinqi ayning birinqi künidə xundak boldiki, Pərwərdigarning səzi manga kelip mundaḳ deyildi: —

² I insan oqlı, Misir padixahı Pirəwngə wə uning top-top adəmlirigə mundaḳ degin: — Əmdi sən büyüklükündə kim sən bilən təng bolalaydu? □

³ Mana, Asuriyəmu Liwandiki bir kendir dərihi idi; uning ormanlıqka sayə bərgən güzəl xahliri bolup, u intayın egiz boyluq idi; uning uqi bulutlaroqa takaxşanıdi; □ ■ ⁴ Sular uni yoqan kılıp, qongkur bulaklar uni egiz kılıp

□ **31:2 «Əmdi sən büyüklükündə kim sən bilən təng bolalaydu?»** — Hudanıng bu soali «Kimmu sən bilən təng turalaydu?» degəngə ohxiqını bilən, əməliyəttə xundak mənidə əməs. 3-14-ayətlərdin ḳarioqanda, Hudanıng Misiroqa eytqan səzi «Sən Asuriyədin həq böyük əməssən, Asuriyəgə ohxax yərning tegiqiqə təwən kılınışən» degəngə barawər. □ **31:3**

«Asuriyəmu Liwandiki bir kendir dərihi idi; uning ormanlıqka sayə bərgən güzəl xahliri bolup, u intayın egiz boyluq idi...» — Asuriyə imperiyəsi bu bexarəttin 25 yil ilgiri, yəni miladiyədin ilgiriki 612-yili Babil təripidin ḥalak bolqan.

■ **31:3** Dan. 4:7

əstürgəndi; erikliri uning tüwidin, ətrapidin ekip ətətti, ular əz əstənglirini daladiki barlık dərəhlərgiqə əwətkənidi. ⁵ Xuning bilən, u bihlanqan wakitta, mol sular bilən egizliki barlık dərəhlərdin egiz bolqan, uning xahliri kəpəygən wə xahqılıri uzun bolqan; ⁶ asmandiki barlık uqar-ḳanatlar uning xahlırıda uwilioqan, xahqılıri astida daladiki barlık janıwarlar balilioqan; uning sayisi astida barlık uluq əllər yaxioqan.■

⁷ Xundak bolup uning xahliri kengiyip, u büyülüklükidə güzəlləxkən; qünki uning yiltizliri mol sularoqa yətkən. ⁸ Hudanıng baqlqisidiki kədir dərəhlərmü uni tosalmaytti; ḳarioqaylar uning xahliridək, qinar dərəhlili uning xahqılıridəkmu kəlməytti; Hudanıng baqlqisidiki həqkəndək dərəh güzəlliktə uningoşa ohximaytti. ■ ⁹ Mən uni xahlırıning kəplüki bilən güzəl kılqanmən; Hudanıng baqlqisida bolqan barlık dərəhlər, yəni Erəmdiki dərəhlər uningdin həsət kılqanidi.

¹⁰ Xunga Rəb Pərwərdigar mundak dəydu: — Qünki u əzini egiz kətürüp, uqını bulutlaroqa takəxeturup uzartkanlıkı, egizlikidin kənglining

təkəbburlaxşanlıki tüpəylidin, □ 11 əmdi Mən uni üzül-kesil bir tərəp kılıxka uni əllərning arisidiki mustəbitning қolioqa tapxurdum; Mən uni rəzilliki tüpəylidin həydəp qətkə қakşanidim.

12 Yat adəmlər, yəni əllər arisidiki əng wəhxilər uni kesip taxlidi. Xahliri taqlar wə barlık jiloqalaroqa yıkılıp, uning xahqılırı zemindiki barlık jiralaroqa sundurulup yatıdu; yər yüzidiki həlkələr uning sayisidin qıkip uningdin neri kətti.

■ 13 Uning yıkılğan oqları üstigə asmandiki barlık uqar-kanatlar konup yaxaydu; daladiki barlık janiwarlar xahliri üstidə turidu.

14 Buning məksiti, sulardın suqırılıdiğan dərəhlərning heqbiri əzini egiz kətürmisun, yəki uqını bulutlaroqa takəxärturmisun, yahxi suqırılıdiğan dərəhlərning heqbiri undak egizlikkə kətürülmisun üçündür; qünki ularning həmmisi əlümğə bekitilgən — yərning tegilirigə qüxükə bekitilgənlərning, əlidioğan adəm balılırinin, həngəqa qüxidiqanlarning katarididur.

15 — Xunga Rəb Pərwərdigar mundak dəydu: — U təhtisaraoqa qüvkən künidə, Mən üning üçün

□ 31:10 «Qünki u əzini egiz kətürüp, uqını bulutlaroqa takəxärturup uzartşanlığı, egizlikidin kənglining təkəbburlaxşanlıki tüpəylidin, ...» — ibraniy tilida bu ayətning xəkli: «Qünki sən əzüngni egiz kətürgənlilikin tüpəylidin, uqını bulutlaroqa takəxärturup uzartşanlığı, egizlikidin kənglining təkəbburlaxşanlıki tüpəylidin...». Xunga mümkünqılıki barkı, ayətning birinci jümlisi (Sən... tüpəylidin..) Misirə eytılğan. Biraq jümlə muxu ayəttə tūgiməydu; Misirni kərsətkən bolsa pəkət 18-ayətkə kəlgəndə tūgixi kerək. 11-18-ayətlər yənilə Asuriyəgə eytılğan. ■ 31:12 Əz. 28:7; 30:11

bir matəm tutkuzoqanmən; qongkur sularnı etiwetip uning bulak-eriklirini tosuwətkənmən; xuning bilən uning uluoq suliri tizginləngən. Mən Liwanni uning üçün қarılık kiygüzdüm; uning üçün daladiki barlıq dərəhlər solixip kətti. **16** Mən uni һangoja qüxidiqanlar bilən billə təhtisaraoqa taxliwətkinimdə, uning yikiloqan qaqdiki sadasi bilən əllərni təwritiwəttim; xuning bilən Erəm baqqisidiki barlıq dərəhlər, Liwandiki sərhil wə əng esil dərəhlər, yahxi suqiriloqan həmmə dərəhlər yər tegiliridə turup təsəlli tapkan. □ ■

17 Uning sayisidə turoqanlar wə əllər arisida uni կollaydioqanlar uning bilən təng təhtisaraoqa, қılıq bilən əltürülgənlərning yenioqa qüxkən. □

18 Kəni eytə, Erəm baqqisidiki dərəhlərning կaysisi xan-xərəp wə güzəlliktə sən *Misiroja* təng kelələyitti? Birak sənmu Erəm baqqisidiki dərəhlər bilən təng yər tegilirigə qüxürülisən; sən hətnə կilinmiqanlar arisida, қılıq bilən

□ **31:16 «Mən uni һangoja qüxidiqanlar bilən billə təhtisaraoqa taxliwətkinimdə... ... yahxi suqiriloqan həmmə dərəhlər yər tegiliridə turup təsəlli tapkan»** — demək, Asuriyə imperiyəsindən ilgiri oqulioqan imperiyələr Asuriyəning oqulap ketixigə karap «Bizdin uluoq bolqan imperiyəmu dərwəkə oqulidi» dəp təsəlli tapidu. ■ **31:16** Yəx. 14:9 □ **31:17 «Uning sayisidə turoqanlar ... uning bilən təng təhtisaraoqa, қılıq bilən əltürülgənlərning yenioqa qüxkən»** — «... қılıq bilən əltürülgənlərning yenioqa qüxkən» degənlikning mənisi bəlkim xuki, rəsmiy dəpnə կilinmay təhtisarada pəs dəp karaloqan, yaki bolmisa təhtisarada əng təwən jayda turidioqan. Əhwalning կandak boluxidin կətiyəzər, Huda Pirəwn, Misir wə қoxunlirining rəsmiy dəpnə կilinmaslıki arkılık, Əzining ulardin rənjigənlikini baxka əllərgə kərsitudu.

əltürülgənlər bilən billə yatisən; mana bu Pirəwn wə uning top-top adəmlirinинг həmmisining nesiwisidur, dəydu Rəb Pərwərdigar. □ ■

32

Misiroqa қılınoğan mərsiyə

¹ On ikkinqi yili, on ikkinqi ayning biringi künidə xundak boldiki, Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

² I insan oqlı, Misir padixahı Pirəwn üçün bir mərsiyəni aqzingoja elip uningoja mundak degin: — Sən əzüngni əllər arisida bir xırqa ohxatqansən, bırak sən dengiz-okyanlar arisidiki bir əjdihəsən, halas; sən palaklıxip erikliringni exip taxturup, sulirini ayaqliring bilən qalqıtıp, dəryalirini leyitip կoydung. □ ■

-
- **31:18 «Keni eytə, Erəm baoqisidiki dərəhlərning kəysisi xan-xərəp wə güzəlliktə sən Misiroqa təng kelələytti? Mana bu Pirəwn wə uning top-top adəmlirinining həmmisining nesiwisidur»** — bexarətning bu əng ahirki jümlisi, yəni 18-ayət Misir wə padixahı Pirəwngə eytilidu. Ilgiriki 2-17-ayətlərning həmmisi Asuriyə imperiyəsining əhwalını təswirləydi; Misirning akıwiti ularningkigə ohxax bolidu. ■ **31:18** Əz. 28:10 □ **32:2 «Sən əzüngni əllər arisida bir xırqa ohxatqansən, bırak sən dengiz-okyanlar arisidiki bir əjdihəsən, halas»** — baxka birhil tərjimisi: «Sən əllər arisida bir xirdək boloqaniding, dengiz-okyanlar arisida əjdihəsən». «Əjdihə» degen söz muxu yerdə yənə (Nil dəryasında kəp tepilidiqan) timsahnimu kərsitixi mumkin. ■ **32:2** Əz. 29:3

3 — Əmdi Rəb Pərwərdigar mundak dəydu:
 — Kəp əllərning top-top adəmliri aldida Əz torumni üstünggə yeyip taxlaymən; ular seni torumda tutup tartixidu. ■ 4 Mən seni ķuruklukta қaldurup, dalaqə taxlaymən; asmandiki barlıq uqar-ķanatlarnı üstünggə kondurup, yər yüzidiki janiwarlarnı seningdin toyundurimən; 5 gəxüngni taoqlar üstigə koyımən, jılıqlarnı pütkül əzaying bilən toldurimən; 6 Mən ķeningning ekixliri bilən zeminni hətta taoqlar oqıqimu suqirimən; jiralar sən bilən toxup ketidu.

7 Nurungni eqürginimdə, Mən asmanlarnı tosuwetimən, yultuzlarnı kara ķilimən; kuyaxni bulut bilən kaplaymən, ay nur bərməydu. ■ 8 Asmanlardiki barlıq parlaydioqan nurlarnı üstüngdə kara ķilip, zemininggə ķarangoquluknı kaplaymən, dəydu Rəb Pərwərdigar. □ 9 Mən əllər arisoqa, yəni sən tonumiqan məmlikətlər arisoqa sening ħalaktın կalojan adəmliringni elip kətkinimdə, kəp əllərning yürikini biaram ķilimən; 10 Mən kəp əllərni sən bilən alakzadə ķilimən, ularning padixaħlıri sanga ķarap dəhxətlik ķorkixidu; Mən ķiliqimni ularning kəz aldida

■ 32:3 Əz. 12:13; 17:20 ■ 32:7 Yəx. 13:10;
 Yo. 2:31, 3:15 □ 32:8 «Asmanlardiki barlıq parlaydioqan nurlarnı üstüngdə kara ķilip, zemininggə ķarangoquluknı kaplaymən, dəydu Rəb Pərwərdigar»
 — yənə təkrarlaymızki, bu bexarət bəlkim həm yekinki wakit (Babilning hujumi arkılık)ni həm ahirkı zamanlardıki «Pərwərdigarning künü»nimu kərsitudu. Ahirkı zamanlardımu əllərni ķorkitidiqan «yengi Babil» pəyda boluxi mumkin («Wəh.» 17-18-bablarни körüng).

oynatқinimda, yəni sening yikilqan küningdə ularning hərbiri əz jan қayoqusida hər dəkiķə təwrinidu.

11 — Qünki Rəb Pərwərdigar mundak dəydu: — «Babil padixahining kılıqi üstünggə qikidu. **12** Palwanlarning kiliqliri bilən Mən sening top-top adəmliringni yikitimən; ularning həmmisi əllər arisidiki mustəbitlərdür; ular Misirning pəhrini yokitidu, uning top-top adəmliri kurutuwetilidu.■

13 Mən zor sular boyidin barlıq haywanlirinimu һalak қılımən; insan ayioqi қaytidin ularni qaloqatmaydu, haywanlarning tuyakları қaytidin ularni leyitmaydu. □ **14** Xuning bilən Mən ularning sulirini tindurimən; ularning eriklirini süpsüzük maydək akturimən, dəydu Rəb Pərwərdigar. **15** — Mən Misir zeminini wəyranə kılqinimda, zemin əzining barlıqidin məhərum bolqinida, Mən uningdiki barlıq turuwatqanlarnı uruwətkinimdə, əmdi ular Mening Pərwərdigar ikənlikimni tonup yetidu.

16 — Bu bir mərsiyə; ular uni okuydu — Əllərning kızlırları matəm kılıp uni okuydu; mərsiyəni ular Misir wə uning barlıq top-top adəmlirigə okuydu, — dəydu Rəb Pərwərdigar.

Pirəwn təhtisaraşa qüxidu

17 On ikkinqi yili, ayning on bəixinqi künidə *yənə* xundak boldiki, Pərwərdigarning səzi manga

■ **32:12** Əz. 28:7; 31:12; 31:2,18; 32:16 □ **32:13** «**zor sular**»
— Nil dəryası wə uning deltisini kərsitudu.

kelip xundak deyildi: —□

18 I insan oqlı, Misirning top-top adəmliri üçün ah-zar qəkkin; xuningdək ularni, yəni uni küqlük əllərning kızliri bilən billə təwəngə, həngəqə qüxidiqanlarqa həmrəh boluxka yər tegilirigə qüxürüp taxliwət; □ **19** güzəlliktə sən kimdin artuk iding? Əmdi qüxp, hətnə kılınmioqan bilən billə yat! **20** Ular kiliq bilən əltürulgənlər arisioqa yıkıldı; kiliq suquruldi; u wə uning top-top adəmlirining həmmisi sərəp apiriwetilsun! **21** Əmdi palwanlarning arisidiki batur-əzimətlər təhtisaraning otturisida turup Misir wə uni əkolioqanlarqa söz kıldı: — «Mana, ular qüxti, ular jim yatidu — hətnə kılınmioqanlar, kiliq bilən əltürulgənlər!».

22 — Mana, xu yərdiridur Asuriyə wə uning yiçiloqan əkoxuni; uning gərliri eż ətrapididur; mana ularning həmmisi əltürulgən, kiliqlanıqan. **23** Ularning gərliri qongkur həngning tegididur; uning yiçiloqan əkoxuni eż gəri ətrapida turidu; ular tiriklərning zeminida adəmlərgə wəhəxət saloqanlar — bularning həmmisi əltürulgən, kiliqlanıqan.

□ **32:17** «**On ikkinqi yili, ayning on bəxinqi künidə...**» — bəlkim on ikkinqi ayda, yəni yüksəriki bexarəttin ikki həptə keyin: 1-ayətni kərung. □ **32:18** «**I insan oqlı, Misirning top-top adəmliri üçün ah-zar qəkkin; xuningdək ularni, yəni uni küqlük əllərning kızliri bilən billə təwəngə, həngəqə qüxidiqanlarqa həmrəh boluxka yər tegilirigə qüxürüp taxliwət**» — baxka birhil tərjimisi: «I insan oqlı, Misirning top-top adəmliri üçün ah-zar qəkkin, sən wə küqlük əllərning kızliri ah-zar qekinglər; xuningdək ularni həngəqə qüxidiqanlarqa həmrəh boluxka yər tegilirigə taxliwət».

24 Mana Elam wə uning gərining ətrapida turoqan uning barlıq top-top adəmliri; ularning həmmisi əltürülgən, kiliqlanoqan, ular hətnə ķilinmiqan peti yər tegilirigə qüxkənlər — yəni tiriklərning zeminida adəmlərgə əz wəhxitini saloqanlar! Birak ular həngəm qüxkənlər bilən billə izə-ahənətkə qəmidu.

25 Kixilər uning üçün əltürülgənlər arisida, top-top adəmliri arisida bir orun raslioqan; həlkining gərliri uning ətrapididur; ularning həmmisi hətnə ķilinmiqanlar, kiliqlanoqanlar; xunga ular həngəm qüxkənlər bilən billə izə-ahənətkə қalidu; ular əltürülgənlər arisoqa yatkuzulidu — gərqə tiriklərning zeminida ularning wəhxitini adəmlərgə selinoqan bolsimu!

26 Mana xu yerdə Məxək bilən Tubal barlıq top-top adəmliri bilən turidu; ularning gərliri əz ətrapididur; ularning həmmisi hətnə ķilinmiqanlar, kiliqlanoqanlar — gərqə ular tirik turuwatqənlarning zeminida əz wəhxitini adəmlərgə saloqan bolsimu! **27** Ular jəng կoralliri bilən təhtisaraqə qüxkən, kiliqliri əz bexi astıqə կoyuloqan, hətnə ķilinmay turup yıkılıqan palwanlar arisida yatmaydu; ularning kəbihlikliri əz ustihanlırı üstidə bolidu — gərqə ular tiriklərning zeminida baturlarqımı wəhixət

saloqan bolsimu! □

28 Sən *Pirəwnmu* hətnə kılınmioqanlar arisida tarmar bolup, kılıq bilən əltürülgənlər arisida yatisən.

29 Mana xu yerdə Edom, uning padixahliri, barlıq xahzadilirim; ular küqlük bolsimu, kılıqlanqanlar bilən billə yatçuzulidu; ular hətnə kılınmioqanlar arisida, həngəqa qüxicidioqanlar bilən billə yatidu.

30 Mana ximaldiki xahzadilər, həmmisi; mana barlıq Zidondikilər, əltürülgənlər bilən billə qüxkən; gərqə əz küqi bilən wəhxət saloqan bolsimu, ular hazır hijaləttə qaldı; ular hətnə kılınmioqan bolup, kılıqlanqanlar arisida yetip, həngəqa qüxicidioqanlar bilən billə hijalətkə qalidu.

31 Pirəwn bularni kəridu, xuningdək əzinin kılıqlanqan top-top adəmliri toqıruluk, yəni əzi wə қoxuni toqıruluk ulardin təsəlli alidu, — dəydu Rəb Pərwərdigar. **32** — Gərqə Mən uning wəhxitini tirik turuwatqanlarning zeminiqə saldurqan bolsammu, bırak u hətnə kılınmioqanlar arisioqa, kılıq bilən əltürülgənlər arisioqa yatçuzulidu, — yəni Pirəwn wə un-

□ **32:27 «ular jeng қoralliri bilən təhtisaraqə qüxkən, ... hətnə kılınmay turup yıkıloqan palwanlar arisida yatmaydu; ularning қəbihlikliri əz ustihanlırı üstidə bolidu — gərqə ular tiriklərning zeminidə baturlarojımı wəhxət saloqan bolsimu!»** — demək, Məxək wə Tubal degən ikki қəbilidikilər (həzirki Rusiyədiki «Moskwa» wə «Tobolsk» bilən munasiwiti bar boluxi mumkin) jengdə kırılıp, baturlardək dəpnə kılınmay, bəlkı ularning қəbihlikini kərsitix üçün ustihanlırı oquq asman astida yatidu.

ing barlik top-top adəmliri, — dəydu Rəb Pərwərdigar.

33

Yerusalemning oqulixi ••• Kəzətqining wəzipisi

¹ Wə Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

² I insan oqlı, əl-yurtungdikilərgə söz yətküzüp ularqa mundak degin: — Mən kılıqni məlum bir zemin üstigə qıqaroqınımda, zemindiki həlkə əz arisidin bir adəmni tepip uni kəzətqi beketsə, — ³ u kılıqning zemin üstigə qıkqanlığını kərüp, kanay qelip həlkni agahlandursa, ⁴ kimdikim kanay awazini anglap, agahni almisa, kılıq kelip uni elip kətsə, əmdi uning əni əz bexi üstigə bolidu. ⁵ U kanay awazini anglap, agahni almiqan; xunga uning əni əzигə bolidu; u agah aloqan bolsa, jenini kutkuzoqan bolatti.

⁶ Birak kəzətqi kılıqning keliwatkinini kərüp, kanay qalmay, həlkni agahlandurmisa, əmdi kılıq kelip ular arisidin birawni elip kətsə, undakta u əz kəbihlikidə elip ketilidu; birak uning əni üçün Mən kəzətqidin hesab alımən.

⁷ Əmdi, i insan oqlı, Mən seni Israil jəməti üçün kəzətqi dəp bekitkənmən; sən Mening aqzimdin həwər anglap, ularqa Məndin agah yətküzisən. ■ ⁸ Mən rəzil adəmgə: «I rəzil adəm, sən qokum elisən» desəm, wə əzüng bu rəzilni yolidin

yanduruxka söz kilmay uni agahlandurmisang, u rəzil eż kəbihlikidə əlidu; biraq uning keni üqün səndin hesab alimən. □ ■ 9 Biraq sən rəzilni yolidin yenix toqıruluk agahlandursang, u yolidin yanmisa, u eż kəbihlikidə əlidu; biraq eżüng eż jeningni kutkuzup қalisən.

10 Əmdi sən, i insan oqlı, Israil jəmətigə söz kılıp: — Silər: «Bizning itaətsizliklirimiz wə gunahlirimiz beximizdidur, biz ular bilən zəiplixip ketiwatımız; əmdi biz կանակմա հայatkə eriximiz?» dəysilər. □ ■ 11 Ularqa sözümni yətküzüp: «Mən həyatım bilən kəsəm կանակմա, — dəydu Rəb Pərwərdigar, — Mən rəzil adəmning əlümidin həq hursənlikim yoktur; pəkət ularni rəzil yolidin yenip həyatkə erixsun dəymən; rəzil yolliringlardın yeninglar, yeninglar! Nemixka elgünqlar kelidu, i Israil jəməti?!» — degin.■

12 Wə sən, i insan oqlı, əl-yurtungdikilərgə mundak degin: — Həkkaniy adəmning həkkaniyiliyi asiylik kıləqan künidə uni kutkuzmaydu; həm rəzil adəm bolsa, u

□ 33:8 «**I rəzil adəm, sən qoķum elisən**» — bu agah pəkət jisməniy jəhətnila kərsətməydu, dəp қaraymiz. Hərbir adəm il-giri-keyin (Adəm'atımızning gunahining səwəbidin) əlidu. Muxu yerdə kərsitilgən əlux Hudanıng həzuridin, bərikətliridin ayrılxıtin ibarət dəp қaraymiz (11-ayətnimu kərüng). □ 33:10

«əmdi biz կանակմա հայatkə eriximiz?» — yaki «əmdi կandaq yaxaymiz?». Bu ayətlərdə «həkkaniylik» (insanning həkkaniyiliyi) adəmning eżlikidin qıkmayıdu, bəlkı adəmning Hudanıng Əzığə tayanoqanlığının bir mewisi, dəp ispatlinidu. «Həkkaniy adəm» «eż həkkaniyilik» oqa tayansa (demək, uning kəzləri Hudaoqa əməs, ezigə bolsa) tüğixidu. ■ 33:10 Əz. 24:23

■ 33:11 Əz. 18:23, 32

ez rəzillikidin yanələn künidə rəzillikidin yıkılmaydu; həkəkəniy adəm gunah sadir kılən künidə, u əslidiki həkəkəniyliki bilən həyatda turiwərməydu.■

13 Mən həkəkəniyə: «Sən bərhək həyatka erixsən» deginimdə, u ez həkəkəniylikə tayinip əkbəhlik sadir kilsə, əmdi uning həkəkəniy ixliridin əeqkəyisi əslənməydu; əksiqə u etküzgən əkbəhlikli tüpəylidin əlidü.□

14 Əmdi mən rəzilgə: «Sən qoşum əlisən» desəm, birak u gunahidin yenip, kəz aldimda adalət wə həkəkəniylikni yürgürsə — **15** Rəzil adəm kərzgə kapalətkə aloqan nərsini қayturup bərsə, — bulangqılıqta aloqanni қayturup bərsə — əkbəhlik sadir kilməy, həyat bəlgilimiliridə mangsa — əmdi u bərhək həyatka igə bolidu, u əlməydu. **16** Uning sadir kılən gunahlıridin əeqkəyisi əslənməydu; u adalət wə həkəkəniylikni yürgürgən — u bərhək həyatka igə bolidu.

17 Biraq əl-yurtungdikilər: «Rəbning yoli həmmigə barawər əməs» dəydu; əməliyəttə ularning yoli bolsa həmmigə barawər əməs.■

18 Həkəkəniy adəm ez həkəkəniylikidin yenip, əkbəhlikni sadir kilsə, u buningda əlidü.

■ **33:12** Əz. 18:24 □ **33:13 «əksiqə u etküzgən əkbəhlikli tüpəylidin əlidü»** —ibraniy tilida «əksiqə u etküzgən əkbəhlikli tüpəylidin, uningda əlidü». Bu ayətlərdə «həkəkəniylik» (insanning həkəkəniylik) adəmning ezelikidin qıkmayıdu, bəlkı adəmning Hudanıng Əziga tayanoşanlığının bir mewisi, dəp ispatlinidu. «həkəkəniy adəm» «ez həkəkəniylik»qa tayansa (demək, uning kezliri Hudaqa əməs, əziga bolsa) tükixidu.

■ **33:17** Əz. 18:25, 29; 33:20

19 Rəzil adəm əz rəzillikidin yenip, adalət wə həkəkaniylik yürgürsə, bu ixlardin əhatatqa igə bolidu. **20** Lekin silər: «Rəbning yoli həmmigə barawər əməs» dəysilər; i Israil jəməti, Mən hərkəsinglərə əz yolliringlar boyiqə üstünglərgə həküm qıkitimən! □

21 Wə xundak boldiki, sürgün bolqan on ikkinqi yili, oninqi ayning bəxinqi künidə, Yerusalemın əlaqən birsi yenimoqa kelip: «Xəhər bəsüldi!» — dedi. □ ■

22 Əmdi əlaqən adəmning yetip kelixining aldinkı ahximida Pərvərdigarning əli menin wujudumoqa əkonqanidi; xuning bilən U aqzimni ekip əkoydi; aqzim eqilib, mən yənə gaqa

□ **33:20 «i Israil jəməti, Mən hərkəsinglərə əz yolliringlar boyiqə üstünglərgə həküm qıkitimən!»** — bu muhim babtiki 1-20-ayətlərning məzmuni toqrluluk «köxumqə söz»imiznimə körüng. 32:1-33:21diki bexarətlər 29-31-bablardıki Misir toqrluluk bexarətlərdin heli burun berilgən. Lekin bexarətlərning kəpinqisi Misir toqrluluk bolqaqka, burun berilgən bexarətlərmə 29-31-bablardıki bexarətlərgə ulap bayan əlinən. □ **33:21 «sürgün bolqan on ikkinqi yili, oninqi ayning bəxinqi kün... »** — bu wakit xəhərning ixojal bolqinidin 18 ay keyinki wakit boluxi mümkün. Yerusalemın Babilə məngidiqan yol adəttə 4 aylık bolatti («Əzra 7:9ni körüng). Tekistning bəzi kəqürməlidirə «on birlinqi yil» deyildi; biraq bir kisim alımlar «on ikkinqi yil» deyix toqra dəp əkaradı; qunki yənə imkaniyət barkı, Israil wə Babil pütünləy ohximaydiqan kalendarnı ixlətkən. Biz bu pikirgə mayilmiz. ■ **33:21 2Pad. 25; Əz. 24:26**

bolmidim. □

Israel zeminida қалоғанлар тоғрuluқ бекарəт

23 Wə Pərwərdigarning сөзи manga kelip xundak deyildi: —

24 I insan oqlı, Israel zeminidiki harabə jaylarda turuwatkanlar: «Ibrahim pəkət bir adəm turupmu bu zeminoqa miras boloǵanidi; biraq biz kəp adəmmiz; əmdi zemin bəribir bizgə təkdim kılındı» — dəp eytiwatidu. □

25 Xunga ularoqa mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: «Silər gəxni kan bilən yəysilər; silər əz məbudliringlarni bax kətürüp izdəysilər; silər kan təküwatisilər; əmdi silər zeminoqa miras bolamsilər? ■ **26** Silər kiliqinglaroqa tayinisilər, silər yirginqlik ixlarni qıkırışılər, hərbiringlar əz қoxnisining ayalıqə buzukqılık kılıdu. Əmdi silər zeminoqa miras bolamsilər?». ■

27 Ularoqa mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: Mən hayatım bilən

□ **33:22** «Əmdi қаққан adəmning yetip kelixinining aldinkı ahximida Pərwərdigarning қолı mening wujudumoqa konoqanidi; xuning bilən u aοzimni ekip қoydi; aοzim eqilip, mən yənə gaqa bolmidim» — bu gaqılık təhminən altə yil ilgiri baxlanıban (3:26-ayətni izahıti bilən wə 24:32-ayətnimu kərüng). □ **33:24** «Ibrahim pəkət bir adəm turupmu bu zeminoqa miras boloǵanidi; biraq biz kəp adəmmiz; əmdi zemin bəribir bizgə təkdim kılındı» — Babildikilər Qanaanda (Pəlestində) turoqan Yəhudiylarning kəpinqisini eltürgən yaki sürgün kılınanıdi. Zeminda қaldurulmuş az kisim adəmlər (tehi həq towa kilmioqan) təkəbburlixip xundak səz kılıdu. ■ **33:25**

kəsəm kılımənki, bərhək, harabə jaylarda turuwatkanlar kiliqlinip yıqılıdu; dalada қaloqanni yawayı haywanlarning yəwetixkə tapxurimən; istihkamlar wə օqlarda turoqanlarmu waba kesilidin əlidu. ²⁸ Mən zeminni wəyranə wə qəl-bayawan kılımən; uning küqidin bolqan pəhri yokılıdu; Israilning taqliri wəyranə boliduki, ulardin etküqi həqbir adəm bolmaydu. □ ²⁹ Ularning yürgüzgən yirginqlik kilmixliri tüpəylidin Mən zeminni wəyranə wə qəl-bayawan kılqınimda ular Mening Pərwərdigar ikənlikimni tonup yetidu».

Əzikiyal pəyəqəmbər həkikətən karxi elindimu?

³⁰ — Əmdi sən bolsang, i insan oqlı, əlyurtungdikilər hərdaim seni aqzioqa elip əylirining tamlirining yenida wə dərwazılarda səzləp bir-birigə həm hərbiri ez ķerindixioqa sən toqıruluk: «Keni berip, Pərwərdigardin nemə sez barkin, anglap keləyli!» — dəydu.

³¹ Ular jamaət süpitidə yeningəqə kelip, Mening həlkimning süpitidə aldingda olturıdu; ular səzliringni angelaydu, birak ularoqa əməl kilmaydu; ular aqzi bilən sanga muhəbbət kərsitudu, birak kəngli haram mənpəətkə

□ **33:28 «Mən zeminni wəyranə wə qəl-bayawan kılımən»**
— yaki «Mən zeminni wəyranə wə (adəmni ķorķutkuqı) bir wəhəxət kılımən».

tartidu; □ ■ 32 mana, sən ular üçün pəkət yekimlik awaz bilən, sazliri obdan təngxilip eytilən muhəbbət nahxisisən, halas; ular səzliringni anglaydu, birak ularoğa əməl kılmaydu. 33 Əmdi buning həmmisi əməlgə axuruloqinida (u bərhək əməlgə axurulidu!) ular bir pəyəqəmbərning ularning arisida bolovanlığını tonup yetidu». □

34

Ətmüxtiki wapasiz padiqi-baķkuqilar wə keləqəktə bolidiojan «Yahxi Padıqi »

¹ Wə Pərwərdigarning səzi manga kelip xundak deyildi: — ² I insan oqlı, bexarət berip Israilni baķkuqi padiqiları əyibləp mundak degin: — Padıqilaroşa mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: — Əzlirinila bekjwatkan Israilning padiqirining һaliqə way! Padıqilarning padisini ozuklandurux kerək

□ 33:31 «**Ular aqzi bilən sanga muhəbbət kərsitudu, birak kengli һaram mənpəətkə tartidu**» — baxka birhil tərjimi: «Əməliyəttə ular aqzida eytən xəhsiy arzu-həwəslirigə əməl kıldı, kengli һaram mənpəətkə tartidu». ■ 33:31 Əz. 14:1-3; 20:1-3 □ 33:33 «**Əmdi buning həmmisi əməlgə axuruloqinida ... ular bir pəyəqəmbərning ularning arisida bolovanlığını tonup yetidu**» — xübhisizki, Yerusalemın қaqqan adəm kelip xəhərning həvirini eytixi bilən, həlk Əzakiyalni uluq pəyəqəmbər dəp bilip yətti. Əpsus, ular Əzakiyalning səzlirini pəkət kulaq tüwidila anlap, üzül-kesil towa kilmioqan. Xunga 24-29 ayəttə aldin eytilən balayı-apətlərmə ularning bexiqə qüxürülüxi kerək.

əməsmu? ■ 3 Silər yeqini əzünglar yəysilər, yungini əzünglar kiysilər; bordaləqan esil malni soyusilər; lekin köylərni bəkməsilər. 4 Ajizlarnı küqəytmidinglar, kesəllərni saqaytmdinglar, zəhimləngənlərni tengip köymidinglar, tarkılıp kətkənlərni qayturup əkəlmidinglar, ezip kətkənlərni izdəp barmidinglar; əksiqə silər zorluk-zumbuluk wə rəhimsizlik bilən ular üstidin həküm sürüp kəlgənsilər.■

5 Ular padiqisiz bolup tarkılıp kətti; ular tarkılıp ketip daladiki barlık haywanlarqa ozuk bolup kətti. 6 Mening köylirim barlık taqlar arisidin, hər yüksiri egizlik üstidə tenəp kətti; Mening köylirim pütkül yər yüzigə tarkıp kətti, bıraq ularni tepixka tirixküqi yaki izdigüqi yok idi.

7 Xunga, i padiqilar, Pərwərdigarning səzini anganglar: —

8 Mən həyatım bilən kəsəm kılımənki, — dəydu Rəb Pərwərdigar, — Koylirimning padiqisi bolmioqaqka, ular ow bolup қaldı, daladiki hərbir haywanıza ozuk boldı; qunki Mening padiqilirim Əz padamni izdiməydi, ular pəkət əzlirini bəki, Mening köylirimni bəkməydi.

9 — Xunga, i padiqilar, Pərwərdigarning səzini anganglar!

10 Rəb Pərwərdigar mundak dəydi: — Mana, Mən padiqilarıza қarximən; Mən Əz köylirimning hesabını ulardın alımən, wə ularni padını bekixtin tohtitimən; xuning bilən padiqilar əzlirinimu bəkməydi; wə Mən köylirimni ularıza yənə ozuk bolmisun üçün

ularning aqzidin kutuldurimən.

11 Qünki Rəb Pərwərdigar mundak dəydu: — Mana, Mən Əzüm əz köylirimni izdəp ularning əhalini soraymən; **12** padiqi əzining köyliri arisida, tarap kətkən köylarnı tepip bakşandək, Mənmu köylirimni izdəp bakımən; ular bulutluq қarangoğlu kündə tarilip kətkən hərbir jaylardın Mən ularni kutuldurimən.

13 Mən ularni həlkələrdin epkelimən, ularni məmlikətlərdin yioqimən, əz zeminiqə apirimən; Mən ularni Israil təqəliri üstidə, erik-üstənglər boyida wə zemindiki barlıq turalıq jaylarda bakımən; ■ **14** Mən ularni esil qimənzarda bakımən; Israil təqəliri ularning yaylıqı bolidu; ular xu yerdə obdan yaylaqta yatidu; Israil təqəliri üstidə, mumbət qimənzarda ozuklinidu. **15** Mən Əzüm Əz padamni bakımən, ularni yatkuzimən, — dəydu Rəb Pərwərdigar. **16**— Mən yoldin tenəp kətkənlərni izdəymən, tarkılıp kətkənlərni կayturimən; zəhimləngənlərni tengip köyimən, ajizlarnı küqəytimən; birak səmrigənlər wə küqlüklərni yokitimən; padamni adalət bilən bakımən.

17 Əmdi silərgə kəlsəm, i Mening padam, Rəb Pərwərdigar mundak dəydu: — Mana, Mən koy wə koy arisida, kəqkarlar wə

tekilər arisida həküm qikirimən. □ 18 Əmdi silərning yahxi qimənzarmi yegininglar azlıq kılıp, qiməndiki қaloqan ot-qəplərni ayaqliringlar bilən qəyliwetixinglar kerəkmə? Silər süpsüzük sulardın iqlikəndin keyin, қaloqinini ayaqliringlar bilən leyitiwetixinglar kerəkmə? 19 Xunga Mening қoylirimoqa silərning ayaqliringlar qəyliwətkənni yeyixtin, ayaqliringlar dəssəp leyitiwetkənni iqixtin baxka amal yok.

20 Xunga Rəb Pərwərdigar ularoqa mundak dəydu: — Mana Mən, Mən Əzüm səmrigən қoylar wə oruk қoylar arisida həküm qikirimən. 21 Qünki silər mürə-yanpaxliringlar bilən it-tirip, münggüzliringlar bilən ularnı tərəpptərəpkə tarkitiwətküqə üsisilər, 22 — Mən ularnı yənə ow obyekti bolmisun dəp Əz padamni կutkuzimən; wə Mən қoy wə қoy arisida həküm qikirimən. 23 Mən ularning üstigə bir padiqini tikləymən, u ularnı bakıdu; u bolsa Mening қulum Dawut; u ularnı bekip, ularoqa padiqi bolidu; ■ 24 wə Mənki Pərwərdigar ularning Hudasi bolimən, Mening қulum Dawut ular arisida əmir bolidu; Mənki Pərwərdigar

□ 34:17 «Əmdi silərgə kəlsəm, i Mening padam, ... — Mana, Mən қoy wə қoy arisida, қoqkarlar wə tekilər arisida həküm qikirimən» — Əzakiyal «padiqilar»ni, yəni Israel padixahları, kahinliri wə pəyoğəmbərlirini əyibləp qikti. U hazır həlk arisidiki ajiz-namratlarnı bozək kılıp kəlgən baylar wə mənsəpdarlar (səmrigən wə küqlük қoylar)ni əyibləxkə baxlaydu. ■ 34:23 Yəx. 40:11; 42:1; 50:10; 52:13; 53:11; Yər. 30:9; Yh. 10:11

xundak səz kıldı. □ ■ 25 Mən ular bilən aman-hatırjəmlik beqixlaydiqan əhdini tüzüp, yırtkuq haywanlarnı zemindin tügitimən; ular bihətər bolup janggalda turidu, ormanlıklarda konup uhlaydu. 26 Mən ularni həm egi-zlikim ətrapidiki jaylarnı bərikətlik kılımən; yamqur-yeqinlarnı əz pəslidə yaqdurimən; bular bərikətlik yamqurlar bolidu. □

27 Daladiki dərəhlər mewilirini, tuprak ündürməlirini beridu; ular əz zeminida bihətər turidu; Mən ularning boyunturuk-asarətlərini sundurup, ularni küllükka tutkanlarning kəlidin կutulduroqinimda, ular Mening Pərwərdigar ikənlikimni bilip yetidu. 28 Ular yənə əllərgə ow bolmayıdu, yər yüzidiki hayvanlar yənə ularni yəwətməydu; ular bihətər turidu, heqkim ularni korkatmaydu. 29 Mən ular üçün dangki qikqan alahidə bir bostanlıq jayni təminləymən; ular kaytidin zeminda aqarqılıkta yigləp kalmayıdu, yəki kaytidin əllərning mazak obyekti bolmayıdu.

■ 30 Andin ular Mənki Pərwərdigar

□ 34:24 «Mənki Pərwərdigar ularning Hudasi bolimən, Mening կulum Dawut ular arisida əmir bolidu» — 11-ayəttə Pərwərdigar: «Əzüm köylirimoqa padıqi bolimən» dəp wədə kildi. Muxu ayətlərdə u «Kulum Dawut»ni ularoqa padıqi boluxka tikləymən, dəydu. Dawuttin uluq, Dawutning oqlı bolqan Məsihdə Hudanıng bu ikki wədisi təng əməlgə axurulqan həm axurulidu. «Yuh.» 10-bab, jümlidin Məsihning «Mən Əzüm yahxi padıqidurmən» degən səzini kərüng. ■ 34:24 Yəx. 55:4 □ 34:26 «Mən ularni həm egi-zlikim ətrapidiki jaylarnı bərikətlik kılımən» — «egizlikim» (yəki «dənglüküm») Zion teqini kərsitidu. ■ 34:29 Əz. 36:6-38

Hudasining ular bilən billə bolidioqanlıkimni wə əzlirining, yəni Israil jəmətining Mening həlkim bolidioqanlığını bilip yetidü, — dəydu Rəb Pərwərdigar. ³¹ — Əmdi silər bolsanglar, i Mening қoylirim, Mening qimənzarimdiki қoylirim, insanlardursilər, halas; Mən bolsam silərning Hudayinglardurmən» — dəydu Rəb Pərwərdigar.■

35

Edom, yəni Seir tooqrluk bexarət

¹ Wə Pərwərdigarning səzi manga kelip xundak, deyildi: —

² I insan oqlı, yüzüngni Seir teoqişa қaritip, bexarət berip uni əyibləp mundak degin: —□

³ Rəb Pərwərdigar mundak dəydu: — «Mana, i Seir teoqi, Mən sanga қарxımən; Mən қolumni üstünggə uzartip, seni bir wəyranə wə qəlbayawan kılımən. ⁴ Mən xəhərliringni harabə kiliwetimən, wə sən wəyranə bolisən; andin sən Mening Pərwərdigar ikənlikimni tonup yetisən. ⁵ Qünki sən mənggüğə əqmənlik saklap kəlgənsən, Israillarning bexiqə kulpət

■ 34:31 Yh. 10:11 □ 35:2 «yüzüngni Seir teoqişa қaritip, bexarət berip uni əyibləp mundak degin: —» — «Seir» Edomning baxka bir ismi. Okurmənlərning esidə bəlkim barki, Yağup wə Edom uka-aka bolup, ular arısida əqmənlik pəyda bolqan. Gərqə Edom Yağupni kəqürüm kılqan bolsimu, uning keyinkı əwladliri bolqan Edomiylar Yağupning əwladliri bolqan Israılqa küqlük əqmənlik saklap kəlgən.

qüvkən künidə, kəbihlikning jazalinix waktsaiti toxkanda, ularni ķiliq küqigə tapxurup bərgənliking tüpəylidin, ■ 6 Xunga Mən həyatim bilən ķesəm ķilimənki, — dəydu Rəb Pərwərdigar, — Mən sanga қan təkülüxni bekittim; қan seni қooqlaydu. Sən қan təküxtin nəprətlənmigənliking tüpəylidin, əmdi қan seni қooqlap yürüdu. 7 Mən Seir teoqını wəyranə wə qəl-bayawan kılıp, uningdin besip ətküqi həm uningoqa kaytkuqını üzüp taxlaymən. 8 Mən uning taqlırını əltürülgənliri bilən toldurimən; sening egizlikliringdə, sening jiloqiliringda, sening barlık jiraliringda ķiliq bilən əltürülgənlər yıkıldı. 9 Mən seni mənggüğə wəyranə ķilimən; sening xəhərliring adəmzatsız bolidu; wə silər Mening Pərwərdigar ikənlikimni tonup yetisilər.

10 — Qünki sən: «Bu ikki əl, ikki məmlikət Meningki bolidu, biz ularoqa igə bolımız» degin ing tüpəylidin — gərqə Mən Pərwərdigar xu yərdə bolqan bolsammu —, □ ■ 11 əmdi Mən həyatim bilən ķesəm ķilimənki, — dəydu Rəb Pərwərdigar, — Mən sening nəpritingdin qıkkən aqqikinq boyiqə wə həsiting boyiqə sanga muamilə ķilimən; Mən üstünggə həküm qıkırıp jazalixim bilən, Mən ular arısida Əzümni kərsitimən.

12 Xuning bilən sening Israil taqlırıqa қarap: «Ular wəyran boldı, ular bizgə yəm boluxka təkdirim ķilindi» degən barlık həkarətliringni

■ 35:5 Əz. 25:15 □ 35:10 «**Bu ikki əl, ikki məmlikət meningki bolidu**» — «ikki əl, ikki məmlikət» Yəhuda wə Israil (ximaliy padixahlıq)ni kərsitudu. ■ 35:10 Zəb. 83:12

Mən Pərwərdigarning anglioqinimni sənlər tonup yetisilər. ¹³ Uning üstigə aqzinglarda silər Manga қarxi qikip əzünglarni qong kərsitip, Manga kupurluk қiloqan səzünglərni kəpəytkənsilər; Mən ularni anglidim. ¹⁴ Xunga Rəb Pərwərdigar mundak dəydu: — Pütkül yər yüzü xadlinip kətkinidə, Mən seni wəyranə kılımən.

¹⁵ Israil jəmətining mirasi wəyran kılınoğanda buningdin sən xadlanqiningdək, Mənmu sanga xundak kılımən; sənmu, i Seir teoqi wə barlıq Edom — silərning barlıqınglar wəyranə bolidu; wə *Edomiylar* Mening Pərwərdigar ikənlikimni tonup yetidi».

36

Huda Əzining nami üqün Israilni əsliga kaltıridu

¹ Əmdi sən, i insan oqlı, Israil taqlırıqə bexarət berip mundak degin: — Israil taqlırı, Pərwərdigarning səzini anglanglar: ■

² Rəb Pərwərdigar mundak dəydu: — Düxmənning silergə karap: «Wah! Mənggү yukarı jaylar bizgə təəlluk boldi!» degini tüpəylidin, ■ ³ xunga bexarət berip mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: — Bərhək, qunki ular silərni wəyranə kılıp, əllərdin қaloqanlıriqə təwə kılıxka həryandın silərni əzgənlikli tüpəylidin, wə silər əllər

arisida səz-qəqək wə təhmət obyekti bolup қалоғanlıqlardın, □ 4 əmdi xunga, i Israıl taoqlırı, Rəb Pərwərdigarning səzini anganglar: — Rəb Pərwərdigar əllərdin қалoғanlıriqə olja həm mazaķ obyekti bolup қaloғan taoqlar, egizliklər, jiralar wə jiloqilarqa, wəyran bolovan harabilər wə taxliwetilgən xəhərlərgə mundak dəydu: —

5 Xunga Rəb Pərwərdigar mundak dəydu: — Huxal boluxup կəlbidiki pütün əqmənliki bilən Mening zeminimni əzlirigə təəlluk boluxka bekitip, uni bulang-talang kiliwalaylı degən əllərdin қaloғanlıriqə wə Edomdikilərning həmmisigə bərhək, Mən Əz *həlkimga* bolovan kizəqinlikimdin qıkkən aqqik otida səz կildim:

6 Israıl zemini toqrluluk bexarət berip, taoqlar, egizliklər, jiralar wə jiloqilarqa səz kılıp mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: — Mana, Mən Əz *həlkimga* bolovan kizəqinlikimdin կəhərim bilən səz կildim — qünki silər əllərning mazaķ-ahənətlərini yegənsilər. ■

7 — Xunga Rəb Pərwərdigar mundak dəydu: — Mən կolumni ketürüp xundaq kəsəm iqlikənki, bərhək, ətrapinglardiki əllər əzinin mazaķ-

□ 36:3 «Qünki ular silərni wəyranə kılıp, əllərdin қaloғanlıriqə təwə kiliçka həryandin silərni əzgənliki tūpəylidin,...» — muxu ayəttiki «ular» wə «(yat) əllərdin қaloғanlar» bəlkim (1) «Babil» wə «baxqa əllər»ni kərsitud; (2) ahirkı zamandiki «dəjjal wə uningoqa bekinqoqan əllər»ni wə ulardin «baxqa əllər»ni kərsitud. Babil Israılını ixqal kılıp bulang-talang kılıqandın keyin asasən uni taxlap kətti; ətrapidiki əllər қaloғan həlkinqing ajizlikidin paydilinip uni tehimu kəprək bulang-talang կildi. ■ 36:6 Əz. 34:29

ahənətlirini əzi ixitidu. **8** Lekin silər, i Israil taqliri, xahlinisilər, həlkim Israiloğa mewə berisilər; qünki ular pat arida қaytip kelidu.

9 Qünki mana, Mən silər təriplinglardidurmən; Mən silərgə karaymən, silər yumxitilisilər həm terilisilər. **10** Wə Mən üstünglərdə adəmlərni, yəni Israilning pütkül jəmətini, ularning barlıqını kəpəytimən; xəhərlər ahalilik bolidu, harabilər қaytidin kurulidu.

11 Mən üstünglərdə adəm həm haywanlarnı kəpəytimən, ular awup nəsil kəridu; Mən ətkən zamanlardikidək silərni olturaklık ķilimən; bərhək, halinglarnı əslidikidin əwzəl ķilimən; silər Mening Pərwərdigar ikənlikimni biliп yetisilər.

12 Mən üstünglərgə adəmlərni, yəni həlkim Israilni mangdurimən; ular silərgə igidarqılık ķilidu, silər ularning mirasi bolisilər; silər yənə ularni balılıridin juda kilmaysilər. **13** Rəb Pərwərdigar mundak dəydu: — Qünki ularning silərgə: «Silər adəmlərni yəysilər, əz elinglarnı balılardın juda kılqansilər!» degini tüpəylidin,

14 əmdi silər yənə adəmlərni yeməysilər, əz elinglarnı balılıridin yənə juda kilmaysilər, dəydu Rəb Pərwərdigar.

15 — Mən silərgə yənə əllərning mazak-ahənətlirini anglatkuzmaymən; silər əllərning tapa-tənisini yənə kətürməysilər, silər əz elinglarnı қaytidin yıkitmaysilər, — dəydu Rəb Pərwərdigar.

16 Pərwərdigarning səzi manga kelip xundak deyildi: —

17 I insan oqlı, Israil jəməti əz zeminida turoqan

qaqlarda, ular əz yoli həm kilmixliri bilən uni buloqioqan; Mening aldimda ularning yoli ay kərgən ayalning napaklikioqa ohxax. ¹⁸ Xunga zeminə qətəkkən ən üqün, zeminni məbudliri bilən buloqioqanlıqı üqün, Mən kəhrimni ular üstigə tektum; ¹⁹ Mən ularni əllər arisioqa tarkitiwəttim, ular məmlikətlər iqigə tarilip kətti; Mən ularning yolları həm kilmixliri boyiqə ularning üstigə həküm qikardım.

²⁰ Ular baridioqan hərkəysi əllərgə kəlgəndə, ular toqrisida: «Bular Pərwərdigarning həlkı, birak ular Uning zeminidin qikkan!» — deyilgəndə, ular yənilə Mening pak-mukəddəs namimni buloqioqan; ■ ²¹ Biraq Mən Israil jəməti baroqan hərkəysi əllər arisida buloqanoqan pak-mukəddəs namim üqün kəngül bəldüm.

²² Xunga Israil jəmətigə mundak degin: — Rəb Pərwərdigar mundak dəydu: — Mən bu ixni silərni dəp əməs, i Israil jəməti, bəlki silər baroqan hərkəysi əllər arisida silər buloqioqan əz pak-mukəddəs namim üqün kılımən. ²³ Mən əllər arisida buloqanoqan, Əzümning büyük namimni pak-mukəddəs dəp kərsitimən; namimni dəl silər ular arisida buloqioqan; ularning kez aldida Mən Əzümni silərning aranglarda pak-mukəddəs kərsətkinimdə, əllər Mening Pərwərdigar ikənlikimni bilip yetidi, — dəydu Rəb Pərwərdigar. ²⁴ Mən silərni əllər arisidin elip, məmlikətlər iqidin yioqip, silərni əz zemininglaroqa կayturimən.

²⁵ — Mən süpsüzük suni üstünglaroqa

qaqimən, buning bilən silər pak bolisilər. Silərni həmmə paskiniliklərdin wə butliringlərin paklaymən. **26** Mən silərgə yengi kəlb berimən, iqinglaroqa yengi bir roh salımən; teninglardıki tax yürəknini elip taxlap, mehrlilik bir kəlbni ata ķilimən. □ ■

27 Mening Rohimni iqinglaroqa kirgüzüp, silərni əmr-pərmanlırim boyiqə mangozuzimən, həkümlirimni tutkuzimən, xuning bilən ularoqa əməl kılısilər; **28** silər Mən ata-bowliringlaroqa təkdim kıləqan zemində yaxaysilər; Mening қowmim bolisilər, Mən silərning Hudayinglar bolimən. **29** Mən silərni barlıq paskiniqılıktın kutkuzimən; Mən buoqdayni awun boluxka buyruymən; üstünglərgə həq aqarqılıkni koymaymən; ■ **30** Mən dərəhlərning mewisini wə etizdiki məhsulatlarnı awutimənki, silər aqarqılık tüpəyldin əllər arısida xərməndə bolmaysilər. **31** Silər rəzil yolliringlar wə naqar kilmixliringlərni əsləp, kəbihlikliringlar wə yirginqlik kıləqanliringlar üçün əz-əzünglərin yirginisilər. ■ **32** Silərgə məlum bolsunki, bu ixni kılıxım silər üçün əməs, — dəydu Rəb Pərwərdigar, — əz yolliringlar üçün hijil bolup xərməndə bolunglar, i Israil jəməti. □

33 — Rəb Pərwərdigar mundak dəydu: — Mən kəbihliklərdin paklıqan künidə, Mən xəhərlərni ahalilik ķilimən, harabə kıləqan

□ **36:26 «...mehrlilik bir kəlbni ata ķilimən»** — ibarniy tilida bu söz «...gəx yürəknini ata ķilimən» deyilgən. ■ **36:26** Yər. 32:39; Əz. 11:19 ■ **36:29** Əz. 34:29 ■ **36:31** Əz. 6:9; 20:43; 16:61,63 □ **36:32 «bu ixni kılıxım silər üçün əməs,...»** — demək, bu ixni Huda Əzi üçün kılıdu.

jaylarmu kaytidin қurulidu. ³⁴ Wəyran қılınoqan zemin ətüp ketiwatqan hərbirining kəz aldida wəyranə kərünsimu, u kaytidin terilidu. ³⁵ Xuning bilən ular: «Bu wəyran қılınoqan zemin huddi Erəm baqlqisidək boldi; harabə, wəyran қılınoqan xəhərlər hazır mustəhkəmləndi, ahalilik boldi» — dəydu. ■

³⁶ Wə ətrapida қaloqan əllər Mənki Pərwərdigarning buzulqan jaylarnı kuroquqi həm wəyranə қılınoqan yərlərni kaytidin teriqquqi ikənlikimni bilip yetidi; Mənki Pərwərdigar səz қildim, buningəla əməl қılımən. ■

³⁷ Rəb Pərwərdigar mundak dəydu: — Mən yənilə Israilning jəmətining bu ixlarnı tiləydiqan dua-tilawətlirigə ijabət қiloquqi bolimən; Mən köy padisidək ularning adəmlirini awutimən; ³⁸ Muqəddəs dəp ayrıloqan қurbanlıq köy padisidək, bekitilgən həyt-bayramlıriqə beqixlanıqan köy padisi Yerusalemə qə toldurulqandək, harabə bolqan xəhərlər kaytidin adəm padiliri bilən toldurulidu; ular Mening Pərwərdigar ikənlikimni bilip yetidi.

37

Kuruq səngəklərgə tolojan jiloja — Israilning tirilixi

¹ Pərwərdigarning қoli wujuduməqə կondi; Pərwərdigar meni Rohi bilən kətürüp qikip,

■ **36:35** Yəx. 51:3; Əz. 28:13 ■ **36:36** Əz. 17:24; 22:14; 37:14

bir jiloqining otturisiqə turquzdi; u yər səngəklərgə toldi. □ 2 U meni səngəklər ətrapidin uyak-buyakka ətküzdi; mana, bu oquq jiloqida *səngəklər* intayın nuroqun idi; wə mana, ular intayın կurup kətkənidi.

3 U məndin: — I insan oqlı, bu səngəklər kaytidin yaxnamdu? — dəp soridi. Mən: — I Rəb Pərwərdigar, sən bilisən, — dedim.

4 U manga: I insan oqlı, bu səngəklər üstigə bexarət berip mundak degin: «I կuruk səngəklər, Pərwərdigarning səzini anganglar!

5 Rəb Pərwərdigar bu səngəklərgə mundak dəydu: — Mana, Mən silərgə bir roh-nəpəs kirgüzimən, wə silər həyat bolisilər. □ 6 Mən üstünglərgə pəy-singirlərni salımən, silərni terə bilən yapımən, silərgə roh-nəpəs kirgüzimən; wə silər Mening Pərwərdigar ikənlikimni biliq yetisilər».

7 Xunga mən buyrulqını boyiqə bexarət bərdim; mən bexarət beriximgə, bir xawqun kətürüldi, mana jalak-julak bir awaz anglandı, səngəklər jipsilixip, bir-birigə կoxuldi.

8 Mən kərdum, mana, pəy-singirlər wə ət ularning üstigə kelip ularni կaplidi; bırak ularda həq roh-nəpəs bolmidi.

9 U manga: — I insan oqlı, roh-nəpəskə bexarət berip mundak degin: «Rəb Pərwərdigar

□ 37:1 «Pərwərdigar meni Rohi bilən kətürüp qikip,...» — ibraniy tilida «Pərwərdigar meni Roh bilən kətürüp qikip,...». Demək, Pərwərdigar Əz Rohi bilən pəyoğəmbərni kətürdi.

□ 37:5 «mən silərgə bir roh-nəpəs kirgüzimən, wə silər həyat bolisilər» — ibraniy tilida «roh» wə «nəpəs» bir səz.

mundak dəydu: Tət tərəptin xamal kəlgəysilər, i roh-nəpəs, wə muxu əltürülgənlər tirilsun üçün ularning üstigə püwlənglər» — dedi. □

¹⁰ Xunga mən buyrulqandək bexarət beriwidim, roh-nəpəs ularoqa kirdi-də, ular həyat bolup tik turdi — büyük bir қoxunoqa aylandı.

¹¹ Wə U manga: — I insan oqlı, bu səngəklər bolsa Israilning pütün jəmətidur. Mana, ular: «Bizning səngəklirimiz kurup kətti, ümidimiz üzüldi; biz tüzəxtük!» — dəydu.

¹² Xunga bexarət berip ularoqa mundak degin: «Rəb Pərwərdigar mundak dəydu: — Mana, Mən gərünglərni eqip, silərni gərünglərdin qikirimən, i Mening həlkim, silərni Israil zemini oqa elip kirimən; ¹³ Mən gərünglərni aqkinimda, silərni gərünglərdin qikaroqinimda, i Mening həlkim, silər Mening Pərwərdigar ikənlikimni bilip yetisilər. ¹⁴ Wə Mən Əz Rohimni silərgə kirgüzimən, silər həyat bolisilər; wə Mən silərni ez zemininglarda turoquzimən; silər Mənki Pərwərdigarni xundak səzni kılıp, xuni ada қildi, dəp bilip yetisilər».

Ikki tayağning bir boluxi toorruk bexarət

¹⁵ Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

□ **37:9 «roh-nəpəskə bexarət berip mundak degin: «Rəb Pərwərdigar mundak dəydu: Tət tərəptin xamal kəlgəysilər, i roh-nəpəs,...»** — ibraniy tilida «roh» (yəki «roh-nəpəs») wə «xamal» bir söz. «Tət tərəptin xamal kəlgəysilər, ...» ibraniy tilida «tət tərəptiki xamaldın kəlgəysilər, ...»

16 I insan oqlı, bir tayağnı elip, uning üstigə «Yəħuda wə uning həmrəhliri bolğan Israillar üçün» dəp yazoqın; yənə bir tayağnı elip, uning üstigə «Əfraim wə uning həmrəhliri bolğan pütün Israil jəmətidikilər üçün» dəp yazoqın; **17** wə ularnı bir-birigə ulap köy; ular қolungda bir bolsun.

18 Həlkimdikilər səndin: «Bu ixlər bilən nemini qüxəndürməkqi bizgə dəp bərməmsən?» dəp sorisa, **19** ularqa: «Rəb Pərwərdigar mundak dəydu: «Mana, Mən Əfraimning wə uningoqa həmrəh bolğan Israil kəbililirining ķoli tutğan Yüsüpning tayığını elip, uni Yəħudanıng tayikioqa ķoxup ulap, ularnı birlə tayağ kılımən; ular Mening ķolumda bir tayağ bolidu.

20 Sən yazoqan tayaqlarnı ularning kəz aldida қolungda tutup ularqa xundak degin: —

21 «Rəb Pərwərdigar xundak dəydu: «Mana, Mən Israil balılırını barğan əllər arisidin elip, ularnı həryandın yiçip əz zeminiqə epkelimən. **22** Mən ularnı Israil taqlırining üstidə bir əl kılımən; bir padixah ularning həmmisigə padixah bolidu; ular kaytidin ikki əl bolmayıdu, yaki kaytidin ikki padixahlıkkə həq belünməydu. ■ **23** Ular ezlirini kaytidin ularning məbudlırı, lənətlik ixləri yaki asiyliklirining həqkayısisi bilən həq bulğımayıdu; Mən ularnı gunah ətküzgən olturaklıxkan jaylididin kutkuzup, ularnı paklandurımən; ular Mening həlkim bolidu, Mən ularning Hudasi bolımən. **24** Wə mening ķulum Dawut ularqa padixah bolidu; ularning həmmisining birlə padıqisi

bolidu; ular Mening həkümlirimdə mengip, Mening bəlgilimilirimni tutup ularoqa əməl kıldı. ■ **25** Ular Mening ķulum Yakupka təkdim ķılqan, ata-bowiliringlar turup kəlgən zemində turidu; ular uningda turidu — ular, ularning balılıri, wə balilarning balılıri mənggü turidu — Mening ķulum Dawut ularning xahzadisi bolidu. □ **26** Mən ular bilən aman-hatirjəmlik beçixlaydiqan bir əhdə tüzimən; bu ular bilən mənggülük bir əhdə bolidu; Mən ularnı jayida makanlaxturup awutimən; wə Mening mukəddəs jayimni ular arisioqa mənggüzə tikləymən. ■ **27** Mening turaloqu jayim ularda bolidu; Mən ularning Hudasi bolimən, ular Mening həlkim bolidu. □ ■ **28** Mening pak-mukəddəs jayim ular arisida mənggüzə tikləngəndə, əmdi əllər Əzüm Pərwərdigarning Israilni pak-mukəddəs ķiloquqi ikənlikimni biliş yetidu».

■ **37:24** Yəx. 40:11; Yer. 30:9; Əz. 34:23 □ **37:25**

«Mening ķulum Dawut ularning xahzadisi bolidu» — bu səzning mənisidə ikki mumkinqlik bar: — (1) Huda Dawut padixaḥni tirildürüp ularoqa padixaḥ süpitidə tikləydu. (2) muxu səzlər Dawutning əwlədi Kütkuzoquqi-Məsihni kərsitudu (34-babni kərüng). Bizningqə hər ikkisi toqridur. Xu qəoḍa Hudanıng səltənəti yər yüzigə kəlgəndə, Dawut pəyoğəmbər yər yüzidə turup, Israil wə aləmning həkikiy padixaḥi wə padıqisi bolovan Məsihkə wəkil bolup ularning padixaḥi boluxi mumkin.

■ **37:26** Zəb. 89:3-4; Əz. 34:25; 2Kor. 6:16 □ **37:27**

«Mening turaloqu jayim ularda bolidu; Mən ularning Hudası bolimən, ular Mening həlkim bolidu» — muxu bexarət 40-48-bablarda təpsiliy haldə eqilidu. ■ **37:27** Əz. 11:20; 14:11

38

*Ahirki zamanlar — «Gog»ni əyibləydiqan
bexarət*

¹ Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

² İnsan oqlı, yüzungni Magog zeminidiki Rox, Məxək wə Tubalning əmiri Gogka қaritip uni əyibləp bexarət berip xundak degin: — □ ■

³ Rəb Pərwərdigar xundak dəydu: «Mana, i Gog, — Rox, Məxək wə Tubalning əmiri, Mən sanga қarxımən; ⁴ Mən seni arkıngə yandurup, engikinggə ilməklərni selip, sən wə pütün қoxunungni — atlar wə atlıq əskərlərni, həmmisi toluk қorallanoğan, sipar-қalqanlarnı kətürgən, қılıq tutkan top-top kixilərni jənggə qıkırımən; ■ ⁵ Pars, Efiopiya wə Put, həmmisi қalqan-dubuloğan bilən қorallinidu ⁶ — Gomer wə uning barlık top-top adəmliri, ximalning əng kəridin kəlgən Torgamah jəməti wə uning barlık top-top adəmliri, bu kəp əllər sanga

□ **38:2 «yüzungni Magog zeminidiki Rox, Məxək wə Tubalning əmiri Gogka қaritip...»** — baxka birhil tərjimisi: «yüzungni Magog zeminidin bolqan Məxək wə Tubalning kat-tiwax xahzadisi bolqan Gogka қaritip...». Məxək wə Tubal xu dəwrlərdə hazırkı Türkiyədə turqan ikki կəbilə idi. Ularning hazırkı Rusiyədiki «Moskwa» wə «Tobolsk» bilən munasiwiti bar boluxi mumkin. Bəzi alımlar «Rox»ni hazırkı «Rusiyə» bilən munasiwiti bar, dəp karaydu. ■ **38:2** Wəh. 20:8 ■ **38:4** Əz. 29:4; 39:2 □ **38:5 «Put»** — hazırkı «Liwiyə» («Libya»).

həmrahı bolup billə bolidu. □ 7 Əzüngni təyyarla; sən wə sanga yioqiloqan barlıq top-top adəmliring təyyarlanıqan petida bol; sən ularoqa nazarətqılık kılısən. □

8 Kəp künlərdin keyin sən *jənggə* qakirilisən; sən ahirkı yillarda kılıqtın kutkuzuloqan, kəp əllərdin yioqiloqan həlkəning zeminiqə, yəni uzundin beri wəyran ķelinip kəlgən Israil taçlıriqə hujum kılısən; uning həlkə əllərdin yioqiloqan bolup, ularning həmmisi aman-esən turiweridu; 9 sən, barlıq top adəmliring wə sanga həmrahı bolıqan nuroqun əllər bilən billə aloqa besip, boran-qapkundək kəlisən; sən yər yüzini կaplıqan buluttək bolisən». ■

10 — Rəb Pərwərdigar mundak dəydu: «Xu künü xundak boliduki, kənglünggə baxkıqə hiyallar kirip, sən rəzil hıylə-nəyrəngni oylap qikisən; 11 sən: «Mən sepilsiz yeza-kəntlər jaylaxışan zeminoqa besip kirimən; mən aman-esən turuwatışan bir həlkəye yekinliximən — ularning həmmisi sepilsiz, takakşız wə dərwazısız turuwatidu», dəysən, — 12 «Xuning bilən oljilarnı elip, bulang-talang kılımən; ķolumni əslidə wəyran bolup əmdilikdə makanlıq bolıqan jaylaroqa, əllərdin yioqiloqan, mal-dunyaçoqa igə bolıqan, dunyanıng kindikidə yaxawatışan həlkəye қarxi kılımən».

□ 38:6 «**Gomer**» — bəzi alımlar «Gomer»ni hazırlıq «Germaniyə» bilən munasiwiti bar, dəp қarayıdu. «Torgamah»ning kim ikənlikini bir nemə deyix təs, birak Pələstin yaki Babiloşa nisbətən «ximaliy əng kəri» bolıqan jay Sibiriyədur. □ 38:7 «**sən ularoqa nazarətqılık kılısən**» — baxşa birhil tərjimisi: «sən ularoqa muhəapidətqi bolisən». ■ 38:9 Əz. 30:18

13 Xu tapta Xeba, Dedan, Tarxixtiki sodigərlər barlıq yax xirliri bilən səndin: «Sən olja elixka kəldingmu? Sən top-top adəmliringni bulang-talang qiliwelixka — altun-kümüxni elip ketixkə, mal-dunyani elip ketixkə, zor bir oljıqa erixi-welixka yiöldingmu?» — dəp soraydu.□

14 Xunga bexarət bərgin, i insan oqlı, Gogka xundak degin: — Rəb Pərwərdigar xundak dəydu: — Mening həlkim Israil aman-esən bolidiqan künini, sən bilip yətməmsən? **15** Sən əz jayingdin, yəni ximalning əng qət jayidin qikisən, sən wə sanga həmrəh bolqan nuroqun əllər, həmmisi atlıq bolup, top-top adəmlər, qong қoxun bolisən. **16** Sən yər yüzini կaplıqan buluttək həlkim Israiloqa қarxi qikisən — bu ahirki zamanlarda bolidu — Mən seni əz zeminimoqa қarxilixka qikirimən; xundak kılıp Mən sən arkılık, i Gog, əllərning kəz aldida Əzümning pak-mükəddəs ikənlikimni kərsətkəndə, ular Meni tonuydu».

17 — Rəb Pərwərdigar xundak dəydu: «Mən kədimki zamanlarda küllirim bolqan Israildiki pəyoqəmbərlər arkılık bexarət қılqan birsi sən əməsmu? Ular xu künlərdə, xundakla kəp yillardın beri, Mening seni həlkimgə қarxilixka qikiridioqanlıkim toopruluq bexarət

□ **38:13 «Xeba, Dedan, Tarxix...»** — «Xeba» wə «Dedan» — Ərəb millətləri idi. «Tarxix» — qong bir soda xəhiri (yükirik 27:12-ayəttiki izahatni körüng). «Yax xirliri» — bularoqa ohxaydiqan, ular bilən soda қılıdioqan əllər. Ayətning mənisi bəlkim Gog Israiloqa hücum қılqanda ularmu əhwaldin paydilanmaqçı bolidu.

bərgən əməsmu? □

18 Wə xu künü, yəni Gog Israil zeminiqə karxi qıqışan künü xundak boliduki, — dəydu Rəb Pərwərdigar, — əqəzipim bilən Mening kəhərim ərləp qıçıdu. **19** Mening *Əz həlkimgə* bolğan kızılqanlıqımızın, əqəzəp bilən xundak söz kılqanmənki, Israil zeminida zor yər təwrəx bolidu; ■ **20** xuning bilən dengizdiki beliklər, asmandiki uqar-kanatlar, daladiki hayvanlar, yər yüzidiki əmiligüqi hayvanlar wə yər yüzidə turoğan barlık insanlar Mening yüzüm aldida təwrinip ketidu; taoqlar ərülüp, tik yarlar oqlap ketidu, barlık tamlar yərgə ərülüp qüxitdu.

21 Mən barlık taoqlırımda uning bilən karxılıxıxka bir kiliq qakırimən, — dəydu Rəb Pərwərdigar, — hərbərsining kiliqi əz kərindixigə karxi qıçıdu. **22** Mən waba kesili wə kan təkük bilən uningoşa həküm qıkırıp jazalaxka kiriximən; Mən uningoşa, uning köxonunları üstigə, uningoşa həmrah bolğan nuroqun əllər üstigə dəhəxətlik yamoqur, zor məldür taxliri, ot wə güngürt yaqdurimən; **23** Mən Əzümni uluqlap, Əzümni pak-mukəddəs dəp kərsitimən; wə nuroqun əllərning kəz aldida namayan bolimən, ular Mening Pərwərdigar ikənlikimni tonup yetidu».

□ **38:17** «Mən ədəmi zamanlarda əməsmi bolğan Israildiki pəyoqəmbərlər arkılıq bexarət kılqan birsi sən əməsmu? Ular xu künlərdə, xundakla kəp yillardın beri, Mening seni həlkimgə karxılıxıxka qıkırıdioqlıqım toopruluk bexarət bərgən əməsmu?» — bu ayət üstidə biz «köxumqə söz»imizdə tohtılımız. ■ **38:19** Əz. 36:5, 6

39

*Gog wə Magog toojruluk bexarətning baxğa
təpsilatliri*

¹ «Əmdi sən, i insan oolli, Gogni əyibləp bexarət berip xundak degin: — Rəb Pərwərdigar xundak dəydu: — Mana, i Gog, — Rox, Məxək wə Tubalning əmiri, Mən sanga karximən; ² Mən seni arkingoqa yandurup, yetkiləp, seni ximalning əng kəridin qıkdirimən, Israilning taqlırı üstigə tajawuz kıldurimən;

■ ³ Mən okyayingni sol կolungdin urup taxlıquziwetimən, okliringni ong կolungdin qüxüriwetimən; ⁴ sən Israil taqlırining üstigə yikilisən; sən wə sening barlıq կoxunliring, sanga həmrah bolqan əllər yikilisilər; Mən seni barlıq yirtkuq uqar-kanatlaroqa gəx, daladiki barlıq haywanlaroqa ow boluxka təkdim kıldım.

■ ⁵ Sən dalada yikilisən; qünki Mən xundak səz kıldım, — dəydu Rəb Pərwərdigar. ⁶ Mən Magog üstigə wə dengiz boyida aman-esson turoqanlaroqa ot yaqdurimən; ular Mening Pərwərdigar ikənlikimni tonup yetidi. ⁷ Mening pak-mukəddəs namimni həlkim Israil arisida tonutimən; pak-mukəddəs namimning kaytidin bulqinixka kət'iy yol koymaymən; əllər Mening Pərwərdigar, Isralda turoqan Mukəddəs Bolquqisi ikənlikimni bilip yetidi.

⁸ Mana, u kelidu! Bu ixlar qoçum bolidu, — dəydu Rəb Pərwərdigar, — bu dəl Mən

eytqan künidur. ⁹ Israil xəhərliridə turuwtqanlar qikip қorallarnı, jümlidin sipar-кalkanlar, okyalar, tokmaklar wə nəyzilerni kəydirüp ot қalaydu — ular bular bilən yəttə yil ot қalaydu. ¹⁰ Daladin həq otun elinmaydu, ormanlardın həq yaşaq kesilməydu; qünkü ular қorallarnı ot қalaxqa ixlitidu; ular əzliridin olja tutqanlarnı olja tutidu, əzlirini bulang-talang kılqanlarnı bulang-talang kılıdu, — dəydu Rəb Pərwərdigar.

¹¹ Wə xu künidə xundak boliduki, Israil zeminidin, yəni dengizning xərkjy kiroqiqidin ətidioqanlarning jiloqisidin Gogka bir yərlik boluxi üçün bir orunni berimən; bu yərlik bolsa ətküqilərnin yolunu tosidu; ular xu yerdə Gog wə uning barlıq top-top adəmlirini kəmidu; u «Hamon-Gog jiloqisi» dəp atlidu. □ ¹² Israil jəməti zeminini halal kılıx üçün, ularni yəttə ay kəmidu; ¹³ zemindiki barlıq həlk ularni yərlikkə koyidu; xuning bilən Əzüm uluqlanqan muxu künidə bu ix ularoqa xərəp bolidu, — dəydu Rəb Pərwərdigar.

¹⁴ Ular birnəqqə adəmni zeminni dawamlik arılap, tajawuzqilarning zemin yüzidə қaloqan jəsətlərini kümüxtək alahidə ixni kılıx üçün ayriydu; ular xu yəttə ay tūgigəndə, andin

□ **39:11 «Hamon-Gog»** — «Gogning top-top adəmliri» degənlik.

jəsətlərni izdəx hizmitini baxlaydu. □ 15 Bu «zemindin etküqilər» aylınip yürüdü; əgər birsi adəmning ustihinini kərgən bolsa, u uning yenioğa bir bəlgə tikləydi; «izdəp kəmgüqilər» uni Həmon-Gog jılıqisi oqa dəpnə қılqısqə bəlgə turidu ¹⁶ (jılıqida «Həmonah» dəp atalqan bir xəhər bolidu). Ular xu yol bilən zeminni paklaydu».□

17 — «Wə sən, i insan oqli, Rəb Pərwərdigar xundak dəydu: — Hərkəndək uqar-kanatlar, daladiki barlıq haywanlar oqa mundak degin: «Yioqılıxip kelinglar, Mən silərgə կilmakçı bolqan կurbanlıkim oqa, yəni Israil taqlılıri üstidə կilinoqan qong կurbanlıkka həryandın jəm bolunglar! Silər xu yerdə gəx yəp, kan iqisilər. ¹⁸ Silər baturlarning gəxini, yər yüzidiki xahzadilarning əkenini — կoqkarlarning, eąqkilərning, torpaklarning əkenini iqisilər — ularning həmmisi Baxandiki bordalqan mallardur! ¹⁹ Silər Mən silərgə կilmakçı bolqan կurbanlıkim din, toyoluqə may yəp, toyoluqə kan iqisilər! ²⁰ Silər dastihinimda atlar wə jəng һarwisdikilər, baturlar, barlıq jəngqi palwanlar bilən toyunisilər» — dəydu Rəb Pərwərdigar. ²¹ — wə Mən Əz xan-xəripimni əllər arisioğa kərsitimən, barlıq əllər Mening

□ 39:14 «Ular birnəqqə adəmni zeminni dawamlik arılap, tajawuzqıllarning zemin yüzidə կaloqan jəsətlirini kümüxtək alahidə ixni կiliç üqün ayrıydu» — bu hizmətni կiliç üqün nəqqə adəmni alahidə «ayrix» kerək bolidu — qünki jəsətlərgə tegix adəmni «napak» կilip, ibadəthanı oqa kirixkə layakətsiz կildi. □ 39:16 «Həmonah» — «zor bir top adəmlər» degənlik.

yürgüzgən jazalirimni wə ularning üstigə köyən qolumni kəridü. ²² Wə xu kündin tartip Israil jəməti Mening Pərwərdigar, ularning Hudasi ikənlikimni bilip yetidü.

²³ Əllər Israil jəmətining kəbihliki, Manga asiylik kılqanlılığı tüpəylidin sürgün bolqanlığını bilip yetidü; mana, Mən yüzümni ulardin yoxurup, ularni düxmənlirining қolioqa tapxurdum; ularning həmmisi kılıqlınip yıkıldı. ²⁴ Ularning paskiniqılığı wə asiylikliri boyiqə Mən ularni bir tərəp kıldı, yüzümni ulardin yoxurdum».

Hudanıng Israil üçün ahirki məksətləri

²⁵ Xunga Rəb Pərwərdigar xundak dəydu: — Mən hazır Yakupni sürgün bolqanlığının əsligə kayturup, pütkül Israil jəməti üstigə rəhİM kiliP, Əz pak-mukəddəs namim üçün otluk kızılınlichkeitimni kərsitimən. □ ²⁶⁻²⁷ Əz zeminida aman-esən turqinida, həqkim ularni korkutmaydiqan qaol kəlgəndə, Mən ularni əllərdin kayturup, düxmənlirining zeminlidirin yioqkinimda, wə kəp əllərning kəz aldida Əzümning pak-mukəddəs ikənlikimni kərsətkinimdə, xu qaoqda ular hijalitini wə Məndin yüz ərüp kılqan asiylikinən barlıq gunahını kətüridü; ²⁸ ular Mening ularni əllər arisoqə sürgün kıldıroqanlığım tüpəylidin, wə andin ulardin həqkaysisini xu yerdə kəldurmaya əz zeminiqə yioqkanlığım tüpəylidin, ular Mening Pərwərdigar ikənlikimni bilip yetidü;

□ ^{39:25} «Əz... otluk kızılınlichkeitim» — ibraniy tilida «Əz... həsətim».

29 wə Mən yüzümni ulardin kayta həq yoxurmaymən; qünki Mən Israil jəməti üstigə Əz Rohimni ķuyoqan bolimən, — dəydu Rəb Pərwərdigar.■

40

Yengi ibadəthanini ayan kılıdiqan alamət kərünüüx ••• Shemilarni kərüng

1 Bizning sürgün boloqanlıkimizning yigirmə bəxinqi yili, yılning bexida, ayning oninqi künidə, yəni xəhər bəsülgəndin on tət yil keyin — dəl axu künidə Pərwərdigarning ķoli menin wujudumoqa қondı, wə U meni xəhərgə apardı. □ ■ **2** Hudanıng alamət kərünüüxliridə U meni Israil zeminiqə apirip, intayın egiz taqı üstigə orunlaxturdi; taqning jənubiy təripidə xəhərdək bir կurulux turatti. □ **3** U meni xu yərgə apardı; mana қolida kanap tanisi wə əlqəm hadisini tutğan, misning kərünüxiidə

■ **39:29** Yo. 3:1; Ros. 2:17 □ **40:1** «Bizning sürgün boloqanlıkimizning yigirmə bəxinqi yili... Pərwərdigarning ķoli menin wujudumoqa қondı, wə u meni xəhərgə apardı» — Əskərtix: bu 40-44 bablarda tərjimimizning bəzi yərliridə okurmənlərgə yardımı bolsun dəp bəzi ayətlərgə səz қoxtuk. Ular əslidiki tekistning bir kismi bolmisimu, ular tekistning mənisini toqra qüxiniximizgə yardıməm beridu. Biz adəttikidək bundak səzlərni «sus kıldıq». «bizning sürgün boloqanlıkimizning yigirmə bəxinqi yili, yılning bexida, ayning oninqi künidə..» — bu alamət kərünüx biringi kərünüxtin 19 yil keyin idi. ■ **40:1** Əz. 33:21 □ **40:2** «xəhərdək bir կurulux turatti» — yəki «bir xəhərning karisi turatti».

boloqan bir kixi; u dərwazida turatti. ⁴ Bu kixi manga: «Insan oqlı, kəzliring bilən kərüp, ķulikinq bilən anglap, kənglüngni mən sanga kərsitidioqan barlıq ixlarqa baqlıoqin; qünki buning sanga kərsitilixi üçün sən muxu yərgə elip kelinding. Israil jəmətigə barlıq kərginингni ayan ķıl».

⁵ Wə mana, ibadəthanining həmmə təripidə tam bar idi. U kixining қolida altə gəzlik əlqəm hadisi bar idi; xu qaqdiki «bir gəz» bir gəz bir alikoqra toqraqa kelətti. U tamning kənglikini əlqidı, bir «hada» qıktı; egizliki bolsa, bir «hada» qıktı. □ ⁶ U xərkəkə қaraydioqan dərwaziqra kelip, uning pələmpəylirigə qıktı; uning bosuqisining kənglikini əlqidı, u bir hada qıktı. Yənə bir təripining kənglikini bir hada qıktı.

⁷ *Dərwazining iqidiki* hərbir «oyuk əy»ning uzunluğrı bir hada, kənglikini bir hada idi; oyuk əylərning arılığrı bəx gəz idi; dərwazining iqidiki bosuqra, yəni iqtirigə қaraydioqan dəhlizning aldidiki bosuqisining *ikki təripining* uzunluğrı

□ **40:5 «ibadəthana»** — ibraniy tilida pəkət «əy» deyildi. Muxu yerdə «ibadəthana» «mukəddəshana» (41-bab) wə uning höylisini eż iqigə alidi. **«u kixining қolida altə gəzlik əlqəm hadisi bar idi»** — Mukəddəs Kitabta ixlitlgən «gəz» adəmning қolining jəynəktin barmakning uqioqıqə bolqan arılığı (təhminən 45 santimetr) idi. «xu qaqdiki «bir gəz» bir gəz bir alikoqra toqraqa kelətti» — xunga bu bablarda ixlitlgən «gəz» uningdin uzun, təhminən 53 santimetr hesablinatti. Dərwazisining կandak ikənlikini qüxinix üçün, towəndiki «keliqəktiki mukəddəs ibadəthana»ni kərsitidioqan shemilərni kerüng. **«U tamning kənglikini əlqidı, bir «hada» qıktı; egizliki bolsa, bir «hada» qıktı»** — okurmənlərning esidə bolsunki, bir «hada» altə gəz idi.

ayrim-ayrim bir «hada» qıktı; □ 8 u dərwazining iqkirigə karaydılın dəhlizni əlqididir, *uzunluğunu* bir hada qıktı.

9 U dərwazining dalının uzunluğunu əlqididir, səkkiz gəz qıktı; uning kexikinən yenidiki tamning kəlinlikə ikki gəz qıktı. Muxu dalan iqkirigə karayıttı.

10 Xərkkə karıqan dərwazining iqidə, u təripidə üqtin, bu təripidə üqtin oyuk əylər bar idi. Üçilisi ohxax əlqəmdə idi; üç əynin ikki yan temi ohxax kəlinlikta idi. 11 U dərwazını əlqididir, kənglikini on gəz qıktı; uning jəmiy uzunluğunu on üç gəz idi. □ 12 Bu yandiki oyuk əylərning aldida bir gəz kəlinlikti bir tosma tam bar idi, wə u yandiki oyuk əylərning aldida bir gəz kəlinlikta bir tosma tam bar idi; həryandiki oyuk əylərning kənglikini altə gəz idi.

13 U dərwazining jəmiy kənglikini, yəni bu tərəptiki oyuk əyninən əgzisining *arka lewidin* u tərəptiki oyuk əyninən əgzisining *arka lewioqiqə* yigirmə bəx gəz qıktı; bu tərəptiki oyuk əyninən ixiki bilən u tərəptiki oyuk əyninən ixiki bir-birigə karixattı. □

□ 40:7 «oyuk əy» — demək, aldinkı temi yok əy. «Oyuk əy»lərning aldi karidor (dəhliz) bolatti. □ 40:11 «U dərwazını əlqididir» — muxu yerdə dərwazining «kirix eojizi»ning sirtki təripini kərsitudur. Dərwazanın əzi heli uzun bolup, uning «kirix eojizi», dəhlizi (karidori) wə «dalın»ı bar idi. Sheminimü kərüng. «uning jəmiy uzunluğunu» — sirtki tam wə pələmpəyni əz iqigə alsa kerək. □ 40:13 «bu tərəptiki oyuk əyninən ixiki bilən u tərəptiki oyuk əyninən ixiki bir-birigə karixattı» — bu yerdiki «ixik»ning nemini kərsitidən qələmənləşdirən bilməymiz. Bəzi alımlar «bala tam» yəki «küngürə» dəp tərjimə kılıdu.

14 U iqki høylioqa kirix eozizidiki tüwrüklərni əlqidı; ularning egizlikи atmix gəz qıktı; dərwaza temi bu høylining tüwrüklirini orap turoqanidi.

□ **15** Dərwazining tüwidin dalanning iqki eoziziqliqə əllik gəz qıktı. **16** Oyuq əylərning hərbirining udul temida, xundakla oyuk əylərning arılıkida, dalanning yenida ohxaxla rojəklər bar idi; muxu rojəklər sırtıqa қarap tariyip mangójan idi; hərbir arılıktiki tam-tüwrüklərgə palma dərəhliri nəkkixləngənidi.

Sirtki høyla — shemini körüng

17 U meni sirtki høylioqa apardı; mana, kiçik hanilar, wə sirtki høylini qəridəp yasaloqan tax tahtaylıq supa; supining üstigə ottuz kiçik hana selinoqan. **18** Bu tax tahtaylıq supa høylidiki dərwazilaroqa tutaxşan, uning kənglikli ularning uzunluğioqa barawər idi; bu «pəs tax supa» idi. **19** U təwənki dərwazining iqı təripidin iqki høylining sirtki temiqliqə bolqan arılıkni əlqidı;

□ **40:14 «kirix eozizidiki tüwrüklər»** — yaki «kirix eozizidiki munarlar». **«ularning (tüwrüklərning) egizlikи atmix gəz qıktı; dərwaza temi bu høylining tüwrüklirini orap turoqanidi»** — bu ikki tüwrük intayin egizdur. Bəzi alimlar ayətni «u dərwazining iqki «tosma tam»lirioqa ularning arılık tamlirini қoxup jəmiy uzunluğını əlqidı, jəmiy bolup atmix gəz idi» degən mənidə qüxinidu. Bırak (undak bolsa) bu əlqəm ikki tərəptiki iqki «tosma tam»lirining arılıkları bilən jəmiy uzunluğining қoxulmisi bolatti. Mundaq əlqəxning nemə əhmiyyiti bolsun?

xərk wə ximal tərəplərningmu yüz gəz qikti. □

Baxğa ikki dərwazisi

20 Andin sirtki həyliqə kiridiqan, ximaloq əkaraydioqan dərwazining uzunlukı wə kənglikini əlqidid. **21** Uning bu təripidə üqtin oyuk əy, u təripidə üqtin oyuk əy bar idi; uning tüwrükliri, dalanlıri birinqi dərwaziningkigə ohxax idi; uning uzunlukı əllik gəz, kənglik yigirmə bəx gəz. **22** Uning deriziliri, dalanlıri, palma dərəh nəkixliri xərkək əkaraydioqan dərwaziningkigə ohxax idi; kixilər uning yəttə baskuqluk pələməpiyi bilən qıkattı; uning dalını iqkirigə əkaraytti. □ **23** Iqki həyli ximal wə xərkətiki dərwazalarqa udul bardin dərwazə turattı; u dərwazidin dərwazioqıqə əlqidid, yüz gəz qikti.

24 U meni jənub tərəpkə apardı; mana, jənubkımı əkaraydioqan bir dərwaza bar idi; u uning tüwrükliri, dalanlırını əlqidid, ular baxkılırioqohxax idi. **25** Dərwazining wə dalinining ətrapidiki derizilər baxkılırioqohxax idi; uning uzunlukı əllik gəz, kənglik yigirmə bəx gəz idi. **26** Uningqə qıkidiqan yəttə baskuq bar idi; uning dalını iqkirigə əkaraytti; uning

-
- **40:19 «təwənki dərwazining iqı təripidin...»** — mümkünilikli barkı, «təwənki» muxu yerdə «jənubiy» degən mənidə ixlitildid. Qünki təwəndə «xərkiy dərwaza» wə «ximaliy dərwaza» tiləqə elinidid, birak ayəttə «jənubiy dərwaza» tiləqə elinmaydu.
 - **40:22 «uning deriziliri...»** — «deriziliri» muxu yerdə uning «rojək»liri, yəki «rojəklik derizə»lirini kərsitudu (16-ayətni kərüng).

tüwrükliridə palma dərihining nəkixi bar idi, u tərəptə biri, bu tərəptə biri bar idi.

27 Iqki höyliqə kiridiqan, jənubka қaraydioqan bir dərwaza bar idi; u jənubiy tərəptə dərwazidin dərwaziqə əlqidid, yüz gəz qikti. **28** U meni iqki höyliqə jənubiy dərwazidin əkirdi; wə jənubiy dərwazini əlqidid; uning əlqəmliri baxka dərwazilərnингkigə ohxax idi. **29** Uning oyuk eyliri, arılık tamliri, dalinining əlqəmliri baxkılırinningkigə ohxax idi; uning wə dalinining ətraplirida derizilər bar idi; uning uzunluğ əllik gəz, kəngliki yigirmə bəx gəz idi. **30** Ətrapida uzunluğ yigirmə bəx gəz, kəngliki bəx gəz ətrapida dalini bar idi. □ **31** Uning dalini bolsa sirtki höyliqə қaraytti; uning kirix eqizidiki ikki yan tüwrükidə palma dərəhlərning nəkixi bar idi; uning qikix yolining səkkiz baskuqluk pələmpiyi bar idi.

32 U meni iqki höylida xərk tərəpkə apardi; u tərəptiki dərwazini əlqidid; uning əlqəmliri baxkılırioqə ohxax idi. **33** Uning oyuk eyliri, arılık tamliri, dalinining əlqəmliri baxkılırinningkigə ohxax idi; uning wə dalinining ətraplirida derizilər bar idi; uning uzunluğ əllik gəz, kəngliki yigirmə bəx gəz idi. **34** Uning dalini bolsa sirtki höyliqə қaraytti; uning *kirix eqizining* u wə bu təripidiki tüwrükidə palma dərəhlərning nəkixi bar idi; uning qikix yolining səkkiz baskuqluk pələmpiyi bar idi.

35 U meni ximalı dərwaziqə apardi, wə uni

□ **40:30 «ətrapida uzunluğ yigirmə bəx gəz, kəngliki bəx gəz ətrapida dalini bar idi»** — əyni tekstini qüxinix təs.

əlqidid; uning əlqəmliri baxkılıriqə ohxax idi. ³⁶ Uning oyuk əyliri, arılık tamliri, dalanlıri *baxkılıriqə* ohxax idi; ətrapida derizilər bar idi. Uning uzunluğü əllik gəz, uning kənglikli yigirmə bəx gəz idi. ³⁷ Uning dalinidiki tüwrüklər sırtkı həyliqə karaytti; uning *kirix eoqizidiki* ikki yan tüwrükidə palma dərəhlərning nəkixi bar idi; uning qıqxı yolinə səkkiz baskuqluk pələmpiyi bar idi. □ ³⁸ Hərbir dərwaza *ikki* tüwrükining yenida ixiklik kiqik ey bar idi; ular xu əylərdə kəydürmə қurbanlıqlarnı yuyattı.

³⁹ Dərwazining dalinida uyanda ikkidin xırə, buyanda ikkidin xırə bar idi; ular xırələrning üstidə kəydürmə қurbanlıq, gunah қurbanlıq wə itaətsizlik қurbanlıqlarını soyidu. ⁴⁰ Ximaliy dərwazining dalinining kirix eoqizidiki pələmpəyning bir yenida ikki xırə bar idi; dalanning kirix eoqizining yənə bir yenida ikki xırə bar idi. ⁴¹ Xuningdək dərwazining u yenida tət xırə, bu yenida tət xırə bar idi — jəmiy səkkiz joza bar idi; ular ularning üstidə қurbanlıqlarnı soyidu.

⁴² Yənə taxtin yonup yasaloqan, uzunluğü bir yerim gəz, kənglikli bir yerim gəz, egizlikli bir gəz kelidiqan tət xırə bar idi; ularning üstigə kəydürmə қurbanlıqlar wə baxqa қurbanlıqlarnı soyidiqan կoral-əswablar

□ **40:37 «uning dalinidiki tüwrüklər ...»** — yəki «uning kexəkları ...».

köyulidu. □ 43 Dərwaza iqidə, tamliri üstigə bir alikan uzunluktiki jüp ilməklik kanarlar bekitilgən. Xirələr üstigə ķurbanlıq gəxliri köyulidu. □

Kahinlarning əyliri

44 İqki hoya iqidə wə iqki dərwazining sirtida mədhiyə nahxiqiliri üçün ikki kiqik əy bar idi; biri ximaliy dərwazining yenida, jənubka yüzləngən; yənə biri jənubiy dərwazining yenida, ximaloqa yüzləngənidir. 45 U manga: «Jənubka yüzləngən əy kahinlar, yəni ibadəthaniqə məs'ullar üqündür. 46 Jənubka yüzləngən əy kahinlar, yəni ķurbangah wəzipisigə məs'ullar üqündür. Bular bolsa Zadokning jəmətining oqlu pərzəntliri; xularla Lawiy jəmətidilər arisidin Pərwərdigarning yenioqa hizmitidə boluxka kirələydi» — dedi. □

□ 40:42 «Yənə taxtin yonup yasaloqan, uzunluki bir yerim gəz, kəngqliki bir yerim gəz, egizqliki bir gəz kelidiqan tət xirə bar idi; ularning üstigə kəydürmə ķurbanlıklar wə baxka ķurbanlıklärni soyidiqan koral-əswablar köyulidu» — baxka birhil tərjimisi: «Bu tət xirə yonuloqan taxtin yasaloqan, uzunluki bir yerim gəz, kəngqliki bir yerim gəz, egizqliki bir gəz; ularning üstigimu kəydürmə ķurbanlıklar wə baxka ķurbanlıklärni soyidiqan koral-əswablar köyli. Biraq bundak jozilar köy-kalilarning jəsitini köyəqudak dərijidə qong əməs. □ 40:43 «dərwaza iqidə... kanarlar bekitilgən. Xirələr üstigə ķurbanlıq gəxliri köyulidu» — bəzi alimlar bu xirələr pəkət ximaliy dərwazisidila köyuloqan, dəp karaydu. Biraq 38-ayət «dərwazilar»ni kersitidu. □ 40:46 «xularla Lawiy jəmətidilər arisidin Pərwərdigarning yenioqa hizmitidə boluxka kirələydi» — Zadoklarning xu imtiyazoja igə bolux səwəbi 44:15də eytilidu.

47 U höylini əlqididi; uzunlukı yüz gəz, kənglikı yüz gəz, tət qasılık idi; ķurbangah bolsa mukəddəshana aldida turattı.□

Mukəddəs jayning dalini ••• Shemini kəriüng

48 U meni mukəddəshanining dalinioqa apardi; u dalan eçizining ikki yenidiki tamlarning uzunlukını əlqididi; bir tərəptikisi bəx gəz, yənə bir tərəptikisi bəx gəz qıktı; dalan eçizining *əzi on tət gəz idi*; dalan eçizidiki tamning *iqliki təripining* kənglikli bu təripi üq gəz, u təripi üq gəz idi. □ **49** Dalanning kənglikli yigirmə gəz, uzunlukı on bir gəz idi; uningoqa qıkçıdoqan pələmpəy bar idi; tüwrükimu bar idi, u yenida biri, bu yenida biri bar idi.□

41

Mukəddəs jay, əng mukəddəs jay ••• Shemilarni kəriüng

1 U meni *mukəddəshanidiki* mukəddəs jayning aldioqa apardi; u jayning kirix eçizining

□ **40:47 «ķurbangah bolsa mukəddəshana aldida turattı»** — «mukəddəshana» höyla iqidə turidioqan əy; u «mukəddəs jay» wə «əng mukəddəs jay»ni əz iqigə alidu. □ **40:48 «dalan eçizining əzi on tət gəz idi»** — bu jümlə bəzi kona tekistlərdə (bolupmu kona grek tilidiki LXX tərjimisidə) tepilidu. Əməliyəttə bayanırining toluq boluxi üçün muxundak bir jümlə boluxi kerək idi. □ **40:49 «Dalanning ... uzunlukı on bir gəz idi»** — bəzi kona tekistlərdə «on ikki gəz» deyilidu.

ikki təripidiki yan tamni əlqididi, hər ikkisinin qəlinlikı altə gəz qıktı. ² Kirix eoqizining kəngliki bolsa on gəz idi; mukəddəs jayning kirix eoqizidiki toqra tamning iqliki təripining kənglikini əlqididi, hər ikkisi bəx gəz qıktı; u mukəddəs jayning uzunlukını əlqididi, kırık gəz qıktı; uning kəngliki yigirmə gəz qıktı.

³ U iqlikirigə қarap mangdi, əng mukəddəs jay ola kirix eoqizidiki toqra tamning kəngliki ikki gəz; eoqizining kəngliki altə gəz idi; *ikki tərəptiki* toqra tamning uzunlukı bolsa, yəttə gəz idi. □

⁴ U mukəddəs jayning kəynidiki «əng mukəddəs jay»ning uzunlukını əlqididi, yigirmə gəz qıktı; kənglikimu yigirmə gəz idi. U manga: «Bu əng mukəddəs jay» — dedi. □

«Mukəddəshana»qa yandax kiqik hanilar

⁵ U mukəddəshanining temini əlqididi, əlqəmli kəlinlik altə gəz qıktı; yandiki kiqik haniların bolsa, kəngliki tət gəz idi; kiqik hanilar mukəddəshanını qəridəp selinənənədi.

⁶ Yenidiki kiqik hanilar üç kəwətlik, bir-birigə üstiləklik idi, hər kəwəttə ottuzdən hana bar idi;

□ **41:3 «U iqlikirigə қarap mangdi ... kirix eoqizidiki toqra tamning kəngliki ikki gəz...»** — alimlarning bu 1-3 ayəttiki əlqəmlər toqrluluk baxxa-baxxa qüxinixliri bar. Shemilirimizi kərüng. □ **41:4 «U mukəddəs jayning kəynidiki «əng mukəddəs jay»ning uzunlukını əlqididi, ... U manga: «bu əng mukəddəs jay» — dedi»** — Əzakiyal kahin bolup, «mukəddəs jay»qa kirdi. Biraq «əng mukəddəs jay»qa kirmidi; Musa pəyoqəmbərgə qüxürülgən ənənə boyiqə pəkət «bax kahin» «əng mukəddəs jay»qa kirixkə höküklük idi.

kiqik hanilarning limliri mukəddəshanining temiəqa qıçıp қalmaslıki üçün, limlar kiqik hanilarning sirtki temiəqa bekitilgənidi.

⁷ Yukırılıqanseri mukəddəshanining ətrapidiki kiqik hanilar kengiyip baroqanidi; qünkü mukəddəshanining ətrapida kurulux bolоğanlıktın bina egizligənseri hanilar kengəygən. Xu səwəbtin mukəddəshanimu egizligənseri kengəygən. Təwəndiki kəwəttin yukiridiki kəwətkiqə otturidiki kəwət arkılık qıķıdıcıqan pələmpəy bar idi. □

⁸ Mən mukəddəshanining egiz ulluk supisi barlığını kərdum; u həm yenidiki kiqik hanilarning uli idi; uning egizliki toptoqra bir «hada» idi, yəni altə «qong gəz» idi. □ ⁹⁻¹⁰ Yenidiki hanilarning sirtki temining ķelinlikı bəx gəz idi. Mukəddəshanining yenidiki kiqik hanilar bilən *kahinlarning* hujriliri arılıqidiki box yərning kənglikli yigirmə gəz idi; bu box yər mukəddəshanining həmmə təripidə bar idi. ¹¹ Yenidiki kiqik hanilaroqa kirix eçizi bolsa box yərgə karaytti; bir kirix eçizi ximaloqa, yənə biri jənubka karaytti. Supa üstdikı hanilarnı qəridigən box yərning kənglikli bəx gəz idi.

¹² Ojabkə jay laxkan, box yərgə karaydiqan

□ **41:7 «mukəddəshanining ətrapida kurulux bolоğanlıktın bina egizligənseri hanilar kengəygən»** — muxu «kurulux» degən sez pütkül «Mukəddəs Kitab»ta pəkət bir ketimla tepilidu, xunga uning mənisini bekitix təs. Mumkinqliki yənə barki, u «karidor» yəki «pələmpəy» degən mənidə. □ **41:8 «uning egizliki toptoqra bir «hada» idi, yəni altə «qong gəz» idi»** — okurmənlərning esidə boliduki, «qong gəz» «bir gəzgə қoxuloqan bir alikan» (525 millimetr etrapida) (40:5ni kərüng).

binaning uzunluğu yətmix gəz idi; binaning sirtki temining ķelinlikı bəx gəz; uning kəngliki tokşan gəz idi. □

Ibadəthanining yənə bəzi təpsilatları

13 Həliki kixi mukəddəshanining əzini əlqidid; uning uzunluğu yüz gəz idi. Box yərning kəngliki yüz gəz idi, binanın tamları қoxulup jəmiy kəngliki yüz gəz idi. 14 Mukəddəshanining aldi təripi wə xərkəkə jaylaxkan həylisinin kəngliki yüz gəz idi. □ 15-16 U mukəddəshanining kəynidiki box yərgə կaraydioqan binanın kənglikini, jümlidin u wə bu təripidiki kardorni əlqididi, yüz gəz qıktı. Mukəddəshanining «mukəddəs jay»i bilən iqliki «əng mukəddəs jay»i wə sirtka կaraydioqan ձalını bolsa, yaqaq tahtaylor bilən bezəlgən; uning bosuqluları, iqlidiki üq jayning ətrapidiki rojəkləri həm dəhlizləri bolsa, bosuqlısının tartip həmmə yər, poldin derizilərgiçə yaqaq tahtaylor bilən bezəlgən (derizilər əzi rojəklik idi).

17-18 Dalandın iqliki «əng mukəddəs jay»qlıqə bolovan torus, iqliki wə sirtki «mukəddəs jay»ning tamlırının həmmə yeri kerub wə palma dərəhlili bilən əlqəmlik nəkixləngənidir.

- 41:12 «binanın uzunluğu yətmix gəz idi... uning kəngliki tokşan gəz idi» — bu binanın kəngliki wə uzunluğu «iqliki kəngliki» wə «iqliki uzunluğu»ni kərsətsə kerək. Shemimizda xundak kiyas kılimiz. Baxka imkaniyitimu shemimizda kərsitlidir. Alımlar binanın kəysi yəlinixtə (toqrisioja, uzunisioja) orunlaxturuluxi toqrluluk ikki pikirdə bar. □ 41:14 «xərkəkə jaylaxkan həylisi» —ibraniy tilida « xərkəkə jaylaxkan box yər».

Hər ikki kerub arisida bir palma dərihi nəkixləngənidi; hərbir kerubning ikki yüzü bar idi. □ 19 Kerubning insan yüzü bu tərəptiki palma dərihi nəkixigə karaytti; xır yüzü u tərəptiki palma dərihi nəkixigə karaytti; pütkül mukəddəshanining *iqliki* həmmətəripi xundak idi; 20 dalanning poldin tartip torusiolıqə, xuningdək «mukəddəs jay»ning tamlırıqə kerublar wə palma dərəhliri nəkix kılınoqan.

21 «Mukəddəs jay»ning ixik kexəkliri bolsa, tət qasılık idi; «əng mukəddəs jay» aldidiki ixik kexəklirimi ohxax idi.

22 «*Mukəddəs jay*»ning egizliki üq gəz, uzunlukı ikki gəz bolqan kurbangahı yaqaqtın yasaloqan; uning burjəkliri, yüzü wə tamlırining həmmisi yaqaqtın yasaloqan; həlikı kixi manga: «Bu bolsa Pərvərdigarning aldida turidioqan xırədur» — dedi. □

23 *Mukəddəshanining* «mukəddəs jay» həm «əng mukəddəs jay»ning hərbirining kox կաnatlıq ixiki bar idi. 24 Hərbir կanitining ikki katlimi bar idi; bu ikki katlam katlinatti; bu tərəptiki կanitining ikki katlimi bar idi; u tərəptikisiningmu ikki katlimi bar idi.

25 Ularning üstigə, yəni «mukəddəs jay»ning ixikliri üstigə, tamlarning üstini nəkixligəndək,

□ 41:17-18 «*iqliki wə sirtki* «mukəddəs jay»» — demək, «mukəddəs jay» wə «əng mukəddəs jay». □ 41:22

««*Mukəddəs jay*»ning egizliki üq gəz, uzunlukı ikki gəz bolqan kurbangahı yaqaqtın yasaloqan...» — bu «kurbangah» bəlkim kurbanlıqlarning əzi üçün əməs, bəlkı Pərvərdigarning aldida «mukəddəs nan» կoyulux üçün yasili; qünki ahirida «Bu bolsa Pərvərdigarning aldida turidioqan xırədur» deyildi.

kerublar wə palma dərəhliri nəkixləngənidi; sirtki dalanning aldida yaqqaqtin yasaloqan bir aywan bar idi. ²⁶ Dalanning u wə bu təripidə rojəklər wə palma dərəh nəkixləri bar idi. Mükəddəshanining yenidiki kiçik hanilar wə aldidiki aywanning xəklimu xundak idı.

42

*Sirtki wə iqliki höylo arisioqa jaylaxkan kahinlarning öyliri *** Shemilarni körüng*

¹ U meni sirtki höylioqa, ximal təripigə apardı; u meni yənə «box yər»gə tutaxşan, ibadəthanining ximaliy udulioqa jaylaxkan kiçik hanilaroqa apardı. ² Hanilarning jəmiy uzunluğrı yüz gəz idi; ularning kirix yoli ximalioqa karaytti; *hanilarning* jəmiy kənglikli əllik gəz idi. ³ Hanilar iqliki höylioqa təwə yigirmə gəz kəngliktiki «box yər»gə karaytti, xundakla sirtki höylioqa təwə «tax tahtaylıq supa»ning udulida idi. Üq kəwətlik hanilarning karidorining bir təripidiki hanilar yənə bir təripidiki hanilarning udulida idi.

⁴ Hanilarning aldida on gəz kəngliktə, yüz gəz uzunluğta bir karidor bar idi. Hanilarn-

ing ixikliri ximaloqa қaraytti; □ 5 yukiridiki hanilar tewəndiki wə otturisidiki əylərdin tar idi; qünki karidorlar kəp orunni igiliwaloqanidi.

6 Hanilar üç қewətlik idi; birak һoylioqa tutax hanilarningkidək tüwrükliri bolmioqaqka, üçinqi қewəttiki hanilar astinkı қewəttiki wə otturidiki hanilardin tar idi. □

7 Sirttiki hanilarning yenidiki, yəni һoylini hanilardin ayrip turidioqan sirtki tamning uzunlukı əllik gəz idi. **8** Sirtki һoylioqa tutaxkan hanilarning bolsa, jəmiy uzunlukı əllik gəz idi; mana, mukəddəshaniqə қaraydioqan təripining uzunlukı yüz gəz idi. **9** Bu hanilar astida, sirtki һoylidin kiridioqan, xərk tərəpkə қaraydioqan bir kirix yoli bar idi. □

10 Ibadəthanining jənubiy təripidə, xərkjy təripigə қaraydioqan iqliki һoylidiki tamning kənglikli bilən təng bolqan, «box yər»gə tutaxkan, ibadəthanining əzигə қaraydioqan

□ 42:4 «Hanilarning aldida on gəz kəngliktə, yüz gəz uzunluqta bir karidor bar idi» — biz muxu yerdə grek tərjimisi (LXX) wə «Pexitta»ning tekistigə əgixip, «yüz gəz» dəp tərjimə kilimiz. «... **Hanilarning ixikliri ximaloqa қaraytti**» — pütün ayəttiki əyni tekistni qüxinix təs. Mumkinqliki barki, hər қewətta ikki karidor bar; xuning bilən hərbir hana karidorqa, yəni «ximaloqa» қaraytti. □ **42:6 «...һoylioqa tutax hanilarningkidək tüwrükliri bolmioqaqka, üçinqi қewəttiki hanilar astinkı қewəttiki wə otturidiki hanilardin tar idi»** — bu jümlining mənisini ibariniy tilida qüxinix təs. Binadiki tüwrüklərning կandaq orunlaxturulmuşanlılığı enik əməs. □ **42:9 «... sirtki һoylidin kiridioqan, xərk tərəpkə қaraydioqan bir kirix yoli bar idi»** — bu binadin iqliki һoylioqa kiridioqan bir yolmu bolux kerək (13-, 14-ayət wə 44:19-ayətnimu kerüng).

hanilar bar idi; ¹¹ Ularning aldidimu bir karidor bar idi; ular ximaloqa қaraydiqan hanilarqa ohxaytti. Ularning uzunlukı wə kəngqliki, barlik qikix yolliri, xəkli wə ixikliri ohxax idi. ¹² Jənubkə қaraydiqan bir yürüx hanilarning ixiki aldidiki karidorning bexida bir kirix yoli bar idi; bu kirix yolimu xərkəqə қaraydiqan tamning yenida idi.

¹³ Wə u manga: «*ibadəthanining høyliðiki* «box yər»gə tutaxlıq bu ximaliy wə jənubiy yürüx hanilar bolsa, mukəddəs hanilardur; Pərwərdigarqa yekinlixalaydiqan kahinlar xu yərlərdə «əng mukəddəs hədiyələr»ni yəydu. Ular xu yərlərdə «əng mukəddəs hədiyələr»ni, yəni axlıq hədiyələrni, gunah կurbanlıqlarını wə itaətsizlik կurbanlıqlarını koyidu; qünki xu yərlər mukəddəstur. ¹⁴ Kahinlar Huda aldioqa kirgəndin keyin, ular «mukəddəs jay»din biwasitə sirtki høylioqa qikmaydu, bəlkı xu yərgə hizmət kiyimini selip koyidu, qünki bu kiyimlər mukəddəstur. Ular pəkət baxqa kiyimlərni kiyip, andin jamaət turoqan yərgə qikidu» — dedi.□

¹⁵ U xundak kılıp ibadəthanining iqliki kəlimini əlgigəndin keyin, u meni xərkəqə қaraydiqan dərwzidin qıçırdı wə ətrapidiki tamni əlgidi.

¹⁶ U xərkəy təripini əlgəm hadisi bilən əlgidi; u

□ **42:14 «Kahinlar ... xu yərgə hizmət kiyimini selip koyidu...»** — «xu yər» yüksirdə təswirləngən «yürüx hanilar»ni kərsitix kerək (44:19-ayətnimu kerüng). Iqli høylining eziđə kiyim-keqəknii almaxturux muwapiq əməstur.

bəx yüz hada qikti. □ **17** U ximaliy təripini əlqəm hadisi bilən əlqididi; u bəx yüz hada qikti. **18** U jənubiy təripini əlqəm hadisi bilən əlqididi; u bəx yüz hada qikti. **19** U əqrəbiy təripigə burulup, əlqəm hadisi bilən əlqididi; u bəx yüz hada qikti. **20** U tət təripini əlqididi; ətrapida awam bilən pak-mukəddəs bolqan jaylarnı ayriplər turidilər, uzunluki bəx yüz *hada*, kənglikli bəx yüz *hada* tam bar idi.□

43

*Pərvərdigarning xan-xəripi Yerusalem oja
kayıtip kelidü*

1 U meni dərwazioqa, yəni xərkəkə қaraydioğan dərwazioqa apardi; **2** Mana, Israilning Hudasing xan-xəripi xərkə tərəptin kəldi; Uning awazi uluq sularning xarkırıoğan sadasidək idi; yər yüzü uning xan-xəripi bilən yorutuldu.

3 Mən kərgən bu alamət kərünüx bolsa, u xəhərni һalak kılıxka kəlgən ketimda kərgən alamət kərünüxtək boldi; alamət kərünüxlər

-
- **42:16 «U xərkəy təripini əlqəm hadisi bilən əlqididi; u bəx yüz hada qikti»** — ibadəthanidiki «sirtki höyla»ning uzunluki wə kənglikli bəx yüz gəz idi (hesablaşka asan bolşun üçün shemilarnı kərung). Buningça қarioqanda, sirtki höyla temining sirtida yənə bir qong tosma tam bolsa kerək. Xundak bolqanda, bu ibadəthana intayın qong bolqan bolidu. Təhminən uzunluki wə kənglikli bir kilometrdin exixi mumkin. Grek tərjimisi (LXX)ning tekistə «bəz yüz gəz» deyildi.
- **42:20 «U tət təripini əlqididi... uzunluki bəx yüz (*hada*), kənglikli bəx yüz (*hada*) tam bar idi»** — 16-ayattiki izahatni kərung.

yənə mən Kewar dəryası boyida turup kərgən alamət kərünüxtək boldi; mən dum yıqildim.

■ 4 Pərwərdigarning xan-xəripi xərkəkə karaydioqan dərwaza arkılıq ibadəthanıqə kirdi; 5 Roh meni kətürüp, iqliki həyliqə apardı; mana, Pərwərdigarning xan-xəripi ibadəthanini toldurdu. □ ■

6 Həlikə kixi yenimda turoqanda, ibadəthanining iqidin Birsining səzligən awazını anglidim;

7 U manga: — I insan oqlı, bu Mening təhtim selinoqan jay, Mən ayaq basidiqan, Mən Israillar arisida mənggүгə turidiqan jaydur; Israel jəmətidikilər — ularning ezliri yaki padixaqları buzuklukı bilən yaki «yükiri jaylar»da padixaħning jəsətləri bilən Mening pak-mukəddəs namimni yənə həq bulqımaydu.

□ ■ 8 Ular eż bosuqisini Mening bosuqimning yənioqə, ixik kexikini Mening ixik kexikimning yənioqə saloqan, ular bilən Meni pəkət bir tamla ayrip turattı, ular Mening pak-mukəddəs namimni yirginqlikləri bilən bulqıqan. Xunga Mən oqəzipim bilən ularnı yokitiwəttim.

9 Əmdi hazır ular buzuklukını, padixaqların jəsətlərini Məndin yırak kılısun; wə Mən ular arisida mənggүgə turimən.

10 — Əmdi sən, i insan oqlı, Israel jəmətinin

■ 43:3 Əz. 1:4; 8:4 □ 43:5 «Roh meni kətürüp,...» — Hudaning Muqəddəs Rohı, əlwətta. ■ 43:5 Əz. 3:14, Əz. 11:24 □ 43:7 «padixaqların jəsətləri bilən Mening pak-mukəddəs namimni yənə həq bulqımaydu» — Israillar ədəmi zamanlarda bəlkim padixaqlarını «yükiri jaylar»da dəpnə kılıp xu yərlərni tawapgahlar kiliwalqan. Bəzi alımlar «jəsətləri»ni «abidə taxlırı» dəp tərjimə kılıdu. ■ 43:7 Yər. 16:18

ez kəbihlikliridin hijalət boluxi üçün bu əyni ularoqa kərsitip bərgin; ular kallisida ibadəthanini əlqəp baksun. **11** Əgərdə ular ez əiləqanlırlaridin hijil bolsa, əmdi sən muxu əyning xəklini, uning selinixini, qikix yollırını, kirix yollırını wə barlık layihisini wə barlık bəlgilimilirini, — xundak, barlık xəklini wə barlık ənunlirini ayan kılıp bərgin; ularning pütkül xəklini esidə tutuxi həm uning bəlgilimilirigə əməl kılıxi üçün, uni ularning kəz aldiqə yazəqin.

12 Ibadəthanining ənuni xundak bolidu: U turoqan taqning qokkisinin bektilgən pasiləqiqə bolqan dairisi «əng mukəddəs» bolidu; mana, bu ibadəthanining ənunidur.

Ibadəthanida kılıdioğan ibadətning bəlgilimiliri — қurbangah Shemini körung

13 Kurbangahning «qong gəz»də əlqəngən əlqəmliri xundak idi: — bu gəz bolsa bir gəz koxuloqan bir alikan bolidu. Kurbangahning ətrapidiki ulining egizliki bir gəz, kəngliki bir gəz, ətrapidiki girwiki bolsa bir alikan idi. Mana bu ənun kurbangahning uli idi. □

14 Uning ulidin astinki təkqiqi qə ikki gəz, kəngliki bir gəz idi; bu «kiqik təkqə»din «qong təkqə»giqə tət gəz, kəngliki bir gəz idi; **15** ənun kurbangahning ot supisining egizliki tət gəz idi; ot supisida tət münggüz qokqiyip qikip

□ **43:13 «Mana bu ənun kurbangahning uli idi»** — baxqa birhil tərjimisi: «ənun kurbangahning egizliki təwəndə: —...»

turatti. **16** Kurbangahning ot supisining uzunlukı on ikki gəz, kəngliki on ikki gəz bolup, u tət qasılık idi. **17** Yukiri təkqiqiqimu tət qasılık idi, uzunlukı on tət gəz, kəngliki on tət gəz; ətrapidiki girwiki bolsa yerim gəz idi; astining kəngliki bir gəz idi; uningoşa qılıqdiolan pələməpiyi xərkəkə əkaraytti.

18 U manga xundak dedi: — I insan oqlı, Rəb Pərvərdigar xundak dəydu: Bu kurbangah üstigə kəydürmə կurbanlıklarnı sunux wə üstigə kan sepix üçün uni yasiqan künidə, xular uning bəlgilimiliri bolidu: — **19** sən Lawiy kəbilisidin bolqan, yəni Mening hizmitimdə bolux üçün Manga yekinqixidiolan Zadok nəslidikilərdin bolqan kahinlarqa gunah կurbanlıki süpitidə yax bir torpaqni berisən; **20** sən uning kənidin azrak elip kurbangahning münggüzlirigə, qong təkqining tət burjikigə həm ətrapidiki girwəkliri üstigə sürisən; xuning bilən sən uni pakizlap wə uningoşa kafarət kılısən.□

21 Sən gunah կurbanlıki bolqan torpakni elip uning jəsitini «mukəddəs jay»ning sırtida bolqan, ibadəthanidiki alahidə bekitilgən jayda kəydürisən; **22** ikkinqi künidə sən gunah կurbanlıki süpitidə bejirim bir tekini sunisən; ular kurbangahni torpak bilən paklandıroqandək tekə bilən uni paklaydu.

23 Sən uni pakliqandın keyin, sən bejirim yax bir torpak, կoy padisidin bejirim bir կoqçarnı

□ **43:20 «xuning bilən sən uni pakizlap wə uningoşa kafarət kılısən»** — «kafarət kılıx» toqrluluk «Law.» 1:3 wə izahatnı, xundakla «Təbirlər»nimü körüng.

sunisən; ²⁴ sən ularnı Pərwərdigarning aldiqıa sunisən; kahinlar ularning üstigə tuz sepidu wə ularnı Pərwərdigarqa atap kəydürmə kurbanlıq süpitidə sunidu. ²⁵ Yəttə kün sən hər künü gunah kurbanlıqı süpitidə bir tekini sunisən; ular bejirim yax bir torpaknı, koy padisidin bejirim bir қoqқarnimu sunidu. ²⁶ Ular yəttə kün kurbangah üçün kafarət kılıp uni paklaydu; xuning bilən ular uni pak-mukəddəs dəp ayriydu.

²⁷ Bu künlər tügigəndə, səkkizinqi künü wə xu kündin keyin, kahinlar silərning kəydürmə kurbanlıqliringlarnı wə inaklıq kurbanlıqliringlarnı kurbangah üstigə sunidu; xuning bilən Mən silərni қobul kılımən, — dəydu Rəb Pərwərdigar.

44

Kahinlar wə ularning wəzipiliri, imtiyazlıları

¹ Wə u meni ibadəthanining xərkəqə karaydioğan dərwazisioğla apardı; u etiklik idi. ² Pərwərdigar manga: — Bu dərwaza etiklik turidu; u eqilmaydu, həqkim uningdin kirməydu; qünki Pərwərdigar, Israilning Hudasi uningdin kirgən; xunga u etiklik қalidu. ³ Pəkət xahzadə, xahzadılık süpiti bilən xu dərwazining *kari-dorida* olturnup Pərwərdigar aldida nan yeyxikə

bolidu; u *dərwaznining dalinidin kiridu wə xu yoldin qikidu*, — dedi. □

⁴ U meni ximaliy dərwazidin qikirip ibadəthanining aldioqa apardi; mən kərdum, mana, Pərwərdigarning xan-xəripi Pərwərdigarning əyini toldurdi; mən dum yiğildim. □

⁵ Pərwərdigar manga xundak dedi: — İnsan oqlı, Mening sanga Pərwərdigarning əyining barlıq bəlgilimiliri həm ənəncliliyi toopluluk eytidioqanlırmının həmmisini kəngül əyup kezüng bilən kər, əlikəng bilən angla; ibadəthanining kirix yoli wə mukəddəs jayning qikix yollırını kəngül əyup esingdə tut. ⁶ Andin asıylaroqa, yəni Israil jəmətigə xundak degin: «Rəb Pərwərdigar mundak dəydu: — Yirginqlik kilmixliringlar ola boldi bəs, i Israil jəməti!

⁷ Silər barlıq yirginqlik kilmixliringlardın sirt, Manga nan, ənənclilik meyi wə ənəncliliyi sunqininglarda, silər yat adəmlərni, kəlbidə hətnə kılınmioqan, tenidə hətnə kılınmioqanları menin mukəddəs jayimdə, yəni Mening əyümde turup uni bulqaxka kirdən dənələr; ular əhdəmni buzdi. ⁸ Silər Mening pak-mukəddəs nərsilirimgə məs'uliyət bilən sadık bolmay, bəlki mukəddəs jayimdə əzünglarning ornioqa məs'ul boluxka *yat adəmlərni* ixka əyupdunglar».

□ **44:3 «u dərwaznining dalinidin kiridu...»** — demək, xahzadə xərkəy dərwazining karodorioqa həyla arkılıq dalandın etüp kiridu. Nan yegəndin keyin u xu yol bilən qikip ketidu. □ **44:4 «Pərwərdigarning əyi»** — pütküll ibadəthanini kərsitudu.

9 Rəb Pərwərdigar mundak dəydu: — Israil arisida turoqan yat adəmlərdin, yəni kəlbidə hətnə ķilinmioqan, tenidə hətnə ķilinmioqan hərkəndək yat adəmning Mening mukəddəs jayimoqa kirixigə bolmaydu

10 lekin Israilning Məndin ezip ketixi bilən, Məndin yıraklıxip azoqan, məbudliriqə intilgən Lawiy jəmətidikilər əz kəbihlikining jazasını tartıdu; □ **11** həlbuki, ular yənilə mukəddəs ornumda, əy dərwazilirida nazarətqilik kılıdioqan wə əy hizmitidə bolidioqan hizmətkarlar bolidu; ular həlk üçün keydürmə wə baxka қurbanlıqlarnı soyıdu; ular həlkning hizmitidə bolup ularning aldida turıdu. □ **12** Əmma həlk məbudliriqə qoқunqanda, ular həlkning xu ixlirida, ularning hizmitidə bolqanlıkı, xuning bilən Israil jəmətinini kəbihlikkə elip baridioqan putlikaxang bolqanlıkı tüpəylidin, xunga Mən ularqa қolumni kətürüp kəsəm iqlikmənki, — dəydu Rəb Pərwərdigar, — ular kəbihlikining jazasını tartıdu. **13** Xunga ular Mən üçün kahinlik wəzipisini ətəxkə Mening yenimoqa yekin kəlməydu, yaki Mening mukəddəs nərsilirimgə, «əng mukəddəs» nərsilirimgə

□ **44:10** «... Israilning Məndin ezip ketixi bilən, Məndin yıraklıxip azoqan, məbudliriqə intilgən Lawiy jəmətidikilər əz kəbihlikining jazasını tartıdu» — Lawiy jəmətidikilər, yəni Lawiyarning mukəddəs ibadəthanining hizmiti üçün alahidə məs'uliyiti bolqan. Təpsilatlrı Təwratning «Misirdin qikix», «Lawiyalar» wə «Qəl-bayawandıki səpər» degən kismılardın tepilidu. □ **44:11** «**mukəddəs ornum**» — muxu yərdə «mukəddəs jay» əməs, bəlki pütkül ibadəthanini kərsətsə kerək.

yeğin kəlməydu; ular bəlki əz hijalitini wə yirginqlik kilmixlirining jazasını tartixi kerək. ¹⁴Bırak Mən ularnı əyning əzininə mulazimitigə, uning barlıq hizmitigə wə uningda kılınidioğan barlıq ixlaroqa məs'ul kılımən.

Zadok jəmətidiki Huda ola sadık bolğan kahinlar toorrisida

15 Bırak Israil Məndin ezip kətkəndə, Əz mukəddəs jayimoqa karaxka sadık kahinlar, yəni Lawiyalar bolğan Zadokning əwladıdır — ular hizmitimdə boluxka yenimoqa yeğin kəlidü; ular қurbanlıklararning meyini wə ənini sunuxka Mening aldimda turidu, — dəydu Rəb Pərwərdigar. ¹⁶Ular mukəddəs jayimoqa kiridu, Mening hizmitimdə boluxka dastihinimoqa yeğin kelidü; ular Mening tapxuruķumoqa məs'ul bolidu.

17 Wə xundak boliduki, ular iqliki höyla dərwaziliridin kirgəndə, kanap kiyimni kiyixi kerək; iqliki höyla dərwazilirida yaki mukəddəshana aldida hizməttə bolğanda, ularda hərkəndək yungdin bolğan nərsə bolmayıdu; ¹⁸bexioqa kanaptin tikilgən səllə, belining təwinigə kanaptin tambal kiyidu; ular adəmni tərlitidioğan həqkəndək nərsini

kiyməsliki kerək. □ 19 Ular həlkning aldiqə sirtki höyliqa qıkkanda, ular hizmət kiyimlirini seliwetip, ularni mukəddəs «kiçik hanilar»qa köyup köyidü; ular həlkning bu kiyimlirining pak-mukəddəslikigə tegip ketip ziyanqa uqrimaslıki üçün baxka kiyimlərni kiyixi kerək.

□ 20 Ular qaqlırını qüxürüwətməsliki, yaki qaqlırını uzun köyuwətməsliki lazımlı; ular pəkət kışka qaqq köyuxi kerək. 21 Iqki höyliqa kirgəndə heqkaysı kahin xarab iqməsliki kerək. 22 Ular tul yaki ajraxğan ayalnı əz əmrigə almaslıki kerək; ular Israil nəslidin bolğan pak kıznı, yaki kahindin tul қalğan ayalnı elixķa bolidu. ■

23 Ular həlkimgə pak-mukəddəs bilən addiyning pərkini əgitidü, ularqa ħalal bilən haramni կandak pərk etixni kərsitudu.

□ 44:18 «ular adəmni tərlitidioğan heqkandak nərsini kiyməsliki kerək» — «tərlitidioğan» yaki «tər akkuzidioğan» kiyim kahinlar üçün bolmayıdu. Okurmənlərning esidə boliduki, Adəm'atımız gunah sadır kılıqandan keyin, Huda uningoşa: «Sən peşanəngdin tər akkuzuxung bilən nəningni yəysən» dəp lənət kılıqanidi. Hudanıñ hizmiti Uning iltipati, küq-kudriti bilən kılınmisa bolmayıdu; Hudanıñ nijatida yaki hizmitidə adəmning əz «tirixqanlığı», yaki insaniyətning gunahını əslitidioğan «akkuzoğan tər»ining heq ornı yok. □ 44:19 «Ular həlkning bu kiyimlirining pak-mukəddəslikigə tegip ketip ziyanqa uqrimaslıki üçün baxka kiyimlərni kiyixi kerək» — okurmənlərning esidə boliduki, Musa pəyəqəmbərgə qüxürülğən կanun boyıqə addiy puķralarning kahinlarning hizmət kiyimlirigə tegix höküki yok idi. Ular təgküqi bolsa Hudanıñ jazasioğa ugraytti. Xunga bu bəlgilimə puķralarnı կoođax üçün idi. Biz «köxumqə səz»imizdimu yengi ibadəthanidiki kahinlar wə wəzipiliri üstidə tohtilimiz. ■ 44:22 Law. 21:13,14

24 Ərz-dəwalarda ular həküm qikirix ornida bolidu; ular bularning üstigə əz həkümlirim boyıqə həküm qikiridu; Mən bekitkən barlıq həyt-bayramlirim toqrisidiki əanun-bəlgilimilirimni tutidu; ular Mening «xabat kün»lirimni pak-mukəddəs dəp ətiwarlixi kerək.

25 Əzini napak kılmaslıki üçün ular əlükning yenioqa heq barmaslıki kerək; halbuki, əlgən atisi, anisi, oqlı, kizi, aka-ukisi yaki eri yok aqa-singlisi üçün ular əzini napak kılıxka bolidu. **26** Əzini paklandurqandın keyin, uningoşa yənə yəttə kün sanilixi kerək; **27** u mukəddəs jayoşa kirgəndə, yəni mukəddəs jayda hizməttə boluxka iqki həyliqə kirgən xu künidə, u əzi üçün gunah əurbanlığını sunuxi kerək, — dəydu Rəb Pərwərdigar. **28** Bu ularoşa miras bolidu: — Mən Əzüm ularoşa miras bolimən; silər ularoşa Israil zeminidin heqkandak igilikni təksim kilmaysilər; Mən ularning igiliyi bolimən. ■ **29** Ular axlıq hədiyə, gunah əurbanlığı wə itaətsizlik əurbanlıqlaridin yəydu; Israilda məhsus Hudaqə ataloqan heqkandak nərsə ularningki bolidu. **30** Tunji qıkkən heqkandak məhsulatlarning esili, barlıq wə heqkandak «kötürmə hədiyə»lər kahinlar üçün bolidu. Silər *arpa-buoqdiyinglarning* həsulining tunji hemirini kahinoşa təkdim kılıxinglar kerək; xuning bilən bəht-bərikət

əyünglərgə ata ķilinidu. □ ■ 31 Kahinlar əzlügidin əlgən, yaki yirtkuqlar boqup կoyoqan həeqkandak һaywan yaki uqar-қanatlardın yeyixkə bolmaydu.■

45

Zemindin Pərwərdigarə atap «kötürmə hədiyə» bolqan parqə yər ... 44:30-izahat, shemini wə həritini körüng

¹ Silər zeminni miras ķilip bəlük üçün qək taxlap təkşim ķilqininglarda, silər «kötürmə hədiyə» süpitidə zemindiki mukəddəs bir ülüxni Pərwərdigarə atap sunisilər. Uning uzunluki yigirmə bəx ming *hada*, kənglik yigirmə ming *hada* bolidu. Bu parqə yər hər tərəptiki qigrisiqiqə mukəddəs hesablinidu. □ ² U yərdin bəx ming *hada* uzunluktiki, bəx ming *hada* kəngliktiki tət qasılıq yər mukəddəs jayoqa ayrılidu; uning ətrapida box yər bolux

□ **44:30 ««kötürmə hədiyə»lər»** — Musa pəyəqəmbərgə qüxürülgən қanun boyiqə bəzi қurbanlıklardın wə Hudaşa atalqan bəzi baxka hədiyələrdirin «kötürmə hədiyə»lərni məhsus kahinlar üçün ayrix kerək idi («Mis.» 25:2-3ni körüng).

■ **44:30** Mis. 13:2; 22:29,30; Qəl. 18:11 ■ **44:31** Law. 22:8

□ **45:1 «uzunluki yigirmə bəx ming hada»** — təhminən 78 kilometr. Baxka birhil tərjimisi «uzunluki yigirmə bəx ming gəz» — (yəni 13 kilometr) **«kənglik yigirmə ming hada»** — təhminən 63 kilometr. Biz muxu yərdə grek tilidiki LXX tərjimisigə əgiximiz. Baxka birhil tərjimisi «uzunluki yigirmə ming gəz» — (yəni 10.5 kilometr).

üqün əllik gəzlik kəngliktiki yər bəlünidu. □

3 Bu ülüxtin sən uzunluki yigirmə bəx ming *hada*, kəngliki on ming *hada* bolğan yərni əlqəp belisən; buning iqı mukəddəs jay, əng mukəddəs jay bolidu.

4 Bu yər zemining mukəddəs ülüxi bolidu; u mukəddəs jayning hizmitidə bolğan, yəni Pərvərdigarning hizmitidə boluxka yenioqa yekin kelidiqan kahınlar üqün bolidu; u ularning əyliri üqün, xundakla mukəddəs jayning orunlixixi üqün mukəddəs orun bolidu.

5 Uningdin sirt yənə uzunluki yigirmə bəx ming gəz, kəngliki on ming gəz bolğan yər, əyning hizmitidə bolidioqan Lawiyarning igiliği, yəni əzliri turidioqan xəhərliri üqün bolidu.

6 Silər bu «kötürmə hədiyə» bolğan mukəddəs ülüxning yedinin xəhər üqün kəngliki bəx ming *hada*, uzunluki yigirmə bəx ming *hada* yərni bəlüp bekitisilər. Bu pütkül Israil jəməti üqün bolidu. □ **7** Xahzadining ülüxi bolsa, bu mukəddəs ülüxning ikki təripigə tutixidu, xundakla xəhərgə təwə jayning ikki təripigə tutixidu, yəni qərbiy təripi qərbkə karaydioqan, xərk təripi xərkkə karaydioqan ikki parqə yər bolidu; bu parqə yərlərning jəmiy uzunluki kəbililərning ülüxining uzunluki bilən parallel

□ **45:2 «U yərdin bəx ming hada uzunluqtiki, bəx ming hada kəngliktiki tət qasılık yər mukəddəs jayoqa ayrılidu»**

— ibraniy tilida «U yərdin bəx ming hada uzunluqtı, bəx ming hada kəngliktə tət qasılık yər mukəddəs jayoqa ayrılidu» deyilidu. □ **45:6 «xəhər üqü»** — yəni Yerusalem üqün.

«kəngliki bəx ming hada, uzunluki yigirmə bəx ming hada»

— yəki **«kəngliki bəx ming gəz, uzunluki yigirmə bəx ming gəz».**

bolidu. ⁸ Bu yər xahzadining Israil zeminidiki igiliki bolidu; wə Mening xahzadilirim həlkimni yənə həq əzməydu; zemin Israil jəmətigə, kəbililiri boyiqə belüp təkşim ķilinidu.

⁹ Rəb Pərwərdigar xundak dəydu: — Boldi bəs, i Israil xahzadiliri! Jəbir-zulum wə bulang-talangni əzünglardin neri kılıp, toqra həküm qıkırip adalət yürgüzüngər; Mening həlkimni ķayta yeridin həydiwətküqi bolmanglar, — dəydu Rəb Pərwərdigar. ¹⁰ Silərdə toqra mizan, toqra əfah, toqra «bat» bolsun. □ ■ ¹¹ «Əfah» wə «bat» bolsa bir əlqəm bolsun; xuning bilən bat homirning ondin birigə, əfah homirning ondin birigə barawər bolsun; homir bolsa ular ikkisi üçün əlqəm bolsun. □ ¹² Bir xəkəl bolsa yigirmə «gərah» bolsun. Yigirmə xəkəl, yigirmə bəx xəkəl, on bəx xəkəl қoxulup silərgə «mina» bolidu. □ ■

Xahzadə üçün «kətürmə hədiyə»

□ **45:10 «əfah»** — kuruq nərsilərgə əlqəm idi, təhminən 27 litr idi. **«bat»** — suyuq nərsilərgə əlqəm, əfahqə barawər bolup 27 litr idi. ■ **45:10** Law. 19:35,36 □ **45:11 «bat homirning ondin birigə, əfah homirning ondin birigə barawər bolsun»** — «homir»ning əsliy mənisi «exək kətürəligüdək yük» idi — təhminən 220-300 litr. □ **45:12 «xəkəl»** — kümüxninq (yaki altunning) əlqimi bolup, 11.4 gramqə barawər idi. **«mina»** — (yaki «manəh») birhil tənggə, 60 xəkəlgə barawər idi. Əmdi nemixqə uning muxu yərdə «20, 25 wə 15 xəkəl»gə belünüxini anqə bilməymiz. Bəlkim muxu belünüxi birhil aldamqılıkning aldını elix üçün boluxi mumkin. ■ **45:12** Mis. 30:13; Law. 27:25; Qəl. 3:47

13 Bu silərning *xahzadə üqün* «kötürmə hədiyə»nglar bolidu; bir «homir» buğdaydin altidin bir əfahı buğday, bir «homir» arpidin altidin bir əfahı arpa sunisilər; **14** zəytun meyi bolsa, «bat» bilən əlqinidu, hərbir «kor»din ondin bir bat sunisilər (bir «kor» on «bat» yaxı bir «homir» bolidu, qünkü on bat bir homir bolidu). **15** Israilning süyi mol yaylaqlırıdin, hər ikki yüz tuyak padioqa birdin pahlan sunisilər — bular bolsa, «axlıq hədiyə», «kəydürmə қurbanlık», «inaklıq қurbanlık»lar bolup, Israillar üqün kafarət kılıx üqün bolidu, — dəydu Rəb Pərwərdigar. **16** Zemindiki həlkəning həmmisining Israilning xahzadisigə sunoqan bu «kötürmə hədiyə»gə təhpisi bolidu. **17** Xahzadining wəzipisi bolsa, həytərgə, «yengi ay»lar oqa, «xabat kün»lərgə, jümlidin Israil jəmətining barlıq «ibadət sorun»liri oqa kəydürmə қurbanlıklar, axlıq hədiyələr wə xarab hədiyələrni təminləxtin ibarət; Israil jəməti üqün kafarət elip kelidiqan gunah қurbanlığı, axlıq hədiyə, kəydürmə қurbanlık wə inaklıq қurbanlıklarını təminligüqi dəl xu bolidu.

Həyt-bayramlar tooruluğ bəzi bəlgilimilər

18 Rəb Pərwərdigar xundaq dəydu: — Birinci ayning birinci künidə sən bejirim yax bir torpağın alisən, uning bilən sən mukəddəs jayni paklaysən. **19** Kahin bu gunah қurbanlığının kenidin elip ibadəthanining ixik kexəklirigə, қurbangahning yukarısı təkqisidiki tət burjəkkə

wə iqki höylining dərwazisining kirix yolin-
ing kexəklirigə süridu; ²⁰ xuningdək yoldın
azəqanlar yaki nadanlar üçün sən xu ayning
yəttinqi künidə ohxax ix qılıxing kerək; xuning
bilən sən ibadəthana üçün kafarət kılısən.

21 Birinqi ayning on tətinqi künidə silər
«ötüp ketix» heyti, yəttə kūnlük bir heytni
ətküzisilər; petir nanni yeyix kerək. ■ **22** Xu
küni xahzadə ezi wə zemindiki barlıq həlk
üçün gunah қurbanlıqı süpitidə bir torpaknı
sunidu. **23** Heytning yəttə künining hərbiridə
u Pərwərdigarəqə kəydürmə қurbanlıqni, yəni
yəttə künning hərbiridə yəttə torpaq wə yəttə
koqkarnı, həmmisini bejirim halda sunidu; hər
küni gunah қurbanlıqı üçün bir tekini sunidu.
24 U hərbir torpakqa bir əfaq axlıq hədiyəni,
hərbir koqkaroqə bir əfaq axlıq hədiyəni koxup
sunidu; hərbir əfaq unoqa u bir hin zəytun
meyini koxup sunidu. □ **25** Yəttinqi ayning on
bəxinqi künidə baxlanqan həytta, həytning
yəttə künining hərbiridə u muxundak gunah
қurbanlıqları, kəydürmə қurbanlıqlar, axlıq
hədiyələrni wə zəytun meyi қatarlıqlarını ohxax
sunuxi kerək. □ ■

■ **45:21** Mis. 12:3; 23:15; Law. 23:5; Qəl. 9:3; 28:16,17; Kan. 16:1 □ **45:24** «bir hin zəytun meyini» — «bir hin» bəlkim təhminən 6 litr. □ **45:25** «Yəttinqi ayning on bəxinqi künidə baxlanqan həyt» — yəni «kəpilər həyt» yaki «kəpə tikix həyt»
■ **45:25** Law. 23:33; Qəl. 29:12; Kan. 16:13

46

«Xabat kün»liri wə «yengi ay»lar

¹ Rəb Pərwərdigar mundak dəydu: — Iqki høylining xərkəkə қaraydioqan dərwazisi altə «ix künü»də etiklik bolidu; birak xabat künidə u eqilidu; wə «yengi ay» bolqan künlidə u eqilidu. □ ² Xahzadə sırttin xu dərwazining dalinining yoli bilən kiridu, u kirix eqizining kexək temi tüwidə turidu; kahınlar bolsa uning üçün kəydürmə kurbanlıqını, inaklıq kurbanlıqlarını sunidu; u dərwazining bosuqisida səjdə kılıdu andin qikidu; birak dərwaza kəqkiqə etilməydu. ³ Zemindiki həlkəmu xabat künlidə wə «yengi ay»larda xu dərwazining kirix eqizining tüwidə turup Pərwərdigar aldida səjdə kılıdu.

⁴ Xabat künidə xahzadə Pərwərdigar ola sunqan kurbanlıq bolsa altə bejirim pahlan, bir bejirim қoqkar bolidu. ⁵ Bularoqa қoxulidioqan axlıq hədiyələr қoqkar ola bir əfah, pahlanlar ola bolsa qamining yetixiqə bolidu; hərbir əfah unqa u bir hin zəytun meyini қoxup sunidu.

⁶ «Yengi ay»ning künidə u sunqan kurbanlık yax bir bejirim torpak, altə pahlan, bir қoqkar bolidu; ularning həmmisi bejirim bolidu.

⁷ Bularoqa axlıq hədiyələrnı қuxup sunidu; torpakka bir əfah, қoqkar ola bir əfah, pahlanlar ola qamining yetixiqə bolidu; hərbir əfah unqa bir hin zəytun meyini қoxup sunidu. ⁸ Xahzadə

□ **46:1 «xabat kün»** — okurmənlərning esidə barkı, «xabat kün» xənbə kün, dəm elix künidur.

kirgəndə, dərwazining dalini bilən kirdi, wə xu
yol bilən qikidu.

⁹ Zemindiki həlk həyt künliridə bekitilgən «ibadət sorun»lirioqa Pərwərdigar aldiqə kirgəndə, səjdə kılıxkə ximaliy dərwazidin kirgən kixi jənubiy dərwazidin qikidu; jənubiy dərwazidin kirgən kixi ximaliy dərwazidin qikidu; u kirgən dərwazidin qikmaydu, bəlki udulioqa mengip qikidu. ¹⁰ Həlk kirgəndə xahzadə ular bilən billə kirdi; ular qikqanda, billə qikidu.

¹¹ Heyt-bayramlarda wə «ibadət sorun»lirida bolsa, u қoxumqə sunoqan axlıq hədiyələr torpakka bir əfah, қoqkarooqa bir əfah, pahlanlarooqa bolsa qamining yetixiqə bolidu; hərbir əfah unoqa u bir hin zəytun meyini қoxup sunidu.

¹² Xahzadə Pərwərdigarooqa halis kəydürmə kurbanlıqni yaki halis inaklık kurbanlıqlarını sunmakçı bolsa, əmdi xərkəkə karaydioqan dərwaza uning üçün eqilidu; xabat künidə kılqandək, u əz kəydürmə kurbanlıqini wə inaklık kurbanlıqlarını sunidu; u կaytip qikidu; qikqandin keyin dərwaza etilidu.

¹³ Hər kündə sən Pərwərdigarooqa kəydürmə kurbanlık süpitidə bir yaxlıq bejirim pahlanni sunisən; sən hər ətigini təyyarlap berisən.

¹⁴ Hər ətigəndə sən uningoqa қoxup axlıq hədiyə, yəni undin altidin bir əfah wə unni maylaxkə zəytun meyidin üqtin bir hin təyyarlaysən; bu Pərwərdigarooqa əbədiy bəlgilimə bilən bekitilgən axlıq hədiyə bolidu.

¹⁵ Ular hər ətigəndə pahlanni, uning axlıq

hədiyəsini zəytun meyi bilən əbədiy kəydürmə
kurbanlıq süpitidə sunidu.

Miraslar toopluluq bəzi bəlgilimilər

16 Rəb Pərwərdigar mundağ dəydu: — Xahzadə
əz mirasidin oqullirining birsigə sowoqa ķiloqan
bolsa, əmdi u yənə axu oqlining əz oqul-
əjdadlıri üçün bolidu; miras yoli boyiqə u
ularning igiliyi bolidu. **17** Birak u əz mirasidin
uning hizmətkarlırinin birigə sowoqa bərgən
bolsa, u uningki «halas ķılıx yili» qılıqə bolidu; xu
qaçıda u xahzadığə kayturulidi; *xahzadining
mirası* əсли əz oqulliriqila mənsup bolidu. □

18 Wə xahzadə həlkəjə jəbir-zulum selip, ularnı
mirasidin həydiwətməydi; u oqulliriqə əz igi-
likidin miras təkşim ķılıdu; xuning bilən Mening
həlkim əz igilikidin tarkitilmaydu.

Kahinlarning қurbanlıklardin alojan gəxni pixuruxi

19 Andin *həlikə kixi* meni ximalqa karaydiqan,
kahinlar üçün bolqan mukəddəs «kiqik
hanılar»qa dərwazining yenidiki kirix yoli
bilən apardı; mana, uning əqərb təripidə
məhsus bir jay bar idi; **20** u manga: «Bu
kahinlar itaətsizlik қurbanlıklırını wə gunah
қurbanlıklırını kaynitidiqan həm axlıq

□ **46:17 «halas ķılıx yili»** — Musa pəyəqəmbərgə qüxürülgən
qanun boyiqə, «halas ķılıx yili» yaki «burqa qelix yili» hər
49 yilda bir bolidu, axu yılıda hər adəmning kərzi halas
ķılındı, baxqılarqa setiloqan miras-zeminlər əz igisi yaki uning
əwlədlirioqa kayturulidi. («Law.» 25-babni körüng).

hədiyələrni pixuridioqan jaydur; bu jayni bekitixtiki məksət, həlkning bu axlarning pak-mukəddəslikigə tegip ketip ziyanqa uqrımaslıkı üçün, ular bu *axlarnı* sırtkı høylioqə elip qıkmayıdu. □ 21 U meni sırtkı høylioqə apırıp, meni høylining tət bulungidin etküzdi; mana, høylining hərbir bulungida *kiqik* hoya bar idi. 22 Høylining tət bulungida, uzunluqı kırıq gəz, kəngliki ottuz gəz bolqan tosma tamlik høyilar bar idi; bu tət høylining əlqəmliri ohxax idi. 23 Bu tət hoya iqidə ətrapida tax tahtaylıq təkqə bar idi; təkqə astida həmmə ətrapida կazan kaynitidioqan *ot կalaydioqan* jayliri bar idi.

24 U manga: «Bular «gəx kaynitix əyliri», muxu yərlərdə əyning hizmitidə bolqanlar həlkning

□ 46:20 «Bu kahinlar itaətsizlik կurbanlıklarını wə gunah կurbanlıklarını kaynitidioqan həm axlık hədiyələrni pixuridioqan jaydur... həlkning bu axlarning pak-mukəddəslikigə tegip ketip ziyanqa uqrımaslıkı üçün, ular bu axlarnı sırtkı høylioqə elip qıkmayıdu» — okurmənlərning esidə boliduki, kahinlarning keydürmə կurbanlıklardin sirt, hərhil կurbanlıklardin wə «hədiyə»lərdin bir ülüxni elip yeyix hökükü bar idi. Ularning rəsmiy kirimi bolmioraqqa, bu ülüxlər ularning jenini bakatti. Həlk կurbanlıkları wə ülüxlərini Hudaqa atap sunoqandin keyin, «mukəddəs» dəp hesablinip, Musa pəyoqəmbərgə qüxürülənən kanunda addiy pukralarning ularnı yeyixi yaki ularqa tegixi mən'i kılınoqan. Biz «koxumqə səz»imizdimu bu կurbanlıklär üstidə tohtilimiz.

eturbanlıklarını əynditidu» — dedi. □

47

Həyatlıq dəryası

¹ Həlikı kixi meni əyning dərwazisioqa կayta apardi. Mana, ibadəthanining bosuqisidin sular xərkəkə karap ekip qikiqatatti; qünki əyning aldi xərkəkə karaytti. Sular əyning astidin, ong təripidin, eturbangahning jənubiy təripidin ekip qüxətti. □ ■ ² U meni ximaloqa karaydiqan dərwazisidin qikardı; u meni aylandurup xərkəkə karaydiqan dərwazining sırtıqıa apardi; mana, sular ong təripidin ekip turattı.

³ Həlikı kixi қolida өlqigüq tanini tutup, xərkəkə karap mangdi; u ming gəz əlqidi, andin meni sulardin ətküzdi; sular adəmning oxukıqıa qikattı.

⁴ U yənə ming gəz əlqidi; andin meni sulardin ətküzdi; sular adəmning tizliriqıa yətti. U yənə ming gəz əlqidi; andin meni sulardin ətküzdi; sular adəmning beligə qikattı. ⁵ U yənə ming gəz əlqidi; u mən ətəlməydiqan dərya bolup qikti; qünki sular ərləp kətti; uningda su üzgili

□ **46:24 «muxu yərlərdə əyning hizmitidə boləlanlar həlkning eturbanlıklarını əynditidu** — «eturbanlıklärni əynditix» toqluluq «Law.» 7:31-36, 8:31-ayətlərni kərung. Lawiyalar wə kahinlarning həlk aparəqan «inaklıq eturbanlığı»lar, «gunah eturbanlığı»lar wə «itaətsizlik eturbanlığı»lardın parqə gəx elip yeyix hökükü bar idi. Bu ularning eturbanlığı soyup sunuxidiki «ix həkkə» idi. □ **47:1 «əyning dərwazisi»** — «əy» muxu yərdə pütkül ibadəthanini kərsitudu. ■ **47:1 Zək. 14:8**

bolatti, u ətkili bolmaydiqan dərya bolup qikti.

6 U məndin: «Insan oqlı, buni kərgənsən?» dəp soridi; andin meni dəryanıng ķirolikjıma kayturup apardi.

7 Kirojakka kayttim, mana, dəryanıng ķirolikida, u wə bu ketida, intayın kəp dərəhlər bar idi.■

8 U manga mundak dedi: «Bu sular yurtning xərkigə qikidu; xu yərdin ular Arabah tüzlənglikigə qüxüp, andin dengizoqa kiridu. Ular dengizoqa ekip kirixi bilən, dengiz suliri sakaytilidu. □ **9** Wə xundak boliduki, bu «jüp dərya» կaysi yərgə ekip kəlsə, xu yərdiki barlıq su üzidioqan janiwarlar yaxaydu; dengizda nuroqun beliklar bolidu; qünki sular xu yərgə ekip kelidu, wə dengiz suliri sakaytilidu; dərya nəgə akşa, xu yərning həmmisi həyatka igə bolidu. □ **10** Wə xundak boliduki, belikqilar den-giz boyida turidu; Ən-Gədidin Ən-Əglaimgiqə ularning torliri yeyilidioqan jayliri bolidu; den-giz beliklirining «Ottura dengiz»dikidək bək kəp sortliri bolidu; **11** birak uning zəy-sazlıkları sakaytilmaydu; ular xorluq boluxka tapxu-

■ **47:7** Wəh. 22:2 □ **47:8 «Arabah tüzlənglikı»** — həritini körüng. «Arabah» degən Iordan dəryasining jılıqisi. «**dengiz**» — «Əlük dengiz» — bugüngə kədər u dengiz intayın tuzluk boлоaqka, uningda həqkandaq janiwar yaximaydu. Birak bu sular bilən uning suliri akar su bolup, nuroqun belik-haywanlar ularda yaxaydu. □ **47:9 «jüp dərya»** — yüksəklik ayətlərdə «bir dərya» təswirləngəndin keyin, nemixka «jüp dərya» deyilidu? Buning sırlıq mənisi pəkət Təwrattiki «Zək.» 14:8-ayəttə yexiliidu. Qünki yənə bir dərya ibadəthanidin qıkıp qərbiby tərəpkimu ekip «Ottura dengiz»qa kiridu. «Yo.» 3:18nimy körüng.

rulidu.

¹² Dərya boyida, u wə bu ketida, ozuk bolidiqan hərhil dərəhlər əsidu. Ularning yopurmaklıri solaxmaydu, ular mewisiz қalmaydu; ular hər ayda yengidin mewiləydu; qünki uni suqiridiqan sular mukəddəs jaydin qikidu; ularning mewisi ozuk, ularning yopurmaklıri dora-dərmanlar bolidu. ■

Zeminni kəbililər üçün bəlük

¹³ Rəb Pərwərdigar mundak dəydu: — Təwəndə Israilning on ikki kəbilisigə zemin miras süpitidə bəlünüp təkşim ķilinip qegralar ayrılidu; Yüsüpninq kəbilisigə ikki ülüx bəlünidu. □ ¹⁴ Mən қolumni kətürüp atabowiliringlarqa կəsəm iqlikəndək, silər birbirinqlərə barawərlik bilən zeminni miras boluxka bəlisilər; u silərgə miras bolidu. ■

¹⁵ Zeminning tət təripining qegrasi mundak: Ximaliy təripi, «Ottura dengiz»din baxlinip Həttonning yolunu boylap, Zədad xəhirining kirix eoziziqiqliqə bolidu; ¹⁶ u Hamat, Berotah, Sibraim (Dəməxk bilən Hamatning qegrisinin otturisida), Həwranning qegrisida bolğan Hazar-Hattikon xəhərlirini eż iqliqə alidu; ¹⁷ xuningdək «Ottura dengiz»din baxlanıqan qegra Hazar-Enanqliqə sozulidu; u Dəməxkning qegrisini

■ **47:12** Wəh. 22:2 □ **47:13 «Yüsüpninq kəbilisigə ikki ülüx bəlünidu»** — Lawiy kəbilisi zeminoğa igə bolmaydu. Yüsüpninq ikki oqlı, Əfraim wə Manassəh, ikki kəbilə hesablinidu («Yar.» 48:17-20ni körüng). ■ **47:14** Yar. 12:7; 17:8; 26:3; 28:13

boylap, Hamatning ximaliy rayonining qe-grasioqa tutixidu; bu bolsa ximaliy təripi bolidu.

18 Xərk təripining qegrisi, Həwran bilən Dəməxkning otturisidin baxlinip, Gilead wə Israil zeminini bəlüp turidiqan Iordan dəryası bolidu. Silər buningdin «Olük dengiz»qıqə miraslarnı bəlüp əlqəysilər. Bu bolsa xərk təripi bolidu. □ **19** Jənubiy təripi bolsa, Tamar xəhiridin Meribah-Kədəx dəryasining ekinqılıqıqə, andin Misir wadisidin «Ottura dengiz»qıqə sozulidu. Bu jənubiy qegra bolidu. **20** Ələrbiy təripi bolsa «Ottura dengiz»ning əzi, Hamat rayoniqa kirix eçizlioqə bolidu; bu ələrbiy qegrisi bolidu.

21 Silər bu zeminni Israilning kəbilisi boyiqə əz-aranglarda ülüxüxüngər kerək. **22** Xundak bolux kerəkki, silər əz-aranglar wə aranglarda olturaklıxkan, aranglarda balılık boloğan musapirlarоqa uni miras boluxka qək taxlap bəlisilər; ular silərgə nisbətən wətinidə tuqulmuş Israillarоqa ohxax boluxi kerək. Ular silər bilən təng qək taxlap Israil kəbililəri arisidin miras alsun.

23 Musapir կaysı kəbilə arisida olturaklıxkan bolsa, silər xu yərdin uningoqa miras təksim

□ **47:18 «Olük dengiz»** — iibraniy tilida «xərk dengiz». **Xərk təripining qegrisi, Həwran bilən Dəməxkning otturisidin baxlinip, Gilead wə Israil zeminini bəlüp turidiqan Iordan dəryası bolidu. Silər buningdin «Olük dengiz»qıqə miraslarnı bəlüp əlqəysilər» — baxka birhil tərjemisi: «Silər xərk dengiz qegrisinidin, yəni Həwran bilən Dəməxkning otturisidin, Gilead wə Israil zeminidin wə Iordan dəryasidin «Olük dengiz»qıqə miraslarnı bəlüp əlqəysilər».**

ḳılısilər, dəydu Rəb Pərwərdigar.

48

Ximaliy tərəptiki yətta kəbilə

- 1 Təwəndə kəbililər nami boyiqə tizimlinidu; ximal təripidə Dan kəbilisining bir ülüxi bar. Uning qebrisini Israel zeminining ximaliy qebrisimu bolidu; u Hətlonning yolını boylap, Hamat rayonıqa kirix eəqiziqiqə wə Həzar-Enan xəhiriqiqə sozulqan (Həzar-Enan Dəməxk qebrisioqa yandax bolup, Dəməxkning ximaliy təripidiki Hamat xəhiriining yenida). Uning ülüxi xərkətin əqərbkiqə sozulqandur.□
- 2 Danning qebrisioqa yandax bolqan, xərkətin əqərbkə sozulqan zemin Axir kəbilisining bir ülüxidur.
- 3 Axirning qebrisioqa yandax bolqan, xərkətin əqərbkə sozulqan zemin Naftali kəbilisining bir ülüxidur.
- 4 Naftalining qebrisioqa yandax bolqan, xərkətin əqərbkə sozulqan zemin Manassəh kəbilisining bir ülüxidur.
- 5 Manassəhning qebrisioqa yandax bolqan, xərkətin əqərbkə sozulqan zemin Əfraim kəbilisining bir ülüxidur.
- 6 Əfraimning qebrisioqa yandax bolqan, xərkətin əqərbkə sozulqan zemin Rubən kəbilisining bir ülüxidur.

□ 48:1 «**Hamat rayonıqa kirix eəqiziqiqə...**» — yaki «Libo-Hamat xəhiriqiqə...».

⁷ Rubənning qegrisiqə yandax bolqan, xərkətin əqərbkə sozulqan zemin Yəhuda kəbilisining bir ülüxidur.

Otturidiki ülüx

⁸ Yəhūdaning qegrisiqə tutaxqan, xərkətin əqərbkiqə sozulqan zemin, silərning «kötürmə hədiyə»nglar bolidu; uning kəngliki yigirmə bəx ming *hada*, uning uzunluqi kəbililərgə təksim kılınoqan ülüxtikidək bolidu; mukəddəs jay uning dəl otturisida bolidu.

⁹ Silər Pərwərdigarə qəgrisiqə alahidə atiojan «kötürmə hədiyə» bolsa, uzunluqi yigirmə bəx ming *hada*, kəngliki on ming *hada* bolidu. ¹⁰ Bu mukəddəs «kötürmə hədiyə» kahilar üçün bolidu. Ximaliy təripining uzunluqi yigirmə bəx ming *hada*, əqərbiy təripining kəngliki on ming *hada*, xərkəyi təripining kəngliki on ming *hada*, jənubiy təripining uzunluqi yigirmə bəx ming *hada* bolidu; Pərwərdigarning «mukəddəs jay»i uning dəl otturisida bolidu.

¹¹ Bu yər Zadok əwladlıridin bolqan, pak-mukəddəs dəp ayrıloqan kahinlar üçün bolidu. Israil ezip kətkəndə, ular Lawiylar ezip kətkəndək ezip kətmigən, bəlki Mən tapxuroqan məs'uliyətkə sadık bolqanidi. ¹² Xuning bilən bu alahidə «kötürmə hədiyə» bolqan yər bolsa pütün «kötürmə hədiyə» bolqan zeminning iqidin bolup, ularqə nisbətən «əng mukəddəs bir nərsə» dəp bilinsun. U Lawiylarning ülüxigə

tutaxkən bolidu. □

13 Kaḥinlarning ülüxining qegrisiqə tutax bolqan yər Lawiyarlarning ülüxi bolidu. Uning uzunluki yigirmə bəx ming *hada*, kənglikli on ming *hada*. Pütkül uzunluki yigirmə bəx ming *hada*, kənglikli on ming *hada* bolidu. **14** Ular uningdin yərni həq satmaydu yaki almaxturmayıdu. Ular bu zeminning esilini baxkılarqa həq etküzməydu; qunki u Pərwərdigarqa mukəddəs dəp ataloqan.

15 Kaloqan yər, kənglikli bəx ming *hada*, uzunluki yigirmə bəx ming *hada*, adəttiki yər bolup, xəhər üqün, yəni əylər wə ortak box yər üqün bolidu. Xəhər uning otturisida bolidu. **16** Xəhərning əlqəmliri mundak bolidu; ximaliy təripi tət ming bəx yüz *hada*, jənubiy təripi tət ming bəx yüz *hada*, xərkəy təripi tət ming bəx yüz *hada*, wə əqərbiy təripi tət ming bəx yüz *hada* bolidu. **17** Xəhərning box yərliri bolsa, ximalıq əkaraydiqan təripi ikki yüz əllik *hada* kəngliktə, jənubka əkaraydiqan təripi ikki yüz əllik *hada* kəngliktə, xərkəkə əkaraydiqan təripi ikki yüz əllik *hada* kənglikidə, əqərbkə əkaraydiqan təripi ikki yüz əllik *hada* kəngliktə bolidu. **18** Kaloqan ikki parqə yər mukəddəs «kötürmə hədiyə» bolqan yərgə tutixip uningoqə parallel bolidu. Ularning uzunluki xərkəkə əkaraydiqan

□ **48:12** «Xuning bilən bu alahidə «kötürmə hədiyə» bolqan yər bolsa pütün «kötürmə hədiyə» bolqan zeminning iqidin bolup, ularoq nisbətən «əng mukəddəs bir nərsə» dəp bilinsun. U Lawiyarlarning ülüxigə tutaxkən bolidu» — Lawiyarlarning ülüxi bu yərning ximaliy təripidə bolidu; həritini körüng.

təripi on ming *hada*, oqerbkə karaydioqan təripi on ming *hada*; bular mukəddəs «kötürmə hədiyə» bolqan yergə tutixidu; bularning məhsulatlari xəhərning hizmitidə bolqanlarni ozuklanduridu. ¹⁹ Uni teriydioqanlar, yəni xəhərning hizmitidə bolqanlar Israilning barlık kəbililiri iqidin bolidu.

²⁰ Pütkül «kötürmə hədiyə» bolsa uzunluğü yigirmə bəx ming *hada*, kənglikli yigirmə bəx ming *hada* bolidu; silər bu tət qasılıq mukəddəs «kötürmə hədiyə»gə xəhərgə təwə jaylarnimu koxup sunisilər.

²¹ Mükəddəs «kötürmə hədiyə» bilən xəhərning igidarqılıkçıdiki yərning u wə bu təripidiki կalqan zeminlər xahzadə üqün bolidu. «Kötürmə hədiyə»gə yandax xərkətin xərkəkə sozulqan yigirmə bəx ming *hada* kəngliktiki yər wə oqerbtin oqerbkə sozulqan yigirmə bəx ming *hada* kəngliktiki yər kəbililərning ülüxlirigə parallel bolup, bular xahzadə üqündür; mukəddəs «kötürmə hədiyə», jümlidin ibadəthanining mukəddəs jayı ularning otturisida, ²² xuningdək Lawiylarning ülüxi wə xəhərning igilikimu xahzadining təwəlikining otturisida bolidu. Yəhudanıng qegrisi wə Binyamining qegrisining otturisida bolqan bu zeminlər xahzadə üqün bolidu.

Jənubiy tərəptiki bəx kəbilə

²³ Կalqan kəbililərning ülüxliri bolsa: — Binyamin kəbilisi üqün xərkətin oqerb tərəpkə sozulqan bir ülüxi bolidu.

²⁴ Binyaminning qegrisi oqa yandax bolqan, xərkətin əqərbkə sozulqan zemin Ximeon kəbilisining bir ülüxidur.

²⁵ Ximeonning qegrisi oqa yandax bolqan, xərkətin əqərbkə sozulqan zemin Issakar kəbilisining bir ülüxidur.

²⁶ Issakarning qegrisi oqa yandax bolqan, xərkətin əqərbkə sozulqan zemin Zəbulun kəbilisining bir ülüxidur.

²⁷ Zəbulunning qegrisi oqa yandax bolqan, xərkətin əqərbkə sozulqan zemin Gad kəbilisining bir ülüxidur.

²⁸ Gadning yan təripi, yəni jənubiy təripi, pütkül zeminning jənubiy qegrisi Tamar xəhīridin Meribah-Kədəx dəryasining ekinlirioqıqə, andin Misir wadisini boylap «Ottura dengiz» oqiqə sozulidu. ²⁹ Bu silər Israilning kəbililirigə miras boluxka qək taxlap bəlidioqan zemin bolidu; bular ularning ülüxliri, — dəydu Rəb Pərwərdigar.

Xəhərning dərwaziliri

³⁰ Təwəndə xəhərning qikix yolliri bolidu; uning ximaliy təripining kəngliki tət yüz əllik *hada* bolidu; ³¹ xəhərning kowukliri Israilning kəbililirinin nami boyiqə bolidu; ximaliy təripidə üq kowuk bolidu; biri Rubənnin kowukı bolidu; biri Yəhudanıng kowukı bolidu; biri Lawiyning kowukı bolidu; ³² xərkəy təripining kəngliki tət yüz əllik *hada*, uningda üq kowuk bolidu; biri Yüsüpning kowukı bolidu; biri Binyaminning kowukı bolidu; biri Danning kowukı bolidu. ³³ Jənubiy təripining

əlqimi tət yüz əllik *hada*, uningda üq қowuk bolidu; biri Ximeonning қowukı bolidu; biri Issakarning қowukı bolidu; biri Zəbulunning қowukı bolidu. ³⁴ Xərkijy təripining kəngqliki tət yüz əllik *hada*, uningda üq қowuk bolidu; biri Gadning қowukı bolidu; biri Axirning қowukı bolidu; biri Naftalining қowukı bolidu.
³⁵ jəmiy bolup uning aylanmisi on səkkiz ming *hada* bolidu; xu kündin baxlap xəhərning nami: «Pərwərdigar xu yerdə» bolidu.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5